

AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ

---

---

TƏHMİNƏ RÜSTƏMOVA

# FARS DİLİ

*(qısa kurs)*

Bakı Dövlət Universiteti Şərqşünashq fakültəsi  
Elmi Şurasının 2013-cü il 21 may tarixli  
iclasının (protokol №6) qərarı ilə çapa  
məsləhət görülmüşdür.

“Elm və təhsil”  
Bakı – 2013

**İxtisas redaktoru:**

**Tofiq Cahangirov**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

*49.55*

**Rəyçilər:**

**Nigar Musayev**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

*R 96*

**Mehman Tanrıverdiyev**

*Filologiya üzrə fəlsəfə doktoru*

**Təhminə Rüstəmova. Fars dili (qısa kurs).**

Bakı, "Elm və təhsil", 2013, 316 səh.

$\frac{4602000000}{N098 - 2013}$  qrifli nəşr

© «Elm və təhsil», 2013

**TƏHMİNƏ RÜSTƏMOVA**

# **F A R S D İ L İ**

**(QISA KURS)**

Dərslik Şərqsünaslıq fakültəsinin fars dili şöbəsindən başqa, fars dili tədris olunan digər fakültələr və şöbələr, həmçinin bu dili müstəqil şəkildə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

(Dərslik fars dilinin qısa kursu xarakteri daşıyır)

**“Elm və təhsil”**  
**Bakı-2013**

## GİRİŞ

Klassik ədəbiyyatımızı, həmçinin tarixi keçmişimizə, incəsənətimizə, elmimizə aid qədim yazılı sərvətlərimizi bilavasitə orijinaldan öyrənmək üçün mütəxəssislərimizin fars dilinə bələd olmaları xüsusilə vacibdir. Buna görə də BDU-nun filologiya, tarix, kitabxanaçılıq beynəlxalq münasibətlər və s. fakültələrində, həmçinin şərqsünaslıq fakültəsinin ərəb, türk, urdu, çin, yapon və digər şöbələrində fars dilinin bir fənn kimi tədrisi məqsədə uyğun hessb edilmişdir.

Bu dilin tədrisində əsas məqsəd onun ən zəruri fonetik, qrafik, leksik xüsusiyətləri və qrammatik quruluşu ilə tələbələri tanış etmək, onları orta çətinlikdə olan fars mənbələrindən müstəqil şəkildə (və ya lüğət vasitəsilə) istifadə etmək bacarığına yiyələndirməkdir. Bu məqsədlə də təlim materialları üç bölmədə verilmişdir: «Əlifba», «Dərslər», «Farsca-azərbaycanca lüğət».

Dərslikdə maraqlananlar üçün «Əlavə oxu materialı»da özünü yer tapmışdır.

Nəzərə alınmalıdır ki, fars dili fonetikası və qrammatikasına aid qaydalar sistematik şəkildə deyil, ayrı-ayrı dərslərin materialında-funksional aspektdə əhatə edilmişdir.

«Əlifba» bölməsində hər hərfin ayrılıqda və hərf birləşməsi tərkibində yazılış şəkilləri və yazılış qaydaları, ifadə etdiyi səslər konkret misallar əsasında izah edilir. Məlumdur ki, fars dilinin əlifbasi ərəb qrafikasına əsaslanır. Bu əlifbada hərfərin əksəriyəti ayrılıqda bir cür, başqa hərfərlə bitişən zaman isə ayrı cür yazılır.

Fars qrafikasında eyni cür işarələr hərfaltı və hərfüstü nöqtələrin sayına görə konkret bir hərfi bildirir (məs: ب - «be», پ - «pe», ت - «te», س - «se»); sözlərin arasında qısa saitlər yazılır; bir hərf bir neçə müxtəlif səsi ifadə edir (məs: و - «vav» adlanan hərf v, o, u və ou diftonq səslərini ifadə edir); bir neçə müxtəlif qrafikalı hərf yalnız bir səsi ifadə edir (məs: z

سəsi ز -«ze», ض -«zal», ظ -«za» hərfləri ilə ifadə olunur); eyni qrafik tərkibli söz müxtəlif cür tələffüz oluna bilir (məs: گرد sözü «gərd» - toz, «gerd» - dəyirmi, «qord» - pəhləvan); bəzi sözlər bir cür yazılır, başqa cür oxunur (məs: خواهش (xaheş) – xahiş, بالآخره (beləxəre) – nəhayət, xülasə); hərflər böyük və kiçik yazılışına görə fərqlənmir (məs: خانه (xane) – ev, خلیل (Xəlil) – xüsusi isim).

Fars sözlərinin düzgün tələffüzünü öyrətmək məqsədilə dərslikdə hər sözün mənası ilə yanaşı, onun transkripsiyası da verilmişdir.

Fars dilində felin indiki zamanını, həmçinin əmr, bacarıq, lazım, icbar və s. şəkillərini, ümumiyyətlə, مضارع التزامي formasını düzəltmək üçün bilavasitə feil kökündən istifadə edilir. Feil kökünü tapmaq üçün isə bu dildə konkret bir qayda yoxdur. Bu çətinliyi nəzərə alaraq müəllif kitabda ən işlek sadə və düzəltmə feillərin köklərini verməyi məqsədə uyğun hesab etmişdir.

Dərsliyin «Farsca-azərbaycanca lügət» bölməsində hər dərslə əlaqədar öyrədilən yeni söz və ifadələrdən başqa, bir sıra ən işlek leksik vahidlər də verilmişdir.

Ümid edirik ki, bu dərslik yuxarıda qeyd edildiyi kimi, həm universitet tələbələri üçün, həm də fars dilini müxtəlif kurs və dərnəklərdə, həmçinin müstəqil öyrənənlər üçün faydalı olacaq.

### Dərsliyin quruluşu

Dərslik 1) Əlifbanın öyrədilməsi, 2) 34 dərsdən və hər bir dərsdə verilmiş mətnlə əlaqədar qrammatik material, həmçinin müvafiq tapşırıq və çalışmalardan, 3) əlavə oxu materialı və 4) dərslikdə istifadə olunmuş sözləri əhatə edən «Farsca-Azərbaycanda lügət» hissələrindən ibarətdir.

Dərsliyin «əlifbanın öyrədilməsi» hissəsində hər bir hərfin qısa xarakteristikası, yəni onun yazıda bitişik və ya ayrı yazılması, həmçinin bəzi hərflərin çap və yazı şəkilləri

göstərilmiş və dəqiq şəkildə nümunələr əsasında izah edilmişdir. Məlumdur ki, farsca yazıda hərfərin özündən əvvəlki və sonrakı hərfərlə bitişik, yaxud ayrı yazılması ən ümdə orfoqrafik qayda hesab olunur. Bu qaydaya yiyələnmədən düzgün yazıdan danışmaq olmaz.

Əlifbanın tədrisi boyu ilə yanaşı, hər bir hərfin söz tərkibindəki yazılış qaydası, farsca sadə cümlələr, müəyyən öyrədici tapşırıq və çalışmalar verməklə oxuculara bu dilin necə səslənməsini, xüsusiyyətlərini, incəliklərini çatdırmaq məqsədi güdülmüşdür.

Dərslik «qısa kurs» xarakteri daşıdığından burada ən zəruri, yəni düzgün cümlə qurmaq üçün ən lazımlı qrammatik əlaqə vasitələri «dərslər» boyu, asandan-nisbətən çətinə doğru prinsipi əsasında verilmiş və münasib çalışmalar vasitəsilə möhkəmləndirilmişdir.

Ayrı-ayrı «dərs»lərdə verilmiş mətnlər, əsasən, həyatigündəlik hadisələrin təsviri xarakterlidir.

## FARS ƏLIFBASININ XÜSUSIYYƏTLƏRI

### HAQQIDA QISA MƏLUMAT

Fars əlifbası 28 hərfdən ibarət olan ərəb əlifbasına 4 hərf əlavə etməklə düzəldilmişdir. Həmin 4 hərf bunlardır: پ (pe), چ (çe), ڇ (je) və گ (qaf).

Fars əlifbasının bir sıra özünəməxsus xüsusiyyətləri var ki, onları bilmədən bu əlifbanı öyrənmək və yazı qaydalarına yiyələnmək çətindir. Həmin xüsusiyyətlər, əsasən, aşağıdakılardan ibarətdir:

- fars hərfəri və yazılışı sağdan sola doğru yazılır;
- böyük (baş) hərfər yoxdur;
- hərfərin bir qismi yalnız özlərindən əvvəlki hərfərlə, böyük bir qismi isə həm özlərindən əvvəlki, həm də sonrakı hərfərlə birləşmə xüsusiyyətlərinə malikdir;

-hərfərin bir-biri ilə birləşib-birləşməməsinə görə müxtəlif yazı şəkilləri var. Belə ki, hər iki tərəfdən birləşən hərfərin iki, bir neçəsinin isə dörd qrafik şəkli var;

-hərfərdən bəziləri bir neçə səsi ifadə edir, məs: «əlef» dörd səsi, o cümlədən, a, ə, e, o səslərini «vav» dörd səsi -v, o, u, ou, «kaf» -iki səsi - k, k);

-bəzi hərfər isə müxtəlif qrafik şəklə malik olduqları halda, yalnız bir səsi ifadə edirlər (məs: «t» səsi iki, «s» səsi üç, «z» səsi isə dörd müxtəlif hərfə yazılır);

-bir sıra oxşar işarələr var ki, onlar yalnız hərfaltı və hərfüstü nöqtələrin köməyi ilə müəyyən hərfər kimi formalasmışlar (məs: ↗ işarəsinin üstündə iki nöqtə yazılırsa, «te» (t) hərfini; üç nöqtə yazılırsa «se» (s) hərfini; altında bir nöqtə yazılırsa «be» (b) hərfini, üç nöqtə yazılırsa «pe» (p) hərfini ifadə edir);

-Sait səsləri ifadə edən xüsusi hərfər yoxdur;

Bu dildəki altı (6) sait səsin, o cümlədən a, u, i, e, ə, o həmçinin ou diftonqunun heç birinin xüsusi (özünə məxsus) hərfi işarəsi yoxdur. Bu səslər müəyyən məqamlarda müxtəlif cür yazılırlar, bəzən də heç yazılmır. Məsələn: درست (dorost) doğru, düzgün, پزشک (nezeşk) həkim, مرض (mərəz) xəstəlik sözlərinin tərkibində tələffüz olunan o, e, və ə səsləri yazıda öz əksini tapmamışdır.

Əlifba hissəsində bunların hamısı haqqında məlumat verilir. Burada ümumi şəkildə demək olar ki, bu dildəki sait səslər ya müəyyən hərfə müəyyən bir işarənin (ا، ا، ا، ا)، ya iki hərfin birgə işlənməsi ilə (ا، او)، ya sırf ərəb sözlərindəki «ع» (eyn) hərfi və s. işarələrlə göstərilir.

-fars sözlərini yazılı şəkildə hecalara bölmək və sətrdən sətrə köçürmək imkanı olduqca məhdud və çox hallarda qeyri-mümkündür.

-Fars əlifbası 32 hərfdən ibarətdir.

-Fars dilində 6 sait səs var. Bunların üçü -a, u, i uzun, üçü isə -ə, e, o qıсадır.

-Uzun saitlərdən u və i sözlərin əvvəlində «əlef»lə müvafiq hərflərin birləşməsi vasitəsilə, a isə «əlef»in üstündə «mədd» işarəsinin (~) yazılması ilə göstərilir. Sözlərin ortasında və axırında isə həmin saitlər müvafiq hərflərlə -a «əlef», u «vav», i «ye» hərfləri ilə ifadə olunur.

-Qısa saitlər sözlərin ortasında ayrıca hərflərlə işaret edilmir. Sözlərin ortasında tələffüz olunan ə, e, o saitləri müvafiq hərflərin üstündə və altında müəyyən işaretlərin - «hərəkələrin» yazılması ilə göstərilir. Həmin hərəkələr aşağıdakılardır:

ə---- (zebər)

e----(zir)

o—(piş)

Sözlərin əvvəlindəki ə, e, o qısa saitləri «əlef»in üsündə və altında müvafiq hərəkənin yazılması ilə ifadə olunur: ə-!, e-! və o-!

Qeyd etmək lazımdır ki, hərəkələr yazı təliminin ilk mərhələlərində işlədilsə də, sonrakı mərhələlərdə onlardan istifadə edilmir. Yalnız söz omoqraf xarakteri daşıyarsa düzgün oxu üçün hərəkədən istifadə edilə bilər. Məs: گرد (gərd) toz,

گرد (gerd) yumru, dairəvi

مرد (mərd) kişi, مرد (mord) öldü

پور (por) dolu, پور (pər) qanad və s.

## ƏLIFBA CƏDVƏLİ

Hərfərin adı	Yazıldığı şəkilləri	Ifadə etdiyi səslər	Hərfərin adı	Yazıldığı şəkilləri	Ifadə etdiyi səslər
əlef	ا	a, ə, e, o	sad	ص ص	s
be	ب، ب'	b	zad	ض ض	z
pe	پ، پ'	p	ta	ط	t
te	ت، ت'	t	za	ظ	z
se	ث، ث'	s	eyn	ع ع ع	ə, e, o
cim	ج، ج'	c	ğeyn	غ غ غ	ğ
çe	ڇ، ڇ'	ç	fe	ڻ	f
he	هـ	h	ğaf	قـ قـ	q
xe	خـ	x	kaf	كـ كـ	k, k
dal	دـ	d	qaf	گـ گـ	g, q
zal	ذـ	z	lam	لـ لـ	l
re	رـ	r	mim	مـ مـ	m
ze	زـ	z	nun	نـ نـ	n
je	ڙـ	j	vav	وـ وـ	v, o, u
sin	سـ سـ	s	ha	هـ هـ	h, e
şin	شـ شـ	ş	ye	ىـ ىـ	y, i

Hərflər

### 5. ΘΛΕΦ-Ι -a, ə, e, o

Əlef özündən sonra gələn hərfə bitişik yazılmır.

Sözün əvvəlində a belə yazılır: ī (əlifin üstündə «mədd» işaretü qoyulur-ī)

Sözün ortasında ve axırında a belə yazılır:

Fars dilində a saiti həmişə uzun tələffüz olunur.

Sözlərin əvvəlində ə, e, o saitləri əlefin müvafiq hərəkələrlə birgə yazılışı ilə ifadə edilir. Belə ki, ə-! e-!, o-!

Əlef yazıda iki məqamda işlənir: 1) ayrılıqda; 2) birləşmənin sonunda. Hər iki məqamda eyni cür yazılır:<sup>1</sup>

## 2. BE- بـ B

«be» hərfinin iki qrafik şəkli var. Həm özündən əvvəlki, həm də sonrakı hərflərlə bitişik yazılırlar:

- 1) Ayrılıqda və birləşmənin sonunda – ↗  
2) Birləşmənin əvvəlində və ortasında – →

Misalları yazın ve əzbər öyrənin:

أب (ab) – su	با (ba) – ilə, (-la, -lə) (ön qoşma)
باب (bab) – fəsil (əsərdə)	بابا (baba) – ata, baba

### **3. RE-J-R**

re hərfi də əlef kimi bir qrafik şəklə malikdir. Bu hərf də özündən sonrakı hərflə bitişik yazılmır.

Ayrılıqda və birləşmənin sonunda –

Misalları yazın və öyrənin:

بار (bar) 1) yük, 2) dəfə

رباب (robab) – rübab (musiqi aləti)

بر (əbr) – bulud, ببر (bəbr) – bəbir

↳-(ra) son qosma (təsirlik hal şəkilçisinin qarsılığı)

#### **4. TE - ئ - T**

Bu hərf «be» hərfi kimi, həm özündən əvvəlki, həm də sonrakı hərflərlə bitişik yazılır. İki qrafik şəklə malikdir:

1. Ayrılıqda və birləşmənin sonunda – ئ

2. Birləşmənin əvvəlində və ortasında – ئ

Misalları yazın və əzbər öyrənin

آت (at) –cəm şəkilçisi (ərəb dilində)

بَتْ (bot) -1) büt, 2) gözəl تَ (ta) -1) ədəd, dənə, 2) qat

تَبْ (təbər) – balta 3) (ön qoşma (qədər)

بَاتَ (bota) –ey gözəl تَابَ (tab) –taqət

تَبْ (tab) –hərarət, qızdırma

**Tapşırıq:**

Aşağıda transkripsiya ilə verilmiş sözləri fars əlifbası ilə yazın və mənalarını öyrənin.

Ta önqoşma (qədər, kimi, -dək), tar (tar musiqi aləti, tab (qüvvə, güc), bar, tatar, barbər (yükdaşıyan), bərabər,

#### **5. DAL – ئ - D**

Özündən sonrakı hərfə bitişmir. Bir qrafik şəklə malikdir.

Ayrılıqda və birləşmənin sonunda –ئ

Misalları yazın və öyrənin:

در (dər) 1) qapı, 2) ön qoşma (-da, -də şəkilçisinin qarşılığı)

بَدْ (bad) –pis

داد (dad) 1) verdi, 2) ədalət, بَدْر (badr) -14 günlük ay

**Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın və mənalarını öyrənin:

darəd (varıdır, malikdir), dərd (dərd, ağrı) bəradər (qardaş),  
ard (un), bord (apardı), bərabər, təbər, təb (hərarət), رباب  
(robab (musiqi aləti)

2. Cümələləri oxuyun, dəftərinizə yazın və tərcümə edin.  
بابا تبر دارد. برادر تار دارد. بابا آب داد. برادر رباب دارد.

## 6. ZE-ز-Z

Özündən sonrakı hərflə bitişmir. Bir qrafik şəklə malikdir.  
Ayrılıqda və birləşmənin sonanda-ز  
Misalları yazın və öyrənin:

زر (zər) - qızıl	زرد (zərd) - sarı
بز (boz) - keçi	بزار (əbzər) - alətlər
دراز (deraz) - uzun	دزد (dozd) - oğru

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin.

Baz (açıq), raz (sirr), zəd (vurdu, çaldı, dövdü), deraz (uzun), əz -ön qoşma (-dan, -dən), əz bazar (bazardan), azad, Araz.

2. Cümələləri yazın, düzgün tələffüzünü öyrənin və tərcümə edin.

آزاد برادر دارد. آراز تار دارد. آراز تار زد. آزاد در زد. برادر رباب دارد.

## 7. NUN - ن-N

Hər iki tərəfdən bitişik yazılır.

1. Ayrılıqda və birləşmənin sonunda – ن  
2. Birləşmənin əvvəlində və ortasında – نـ

Misalları yazın və öyrənin:

آن (an) - o (işarə əvezliyi)	نان (nan) - çörək
------------------------------	-------------------

تن (tən) – bədən

بندر (bəndər) – liman

زبان (zəban) – dil

دندان (dəndan) – diş

#### Tapşırıqlar

- Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin

zən (qadın), zədən (vurmaq, döymək, çalmaq), ənar (nar), bəna (bina), nəbat (nabat), nəzd (yanında), nader (Nadir), naz

- Cümlələri yazın, düzgün tələffüzünü və tərcüməsini öyrənin.

زن نان دارد. زن نان داد. آراز تار دارد. نادر انار دارد. آزاد نبات دارد. آراز نبات داد.

## 8. MIM-م -M

Hər iki tərəfdən bitişik yazılır.

1. Ayrılıqda və birləşmənin sonunda - م

2. Birləşmənin əvvəlində və ortasında – م

Misalları yazın və ezbər öyrənin

بام (bam) – dam نام (nam) - ad

نم (nəm) – yaş, nəm بم (bəm) – ahəstə səs, pəstən

مادر (madər) – ana من (mən) – mən

تمام (təmam) – tamam مرز (mərz) – sərhəd

#### Tapşırıqlar:

- Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin.

Darəm (varımdır), medad (karandaş), dam (tələ), aməd (gəldi), bamdad (səhər, sübh), namdar (adlı-sanlı, məşhur), zəman (zaman), mərd (kişi), Morad, madərəm (anam)

- Sözlərin transkripsiyasını yazın:

برادر. برابر. باربر. بندر زرد. زمان، زبان، مراد، مداد، مادر،  
دندان، رباب

3. Cümlekeleri yazın, düzgün tələffüzünü və tərcüməsini öyrənin:

من مادر دارم. من برادر دارم. من بابا دارم. من تار دارم. مادر آمد. مادر از بازار آمد. نادر از بازار آمد. آزاد مداد دارد. مادرم نان داد.

### 9. SIN - س - S.

Əvvəlki hərfərdən yazı və çap şəkillərinin müxtəlifliyi ilə fərqlənir. Hər iki tərəfdən bitişik yazılırlar:

çap şekli	yazı şekli
س	س
1. Ayrılıqda və birləşmənin sonunda	س
2. Birləşmənin əvvəlində və ortasında	س - س
Qeyd etmək lazımdır ki, əlyazmalarında, çox hallarda, «sin» hərfinin yazı şəklindən istifadə olunur.	
Misalları «sin» hərfinin yazı şəkli ilə yazın və öyrənin:	
داس (das) – oraq	درس (dərs) – dərs
بس (bəs) – 1) kifayət; 2) çox	سرد (sərd) – soyuq
است (əst) – dır <sup>4</sup> (xəbər şəkilçisi)	
سرباز (sərbəz) – əsgər	
بستر (bəstər) – yorğan-döşək, yatacaq	
بیمارستان (bimərestən) – xəstəxana	

#### Tapşırıqlar:

1. Sözləri oxuyun və mənalarını söyləyin.  
راز، زبان، زر. نام، نان، مرز، زرد، بام. آمد، داد. زد، دراز، دارم. دارد. بامداد. دندان، زبان، زرد، تمام مداد، انار، مرد. دام.
2. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın və mənalarını əzbər öyrənin.  
Əsb (at), bəst (bağladı, örtdü), səbz (yaşıl), dəst (əl), rast (doğru, sağ), sost (süst), dastan, dorost (doğru, düzgün), rastəst (doğrudur, düzgündür), madərəm (anam).
3. Cümlekeleri oxuyun, yazın və tərcümə edin.

برادرم(qardaşım) درس دارد. درس آسان است. بابا داس دارد.  
مادرم از بازار آمد.  
آن سرباز است. آن زن است. آن مادرم است. آن برادرم است. آن  
مداد است. مداد سبز است. آن اسب است. آن اسب زرد است.  
4. Verilmiş sözlərdən istifadə edərək dörd cümlə düzəldib  
yazın və tərcümə edin.  
مادرم، برادرم، نان، تار، دارد، آزاد، داد، ساز، مداد، است، زرد،  
زد.

5. Cümlələri tamamlayın:  
آن زن مادرم... مادرم از بازار ... برادرم ساز.... آن تار.... آن.  
مداد... آن اسب زرد....

## 10. PE-پ-پ

və پ hərfəri kimi, həm özündən əvvəlki, həm də sonrakı  
hərfərlə bitişik yazılır. Eynilə پ hərfi kimi yazılır. Fərq yalnız  
nöqtələrinin sayındadır.

1. Ayrılıqda və birləşmənin sonunda - پ

2. Birləşmənin əvvəlində və ortasında پ

Misalları yazın və öyrənin:

پاپ (pap) – papa                  پات (pat) – pat (şahmatda)

پرس (sepəs) – sonra                  پر (pər) – qanad

پسر (pesər) – oğul, oğlan                  پس (pəs) - sonra

پدر (pedər) – ata                  پند (pənd) – nəsihət

پئر. (sepər) - qalxan                  پا (pa) – ayaq

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın və  
mənalarını öyrənin

Pər (qanad), post (poçta), sepəs (sonra), por (dolu), pəs  
(sonra), pəs əz an (ondan sonra), dəst, rast,

2. Cümlələri ouxyun, yazın və tərcümə edin.

پدرم براذر دارد. مادرم براذر دارد. من براذر دارم. آن پسر براذر دارد. نادر تار دارد. آزاد ساز دارد. مراد رباب دارد. مردان تار زد. پدرم ساز زد. آن مادرم است. آن پدرم است. مادرم آمد. پس از آن پدرم آمد.

3. Sözləri oxuyun və mənalarını yadınıza salın.  
درست، راست، سپر، پا، سبز، زرد، بستر، ترب، بت، سرد.  
سپس، پند، دارم، بامداد، مرد، زن.

4. Cümələleri fars hərfəri ilə yazın və tərcümə edin:  
Mən dərs dərəm. An pesər bəradər dərəd. An pesər medad dərəd. Medad səbzəst. Baba pənd dad. Madərəm nan dad. Bəradərəm sərbəzəst.

## 11. ŞIN-Ş

Sin hərfi kimi şin hərfinin də yazı və çap şəkilləri var və bunlar bir-birindən fərqlənir. Bu hərf də hər iki tərəfdən bitişik yazılır.

Çap şekli

1. Ayrı və sonda ش

2. Əvvəldə və ortada شـ

Yazı şekli

Misalları yazarkən ش hərfinin yazı şəklindən istifadə edin və öyrənin:

آش (aş) – şorba ارزش (ərzes) – dəyər, qiymət

آتش (ateş) – od ارتش (ərteş) – ordु

شام (şam) – axşam yeməyi

شب (şəb) – axşam, gecə مشت (moşt) – yumruq

بشر (bəşər) – bəşər, insan

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın və mənalarını öyrənin.

Şad (şən, şad), şen (çinqıl, qum), şerbət, şoma (siz), poşt (arxa), dəşt (çöl, səhra), abpaş (susəpən), pəşm (yun), şeş (altı), şod (oldu), təmam şod (qurtardı).

2. Sözlərin transkripsiyasını yazın və mənalarını yada salın.  
درست، زبان، نندان، بستر، پسر، پدر، راست، دست، برابر،  
مادر، سرد، پشت، آمد، زد، برد، مرد، سپر، اسب.

3. Cümlələri yazın, oxuyun və tərcümə edin.  
آن مداد است. مداد سبز است. آن شاد است. آن آزاد است. مراد  
آمد. مراد درس دارد. درس آسان است. زمستان (qış) آمد. زمستان  
سرد است.

4. Cümlələri fars dilinə tərcümə edin.  
Mənim qardaşım var. Qardaşımın atı var. At sarıdır. Atamın  
tarı var. Atam tar çaldı. Nadirin sazı var. Mərdan saz çaldı.

## 12. LAM - ل - L

Hər iki tərfdən bitişik yazılır.

1. Ayrılıqda və sonda - ل
2. Əvvəldə və ortada - ل

بال (bal)	- qanad	سال (sal)	- 1) il, 2) yaş
پل (pol)	- körpü	بلبل (bolbol)	- bülbül
لب (ləb)	- dodaq	سالم (salem)	- sağlam
بلند (bolənd)	- uca, uzun	بلد (bələd)	- bələd

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın, düzgün tələffüzünü və mənalarını öyrənin.

Lebas (paltar, geyim), mənzel (mənzil), delbər (Dilbər – ad), delşad (Dilşad – ad), şamel (Şamil-ad), mossəsəl (pulemyot), monaseb (münasib), del (ürək), şal (şal), bolbol (bülbül).

Qeyd. ل hərfi özündən sonra gələn əlefə (ا) belə birləşir: لا Məsələn, دلارا (salam), سلام (Dilara-ad), مەردا (yuxarı), بلا (bəla).

2. Cümlələri fars dilinə tərcümə edin.

Dilaranın atası var. Dilşadın qardaşı var. Bülbülün qanadı var. Bülbül sarıdır. Paltar yaşındır. O bina ucadır. Mərdan salam verdi. Atam bazardan gəldi.

3. Sözlərin transkripsiyasını yazın və mənalarını yadınıza salın.

بلد، بال، بالا، بلا، لب، بلند، شش، شب، لباس، لازم، منزل، دلارا، سلام.

4. Cümlələri dəftərinizə köçürün və Azərbaycan dilinə tərcümə edin.

بلل بال دارد، لباس زرد است. آن زن مادرم است  
آن پسر برادرم است. آن مرد پدرم است. لباس بلند است. مراد  
تارزن (tarçalan) است.

5. Cümlələri tamamlayın:

آن لباس زرد....  
آن پسر برادرم....

برادرم از بازار....  
برادرم در منزل ....  
برادرم تارزن....  
پدرم ساز زن ....  
برادرم تارزن (sazçalan) ....

### 13. CIM-ج-C

Hər iki tərəfdən bitişik yazılırlar. Bu hərfin də yazı və çap şəkilləri var. Yazı şəkilləri dörd çap şəkilləri isə ikidir.

Çap şəkli

yazı şəkli

1. Ayrılıqda - ج

2. Birləşmənin əvvəlində - چ

3. Birləşmənin ortasında - چ

4. Birləşmənin sonunda - ج  
باج (bac) - bac-xərac تاج (tac)-tac

ج  
چ

جلد (celd) – cild	جا (ca) – yer
مجلس (məclis) – məclis	مجال (məcal) – macal, vaxt
پنج (pənc) – beş	رنج (rənc) – əziyyət, zəhmət

### Tapşırıqlar:

1. Sözləri ج hərfinin yazı şəklindən istifadə edərək dəftərinizə köçürün, düzgün oxunuşunu və mənalarını öyrənin.

تاجر (tarac), غالب (caleb) - maraqlı, cəlbedici, تاجر (tacer) - tacir, تجارت (tecarət), جلال (Cəlal), برج (borc) - qüllə, جاندار (candar) - canlı, چشن (cəşn) bayram, şənlik.

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını yadınıza salın.

سَر, لَبْ, دَنْدَان, زَبَان, تَنْ, دَسْت, پَ, قَانْ, پَدَرْ, مَادَرْ, بَرَادَرْ, پَسَرْ, مَرَدْ, زَنْ, رَنْ, شَوْمَا.

3. Qarşı-qarşıya verilmiş sözlərin yazılışını (oxşar hərfləri) müqayiəsə edin və fərqlərini öyrənin.

اسب – است	با – پا
دست – دشت	تاج – باج

4. Cümələləri oxuyun və tərcümə edin.

آن پسر برادرم است. نامش جلال است. جمال در دبستان است. جمال از دبستان آمد. مردان در منزل است. راسم تار دارد. راسم تارزن است. دلشاد تار زد. دلارا ساز زد. دلبر سلام داد. دلارا آمد. سلام داد. پدرم در منزل است.

### lügət

دبستان (dəbestan) – ibtidai məktəb

در (dər) – 1) Qapı; 2) yerlik halı bildirən ön qosma

نامش (naməş) – adı, onun adı

تارزن (tarzən) – tarçalan

Təşdid işarəsi -

Təşdid işarəsi hərfin üstündə yazılır və həmin hərfin ifadə etdiyi səsin tələffüzünü şiddətləndirir.

Azərbaycan və rus dillərində elə sözlər vardır ki, onların tərkibində eyni hərf qoşa, yanaşı yazılır. Məsələn: səkkiz, kommunə, rəqqasə, rəssam, həll, Məhəmməd, Cabbar və s.

Fars dilində bu tipli sözlərin yazılışında həmin qoşa hərflərdən yalnız biri yazılır və həmin hərfin üstündə «təşdid» işarəsi ( ՚ ) qoyulur. Məsələn: بَنَّا (bənna) – bənna

رسام (rəssam) – rəssam

نجار (nəccar) – dülgər

بزار (bəzzaz) – satıcı-parça satıcısı

جبار (cəbbar) – Cabbar

در (dorr) – dürər

سر (serr) – sırr تجار (toccar) – tacirlər.)

Qeyd etmək lazımdır ki, dövri ədəbiyyatda, kitablarda çox zaman «təşdid» yazılmır. Amma tələffüz olunur.

5. Cümlələri oxuyun və tərcümə edin:

آن پسر نجار است. آن پسر رسام است، آن پسر جبار است. برادرم بناسť. پدرم بزار است.

#### 14. VAV - و - v, u, o, ou

Bu hərfin bir qrafik şəkli vardır, yalnız özündən əvvəl gələn hərflə bitişik yazılır.

Deməli, ayrlıqda və birləşmənin sonunda belə yazılır: و

a) hərfi «v» səsini (samitini) ifadə edir.

ورزش (vərzes) – idman

پرواز (pərvaz) – uçuş, uçma

جواب (cəvab) – cavab

سوار (səvar) – atlı

سر و (sərv) – sərv (ağac)

سواند (səvad) – savad

b) و hərfi «u» səsini (saitini) ifadə edir.

رو (ru) – üz	روز (ruz) – gün, gündüz
نور (nur) – işıq	مور (mur) – qarışqa
دور (dur) – uzaq	دوسـت (dust) – dost

c) و hərfi «o» səsini (saitini) ifadə edir.

دو (do) – iki	تو (to) – sən
---------------	---------------

**Qeyd:** Sözün əvvəlində o səsi «ا» (əlif) ilə yazılır. Məs.: استاد (ostad)

ç) و hərfi ou diftonqunu ifadə edir.

روشن (rouşən) – işıq, işıqlı	دولـت (doulət) – dövlət
جو (cou) – arpa	نو (nou) – təzə, yeni
موج (mouc) – dalğa	دوران (douran) – dövran

**Qeyd:** sözün əvvəlində gələn «u» səsi və «ou» diftonqu belə yazılırlar: او او باşıqə sözlə, belə hallarda «و»-dan əvvəl əlef yazılır.

Məsələn:

او (u) – o (şəxs əvəzliyi)	اوت (ut) – avqust
اوج (ouc) – yüksəklik, zirvə	اولاد (oulad) – övlad

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün tələffüzüünü və mənalarını öyrənin.

Nav (hərbi gəmi), zud (tez), nəvazeş (nəvaziş), cəvan (cavan), şəlvar (şalvar), sud (fayda, mənfəət), şoura (şura), nəvəd (doxsan), tup (top), əbru (qaş), cour (cəfa, əziyyət), nəvar (lent), bud (idi).

2. Cümlələri dəftərinizə yazın və tərcümə edin.

مادرم در دبستان بود. او از دبستان آمد. مادرم نان داد. برادرم نجار است. او در دبستان است. من بابا دارم. بابام نود سال دارد. او در منزل است. منزل دور است.

3. Cümlələri fars dilinə tərcümə edin.

Mənim iki qardaşım var. Onun beş qardaşı var. Qardaşım məktəbdədir. O, dülgərdir. Anam evdədir. Atam məktəbdən gəldi. Atamın atı var. At sarıdır. Qardaşımın iki yaşı var. Babanın doxsan yaşı var.

4. Verilmiş sözlərdən istifadə edərək cümlələri tamamlayın.  
دېستان، نجار، زد، دارم، دارد.

برادرم... است. مادرم از... آمد. بابام نود سال .... پدرم تار...

5. Cümlələri köçürün, düzgün oxunuşunu və tərcüməsini öyrənin.  
آن پسر است. آن پسر جواد است. جواد دو سال دارد. جواد توب  
دارد. آن پسر شامل است. شامل شش سال دارد. شامل پنج مداد دارد.  
او برادرم است. برادرم در دېستان است. من درس دارم. درس آسان  
است. من جواب دادم. (cavab verdim).

6. Sözləri oxuyun və mənalarını yadınıza salın.  
سود، سواد، نور، نوار، دو، پنج، شش، من، تو، او، ما شما، آنان،  
رسام، سلام، اوت، نجار، تالار، دېستان، روشن، نو، بن، بالا، دولت،  
سوار.

**Qeyd.** Bunlar şəxs əvəzlikləridir:

من (mən) – mən	ما (ma) – biz
تو (to) – sən	شما (şoma) – siz
او (u) – o	آنان (anan) – onlar

## 15. KAF - ک - k, k

Hər iki tərəfdən bitişik yazılır. Sözün tərkibindəki yerindən asılı olaraq iki səsi – k, k, - ifadə edir.

1. Ayri və sonda - ک

2. Əvvəldə və ortada – ک

Misalları yazın və öyrənin

«ک» səsini ifadə edir:

باک (bak) – qorxu اردک (ordək) – ördək

پزشک (pezeşk) – həkim پنگ (potk) – çəkic

كتاب (ketab) – kitab	کرد (kerd) – etdi
شکر (şekər) – şeker	پشمک (peşmək) – peşmək (halva)

«ک» səsini ifadə edir:

Kaf - ک hərfi a, o, u saitlərindən və ou diftonqundan əvvəl gələn zaman «ک» səsini (kollektiv, kommunal sözlərindəki kimi) bildirir. Bu zaman traskripsiya işarəsi belədir: K

**Qeyd 1:** ک hərfi özündən sonra gələn «əlef»lə belə birləşir:  
کمəselən, کار (iş)

**Qeyd 2:** ک hərfi özündən sonra gələn «lam» (ل) hərfi ilə belə birləşir: کل Məselən: کلم (kələm) شکل (şəkl) – şəkil.

### Tapşırıqlar:

Sözlərin yazılışını, düzgün tələffüzünü və mənalarını öyrənin.

کار (kar) – iş	کار کرد (kar kerd) – işlədi
کارد (kard) – biçaq	کشور (keşvər) – ölkə
کرد (kord) – kürd	کشاورز (keşavərz) – əkinçi
کلاس (kelas) – sinif	
کور (kur) – kor	شکل (şəkl) – şəkil
کود (kud) – gübrə	کم (kəm) – az
کوکب (koukəb) – ulduz	کبک (kəbk) – kəklik

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın  
düzgün tələffüzünü və mənalarını öyrənin.

Kamran (Kamran – ad), kateb (katib), kala (əmtəə, mal), məskən, kəmal (Kamal- ad), şekar (şikar, ov), kəbutər (göyərçin), kudək (uşaq), məkan (məkan), əkbər (Əkbər-ad), kor (Kür-çay adı)

3. Cümələleri fars dilinə tərcümə edin. Kamalın kitabı var.  
Kitab maraqlı (جالب caleb)dır. Mənim işim var. Anamın işi

var. Atam ışlədi (کار کرد). Kamran məktəbdədir. Kamilin dərsi var. Qardaşım həkimdir. Əkbər məktəbdədir.

4. Cümələləri tərcümə edin.

آن پسر Kamran ast. An pəsr kamel ast. Kamran brادر dard. Kamran şəş sal dard. Kamel pənջ sal dard. Kamran kətb və mədəd dard. Pərm pəzşk ast. Mədəm kār dard. Brادرm kār kerd. Akber dr klas ast.

### Lügət

و (və) – və (bağlayıcı)

پزشک (pezeşk) – həkim

5. Sözlərin transkripsiyasını yazın  
اکرم، اکبر، کمال، کردستان، شکار (ov)، کلام، مکان، شکل،  
کار، کاتب، کامل.

### 16. QAF - گ - G, Q

Bu hərf ک hərfinin yazı xüsusiyyətlərini eynilə özündə əks etdirir. İki yazılış şəklində malikdir:

ک hərfindən fərqi yalnız «sərkeş»in iki olmasına dairdir.

Müqayisə edin: کرد (kərd) – etdi, گرد (gərd) – toz

1) Ayri və sonda - گ

2) Əvvəldə və ortada – گ

«g» səsini ifadə edir:

رنگ (rəng) – rəng برق (bərg) – yarpaq

زنگ (zəng) – zəng جنگ (cəng) – müharibə, döyüş

گردش (gərdes) – gəzinti, gəzmə گرد (gərd) – toz

کارگر (kərgər) – işçi, fəhlə لنگر (ləngər) – (lövbər)

Qeyd 1. گ hərfi də a, o, u saitlərindən və ou diftonqından əvvəl «q» səsini ifadə edir.

**Qeyd 2.** گ hərfi özündən sonra gələn «əlef»la belə birləşir: گا. Məsələn, روزگار (qvardiya), گارد (ruzigar). Bu hərf özündən sonra gələn ل (lam) hərfi ilə belə birləşir: گل Məsələn گل (qol) – گلاب (qolab) – گلاب (gülab) – meşə

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün oxunuşunu və mənalarını öyrənin.

Bozorg (böyük), gerd (girdə), qaz (qaz-yanacaq), quş (qulaq), gerdu (qoz), cegər (ciyər), quşt (ət), qoldan-(güldan), gərm (isti), kargər (fəhlə, işçi), amuzqar (müəllim-orta məktəbdə), səngər (səngər), əgər, məgər, gərdən (boyun).

2. Cümlələri tamamlayın.

برادرم شاگرد... مادرم آموزگار... پدرم کارگر...  
من کتاب و مداد... او گل... گز زرد...  
شاگرد از دبستان... گلارا در منزل.... بنا بزرگ....

3. Cümlələri tərcümə edin.

پدرم در دبستان است. او از دبستان آمد. دبستان دور است. شاگرد در کلاس است. کلاس گرم است. مادرم در دبستان بود. او از دبستان آمد. دبستان بزرگ است. برادرم آموزگار است. پدرم کارگر است.

4. Sözlərin transkripsiyasını yazın və tələffüz edin.

کارگر. گرم. کامران. حمال. روزگار. گردش. گلاب. گدان. جنگل، گردو (qoz)، گوش، آموزگار، اکبر، کاتب، مسکو (moskou) (–، لنکران، کتاب، شکار، زنگ. (Moskva)

5. Cümlələri fars dilinə tərcümə edin.

Atam məktəbdədir. Anam evdədir. Qardaşım Moskvadadır. Sinif böyük və işıqlıdır. Kamran ov etdi. Əkrəmin sazı var. O, saz çaldı. Şakirin tarı var. O, tar çaldı. O, tarçalandır.

Bu hərf həm «y» samitini, həm də «i» saitini ifadə edir. Hər iki tərəfdən bitişik yazılır.

1) Ayrılıqda və birləşmənin sonunda - ى

2) Birləşmənin əvvəlində və ortasında – ئ

Misalları yazın və öyrənin:

1) «Y» səsini ifadə edir.

دى (dey) – Iran təqvimində 10-cu ayın adı

نى (ney) – qamış, tütək, ney

يک (yek) – bir

دانشیار (daneşyar) – müəllim (ali məktəbdə)

يادگار (yadeqar) – yadigar

میدان (meydan) – meydan

2) «I» səsini ifadə edir.

بازى (bazi) – oyun آرى (ari) – bəli

كشتى (kəştü) – gəmi ولى (vəli) – lakin, amma

میز (miz) – stol ریش (riş) – saqqal

دیروز (diruz) – dünən نیست (nist) – deyil, yoxdur

**Qeyd:** Sözün əvvəlində «i» gelərsə «ى»-dən əvvəl «elef» yazmaq lazımdır. Məsələn, Iran – اینجا (in)-bu, (inca)-bura, buraya, burada və s.

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, oxuyun və mənalarını öyrənin.

Yasəmən (yasəmən), yek (bir), inca (bura, buraya), işan (onlar), yeksan (bir cür), şir (süd), dir (gec), diruz (dünən), limu (limon), dəbirestan (orta məktəb), nəzdik (yaxın), şirin (şirin), pir (qoca).

2. Cümələləri yazın, oxuyun və tərcümə edin.

شربت شیرین است. بابام پیر است. پدرم جوان است. منزل نزدیک است کشتی بزرگ است. لیمو زرد است. برگ سبز است.

برادرم دو سال دارد. او شاگرد نیست. مادرم آموزگار است. او پزشک است.

3. Adların yazılışını və tələffüzüünü öyrənin  
камаран، كامل، گملارا، گلزار، گلنار، دلارا، دلبر، میرزا،  
گلشن، گلمیرزا، گل اندام، گل پری

**Qeyd.** Bəzi ərəb mənşəli sözlərin sonundakı hərfi «a»  
səsini ifadə edir. Məsələn, کبّری (kobra) – Kubra, لیلی – Leyla

4. Cümələləri tamamlayın:

- پدرت (atan) آموزگار...؟ بلى، پدرم آموزگار ....  
او الان (əlan) indi- در دبیرستان...؟ در دبیرستان نیست، در  
منزل ...

آن پسر کیست (kimdir)؟ این پسر دوستم (dostum)

## 18. FE - ف - F

Hər iki tərəfdən bitişik yazılır.

1) Ayrılıqda və birləşmənin sonunda - ف

2) Birləşmənin əvvəlində və ortasında - ف

Misalların yazılışını və mənalarını öyrənin

برف (bərf) - qar رف (rəf) - rəf

كيف (kif) - çanta نجف (nəcəf) - Nəcəf-ad

فردا (fərda) - sabah فرمان (fərman) - əmr

سفر (səfər) -səyahət, səfər تفنگ (tofəng) - tūfəng

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün oxunuşunu və mənalarını öyrənin.

Sefid (ağ), əfsər (zabit), nəft (neft), səfir, dəftər, af(e)tab (günəş), kəf (ovuc), futbal (futbol), kəfş (ayaqqabı), kəftər (göyərçin), kəlaf (kələf, yumaq), famil (familiya), mofid (faydalı).

2. Cümələləri yazın, oxuyun və tərcümə edin.

من کیف دارم. وفا دفتر دارد. اکبر دف دارد. دف بزرگ است.  
فرید پنج دفتر و دو کتاب دارد. من برادر دارم. او افسر است. برادر  
سی سال دارد.

3. Verilmiş cədvəl əsasında cümlələr qurun və tərcümə edin.

دارم	من -
کتاب، دفتر، کیف...	تو-
دارد.	او -

من برادر دارم. تو برادر داری. او برادر دارد.

4. Verilmiş sözlərdən uyğun gələnini nöqtələrin yerində yazmaqla cümlələri tamamlayın.

سبز، جالب، بزرگ، نزدیک، سفید، زرد، روشن،  
Sözlər: کیف... است، کلاس ... است، برگ ... است، کتاب ... است.  
دفتر... است. لیمو ... است. دیرستان..... است.

## 19. ĞAF - ق - ġ

1) Ayrılıqda və birləşmənin sonunda - ق

2) Birləşmənin əvvəlində və ortasında – ق

Qeyd. ق hərfinin ifadə etdiyi səs fars dilinin səciyyəvi səsi olub Azərbaycan dilindəki «q» səsindən bir qədər arxa məxrəcdə tələffüz olunur. Transkripsiyada verilmiş «ğ» şərti işarədir. Əslində bu səs «ğ» kimi tələffüz olunmur, yuxarıda qeyd edildiyi kimi, «q»dan bir qədər arxada «ğ»ya yaxın məxrəcdə tələffüz olunur. Məsələn:

برق (bərğ) – 1) elektrik, elektrik cərəyanı, 2) parıltı

لایق (layeq) – layiq قایق (ğayeq) – qayıq, lodka

قلم (ğələm) – qələm قالی (ğalı) – xalı

مقیاس (meğyas) – ölçü مقدار (meğdar) – miqdar

### Tapşıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın, oxuyun və mənalarını öyrənin.

Ğader (qadir, qüdrətli), ğədəm (addım, qədəm), ğəmər (ay) vəqt (vaxt), ğəsəm (and), ğərar (qərar), şərg (şərq), ğədim (qədim), ğaşoğ (qaşıq), məşreğ (şərq), moğəddəs (müqəddəs), ğodrət (qudrət).

## 2. Cümlələri oxuyun və tərcümə edin.

اين مداد است. اين مداد سبز است. آن قلم قرمز است. آن كتاب است. آن كتاب جالب است. آن كتاب باز است. آين دفتر است. اين دفتر سفید است. اين كيف است. كيف زرد است. اينجا كلاس است. كلاس بزرگ و روشن است. قدرت شاگرد است. او در كلاس است. آن دفتر نازك است.

## Lügət

قرمز (qermez) – qırmızı	نازك (nazok) – nazik
باز (baz) – açıq	اینجا (inca) – bura, buraya

## 3. Cümlələri tamamlayın.

من مداد .... من مداد و قلم و دفتر.... دفتر نازك ....  
او كتاب .... او كتاب، قلم، مداد و دفتر ..... كتاب باز.....  
تو قلم....؟ بلى، من قلم و دفتر و كيف ... كيف بزرگ....  
قدرت شاگرد.... او پدر و مادر و برادر.....

## 20. HA-ه -h, e

Bu hərfin yazı və çap şəkilləri bir-birindən fərqlidir. Hər iki tərəfdən bitişik yazılırlar, dörd yazı şəklinə malikdir:

Çap şəkli	yazı şəkli
-----------	------------

1) Ayrılıqda ه

ه

2) Birləşmənin əvvəlində هـ

هـ

3) Birləşmənin ortasında هـ

هـ

4) Birləşmənin sonunda هـ

هـ

### 1) «h» səsini ifadə edir:

Misalları yazın, yazılışını və mənalarını öyrənin:

راه (rah) – yol ماه (mah) – ay

آهن (ahən) – dəmir	همین (həmin) - həmin
هست (həst) – var, vardır, mövcuddur	
بەھار (bəhar) – bahar, yaz	جهان (cəhan) – cahan
به (beh) – heyva	نە (noh) – doqquz
ها (ha) – cəm şəkilçisi (-lar <sup>2</sup> )	

### Tapşırıqlar:

1. Sözləri oxuyun, yazın, mənalarını, yazılışlarını və oxunuşlarını öyrənin.

کاه kah (saman), نهار (nəhar), مهارت (məharət), هفت həft (yeddi), هشت səkkiz), ماهر (maher) - (mahir, məharətli), هنر (honər) - (hünər, sənət), قهرمان (qəhrəman), هو (həva), کوه (kuh) - (dağ), مفهوم (məfhum) - (anlayış).

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin.

Penhan (gizli), səhm (pay), mehr (mehribanlıq), dəh (on), qah (hərdənbir), kolah (papaq), mahi (balıq), dəhan (ağız), şəhr (şəhər), bəhram (Bəhram – ad), şohrət (şöhrət).

3. Cümələləri oxuyun, yazın və tərcümə edin.

آن پسر بهرام است. بهرام ده سال دارد. او دانش آموز است. او در  
دبیرستان است. آن زن آموزگار است. او سی سال دارد. هادی در  
منزل است. آن پسر هفت سال دارد. این پسر نه سال دارد. او کلاه  
دارد. کلاه سیاه است. از ایران مهمان آمد.

### Lügət

ده (dəh) - on	
دانش آموز (daneşamuz_) – şagird	
مهمان (mehman) – qonaq	
کلاه (kolah) - papaq	
سیاه (siyah) – qara	

سى (si) – otuz

## 2) «e» səsini ifadə edir:

«ha» - o hərfi yalnız bir qrup sözlərin sonunda «e» səsini ifadə edir. Məsələn,

پرده (pérde) – pərdə,

پنجره (pəncəre) – pəncərə,

لاله (lale) – lalə,

لانه (lane) – yuva,

دسته (dəste) – dəstə,

همیشه (həmişə) – həmişə.

Qeyd. Fars dilində yalnız iki köməkçi sözün sonunda «ə» səsi işlənir: و (və) bağlayıcısı və ن (nə) inkar hissəciyi (yox, xeyr). Məsələn: پدر و مادر (nedər və madər) ata və ana

بزرگ است؟ (bəradərət bozorgəst)

ن، بزرگ نیست (nə, bozorg nist) – yox (xeyr), böyük deyil.

### Tapşırıqlar:

1. Trasnkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın.  
Düzgün tələffüz və mənalarını öyrənin.

Yazdəh (on bir), pərde (pərdə), şane (daraq), came (paltar), se (üç), kase (kasa), pənc (beş), pənce (pəncə), həft (yeddi), həftə (həftə), həştad (səksən), dane (dənə), name (məktub), deh (kənd)

2. Cümələleri fars dilinə tərcümə edin.

Atam şəhərdədir. Pərdə ağdır. Lalə qırmızıdır. Məktub uzundur. Çanta qaradır. Ayaqqabı böyükdür. Bir həftə yeddi گۈندۈر. (روز است)

3. Cümələleri yazın və tərcümə edin.

من يك براذر دارم. تو دو براذر داري. او سه براذر دارد. ما پنج روز كار كرديم. شما شش روز كار كرديد. يك هفته هفت روز است. الهام دانش آموز است. او هفت سال دارد. او در كلاس است. بهرام هم در كلاس است. الهام درسشن را نقل كرد. بهرام هم درسشن را نقل كرد. بهرام نه سال دارد؟ نه، او ده سال دارد.

Lügət

کار کردىم (kar kərdim) – islədik

**کار کردىد** (kar kərdid) – işlədiniz

درستش را (dərsəş ra) – dərsini

**ھم** (hem) – da, də bağlayıcısı

نقل کرد (nəğl kərd) – danışdı

4. üçüncü tapşırıqda işlənmiş miqdardı seçib yazın.

## 21. XE-خ - X

«Xe» hərfinin də «cim» hərfi kimi yazı və çap şəkilləri fərqlənir. (əsasən birləşmənin ortasındaki və sonundakı şəkilləri fərqlənir). Bu hərf də hər iki tərəfdən bitişik yazılır.

## Çap şekli | yazı şekli

1. Ayrılıqda - خ
  2. Birleşmənin əvvəlində - خ
  3. Birleşmənin ortasında - خ
  4. Birleşmənin sonunda - خ

yazı şekli



Qeyd etmək lazımdır ki, əlyazmalarında, bir qayda olaraq, «*č*» hərfinin yazı şəkillərindən istifadə olunur.

«خ» (xe) hərfinin yazı şəklindən istifadə edərək misalların yazılışını və mənalarını öyrənin:

**شاخ** (şax) – buynuz

**کاخ** (kax) – saray

خانه (xane) – ev

دختر (doxtər) – qız

**تخت** (text) – taxt

**سخت** (səxt) – çətin, bərk

بُخ (yəx) – buz

نخ (nəx) – sap

## **Tapsırıqlar:**

1. Transkripsiyalı verilmiş sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin. «خ» hərfinin yazılış şəkilindən istifadə edin.

Əxbər (xəbərlər), xərc (xərc), xale (xala), eftexar (iftixar), xəste (yorğun), xorma (xurma), xorak (xörək), moxber (müxbir), məxməl (məxmər), xənde (gülüş), ləbxənd (təbəssüm), xar (tikan). .

2. Cümələləri oxuyun və tərcümə edin.  
آن دختر لاله است. لاله ده سال دارد. او در خانه است. خانه دور نیست. این خاور است. خاور بسیار کار کرد. کار سخت است. خورشید در دبیرستان نیست. خورشید از دبیرستان آمد. خدیجه هم از دبیرستان آمد. دبیرستان از خانه دور نیست.

Qeyd. Fars dilində bir qrup sözlər vardır ki, onlarda «خ» hərfindən sonra «و» hərfi yazılır, lakin həmin «و» tələffüz olunmur. Bunlardan ən çox işlək sözlər aşağıdakılardır:

Bu sözlərin həm yazılışını, həm də mənalarını öyrənin:

خواهر (xahər) – bacı

خواهش (xaheş) – xahiş

خواندن (xandən) – oxumaq

خواب (xab) – yuxu

خوابیدن (xabidən) – yatmaq, yuxulamaq

خواجه (xace) – sahib, ağa

خو استن (xastən) – istəmək

خوش (xiş) – öz-(qayıdış əvəzliyi)

خواربار (xarbar) – ərzaq məhsulları

خوار (xar) – zəlil və s.

3. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, oxunuşlarını və mənalarını öyrənin

Xahərəm (bacım), xaheş kərd (xahiş etdi), xabid (yatdı), dust darəd (sevir), dust darənd (sevirlər), xast (istədi), bist (iyirmi), şagerdan (sagirdlər), xand (oxudu), nevest (yazdı).

4. Qarşı-qarşıya verilmiş sözlərin yazılışlarını, tələffüzlərini və mənalarını müqayisə edin və öyrənin.

خان (xan) – titul, ləqəb, xan	خوان (xan) – süfrə
خار (xar) – tikan	خوار (xar) – zəlil
خیش (xiş) – xiş	خویش (xiş) – öz

برخاست (bərxast) – durdu, qalxdı

خواست (xast) – istədi, tələb etdi

5. Cümlələri yazın və tərcümə edin.

من خواهر دارم. او سی سال دارد. خواهرم آموزگار است.  
شاگردان او را دوست دارند. من از دانشیار خواهش کردم. دانشیار خواند و نوشت. من تشکر کردم. خاور خواهر دارد. نامش خالد است. خالده بیست سال دارد.

### lügət

دانشیار (daneşyar) – müəllim (ali məktəbdə)

تشکر کردم (təşəkkor kərdəm) – təşəkkür etdim

6. Cümlələri fars dilinə tərcümə edin.

1. Qardaşım anamdan xahiş etdi. 2 Uşaq (کودک) yatdı. 3.

Xavər dərs oxudu. 4. Şagirdlər müəllimi sevirlər. 5. Qardaşının iyirmi yaşı var. 6. O, müəllimdən xahiş etdi. 7. O, bacımdan soruşdu (پرسید - porsid)

## 22. ZAL - ذ - z

«Zal» hərfi eynilə əvvəldə öyrəndiyiniz «ze» (ჟ) hərfi kimi «z» səsini ifadə edir. Hansı sözlərin «zal» və hansı sözlərin «ze» ilə yazılmasını yalnız həmin sözlərin yazılışlarını yadda saxlamaqla öyrənmək olar.

Bu hərf də ž «ze» kimi özündən sonrakı hərflə bitişik yazılmır və buna görə də yalnız bir qrafik şəklə malikdir.

Göründüyü kimi, «ذ» (dal) hərfindən fərqi yalnız üsündəki nöqtəsindədir. Misallar:

أذر (azər) – 1) od, 2) xüs. isim

ذره (zerre) – zerre  
آذربایجان (azərbaycan) – Azərbaycan  
ذوق (zouğ) – zövq  
لذت (lezzət) – lezzət  
لذیذ (ləziz) – lezzətli, dadlı  
ذرت (zorrət) – qarğıdalı  
ذیل (zeyl) – aşağıda

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın, onların yazılışını, oxunuşunu və mənalarını öyrənin.

(Sözlərdəki «z» səsi «zal» hərfi ilə yazılır).

Zouğ (zövq), zekr (zikr etmə, demə, yadasalma), zehn (zehin), ezn (izin, icazə), azuge (azuqə, ərzaq), zeyl (aşağı, aşağıda), zerre (zərrə), zerrebin (mikroskop), zəxire (zapas, ehtiyat), zorrət (qarğıdalı), bəzr (toxum).

2. Cümələləri yazın və tərcümə edin.

آن پسر آذر است. این پسر ذاکر است. این دختر آزاده است. ذاکر ذوق دارد. آذر ذره بین دارد. ذرت زیاد است. خوراک لذیذ است. ذکى دانش آموز است.

3. Cümələləri Azərbaycan dilinə tərcümə edin.

Bacımın mikroskopu var. Mikroskop evdədir. Aəzrabycan böyükdür. Azərbaycanda neft var. Neft faydalıdır (مفید). Xörək lezzətlidir. Qarğıdalı çoxdur. O oğlan Zakirdir. Zakirin bacısı var.

### 23. ÇE - ئ - Ç

Bu hərf eynilə «cim» və «xe» hərfəri kimi yazı və çap şəkillərinə malikdir. Hər iki tərəfdən bitişik yazılır. Aşağıdakı qrafik şəkilləri vardır. «ئ» hərfindən yalnız nöqtələrinin sayı ilə fərqlənir.

Çap şekli

yazı şekli

1. Ayrılıqda – چ
  - 2.. Birləşmənin əvvəlində- چ
  3. Birləşmənin ortasında – چ
  4. Birləşmənin sonunda – چ
- قارچ (garç) – göbələk  
چهار (çəhar) – dörd  
بچه (bəççə) – uşaq يخچال (yəxçal) – soyuducu  
گچ (gəç) – təbaşir, gips مج (moç) – biliək

پوج (puç) – boş  
چتر (çətr) – çətir

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfli yazın və mənalarını öyrənin.

Çist? (nədir?), çəşm (göz), çehel (qırx), kuçek (kiçik, balaca), yəxçal (soyuducu), çənd? (neçə?), keçəl (keçəl), çərx (təkər, çarx), çəsb (yapışqan), puç (boş, puç), çelçele (qaranqus), ləçək, çador (cadır, çadra).

2. Cümlələri yazın və tərcümə edin. Altından xətt çəkilmiş sözlərə diqqət edin və yadınıza salın:

آزاد یک کیف دارد. آزاده دو سال دارد. آذر سه خواهر دارد.  
خالد چهار برادردارد. ذاکر ینج دفتر دارد. خاور شش کتاب دارد.  
پروین هفت مداد دارد. شهلا هشت قلم دارد. گلارا نه سال دارد. جلال  
ده دفتر دارد.

3. Cədvəl əsasında cümlələr düzəldin.

است	<table border="0"> <tr> <td>كتاب</td></tr> <tr> <td>دفتر</td></tr> <tr> <td>قلم</td></tr> <tr> <td>مداد</td></tr> <tr> <td>كيف</td></tr> <tr> <td>ميز</td></tr> </table>	كتاب	دفتر	قلم	مداد	كيف	ميز	ain چیست؟ - این
كتاب								
دفتر								
قلم								
مداد								
كيف								
ميز								

4. Verilmiş sözlərdən istifadə etməklə cümlələri tamamlayın.

Sözlər: زرد، مداد، دور، خانه، سفید، کارخانه، جالب، آمد: آن دفتر.... است. این کتاب ..... است. آن .... قرمز است. این لیمو... است. مادرم از دیبرستان ... پدرم در ... است. خواهرم در است. منزل از دیبرستان ... نیست.

#### 24. JE-ژ-J

«je» ژ hərfi özündən sonra gələn hərflə bitişik yazılmır. Buna görə də bir qrafik şəkli vardır. «ژ» hərfindən yalnız nöqtələrin sayı ilə fərqlənir.

Ayrılıqda və birləşmənin sonunda - ژ

هله (jale) – xüs. isim ژانویه (janviye) – yanvar

مزده (mojde) – müjdə, xeyir xəbər مژه (moje) – kirpik

#### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, düzgün oxunuşunu və mənalarını öyrənin

reje (parad), jende (cindir), kəjdom (əqrəb), jakət (jaket), (mojqan (kirpiklər), jurnal, jilet, jərf (dərin), juye (iyul), jimnastik (qimnastika, idman).

2. Cümlələri yazın və tərcümə edin.

آن دختر شاگرد است. او ژاله است. ژاله یک برادر و دو خواهر دارد. اژدر برادر دارد. اژدر کوچک است. او چهار سال دارد. در ژانویه هوا (hava) سرد است. در ژوئیه هوا گرم است.

3. Verilmiş cədvəl əsasında 6 cümənin yazın və tərcümə edin.

دارم	كتاب	من
دارى	دفتر	تو
دارد	قلم	او
داريم	مداد	ما
داريم	كيف	شما
دارند	خواهر	آنها

Nümunə: من كتاب دارم

4. Mətni oxuyun, yazın və tərcümə edin.

اینجا کلاس است. کلاس بزرگ و روشن است. دانشیار از دانشجو پرسید ازدر خوب جواب داد. دانشیار گفت: خیلی خوب. آفرین. یس از ازدر ژاله جواب داد. ژاله هم خوب جواب داد.

### Lügət

پرسید (porsid) – soruşdu

گفت (qoft) – dedi

پس (pəs)- sonra

خوب (xub) – yaxşı

دانشجو (daneşcu) – tələbə

روشن (rouşən) – işiq, işıqlı

### 25. HE-Հ-H

«he» hərfinin də əvvəlki dərslərdə öyrədilən «cim», «ce» «xe» hərfəri kimi, yazı və çap şəkilləri vardır.

Bu hərf «h» səsini ifadə edən ikinci hərfdir. Bu hərf ərəb mənşəli sözlərdə işlənir.

Çap şəkli

yazı şəkli

1. Ayrılıqda – ح

ك

2. Birləşmənin əvvəlində – ھ

ح

3. Birləşmənin ortasında – ھ

4. Birləşmənin sonunda – ح

فَرَه (fərəh) – sevinc, fərəh

قدح (ğədəh) – qədəh

راحت (rahət) – rahat

حاکم (hakem) – hakim

محکم (mohkəm) – möhkəm

تحقيق (təhğığ) – tədqiqat

فتح (fəth) – fəth

تفريح (təfrīh) – əylən

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, oxuyun və mənalarını öyrənin. Sözlərdəki «h» səsi «ح» ilə yazılır.

Hərəkət, hərarət, hal, əhval, heyf, səhər, mədh (tərif), məhdud, hokm (hökm), həcm, hala (indi), hekmət (hikmət), həmmam (hamam), həlva (halva), həğğ (haqq), Həsən, Əhəd, Əhməd, Vahed.

2. Cümələləri tamamlayın.

دفتر سفید.... مادر يك پسر....

كتاب خيلي جالب.... كتاب در كيف....

كلاس بزرگ و روشن ... كلاس پنجره....

درس خيلي جالب.... او دفتر ....

3. Aşağıdakı xüsusi isimləri fars hərfləri ilə yazın və yazılışlarını yadda saxlayın. (Adların tərkibindəki «h» səsi «ح» ilə yazılır).

Həmid, Hamed, Əhməd, Əhəd, Həmide, Rəhim, Rahem, Həsən, Rəhime, Heydər, Məhmud, Məhəmməd, Vahed, Vəhdət, Vahede, Həbib, Məhbube, Həbibe, Həvva, Həlime, Reyhan, Mohtərəm, Məlahət.

4. Cümələləri yazın, oxuyun və tərcümə edin.

حسن کارگر است. او حالا در کارخانه است. او خیلی زحمت کشید. احمد دانش آموز است. او هفت کتاب و پنج دفتر دارد. او حالا در کلاس است. آموزگار درس را از مهدی پرسید. مهدی خوب جواب داد. هادی مهندس است. رحیم هم مهندس است. او در کارخانه است.

## Lügət

**كشید** (keşid) – çəkdi

**پرسید** (porsid) – soruşdu

**حالا** (hala) – indii

**کارخانه** (karxane) – fabrik, zavod

**درس را** (dərs ra) - dərsi

**مهندس** (mohəndes) mühəndis

5. Cümələləri tərcümə edin.

Əhəd müəllimdir. İndi o, məktəbdədir. Məktəb yaxındır. Həmid mühəndisdir. O, fabrikdədir. Fabrik böyükdür. Rahim həkimdir. O, indi xəstəxanadadır. Xəstəxana böyük və işıqlıdır.

### 26. SAD - ص - s

«Sad» hərfinin ifadə etdiyi səs «s» səsidir. Bu hərf də hər iki tərəfdən bitişik yazılır. Bu hərf də sırf ərəb mənşəli sözlərdə işlənir.

1. Ayrılıqda və birləşmənin sonunda - ص

2. Birləşmənin əvvəlində və ortasında - ص

**خاص** (xass) – xüsusi

**اشخاص** (əşxas) – adamlar, şəxslər

**رقص** (rəqs) – rəqs

**شخص** (şəxs) – şəxs, adam

**قصر** (ğəsr) – saray

**صد** (səd) – yüz

**رقصاص** (rəğgas) – rəqqas

**فصل** (fəsl) – fəsil

Qeyd etməliyik ki, hansı sözün «ص»-lə və hansı sözün «ص»-la yazılmasını bilmək üçün həmin sözlərin yazılışını yadda saxlamaq və öyrənmək lazımdır.

## **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın və mənalarını öyrənin (sözlərin tərkibindəki «s» səsi – ص - la yazılıcaqdır).

Səbr (səbir), səndəli (stul), ğəsd (məqsəd), (ğesse) – nağıl, ğəside (qəsidə), esrar (israr, təkid), senf (sinif), nesf (yarım, yarı), noqsan (nöqsan), təsadof, təsvir (şəkil, tablo).

2. Verilmiş sözlərin yazılışını öyrənin və onları dəftərinizə yazın

صلح (solh) – sülh

صبح (sobh) – sübh, səhər

صihanه (sobhane) – səhər yeməyi

نصيحت (nəsihət), öyünd, nəsihət,

صحيح (səhih) – düz, doğru, düzgün

صحبت (sohbət) – söhbət,

حاصل (hasel) – hasil,

صاحب (saheb) – sahib,

صاحبخانه (sahebxane) – ev sahibi

محصول (məhsul) – məhsul.

3. Cümlələri yazın, sözlərin yazılışını öyrənin və tərcümə edin.

صابر کارگر است. صابرہ پزشک است. احمد مهندس است. صادق آموزگار است. آن دختر صالحه است. صالحه دانش آموز است. این دختر سیاره است. سیاره برادر دارد. آن پسر محمد است. آن دختر صنوبر است. صنوبر دانشجو است. او حالا در خانه است.

4. Verilmiş sözlərdən istifadə edərək cümleləri tamamlayın.

دبيرستان، درس را، داد، کلاس، دارد، کارخانه، دانشجو آموزگار در ... است. آموزگار .... از صنوبر پرسید. صنوبر خوب جواب .... شاگرد در .... است. صالح هشت کتاب.... صابر.... است. پدرم در ... است.

5. Cümlələri tərcümə edin.

اين شخص مهندس است. آن شخص کارگر است. مهدی دانشیار است. او حالا در دانشگاه است. محمود نیز در دانشگاه است. حسن آمد. حسن از تبریز آمد. حسن امروز از تبریز آمد.

### Lügət

دانشیار (daneşyar) – ali məktəb müəllimi, dosent

دانشگاه (daneşqah) – universitet

امروز (emruz) – bu gün

نیز (niz) – da, də bağlayıcısı

### 27. TA - ط - t

Bu hərf eynilə «te» hərfi kimi, «t» səsini ifadə edir. Tərkibində «t» səsi olan sözlərin «te» (ت) və ya «ta» (ط) ilə yazılışını bildirən xüsusi bir qayda yoxdur. Bunların yazılışını yalnız yadda saxlmaqla öyrənəcəksiniz.

«Ta» hərfi hər iki tərəfdən birləşir, yazı və çap şəkilləri bir-birindən fərqlənmir, işlənmə yerindən asılı olmayaraq yalnız bir qrafik şəkildə yazılır. Məsələn:

شرط (şərt) – şərt

مربوط (mərbut) – bağlı, əlaqəli, dəxli olma

ربط (rəbt) – əlaqə, bağlılıq

طول (tul) – uzunluq, uzun

طرف (tərəf) – tərəf

فقط (fəğət) – yalnız

نقطه (noğte) – nöqtə

رابطه (rabete) – rabitə, əlaqə

### Tapşırıqlar:

1. Sözləri fars hərfləri ilə yazın və mənalarını öyrənin.

Sözlərdəki «t» səsi ط (ta) hərfi ilə yazılır

Vətən, ğətar (qatar), təbib (həkim), tuti (tutuquşu), mətbəx, təbabət, ətraf, notq (nitq), vəsət (orta), təbl (təbil), xəyyat (dərzi), təbəğə (mərtəbə, təbəqə), tələb, mətləb, şətrənc (şahmat), təla (qızıl).

2. Cümələləri yazın və tərcümə edin.

طاھر در دبیرستان است. طاھر هم در آنجا است. طاھر طبل دارد. پدرم دانشیار است. مادرم خیاط است. مادرم حالا در مطبخ است. مطبخ بزرگ و روشن است. خواهرم پزشک است. او حالا در بیمارستان است. طوطی در قفس است. قفس بزرگ است.

3. Cümələləri tərcümə edin

Bacım mətbəxdədir. Mətbəx böyük və işıqlıdır. Qardaşım otaqdadır. Otağın (اتاق) iki pəncərəsi var. Atam qatarla (با) (قطار) gəldi. Anam dərzidir. O, indi evdə deyil. (نیست)

4. Cümələləri sözlərindən istifadə edərək tamamlayın.

طاھر در منزل ...

طاھر در کارخانه....

او در دبستان ...

او نیز برادر...؟

خاطره برادر....

طاھر خواهر....

خیلی پنج دفتر و دو کتاب.... احمد دو خواهر و یک برادر...

## 28. ĞEYN - غ - ġ

«Ğeyn» hərfinin ifadə etdiyi səs eynilə «ğaf» - ڭ hərfinin ifadə etdiyi səsdir. «Ğeyn» hərfinin də transkripsiya işaretəsi «ğ»-dir. Tərkibində «ğ» səsi olan sözlərin hansının «ğaf» ilə və hansının «ğeyn» ilə yazılımasını yalnız sözlərin yazılışını öyrənmək və yadda saxlamaq yolu ilə bilmək olar.

«Ğeyn» hərfi hər iki tərəfdən birləşir; bu hərf əvvəlki hərfliardan fərqli olaraq, birləşmədəki yerinə görə dörd müxtəlif şəkildə yazılırlar:

1. Ayrılıqda –

غ

2. Birləşmənin əvvəlində - ئە
3. Birləşmənin ortasında - ئە
4. Birləşmənin sonunda - ئە

باغ (bağ) – bağ  
 زاغ (zağ) – qara qarğı  
 غرب (gərb) – qərb  
 غالب (ğaleb) – qalib  
 شغال (şəğal) – çaqqał  
 مغورو (məğrur) – məğrur  
 جيغ (ciğ) – qışqırıq  
 تيغ (tiğ) – ülgüt, tiyə

### **Tapşırıqlar:**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, mənalarını tələffüzlərini öyrənin.

Sözlərdəki «ğ» səsi "ئە" ilə yazılır.

Kəlağ (qarğı), çerağ (çıraq), ğəzəl (qəzəl), məğreb (qərb), bağban, məğaze (mağaza), lağər (arıq), morğ (quş, toyuq), məğz (beyin, ləpə), ğorub (qürub), doruğ (yalan), ğonçe (qönçə), məğlub, qorbət (qürbət).

2. Cümələleri yazın və tərcümə edin. Sözlərin yazılışına və tələffüzünə diqqət yetirin.

قىير باغبان است. او در باغ است. باغبان درخت كاشت. درخت بزرگ شد. قدرت فروشندە است. حالا او در مغازه است. مغازه بزرگ و روشن و تميز است.

### Lügət

درخت (derəxt) – ağac  
 كاشت (kaşt) – əkdi

بزروگ شد (bozorg şod) – böyüdü

فروشنده (foruşənde) – satıcı

3. Cümələləri fars hərfəri ilə yazın və tərcümə edin.

Əhməd bağbanəst. Həmid həm bağbanəst. Həmide dər bağəst. Azər dər məğazeəst. Məğaze nəzdikəst. Zağ siyah əst.

## 29. ZAD - ض-Z

Zad «ض» hərfi eynilə «ze» - ج və «zal» - ذ hərfərinin ifadə etdiyi «z» səsini ifadə edir.

Tərkibində «z» səsi olan sözlərdən hansının «ze» - ج hansının «zal» - ذ və ya hansının «zad» - ض hərfi ilə yazılımasını sözlərin yazılışını yadda saxlamaq yolu ilə öyrənmək olar.

«Zad» hərfi hər iki tərəfdən bitişik yazıılır. Bu hərfin eynilə «sad» ص hərfi kimi iki qrafik şəkli var:

1. Ayrılıqda və birləşmənin sonunda - ض

2. Birləşmənin əvelində və ortasında - ض

مرض (mərəz) – xəstəlik

قرض (ğərz) – borc

نبض (nəbz) – nəbz

مريض (məriz) – xəstə

ضرر (zərər) – zərər, ziyan

ضامن (zamen) – zamin

فضا (fəza) – fəza

مضمون (məzmun) – məzmun

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın, tələffüz və mənalarını öyrənin. (sözlərdəki «Z» səsi "ض" hərfi ilə yazılır).

Zərbe (zərbə), ərazi, zəxim (qalın), məriz (xəstə), razi, Fozuli (Füzuli), Fazel (Fazil), məzmun, ziyaflət (qonaqlıq), zərurət (zəruri), Fazele (Fazilə), Mərziye (Mərziyə).

2. Aşağıdakı xüsusi isimlərin yazılışını və oxunuşunu öyrənin.

آذر، ذکی، فاضل، ضیا. ضیافت، مرضیه، زهره، فاضله، بهروز.  
فرزاد، فضه. رضوان، روزبه، آزاد، ذاکر، ذکیه، میرزا، فضولی

3. Cümələləri oxuyun və tərcümə edin.

این میز است. میز سیاه است. میز بزرگ است. میز در کلاس  
است. آن صندلی است. صندلی هم سیاه است. صندلی کوچک است.  
فاضل مهندس است. مرضیه پزشک است. ضیا دانش آموز است.  
ذکیه هم دانش آموز است. او یازده سال دارد. رضوان هم یازده سال  
دارد. او مریض است.

### Lügət

کوچک (kuçək) – küçük, balaca

دانش آموز (daneşamuz) – şagird

یازده (yazdəh) – onbir

صندلی (səndəli) – stul

میز (miz) – masa

4. Cümələləri fars dilinə tərcümə edin.

Bu oğlan Rizvandır. Rizvan fəhlədir. O, indi fabrikdədir. O  
qız Fazılədir. Fazilə şagirddir. O, həkimdir. O, indii  
məktəbdədir. Qardaşım bağbandır. Anam dərzidir. Bacım  
həkimdir. O, indi xəstəxanadadır.

5. Bir-birinin qarşısında verilmiş sözləri fars hərfəleri ilə  
yazın və nöqtələrinə görə hərfləri müqayisə edin.

Dəst (əl) – dəşət (çöl, səhra)

Həst (var) – həşt (səkkiz)

Dərd (ağrı) – dozd (oğru)

Bar (yük, meyvə) – baz (açıq)

Bəhar (yaz, bahar) – nəhar (günorta yeməyi, nahar)

Cəvab (cavab) – xab (yuxu)

Xəbər – xəbər

### 30. SE - ث - S

«Se» hərfi də eynilə əvvəlki səhifələrdə öyrədilmiş «sin» - س و «sad» - ص hərfərinin səsini - «s» səsini ifadə edir. Bu hərf hər iki tərəfdən bitişik yazılır və iki qrafik şəklə malikdir. Bu hərf də ərəb mənşəli sözlərdə yazılır.

1. Ayrılıqda və birləmənin sonunda - ث

2. Birləşmənin əvvəlində və ortasında - ث

أرث (ers) – irs نثر (nəsr) – nəsr

بحث (bəhs) – mübahisə, bəhs etmə

وارث (vares) – varis

ثروت (servət) – sərvət, var-dövlət

مثال (mesal) – misal

ورثة (vərəse) – vərəsə

میراث(miras) – miras

#### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın, mənalarına və yazılış qaydalarına diqqət yetirin. (sözlərdəki «s» səsi "ث" ilə yazılır)

Saniye (saniyə), sabet (sabit, sübut), səmər (meyvə), mosbat (müsbət), kəsif (çirkli), asar (əsərlər), vərəse (vərəsə), sobut (sübut), əsər, sərvət (sərvət).

2. Cümələləri yazın və tərcümə edin, tərkibində «s» səsi olan sözlərin yazılışına diqqət yetirin.

یک دقیقه شصت ثانیه است. آن پس ٹابت است. ٹابت دانشجو است. صابر هم دانشجو است. آن خانم ثریا است. او حالا در دانشگاه است. دانشیار مثال آورد و درس را شرح داد. سلیمه با ٹابت بحث کرد. صنوبر آنها را ساكت کرد.

## Lügət

شصت (şəst) – altmış

شرح داد (şərh dad) – şərh etdi, izah etdi

بحث کرد (bəhs kərd) – mübahisə etdi

آنها را (anhara) – onları

ساكت کرد (saket kərd) – sakitləşdirdi

آورد (avərd) – gətirdi

سوريا (sorəyya) – Sürəyya-ad

## 31. ZA - ظ - Z

«Za» hərfi «z» səsini ifadə edən dördüncü hərfdir. Bu hərf də yalnız ərəb mənşəli sözlərdə işlənir. Eynilə «ـ» (ta) hərfi kimi yazılır. Fərqi yalnız nöqtəsindədir.

Hər iki tərəfdən birləşməsinə baxmayaraq, yalnız bir qrafik şəkildə yazılır. Müqayisə edək:

1. Ayrılıqda və birləşmənin əvvəlində – ظ

2. Birləşmənin ortasında və sonunda – ظ

الفاظ (əlfaz) – sözlər لحاظ (leħaz) – nöqteyi-nəzər

ظهر (zohr) – günorta ظلم (zolm) – zülm

نظم (nezam) – nizam منظور (mənzur) – məqsəd

حفظ (hefz) – qoruma, saxlama لفظ (ləfz) – söz

### Tapşırıqlar:

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, yazılışlarını və mənalarını öyrənin (sözlərdəki «z» səsi "ظ" ilə yazılır)

mənzəre (mənzərə), Nezami (Nizami), zəfər (qələbə), zalem (zalim), nəzər, zərif, xodahafez (xudahafız), zolmət (zülmət), nəzarət, nezafət (təmizlik), entezam (intizam), zərf (qab).

2. Aşağıdakı xüsusi isimlərin yazılışını öyrənin.

نظامی، ظریف، ظفر، ظریفه، آذر، آرزو، منظر، ذکی، رضوان،  
فضولی، نظر، نظم، زهره، ضیا، نظام، حافظ، فاضل، وظیفه

### 3. Cümlekeleri tərcümə edin.

آن مرد نظام است. نظام مهندس است. نظام خواهر دارد.  
خواهرش ظریفه است. ظریفه پژشک است. او در بیمارستان کار می کند. بیمارستان نزدیک است. منظر آموزگار است. حالا او در مدرسه است. مدرسه بزرگ است. منظر بیست شاگرد دارد. نظامی گنجوی مشهور است. نظامی گنجوی در گنجه متولد شده است.

### Lügət

خواهرش (xahərəs) – bacısı

بیست (bist) – iyirmi

کار می کند (kar mikonəd) – işləyir.

متولد شده است (motəvəlled şədeəst) – doğulmuşdur

مدرسه (mədrəse) – məktəb, mədrəsə

4. Verilmiş rəng adlarını öyrənin və hər birinə aid bir cümle qurun.

سفید (sefir) – ağ

سبز (səbz) – yaşıl

سیاه (siyah) – qara

کبود (kəbud) – göy

آبی (abi) – mavi

سرخ (sorx) – qırmızı

خاکستری (xakestəri) – boz, kül rəngi

زرد (zərd) – sarı

قهوه ای (ğəhvəi) – qəhvəyi rəng

چهره ای (çəhrei) - çəhrayı

این لباس قهوه ای رنگ است: Nümunə:

5. «Ze» ز, «zal» - ز, «zad» - ض və «za» ظ hərflerinin hər birinə aid beş söz (bildiyiniz sözlərdən) yazın və mənalarını göstərin.

6. «Te» ت və «ta» - ط hərflerinin hər birinə aid beş söz yazın.

7. «Sin» س, «sad» - ص və «se» - ش hərflerinin hər birinə aid beş söz yazın.

8. «Ha» ه və «he» - ح hərflerinin hər birinə aid beş söz yazın.

9. «Ğaf» - ق və «ğeyn» - غ hərflerinin hər birinə aid beş söz yazın.

10. Qarşı-qarşıya verilmiş sözlərin yazılışlarını, tələffüzlərini və mənalarını müqayisə edin.

حيات (həyat) – həyat - حيات (həyat) – həyat, yaşayış

قربت (ğorbət) – yaxınlıq - غربت (ğorbət) - qəriblik

غالب (ğaleb) – qalib - غالب (ğaleb) – qəlib

غذا (ğəza) – yemək, xörək - قضا (ğəza) – hadisə

غريب (ğərib) – yad, özgə, qərib - غريب (ğərib) – yaxın

## 32. EYN - ع

«Eyn» - ع hərfinin xüsusi bir səsi yoxdur. Bu hərf bütün sait səsləri ifadə edə bilir, həm də «apostrof» işarəsinin vəzifəsini daşıyır.

«ع» hərfi hər iki tərəfdən bitişik yazılsın. Birləşmədəki məqamına görə eynilə «ğeyn» (غ) hərfi kimi aşağıdakı dörd qrafik şəkildə yazılır. Bu hərf də ərəb mənşəli sözlərdə işlənir.

1. Ayrılıqda - ع

2. Birləşmənin əvvəlində - ﻋ

3. Birləşmənin ortasında - ﻋ

4. Birləşmənin sonunda - ع

دفعا (defa) – müdafiə اختراع (extera) – ixtira

عمو (əmu) – əmi

علم (elm) – elm

معدن (mədən) - mədən

المعروف (məruf) – məşhur, tanınmış

وضع (vəz) – vəziyyət منع (mən)-qadağa

«ع» hərfinin ifadə etdiyi səslər onun aşağıdakı xüsusiyyətləri ilə müəyyənləşdirilir:

A. «Eyn» - ع hərfi a, u, i uzun saitlərindən və bəzən də ou diftonqundan əvvəl gəldikdə həmin səslərin bir daha uzanmasına şərait yaradır. Məsələn:

عالم (alem) – alim عالى (ali) – ali

عود (ud) – çalğı aləti صعود (soud) – qalxma, ucalma

عيسى (isa) – Isa سعيد (səid) – xoşbəxt

عوْدَت (oudət) – qayıtma

### **Tapşırıq:**

Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın (sözlərdəki «a» saitindən, yəni «əlefdən əvvəl» «ع» yazın), həmin sözlərdəki «a» saitini daha da uzun tələffüz edin.

Aləm, adı, ace-z (aciz), aref (arif, bilən), aigel (ağıllı), adət, səadət (xoşbəxtlik), aşeg (aşiq), adel (ədalətli), ac (fil sümüyü), moaven (müavin), moadel (qarşılıq ekvivalent), məas (maaş).

B. «ع» hərfi bir sıra ərəb mənşəli sözlərin əvvəlində yazılır və ə, e və o qısa saitləri kimi oxunur.

### **«ə» səsini ifadə edir:**

عرب (ərəb) – ərəb عدد (ədəd) – say, ədəd

علم (ələm) – bayraq عقل (əğl) – ağıl

عرق (ərəğ) – tər عکس (əks) – şəkil

عمو (əmu) – əmi عمه (əmmə) bibi

### **«e» səsini ifadə edir:**

عبرت (ebrət) – ibrət علم (elm) – elm

علت (ellət) – səbəb عنان (enan) – cilov

عبارت (ebarət) – ibarət	عشق (eşq) - eşq
<b>«» səsini ifadə edir:</b>	
عضو (ozv) – üzv	عذر (ozr) – üzr
عقاب (oğab) – qartal	عهدہ (ohde) – öhdə
عده (omde) – ümdə	عمق (omğ) – dərinlik
عمر (omr) – ömür, həyat	
علوی (olvi) – ülvi, ən nəcib	

C. «ع» hərfi bir sıra ərəb mənşəli sözlerin ortasında yazılır və «apostrof» işarəsinin vəzifəsini ifadə edir. Başqa sözlə, ifadə etdiyi saitin uzun tələffüz edilməsinə şərait yaradır. Məsələn:

تعريف (tərif) – tərif
بعد (bəd) – sonra
تعقب (təqib) – təqib
نعمت (nemət) – nemət
اعلا (əla) – əla
اعتراف (eteraf) – etiraf
معتبر (motəbər) – mötəbər
لعل (ləl) – ləl, cəvahirat

Bu misalların hər birindəki «ع» -dən əvvəl gələn sait səslər uzun tələffüz olunur.

D. «ع» hərfi bir qrup sözlerin sonunda yazılır və həmin sözləri tələffüz edərkən sonuncu səs sanki kəsilir.

Məsələn:

دفع (defa) – müdafiə
نفع (nəf) – xeyir, mənfəət
اختراع (extera) – ixtira
منع (mən) – qadağa
ارتجاع (erteca) – irtica
شمع (şəm') – şam

### **Tapşırıqlar:**

Qarşı-qarşıya verilmiş sözlərin yazılışlarını, tələffüzlərini və mənalarını müqayisə edin və öyrənin.

من (mən) – mən	-	منع (mən) – qadağa
دف (dəf) – dəf (mus)	-	دفع (dəf) – dəf etmə
رف (rəf) – rəf	-	رفع (rəf) – aradan götürmə
نو (nou) – təzə	-	نوع (nou) – növ
زر (zər) – qızıl	-	زرع (zər) – əkin

E. «ع» hərfi bir qrup sözlərin ortasında yazılır və həmin sözlərin tələffüzündə sanki bir kəsiklik, qırıqlıq yaradır. Bu qırıqlıq isə ona görə nəzərə çarpır ki, iki müxtəlif tələffüz məxrəcli sait səslər yanaşı gəlir. Məsələn:

ساعى (sai) – çalışqan	شعار (şoar) – şuar
ساعت (saət) – saat	بعيد (beid) – uzaq
سعادت (səadət) – xoşbəxtlik	معامله (moamele) – müamilə
سعيد (səid) – xoşbəxt	معلم (moəllem) – müəllim

### **Tapşırıqlar**

1. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın.  
Transkripsiyalardakı apostrof işarəsini «ع» hərfi ilə yazın:

Rə'na (gözəl), mə'na, yə'ni, mə'lum, me'mar, şe'r, fe'l, də'vet, mə'ruf (məşhur), cə'be (qutu yesik), mə'refət (mərifət), şo'le (şölə), bə'd (sonra), şo'be (şöbə), me'yar (ölçü), ne'mət.

2. Transkripsiya ilə verilmiş sözləri fars hərfəri ilə yazın.  
Transkripsiyalarda yanaşı işlənən saitlərdən qısalarını «خ» hərfi ilə yazın.

Moalece (müalicə), moayene (müayinə), məaref (maarif), səid (xoşbəxt), moşaere (şeirləşmə), moaf (azad edilmə), məaden (mədənələr), saət (saat), məaş (maaş), moaven (müavin).

3. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, mənalarını və yazılış qaydalarını öyrənin. (Sözlərin əvvəlindəki ئ، ؟، ئى و ئۆ qısa saitləri «ع» hərfi ilə yazılıcaqdır).

ئدəd, ədəm (yoxluq), ərəğ (tər), əfv, əməl (iş), ələm (bayraq), əmu (əmi), əmme (bibə), eyb (eyib), ebarət (ibarət), elm, eyd (bayram), enad (inad), esq (esq), ebrət (ibrət), enan (cılov, yüyen), edde (qrup, hissə), onvan (adres), oləma (alimlər), obur (keçid, keçmə), omr (ömür), ohde (öhdə), olum (elmlər).

4. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın, mənalarını və yazılış qaydalarını öyrənin. (Sözlərin əvvəlindəki uzun saitlərdən – A, U saitlərindən əvvəl «ع» hərfi yazılıcaq).

Alem (alim) aləm, adel (adil, ədalətli), adi, ali, aref (Arif, bilən), ac (fil dişi), acez (aciz), adət, aigel (ağıl, ağıllı), ud (çalğı aləti), ur (çılpaq, lüt)

5. Aşağıdakı xüsusi isimlərin yazılış və oxunuşlarını öyrənin.

عارف، عادل، عاقل، عاکف، عابد، عاطف، عارفه، عادله، عاقله، عالیه، عدیله، عثمان، علی، عصمت، رعناء، شعله، سعادت، عباس، عمران، عاصف.

6. Cümlələri oxuyun və tərcümə edin.  
عادل مهندس است. عارف هم مهندس است. عارفه پزشک است.  
حالا او در بیمارستان است. علی دانشجو است. او در کلاس است.  
کلاس بزرگ است. عباس هم دانشجو است. او حالا در منزل است.  
سعادت دانش آموز است. او کوشما و ممتاز است. حالا او در دبیرستان است. رعناء دانشیار است. او در دانشکده است. عاکف کارگر است. او در کارخانه است. عادله فروشنده است. او در مغازه است. عصمت جراح است. او حالا در بیمارستان است.

## Əlavə işaretlər

### 1. «Tənvin» işaretisi - ۱

Bu işaret fars dilində işlənən əreb mənşəli sözlərin axırında («əlef»-in üstündə) yazılır və bir qayda olaraq «əlef»-le birlikdə «ən» səs birləşməsi kimi oxunur. Məsələn:

عادت (adətən) – adətən

اصولاً (osulən) – bir qayda kimi, adətən

شخصاً (şəxsən) – şəxsən اصلًا (əslən) – əsla

أقلًا (əgəllən) – heç olmazsa, ən azı

رسمياً (rəsmən) – rəsmi olaraq

مثلاً (məsələn) – məsələn حتماً (hətmən) – mütləq

معمولًا (məmulən) – bir qayda olaraq, adətən

تقريباً (təğribən) – təqribən

### 2. «Həmze» işaretisi - ۲

Bu işaret fars dilində, əsas etibarilə, üç məqamda işlənir: 1. «əlef»-in üstündə; 2. «vav»-in üstündə və 3. Çıxıntı (diş) üstündə

«həmze» işaretisi söz tərkibində işlənən zaman ya apostrof vəzifəsini daşıyır, ya qoşa «ə» saiti kimi oxunur, ya da sözdə sadəcə olaraq, «ə» saiti kimi tələffüz olunaraq sözün deyilişində bir növ kəsiklik, qırıqlıq yaradır. Məsələn:

A) «əlef»-in üstündə yazılır və apostrof vəzifəsini daşıyır.

تأثير (təxir) – təxir مأيوس (məyus) – kədərli

تأليف (təlif) – əsər تأسيس (təsis) – təsis etmə

تأمين (təmin) – təmin تأديب (tədiye) – ödəmə

رأى (rey) – rəy تأكيد (təkid) – təkid, israr

رأس (rəs) – baş (num eroitiv söz)

B) «Əlef»-in üstündə yazılır və qoşa «ə» saiti kimi tələffüz olunur. Məsələn:

تأسف (təəssof) – təəssüf تأثر (təəssor) – təəssür

تأمل (təəmol) – düşünmə تأمل (təəllom) – kədərli olma

C) «ء» işaretesi «vav» - و hərfinin və çıxıntıının üzündə yazılır və əsasən «ء» kimi oxunur.

قرانت (qəraət) – qiraət مؤلف (moəllef) – müəllif

مؤثر (moəddəb) – ədəbli مؤذب (moəsser) – təsirli

رئيس (rəis) – rəis جرأت (corət) - cürət

Qeyd etmək lazımdır ki, bəzən kitablarda «tənvin» və «həmzə» işaretləri yazılmır. Belə sözləri düzgün oxumaq üçün, əsasən, bilmək lazımdır ki, «tənvin» işaretisi yalnız ərəb mənşəli sözlərin sonunda «əlefin» üstündə ola bilər. Deməli bu zaman sözlərin sonundakı «əlef» «ən» səs birləşməsini ifadə edir.

قصدا - مثلا، əslən - اصلا، شخسا، şəxsən - گەسدن - گەسدن

### 3. «Təşdid» işaretisi –

Bu işaret haqqında əvvəlki səhifələrdə bəhs olunmuşdur.

## درس اول 1-CI DƏRS

### لوازم درس

اين مداد است. اين قلم است. اين كتاب است. اين dفتر است. آن  
کيف است. آن مداد پاک کن است. آن کاغذ است. آن خط کش است.  
آن پرگار است. اين قلم خودنويس است.

آن چيست؟ آن خطکش است. آن مداد پاک کن است. آن پرگار  
است.

اين چيست؟ آن ميز است. آن صندلی است. آن نيمكت است.  
اين کیست؟ آن دانشیار است. آن پزشك است. این بنا است.

### LÜĞƏT

لوازم (ləvazem) – ləvazimat

کاغذ (kağız) – kağız

مداد پاک کن (medadpakkon) – pozan

کيف (kif) – çanta

قلم خود نويس (ğələm-e xodnevis) – avtomat ğələm

نيمكت (nimkət) – parta, skamyə

چيست (çist) – nədir?

بنا (bənna) – bənna

کیست (kist) – kimdir?

پزشك (pezeşk) – həkim

#### \* Xəbər şəkilçisi

است (əst) III şəxs təki bildirən xəbər şəkilcisiidir.  
Azərbaycan dilindəki – dir<sup>4</sup> şəkilcisinin qarşılığıdır.  
Azərbaycan dilindəki dir<sup>4</sup> şəkilçisi bu dilin ahng qanununa görə  
dörd variantda formalaşmışdır. Fars dilində isə həmin dörd  
variantlı şəkilçinin qarşılığı yalnız bir variantda istifadə olunur.  
Məs:

کيف است (kifəst) – çantadır

آتش است (atəşəst) – oddur

دفتر است (dəftərəst) - dəftərdir  
انگور است (ənqurəst) - üzümdür

Müasir fars dilində xəbər şəkilçisi bir qayda olaraq, ayrı yazılır:

كيف است، ميز است، كتاب است، دفتر است. نيمكت است، قلم  
است، خط كش است.

Fars dilinin özünəməxsus ahəng qanununa görə xəbər şəkilçisi, qoşduğu sözün son səsinin sait və ya samit olmasından asılı olaraq, dörd variantda tələffüz olunur. Belə ki:

1. Əgər sözün son səsi samitdirse (əst) xəbər şəkilçisi olduğu kimi, yəni «əst» tələffüz olunar. Məsələn, ketabəst, kifəst,

2. a saitlə qurtaran, sözlərdən sonra (əst) xəbər şəkilçisinin birinci səsi «ə» tələffüz olunmaz və sözlə bir vurğu altında «ast» tələffüz olunar. Məsələn:

صد است (sedast) – səsdir  
بنا است (bənnast) – bənnadir  
دریا است (dəryast) – dənizdir  
دان است (danast) – bilicidir, alimdir.

3. Sözün son səsi u olarsa, ona qoşulan xəbər şəkilçisinin birinci səsi «ə» tələffüzdən düşer və sözlə birlikdə bir vurğu altında «ust» tələffüz olunar. Məsələn:

دانشجو است (daneşcüst) – tələbədir  
ابرو است (əbrust) – qaşdır  
گردو است (gerdust) – qozdur  
باتو است (banust) – xanımdir.

Qeyd etmək lazımdır ki, ou diftonqu ilə qurtaran sözlər də eynilə bu qaydaya tabe olaraq tələffüz olunur. Məsələn:

نو است (noust) – təzədir                      جو است (coust) – arpadır.

4. Sözün son səsi i olarsa, ona qoşulan است xəbər şəkilçisinin birinci «ə» səsi düşür və sözlə bir vurğu altında «ist» tələffüz olunur. Məsələn:

کشتى است (keştist) – gəmidir

بخارى است (boxarist) – sobadır

سندلى است (səndəlist) – stuldur

ایرانى است (iranist) – iranlıdır

#### \* Sual əvəzlikləri

Fars dilində insanlara aid işlədilən sual əvəzlikləri bunlardır:  
کیست (kist?) – kimdir?      که (ke?) – kim? (çe kəsi)  
– kim və که کسی است (çe kəsist?) – kimdir?

Qalan əşyalara, yəni insandan başqa bütün əşyalara aid sual əvəzlikləri isə aşağıdakılardır:

چه چیزی چیست (çist?) – nə, چه (çe?) – nə, (çe çizii?) -nə?, nə olan şey چه چیزیست (çe çizist?) – nədir?, nə şeydir? Nə olan şeydir?

کیست (kist?) – kimdir? sual əvəzliyi əslində که (ke? – kim sual əvəzliyi ilə است (əst) xəbər şəkilçisinin birləşməsindən əmələ gəlmış və کیست (kist) şəklində formalaşmışdır.

چیست (çist?) – nədir? sual əvəzliyi isə چه (çe?) – nə sual əvəzliyi ilə است (əst) xəbər şəkilçisinin birləşməsindən əmələ gəlmış və چیست (çist?) şəklində formalaşmışdır. Deməli:

کیست = که + است (ke+əst) (kist) – kimdir?

چیست = چه + است (çe+əst) (çist) – nədir?

#### \* İşarə əvəzlikləri

Fars dilində yaxında olan əşyaları göstərmək üçün این (in) – bu, uzaqda olan əşyaları göstərmək üçün isə آن (an) – o işarə əvəzliyindən istifadə olunur. Məsələn:

- این کیست؟	- bu, həkimdir.
- او کیست؟	- o, müəllimdir.
- آن چیست؟	- o, kitabdır
- آن چیست؟	- o, dəftərdir

### **Tapşırıqlar:**

1. Cümlələri fars dilinə tərcümə edin.

Bu nədir? Bu qələmdir. Bu karandaşdır. Bu kitabdır. O nədir? O, masadır. O, stuldur. O, partadır. Bu kimdir? Bu, tələbədir. Bu, şagirddir. O, müəllimdir. O, həkimdir. O kimdir? O, qardaşındır. O, mühəndisdir. O, fəhlədir.

2. Verilmiş sualların hər birinə üç cavab yazın.

این کیست؟ آن کیست؟ این چیست؟ آن چیست؟

3. Aşağıdakı cümlələrin transkripsiyasını yazın.

آن bخارى است. آن کشتى است. این شاگرد است. آن مهندس است.  
آن بنا است. این دانشجو است. آن دریا است.

4. Transkripsiya ilə verilmiş sözləri fars hərfləri ilə yazın.

Bənna, sefid, kuçek, siyah, bena, bozorg, derəxt, xahər, doxtər, bolənd, mohəndes, möəllem, pezeşk, daneşcu, kutah.

## درس دوم - 2-CI DƏRS کلاس درس

اینجا کلاس است. این کلاس بزرگ و روشن است.  
در این کلاس چه چیزها هست? در این کلاس میز، صندلی،  
نیمکت، گچ و تخته سیاه هست. میز بزرگ است؟ بله، میز بزرگ  
است. نیمکت هم بزرگ است؟ بله. نیمکت هم بزرگ است. آن دفتر  
سفید است؟ نخیر. این دفتر سفید نیست، آیا کیف زرد است؟ نخیر کیف  
زرد نیست. قهوه ای رنگ است. آن مداد است؟ نخیر، آن مداد نیست  
قلم است. قلم سیاه است؟ نخیر قلم سیاه نیست. سبز است. کتاب در کجا  
است؟ کتاب روی میز است. میز چه رنگ است؟ میز قهوه ای رنگ  
است. آیا دفتر هم روی میز است؟ بله دفتر هم روی میز است.

### Lügət

قهوه ای (inca) – bura, buraya (ğəhvə) – qəhvə rəngi

تخته سیاه (təxtesiyah) – yazı taxtası

در کجا (dər koca) – harada

هست (həst) – var, vardır

روی میز (ru-ye miz) – masanın üstündə

چه چیزها (çe çızha) – nələr

گچ (gəc) - təbaşir

من دانشجو هستم. تو نیز دانشجو هستی؟ - بله؟ من نیز دانشجو  
هستم. ولی رفیقم دانشجو نیست. او منهادس است.  
- تو کیستی؟ - من پزشک هستم. - شما هم پزشک هستید؟ -  
نخیر، من پزشک نیستم من معلم هستم. - آنها کیستند؟ - آنها دانشجو  
هستند. من هم دانشجو هستم، ولی این رفیق دانشیار است. پس او

کیست؟ - او برا درم است. آقا، شما دانشیار هستید؟ - نخیر، من دانشیار نیستم. آموزگار هستم. من در دبیرستان کار می کنم.

### Lügət

نیز (niz) – da, də bağlayıcısı

دانشیار (daneşyar) – ali məktəb müəllimi

ولی (vəli) – amma, lakin

آموزگار (amuzqar) – orta məktəb müəllimi

رفیق (rəfiq) – yoldaş

کار می کنم (kar mikonəm) – işləyirəm

### \* Sual cümlələri

Sual cümlələri həm sual intonasiyası, həm də sual əvəzlikləri vasitəsilə düzəlir.

1. Sual intonasiyası vasitəsilə qurulan sual cümlələrinde sorğu məqsədilə işlədilən sözün son hecası şiddətli vurğu ilə, xəber şəkilçisi isə sual intonasiyası ilə tələffüz olunur. Məs:

– این دفتر است? – In dəftərəst?

– این دفتر سفید است? – In dəftər sefidəst?

Bu üsulla düzələn sual cümlələrinin əvvəlində آیا (aya) sual ədati da işlənə bilər. Həmin sual ədati (آیا) Azərbaycan dilindəki –m<sup>4</sup> sual ədatına uyğun gəlir. Məsələn:

آیا این دفتر است? – Bu dəftərdirmi? –

آیا، این دفتر سفید است? – Bu dəftər ağdırımı? –

Sual cümlələrinə verilən cavab iki mənə daşıya bilər:

1. Müsbət və ya təsdiq, 2. Mənfi və ya inkar.

Müsbət və ya təsdiq cavab cümlələrinin əvvəlində (بلی) (bəli) sözü işlənir. Məsələn:

بلی این دفتر است? – Bəli, bu dəftərdir?

بلی این دفتر سفید است. – Bəli, bu dəftər ağdır.

Mənfi və ya inkar cavab cümlelerinin əvvəlində inkar hissəciyi - نه (nə), və ya خیر (xeyr), sözü, axırında isə نیست (nist) – deyil sözü işlənər. Məsələn:

این کتاب است؟ خیر این کتاب نیست  
این کتاب جالب است؟ نخیر، این کتاب جالب نیست  
kitab maraqlı deyil- .

2. Sual əvəzlikləri vasitəsilə düzələn sual cümleləri.

#### \*Sual əvəzlikləri:

کجا (koca) – hara	کدام (kodam) – hansı
-------------------	----------------------

چطور (çetour)	} چه جور (çecur)
---------------	------------------

چگونه (ğequne)	necə, nə cür, nə təhər
----------------	------------------------

چند (çənd)	neçə
------------	------

چه (çe) – nə	که (ke) – kim
--------------	---------------

کیست (kist) – kimdir	چیست (çist) – nədir
----------------------	---------------------

این دفتر چطور (چگونه، چه جور)	Bu dəftər necədir? – است؟
-------------------------------	---------------------------

کدام کتاب maraqlıdır?	Hansı kitab maraqlıdır? –
-----------------------	---------------------------

دانشیار (معلم) Müəllim	nə dedi? –
------------------------	------------

مۆزگار چه گفت؟	Qələm dr کجا است؟ –
----------------	---------------------

#### \* Şəxs əvəzlikləri

Şəxs əvəzlikləri aşağıdakılardır:

جمع (cəm) - cəm	مفرد (mofrəd) – tək
-----------------	---------------------

ما (ma) biz –	من (mən) - mən
---------------	----------------

شما (şoma) siz –	تو (to) –sən
------------------	--------------

آنان (anan)	او (u)-
-------------	---------

آنها (anha) – Onlar وى (vey)  
 ايشان (işan)

\* هست (həst) sözünün ifadə etdiyi mənalar

1. هست sözü ayrılıqda işlənən zaman «var», «vardır» mənasını ifadə edir. Məsələn:

در کلاس شاگرد هست Sinifdə şagird var

در خانه نان هست Evdə çörək var

2. هست şəxs sonluqları ilə birlikdə işlənən zaman xəbər şəkilçiləri vəzifəsini daşıyır. Qeyd etmək lazımdır ki, aşağıdakı şəxs sonluqları həm də qısalılmış xəbər şəkilçiləri kimi işlənirlər.

**Şəxs sonluqları və ya qısa xəbər şəkilçiləri:**

-ik <sup>4</sup> – (im)	يم	-əm <sup>2</sup> -(əm)	م	I
-sınız <sup>4</sup> -(id)	پد	-sən <sup>2</sup> -(i)	ى.	II
-dırlar <sup>4</sup> (-ənd)	ند	-dir <sup>4</sup> (əst)	است	.III

Qeyd etmək lazımdır ki, III şəzs təkdə qeyd olunan (əst) şəxs sonluğu vəzifəsi deyil, yalnız xəbər şəkilçisi vəzifəsini daşıyır.

Yuxarıda göstərdiyimiz şəxs sonluqları sözünün sonuna əlavə edilərək fars dilində xəbər şəkilçilərinin tam formasını əmələ gətirirlər. Məsələn:

من دانشجو هستم Mən tələbəyəm –

تو کارگر هستی Sən fəhləsen –

او پزشک است O, həkimdir –

ما معلم هستیم Biz müəllimik –

شما مهندس هستید Siz mühəndissiniz –

آنها شاگرد هستند Onlar şagirddirlər –

\* نیست (deyil) sözü də eyni qayda ilə, yəni həmin şəkilçilərlə işlənən zaman Azərbaycan dilindəki deyiləm, deyilsən, deyildir, deyilik və s. kimi inkar sözlərinin qarşılığı olurlar. Məsələn:

مَنْ دَانْشِجُوْ نِيْسِتْمَ - من دانشجو نیستم

سَنْ فَهْلَهْ دَيْلِسَنْ - سəن fəhlə deyilsən

أَوْ بَزْشَكْ نِيْسِتْ - او پزشک نیست

بِيزْ مُعَلْلِيمْ دَيْلِيكْ - Biz müəllim deyilik

شَماْ مُهَنْدِسْ نِيْسِتِيدْ - شما مühəndis نیستید

أَنْهَا شَاكْرَدْ نِيْسِتِندْ - آنها şakərd نیستند

III şəxsin təkini bildirən sual əvəzliyi - كیست? (kist?) yuxarıda göstərdiyimiz şəxs sonluqları ilə birlikdə işlənərək digər şəxsləri ifadə edir. Məsələn:

I - من کیستم - mən kiməm - ما کیستیم - biz kimik

II - تو کیستی - sən kimsən - شما کیستید - siz kimsiniz

III - او کیست - o kimdir - آنها کیستند - onlar kimdirler.

### Tapşırıqlar:

Aşağıdakı sual cümlelerinin hər birinə həm müsbət, həm də mənfi cavab yazın.

اين کيف است؟ اين کيف سياه است؟ آن کشتى است؟ آن کشتى بزرگ است؟ اين کلاس روشن است؟ تو دانشجو هستى؟ شما پزشک هستيد؟

2. Cümlekleri fars dilinə tərcümə edin.

Bura sinifdir. Sinif böyük və işıqlıdır. Bu sinifdə tələbə və müəllim var. Müəllim sinifdədirmi? Xeyir, müəllim sinifdə deyil. Kitab haradadir? Kitab masanın üstündədir. Masa haradadir? Masa sinifdədir. Dəftər də masanın üstündədirmi? Xeyr, dəftər masanın üstündə deyil. Tələbə haradadir? Tələbə sinifdədir.

3. Nöqtələrin yerinə müvafiq xəbər şəkilçisi artırmaqla cümlələri tamamlayın.

برادرم بېشک ...	ما كارگر...	من معلم ...
مادرم آموزگار ...	شما پزشك...	تو مهندس ...
آنها دانشجو ...	پدرم راننده (sürücü)	او دانشیار ...

Nümunə: من معلم هستم

4. Cual cümlələrinə cavab yazın.

شما كيستيد؟ تو كيستي؟ آنها كيستد؟ او كيست؟ آن چيست؟ اين چه چيز است؟ آيا تو كارگر هستي؟ آيا، شما دانشجو هستيد؟

5. Nöqtələrin yerinə müvafiq şəxs əvəzliyi yazmaqla cümlələri tamamlayın və tərcümə edin.

... مهندس هستم... دانشیار است. ... دانش آموز هستند. .... در کلاس هستید؟ .... پزشك هستى؟ .... دانشجو هستيم. آيا، ... هم دانشجو هستيد؟ . نخیر. ... دانشجو نىستم. ... مهندس هستى؟ نخیر. ... مهندس نىstem. كارگر هستم. .... كىستد؟ ... شاگرد هستند.

6. Cümlələri fars dilinə tərcümə edin.

Mən tələbəyəm, sən tələbə deyilsən. Sən mühəndissən, mən mühəndis deyiləm. O, müəllimdir, sən müəllim deyilsən. Biz fəhləyik, siz fəhlə deyilsiniz. Siz həkimsiniz? Onlar həkim deyillər. Onlar tələbədirlər, biz tələbə deyilik.

### 3-CÜ DƏRS - درس سوم

#### مکالمه

- اسم شما چیست؟ - اسم من طاهره است.
- آیا نام شما شهلا نیست؟ - بلى، نام من شهلا است
- پس شما کیستید؟ - من رفیق شهلا هستم. نام من رعنا است. ما همکلاس هستیم. شهلا دانشجوی ساعی است. من هم ساعی هستم.

- آن چیست؟ - آن روزنامه است. - پس آن چیست؟ آن کتاب است.

- آن چه کتابی است؟ - آن کتاب زبان فارسی است. کتاب زبان روسی کجا است؟ - کتاب زبان روسی روی میز است. - پس روزنامه "باکو" کجا است؟ - روزنامه "باکو" هم روی میز است. شهر باکو در کجا واقع است؟ - شهر باکو در ساحل دریای خزر واقع است. باکو پایتخت جمهوری آذربایجان است. شهر باکو بزرگ است. منزل ما در آن بنای بلند است. خانه ما به دانشگاه نزدیک است. من دانشجوی دانشگاه هستم. خواهر من نیز دانشجوی دانشگاه است. نام خواهر من عادله است. عادله دانشجوی دانشکده تاریخ است. او دانشجوی ساعی است.

### Lügət

همکلاس (hemkelas)	– sınıf yoldaşı
بلند (bolənd)	– hündür, uca, uzun
ساعی (sai)	– çalışqan
به دانشگاه (be daneşqah)	– universitetə
روزنامه (ruzname)	– qəzet
دانشکده (daneşkəde)	– fakültə
واقع است (vaqe eəst)	– yerləşir
هم (həm)	– da <sup>2</sup> (bağlayıcı)

### \* Izafət birləşməsi

Təyini söz birləşmələri fars dilində həm izafət, həm də yanaşma yolu ilə ifadə edilir.

A) Izafət birləşməsi yolu ilə ifadə olunan təyini söz birləşmələri (izafət birləşmələri) təyinlə təyin olunanın işlənmə yerinə görə Azərbaycan dilindən tamamilə fərqlidir. Belə ki, fars dilində təyin, Azərbaycan dilindən fərqli olaraq, təyin

etdiyi sözdən sonra işlənir; təyin olunan sözdən sonra vurğu qəbul etməyən bir «e» səsi tələffüz olunur. Deməli, izafət birləşməsində birinci tərəfdən, yəni təyin olunan sözdən sonra «e» tələffüz olunur. Məsələn:

Azərbaycan dilində	Fars dilində
qırmızı karandaş	مداد سرخ (medad-e sorx) –
məktəb müdürü	مدیر مدرسه (modir – e mədrəse)
kitabın cildi	جلد کتاب (celd – e ketab) –
sizin adınız-	اسم شما (nam-e şoma) نام شما (esm- e şoma)
ışıklı sınıf	کلاس روشن (kelas – e rouşən)
sinfin qapısı	در کلاس (dər-e kelas)

Təyin olunan söz a, u saitləri ilə qurtararsa, izafət birləşməsində həmin təyin olunan sözdən sonra bitişdirici «y» (ی) samiti yazılır və «ye» tələffüz olunur. Vurğu isə həmin «ye» hecasından əvvəlki hecanın üzərinə düşür. Məsələn: otağın havası – هوای اطاق – (həv'a-ye otağ) –çalışqan tələbə – دانشجوی ساعی (daneşcu-ye sai)

Təyin olunan söz e (o) ilə bitərsə, izafət birləşməsində onun üstündə «həmzə» işaretisi qoyulur və «ye» tələffüz olunar. Bəzən də ی yazılır.

«Bakı» qəzeti – (ruzaname – ye baku) – روزنامه باکو -  
روزنامه‌ی باکو

Мədəniyyət evi – (xane-ye fərhəng) – خانه ی فرهنگ

Təyin olunan söz «İ» saiti ilə bitərsə, izafət birləşməsində təyinlə təyin olunan arasında heç nə yazılmaz, lakin «İ» saiti ilə bitən sözdən sonra vurğu qəbul etməyən «ye» tələffüz olunur. Məsələn:

Kreslo – (səndəli-ye rahəti)	صندلی راحتی –
Yük gəmisi – (kəştì – ye bari)	کشتی باری –

Izafət birləşməsi həm iki komponentdən, həm də ikidən çox, yəni üç, dörd, beş .. komponentdən ibarət ola bilir. İki komponentdən ibarət olan izafət birləşmələri izafət tərkibi – tərkib əsafəhə əi – üç və daha çox komponentdən ibarət olan birləşmələr isə izafət zənciri – زنجیر اضافه əi – adlandırılır.

Məsələn: - کتاب زبان فارسی üç komponentli

- کتاب زبان فارسی دانشجو dörd komponentli

- کتاب زبان فارسی دانشجوی دانشگاه beş komponentli

- کتاب زبان فارسی دانشجوی دانشgah دولتى altı komponentli

- کتاب زبان فارسی دانشجوی دانشgah دولتى باکو yeddi komponentli və s.

B) Yanaşma yolu ilə düzələn təyini söz birləşmələrinin quruluş modeli eynilə Azərbaycan dilində olduğu kimiidir, yəni əvvəl təyin, sonra isə təyin olunan söz işlənir. Miqdar sayları, işarə, qeyri-müəyyən və sual əvəzlikləri yanaşma yolu ilə söz birləşməsi düzəldir. Məsələn:

ابن کتاب bu kitab – آن دانشجو o tələbə

چند شاگرد hansı qəzet کدام روزنامه neçə (bir neç) şagird

پنç دفتر - beş dəftər - هر دانشجو hər tələbə və s.

همین مهندس - həmin mühəndis

### Tapşırıqlar:

1. Söz birləşmələrini fars dilinə tərcümə edib yazın

Böyük qardaş, kiçik qardaş, böyük bacı, mənim bacım, onun adı, sinfin havası, Xəzər dənizi, Baltik dənizi, Qara dəniz, universitet tələbəsi, «Bakı qəzeti», «Azadlıq» qəzeti, çalışqan tələbə, tələbənin kitabı, bu kitab, o dəftər, dörd karandaş, iki bacı.

2. Cümlələri Azərbaycan dilinə tərcümə edin.

این کتاب جالب است. کتاب جالب روی میز است. آن دفتر سفید است. دفتر سفید روی میز است. آن کتاب درسی است. کتاب درسی

جالب است. نام آن دختر رعناء است. رعناء دانشجوی دانشگاه است. او دانشجوی ساعی است. اسم این پسر احمد است. احمد دانش آموز دیبرستان است. احمد دو خواهر دارد. آن روزنامه باکو است. روزنامه باکو در دست دانشیار است. دانشیار در دانشگاه است.

3. Nöqtələrin yerinə müvafiq şəxs və işaret əvezliklərini yazın cümlələri tamamlayın və tərcümə edin.

نام.... چیست؟ اسم... ترانه است.... کتاب زبان فارسی دارد؟ .... دانشجوی دانشگاه هستیم.... چند دفتر و کتاب دارید؟ .... دانشجو هستند؟ ... کتاب جالب است. .... کیف من است. .... کیف قهوه ای رنگ است.

4. Cümələleri fars dilinə tərcümə edin.

Mənim adım Azaddır. Onun adı Azərdir. Biz universitetin tələbəsiyik. Bizim sınıfda on tələbə var. Mənim kitabım masanın üstündədir. Sənin kitabın haradadır? Ağ dəftər masanın üstündədir. O parta böyükdür. Büyük parta qaradır. Mənim bacım şagirddir. O, indi məktəbdədir. Bizim məktəb böyük və işıqlıdır.

5. Verilmiş sözlərdən istifadə edərək on izafət birləşməsi düzəldib yazın və tərcümə edin.

کاغذ، کتاب، جمهوری، زبان، کشتی، روزنامه، خانه، بنا، دانشجو، دانش آموز، قرائت، آذربایجان، روسي، سواد، استراحت، بزرگ، بلند، ساعي، کوشما (çalışqan)

جمهوری آذربایجان

Nümunə:

## درس چهارم - 4-CÜ DƏRS

اینجا کلاس درس است. کلاس درس بزرگ و روشن است. ما در کلاس هستیم. حالا درس زبان فارسی است. دانشیار درس را از ما پرسید. ما همه حکایت را نقل کردیم. در کلاس هشت میز و سیزده صندلی هست. میز چطور است؟ میز بزرگ است. میز بزرگ چه رنگ است؟ میز بزرگ قهوه ای رنگ است. میز بزرگ در کجا است؟ میز بزرگ در کلاس است. کتاب دانشجو در کجا است؟ کتاب دانشجو روی نیمکت است. قلم من پهلوی شما است؟ نخیر، قلم شما پهلوی من نیست. پیش شهلا است. شهلا کجا است؟ شهلا نزد معلم است. مداد من پهلوی کیست؟ مداد شما پهلوی توفیق است. توفیق کیست؟ توفیق دانشجوی دانشکده ادبیات است. او دانشجوی ساعی است. رفیق به خانه‌ی ما آمد. اسم رفیق من آرزو است. آرزو مهندس است. حالا او در خانه‌ی ما است. خانه‌ی ما در مرکز شهر است.

### Lügət

حکایت (hekayət) – hekayə

آمد (aməd) – gəldi

سیزده (sizdəh) – on üç

نزد (nəzd) – yanında, yanına

پرسید (porsid) - soruşdu

### \* Ön qoşmalar və son qoşma

1) ön qoşması isimlərin əvvəlində işlənir və Azərbaycan dilindəki ismin yerlik hal şəkilçisine uyğun gelir. Məsələn:

در کلاس - sinifdə در دانشگاه - universitetdə

در باکو - Bakıda در خانه - evdə

Qeyd etmək lazımdır ki, در həm də müstəqil mənalı isimdir, yəni qapı mənasında işlənir. Məsələn, در کلاس birləşməsini həm «dər-e kelas» – sinfin qapısı, həm də «dər kelas» - sinifdə

kimi oxumaq olar. Belə birləşmələrin düzgün oxunuşu mətnin mənasına görə müəyyənləşdirilir.

Aşağıdakı cümlələri müqayisə edin:

در دانشگاه باز است – Universitetin qapısı açıqdır –

در دانشگاه جلسه هست – Universitetdə iclas var –

Aşağıdakı məqamlarda işlənməz:

\* A) Qeyd etmək lazımdır ki, Azərbaycan dilində ismin yerlik hal şəkilçisi istisnasız olaraq bütün isimlərə artırılır. Lakin fars dilində həmin şəkilçinin qarşılığı olan در ön qosması bütün isimlərin əvvəlində işlənə bilmir. Belə ki, Azərbaycan dilindəki məndə, səndə, bizdə, sizdə, Əlidə, müəllimdə, qardaşında və s. bu tipli insan adları və insan anamlı sözlər fars dilində در ön qosması ilə işlədilməz. Bunları ifadə etmək üçün نزد (nəzd), پهلو (pəhlu) və پیش (piş) sözlərindən istifadə edilir. Həmin sözlərdən biri müvafiq ismin əvvəlində izafət birləşməsində işlənir. Məsələn:

مداد نزد من است (medad nəzd – e mənəst) – karandaş məndədir.

دفتر پیش او است (dəftər piş-e ust) – dəftər ondadır.

كتاب پهلوی دانشیار است (ketab pəhlu-ye daneşyarəst) – kitab müəllimdir.

قلم من پهلوی آرزو است (ğələm-e mən pəhlu-ye arzust) – mənim qələmim Arzudadır

Qeyd. پیش نزد و پهلو sözlərinin lüğəvi mənası «yanına», «yanında» deməkdir.

Deməli, «məndə», «səndə» və s. kimi sözlər və mənim yanımnda, onun yanında və s. kimi birləşmələr fars dilində aşağıdakı şəkildə ifadə olunur:

A) məndə – من (nzd, pəhlo)

bizdə – ما (piş, pəhlo)

Səndə – تو (piş, pəhlo)

پیش (نzd، پهلوی) شما – sizdə  
 پهلوی (نzd، پیش) او – Onda  
 پهلوی (نzd، پیش) آنها – Onlarda  
 نzd (پیش، پهلوی) احمد – Əhməddə  
 نzd (پیش، پهلوی) پزشک – həkimdə  
 پهلوی (پیش) من (پهلوی، نzd) من – B) mənim yanımда –  
 پیش (نzd، پهلوی) تو Sənin yanında –  
 - پهلوی (نzd، پیش) او Onun yanında –  
 نzd (پیش، پهلوی) ما Bizim yanımızda –  
 پیش (نzd، پهلوی) پدرم، پهلوی (پیش) پدرم –  
 C) Azərbaycan dilindəki «eivimzdə», «mənzilimizdə», «evlərində», «evinizdə» və s. bu kimi anlayışları ifadə edən «bizdə», «sizdə», «onlarda», «qardaşimgildə», «həsəngildə» və s. kimi məfhumları fars dilində ifadə etmək üçün خانه və ya sözlərindən istifadə edilir. Belə ki, «در» ön qosması + منزل sözlərindən istifadə edilir. براذر تو در خانه‌ی (منزل) ما است – Sənin qardaşın bizdədir –  
 پدر من در منزل (خانه) شما است – Mənim atam sizdədir –  
 پرین و نرمن در خانه‌ی (منزل) آنها هستند Pərvin və Nərmin onlardadırlar  
 براذر تو در منزل – Sənin qardaşın mənim əmimgildədir –  
 (خانه) عمومی من است Qonaq Həmid gildədir –  
 مهمان در خانه‌ی (منزل) حمید است –

\*2 از  ön qosması əsasən Azərbaycan dilindəki çıxışlıq hal şəkilçisi vəzifəsini ifadə edir. Məsələn:

məktəbdən	از دبیرستان –	universitetdən	از دانشگاه –
evdən	از خانه –	zavoddan	از کارخانه –

məndən – از من – sizdən – از شما –  
 Şagird məktəbdən gəldi – دانش آموز از دبیرستان آمد –  
 Atam zavoddan (fabrikdən) gəldi – پدرم از کارخانه آمد –  
 Sizdən bir xahişim var – از شما یک خواهش دارم –  
 Bundan əlavə, az öz qoşması başqa vəzifələr də ifadə edir.  
 A) az «haqqında», «barəsində» mənalarını ifadə edir.  
 Məsələn:

Söhbət onların barəsində (haqqında)dır – صحبت از آنها است –  
 Danışq sizin haqqınızdadır (barənizdədir) – صحبت از شما است –  
 Söhbət nə barədədir: ؟ صحبت از چیست  
 B) Bəzən öz qoşması mənsubiyyət mənasını ifadə edir.

Məs:

O şeir Mirzə Ələkbər Sabirindir – آن شعر از میرزا علی اکبر صابر است

Bu şeir Səməd Vurğunundur – این شعر از صمد ورغون است

Bu hekayə Abdulla Şaiqindir – این حکایت از عبدالله شائق است

### 3) son qoşması

Ra son qoşması Azərbaycan dilindəki təsirlik hal şəkilçisinə uyğun gəlir. Məsələn:

(كتابرا) – kitabi  
 (دفتر را) – dəftəri  
 (راه را) – yolu  
 (گل را) – gülü  
 (كتابرا) – şagird kitabı oxudu  
 (دفترش را) – qardaşım dəftərini gətirdi  
 (معلم درس تازه را شرح داد) – müəllim təzə dərsi şərh etdi.

Misallardan göründüyü kimi, را son qosması sözün son hərfinin bitişik yazılmaması xüsusiyyətindən asılı olaraq həm sözə bitişik, həm də sözdən ayrı yazılı bilir.

Qeyd etmək lazımdır ki, را son qosması qəbul edən söz izafət tərkibində işlənərsə, را son qosması izafət birləşməsinin sonunda yazılır. Məsələn:

درس را (dərsra) – dərsi

درس تازه را (dərs-e taze ra) – təzə dərsi

درس تازه ی امروز را (dərs-e taze-ye emruz ra) – bugünkü təzə dərsi

درس تازه ی امروز ما را (dərs-e taze-ye emruz-e ma ra) – bizim bugünkü təzə dərsimizi

Misallardan məlum olduğu kimi, Azərbaycan dilindəki təyin, təyin etdiyi sözdən əvvəl gəldiyi üçün təsirlik hal şəkilçisi yerini dəyişmir. Fars dilində isə təyin, təyin etdiyi sözdən sonra gəldiyi üçün təsirlik hal şəkilçisinin qarşılığı olan را son qosması bilavasita aid olduğu sözün axırında deyil, yerini dəyişərək izafət birləşməsinin sonunda işlənir.

**Qeyd.** را son qosması I şəxs təki bildirən əvəzliyə - من - qosulan zaman belə yazılır və oxunur: مرا (məra) – məni

### Tapşırıqlar:

1. Cümlələri fars dilinə tərcümə edin.

Onlar sinifdəirlər. Sinifdə on masa, on səkkiz (هیجده) stul və bir yazı taxtası var. Bir masa böyükdür. Büyük masa qəhvəyi rəngdədir. Büyük masa sinfin ortasındadır (در وسط). Müəllim sinifdədirmi? Bəli, müəllim sinifdədir. Sizin sinif böyük və işıqlıdır. Müəllim sizdən soruşdu? (پرسید) Mən ondan xahiş etdim (کردم). «Azərbaycan» şeri Səməd Vurğunundur.

2. Cümlələrdə Azərbaycan dilində verilmiş söz və söz birləşmələrini farscaya tərcümə etmklə cümlələri tamalayın.

- ١ - در کجا sənin qardaşın در کجا است ؟  
 ٢ - در کلاس شما neçə tələbə هست ؟  
 ٣ - در کلاس ما on tələbə هست  
 ٤ - کتاب من kimdədir ؟  
 ٥ - کتاب شما Pərvindədir ؟  
 ٦ - مداد سرخ من kimdədir ؟  
 ٧ - مداد سرخ شما müəllimdədir ؟  
 ٨ - شهلا hardadır ؟  
 ٩ - شهلا müəllimin yanındadır ؟  
 ١٠ - پس نرمین sizdədir ؟  
 ١١ - بلى، نرمین bizdədir ؟  
 ١٢ - لاله هم sizdədir ؟

١٣ - خیر لاله بزدə deyil او gardaşım gildədir

3. Söz birləşmələrini tərcümə edin və yazın:

Uca bina, ağ divar, sinfin havası, evin pəncərəsi, mənzilin qapısı, Qara dəniz, Ağ dəniz, çalışqan tələbə, universitet tələbəsi, universitetin binası, «Azadlıq» qəzeti, «Bakı» qəzeti, stolun üstü, onların evi, sizin küçəniz (کوچه) beş tələbə, balaca stal

4. Üçüncü tapşırıqda tərcümə etdiyiniz söz birləşmələrindən beşini cümlə daxilində işlədin.

**منزل ما در بنای بلند است**

5. Cümələləri Azərbaycan dilinə tərcümə edin.

كتاب فارسي من پهلوی شما است؟ بلى، كتاب فارسي شما پيش من است. كتاب زبان روسي من پهلوی كيست؟ كتاب روسي شما پهلوی فيروزه است. صحبت از کيست؟ صحبت از (در باره) دانشجو صادقی است. در کلاس شما چند دانشجو هست؟ منزل شما از دانشگاه دور است یا نزدیک؟ منزل ما از دانشگاه دور نیست. نزدیک است.

بنای دانشگاه بلند است. کلاس های دانشگاه بزرگ و روشن است.

6. Sualları köçürüb hər birinə cavab yazın və tərcümə edin:

- آن پسر دانشجو است یا دانش آموز است؟
- نام آن دختر چیست؟
- آن دختر چکاره است؟
- آیا مادر تو پژشک است؟
- کتاب و دفتر من پهلوی کیست؟
- خواهر من در منزل شماست؟
- پدر و مادر تو چکاره هستند؟
- صابر نزد دانشیار است؟
- دفتر صابر نزد دانشیار است؟

### درس پنجم - 5-CI DERS

#### صحبت دو رفیق

- سلام رفیق حسن.
- سلام، رفیق واحد.
- احوال شما چطور است؟
- مشکرم بد نیستم، شما چطور هستید؟
- من هم خوب هستم.
- شما کدام زبان خارجی را یاد می گیرید؟
- من زبان فارسی را یاد می گیرم. پس شما کدام زبان خارجی را یاد می گیرید؟
- من زبان انگلیسی را یاد می گیرم.
- معلم زبان انگلیسی شما آقای صمدزاده نیست؟
- بله، معلم زبان انگلیسی ما آقای صمدزاده است.
- تو کتاب زبان فارسی داری؟
- بله، دانشجویان گروه ما همه کتاب زبان فارسی دارند.
- پس، تو کتاب زبان انگلیسی داری؟
- بله، من هم کتاب فارسی و هم کتاب انگلیسی دارم.
- دانشگاه ما در خیابان "بیست هشتم مه" واقع است

- تو کاغذ سفید و قلم خودنویس داری؟
- بلى من هم کاغذ سفید و هم قلم خودنویس دارم.
- بفرمایید بنویسید، این شماره تلفن من است. تلفون کنید و به منزل ما بیایید.
- چشم، حتماً تلفن می کنم و به منزل شما می آیم. حداخافط شما
- مرحمت زیاد

### Lügət

- متشکرم (motəşəkkərəm) – təşəkkür edirəm  
 بیست و هشت مه (bist – o həstom – e me) – 28 May  
 بفرمایید (befərmayid) – buyurun  
 یاد می گیرم (yad migirəm) – öyrənirəm  
 تلفن کنید (telefon konid) – zəng edin  
 ما همه (ma həme) – biz hamımız  
 بیایید (biyayid) – gəlin  
 احوال (əhval) – kef-əhval  
 چشم (çəşm) – gözüm üstə  
 واقع است (väge əst) – yerləşir  
 حتماً (hətmən) – mütləq, hökmən  
 می آیم (miyayəm) – gelərəm

### \* "ب" "ön qosması

1. Fars dilindəki **ب** (be) ön qosması əsasən, Azərbaycan dilindəki yönlük hal şəkilçisinin qarşılığı kimi vəzifə daşıyır. Məsələn:

بے خانه –	به دانشگاه
بے کلاس –	Moskvaya – به مسکو

**Qeyd.** Fars dilində «Size (ona, Əhmədə, şagirdə dedim» cümləsindəki «size» (ona, Əhmədə, şagirdə...) adı qayda üzrə, yəni həmin sözlərin əvvəline **ب** (be) artırmaqla

ifadə edilir. Məsələn: size – به شما – ئىشىدە –، şagirdə – به شاگىرىدە –، ona – به او –، شاگىرىدىم – ئىشىدىم» cümləsindəki «size» (Əhmədgilə, şagirdgilə..) sözləri isə yuxarıdakı qaydadan fərqli olaraq, aşağıdakı şəkildə işlənir:

Size geldim – بخانه (منزل) شما آمدم

Əhmədgilə getdim (خانه) احمد رفتم

Onlara getdim – بمنزل (خانه) آنها رفتم

Bizə geldi (منزل) ما آمد

Bununla yanaşı, بـ (be) sözdüzəldici – leksik şəkilçi kimi də vəzifə daşıyır. Bu zaman sözlə əsasən bitişik yazılırlar. Məsələn:

بسرعت (besorət) – sürətlə

بخرد (bexerəd) – ağıllı

به آسانی (beasani) – asanlıqla, asancasına

قطار بسرعت حرکت کرد – قطار sürətlə getdi

مسئله را به آسانی حل کردیم – مسئله را asanlıqla həll etdik

2. Azərbaycan dilindəki «varımdır, malikəm», «varındır, maliksən», «varıdır, malikdir», «varımızdır, malikik» və s. bu kimi malikiyyət məfhumu bildirən ifadələr fars dilində dاشتن (malik olmaq) felinin kökü olan «دار» + «شəxs sonluğu» modelli sözlər vasitəsilə verilir.

من + دار + م – من دارم – varımdır

تو + دار + ى – تو دارى – varındır

او + دار + د – او دارد – varıdır

ما + دار + يم – مادریم – varımızdır

شما + دار + يد – شما دارید – varımızdır

آنها + دار + ند – آنها دارند – varlıdır

من کتاب دارم – Mənim kitabım var

تو دفتر سفید دارى – Sənin ağ dəftərin var

او کیف سیاه دارد – Onun qara çantası var

ما کلاس بزرگ داریم –  
 شما خط خوبی دارید –  
 آنها کتاب زبان فارسی دارند –  
 رعنانın avtomat qələmi var –

### **Tapşırıqlar:**

1. Cümlələri fars dilinə tərcümə edin.
  - kefiniz necədir? – Təşəkkür edirəm, kefim yaxşıdır. Bəs siz necəsiniz? – Mən də yaxşıyam. Sizin fars dili kitabınız var?
  - Bəli, mənim fars dili kitabım var. – Rus dili kitabınız da var?
  - Bəli, rus dili kitabım da var. – Sizin tapşırıq (تمرين) dəftəriniz müəllimlərdərdir. Mənim tapşırıq dəftərim müəllimlədə deyil. Təranənin fars dili dəftəri məndədir. Mənim beş ağ dəftərim var. Sizin neçə ağ dəftəriniz var? – Mənim yeddi ağ dəftərim var.

2. Cümlələri sözlərindən istifadə edərək tamamlayın.

ما کتاب زبان روسي...	من دفتر سفید...
تو مداد سرخ...	شما قلم خودنويس...
آنها منزل بزرگ...	آنها کتاب عربى...
دانشیار کیف سیاه...	او کتاب انگلیسی...
ما کلاس روشن... برا درم چهار دفتر و دو کتاب...	دانشیار کیف سیاه...
محمد کتاب فرنگ ...	کلاس ما سه پنجره...

3. Söz birləşmələrini Azərbayacan dilinə tərcümə edin.
 

جمهوری آذربایجان، دریای سیاه، رودخانه کر، پایتخت آذربایجان، مرکز شهر، دانشکده خاورشناسی، زبان روسي، زبان عربي، پایتخت جمهوری آذربایجان، دانشجوی دانشگاه، هوای دریا،

نیروی برق، مرکز شهر، بناهای بلند باکو. دانشجوی دانشگاه دولتی باکو.

## Lügət

پایتخت (paytaxt) – paytaxt

خاورشناسی (xavarşenasi) – şərqişünaslıq

رودخانه (rudxane) – çay

نیرو (niru) – enerji, güc

کر (kor) – Kür ( çay adı)

برق (bərğ) – elektrik

4. Cümələləri Azərbaycan dilinə tərcümə edin.

باکو پایتخت آذربایجان است. باکو شهر bərzək و زیبა است. منزل ما در مرکز شهر است. خانə ی برادرم از مرکز شهر دور است. خواهر من دانشجوی دانشگاه است. او زبان عربى  بلد است (bilir) من زبان فارسی بلدم. مادرم دانشیار دانشگاه دولتی باکو است. پدر من مهندس کارخانə نفت است. کتاب من نزد رفیق است. نام رفیق من راسم است. برادر راسم پزشک است. او حالا در بیمارستان است.

5. Sözlərdən istifadə edərək 10 izafət birləşməsi düzəldib yazın və tərcümə edin.

خواهرم، کلاس، ساعی، روشن، دانشجو، دانشگاه، دریا، دانشیار، نامه، خزر، رفیق. خانə

Nümunə: خانə ی خواهرم – bacımın evi

## درس ششم - 6-CI DƏRS

ما در کلاس هستیم. کلاس ما بزرگ، روشن و تمیز است. کلاس ما یک در و سه پنجره دارد. در کلاس ما یازده میز و چهارده صندلی هست. میزها و صندلی ها قهوه ای رنگ است. یک تخته سیاه بزرگ بدیوار آویزان است. کتابها، دفترها و قلم های دانشجویان روی میز است. حالا درس زبان فارسی است.

دانشیار از ما پرسید: - رفقا، درس امروز ما چیست؟

ما جواب دادیم: - درس امروز ما اعداد است.

- صابر، شما از یک تا ده بشمارید

- یک، دو، سه، چهار، پنج، شش، هفت، هشت، نه، ده.

- خیلی خوب، بفرمایید، بشینید. توفيق شما از یازده تا بیست بشمارید.

- یازده، دوازده، سیزده، چهارده، پانزده، شانزده، هفده، هیجده، نوزده، بیست.

- بسیار خوب، بفرمایید بشینید.

- آن کتاب ها مال کیست؟ - این کتابها مال دانشجویان است.

- پس آن دفترها مال کیست؟

- آن دفترها نیز مال دانشجویان است

- اسم آن دختر چیست؟ - اسم آن دختر پروین است

- پروین، تو خواهر داری؟ - بله، من خواهر دارم. او دانشجوی دانشگاه پزشکی است.

### واژه ها

آویزان است (avizanəst) – asılmışdır

جواب دادیم (cəvab dadım) – cavab verdik

اعداد (əedad) – sayilar

رفقا (rofəğə) – yoldaşlar

**بىشمارىد** (beşomarid) – sayın

**امروز** (emruz) – bu günkü, bu gün

**پزشكى** (pezeşki) - tibb

#### \* Miqdar sayıları

Miqdar sayılarının rəqəmlərlə yazılışı və oxunuşu:

1- يك (yek)	6- شش (şes)
2- دو (do)	7- هفت (həft)
3- سه (se)	8- هشت (həşt)
4- چهار (cəhar)	9- نه (noh)
5- پنچ (pənc)	10- ده (dəh)

11-dən 19-a qədər olan saylarda, rus dilində olduğu kimi, əvvəl təkliklər sonra isə onluqlar gəlir.

11 - يازده (yazdəh)	16 - شانزده (şanzdəh)
12 - دوازده (dəvazdəh)	17 - هفده (hefdəh)
13 - سیزده (sizdəh)	18 - هیجده (hicdəh)
14 - چهارده (çəhardəh)	19 - نوزده (nuzdəh)
15 - پانزده (panzdəh)	20 - بیست (bist)

Göründüyü kimi, 11-dən 19-a qədər bütün sayıların ikinci komponenti **د** (on) sözdən ibarətdir: **چهارده** (on dörd) sayında bu, yəni əvvəl təkliyi bildirən rəqəmin sonra isə onluğu bildirən rəqəmin gəlməsi öz əksini bariz şəkildə tapır.

**چهارده**-dən başqa qalan saylardakı təkliyi bildirən sözlər fonetik tərkiblərinə görə, müasir fars dilində işlənən təklikləri ifadə edən sözlərdən fərqlidirler.

Qeyd etmək lazımdır ki, fars dilindəki sayıların (on birdən yuxarı) rəqəmlərlə yazılış istiqaməti Azərbaycan və rus dillərində olduğu kimidir, yəni soldan sağa doğrudur. Məsələn: ۱۲-۱۲, ۱۴-۱۴, ۱۷-۱۷, ۱۸-۱۸, ۱۹-۱۹ və s.

#### \* Cəm isimlər

Fars dilində isimlərin cəm formasını əldə etmək üçün tək isimlərin sonuna **ان** (an) və **ها** (ha) cəm şəkilçilərindən birini artırmaq lazımdır. Bu şəkilçilər Azərbaycan dilindəki – lar<sup>2</sup> şəkilçisinin qarşılığıdır.

Göstərilən həmin şəkilçilərdən **ها** əsas etibarilə cansız isimlərə, **ان** isə əsasən canlı isimlərə artırılır. Məs:

- کارگران - کارگر (fəhlələr)
- پسران - پسر (oğlanlar)
- برادران - برادر (qardaşlar)
- دهقانان - دهقان (kəndlilər)
- دختران - دختر (qızlar)
- درختان - درخت (ağaclar)
- شاگردان - شاگرد (şagirdlər)
- معلمان - معلم (müəllimlər)

Qeyd etmək lazımdır ki, **ها** şəkilçisi əsasən cansızlara, bəzi hallarda isə canlı isimlərə də artırılır. Məsələn:

- کاغذها - کاغذ (kağızlar)
- دفترها - دفتر (dəftərlər)
- کتابها - کتاب (kitablar)
- صندلیها - صندلی (stullar)
- کلاسها - کلاس (siniflər)
- پسرها - پسر (oğlanlar)
- دخترها - دختر (qızlar)
- مادرها - مادر (analar)
- ان** (an) şəkilçisinin yazılış qaydaları

- Sonu a və u saitləri ilə qurtaran isimlər **ان** (an) şəkilçisi ilə cəmlənən zaman yanaşı gələn saitlərin (ismin son saiti və cəm şəkilçisinin ilk saiti) tələffüzünü asanlaşdırmaq məqsədi ilə onların arasına bitişdirici **ى** (y) samiti artırılır. Məs:

- دانایان - دانا (danayan) - alımlər, bilicilər

دانشجویان - دانشجویان (daneşcuyan) - tələbələr

Qeyd. Sonu u saiti ilə bitən aşağıdakı isimlər müstəsnalıq təşkil edirlər. Belə ki, bunlar ən şəkilçisi ilə cəmlənən zaman yazıda heç bir dəyişiklik əmələ gəlmir, tələffüzdə isə ismin sonundakı u saiti «ov» səs tərkibinə çevrilir. Məsələn:

بأنو (banu) - xanim (banovan) - xanimlar

بازو (bazu) - qol بازوان (bazovan) - qollar

زانو (zanolu) - diz زانوان (zanovan) - dizlər

گيسو (gisu) - saç گيسوان (gisovan) - saçlar, hörükler

آهو (ahu) - ceyran آهوان (ahuvan) - ceyranlar

جادو (cadu) - cadu جادوان (cadovan) - cadular, cadugərlər

ابرو (əbru) - qaş ابروان (əbrovan) - qaşlar

Sonu i saiti ilə qurtaran isimlər ən şəkilçisi ilə cəmlənən zaman isimlə cəm şəkilçisi arasında yazıda deyil, yalnız tələffüzdə bitişdirici ى (y) samiti artırılır. Məsələn:

دهاتى (dehati) - دهاتيان (dehatiyan) - kəndlilər

شهرى (şəhri) - شهريان (şəhriyan) - şəhərlilər

ایرانى (iarni) - ايرانيان (iraniyan) - iranlılar

شیرازى (şirazi) - شيرازيان (şiraziyan) - şirazlılar

Sonu (e) saiti ilə bitən isimlər ən şəkilçisi ilə cəmlənən zaman isimlə cəm şəkilçisi arasında bitişdirici گ (q) samiti artırılır. Lakin burasını qeyd etmək lazımdır ki, ismin son səsi, yəni ھ(e) hərfi düşür, yazılmır, tələffüzdə isə qalır. Məsələn:

خواننده (xaninde) - خوانندگان (xanəndeqan) - oxocular

راننده (ranende) - رانندگان (ranəndeqan) - sürücülər

گویننده (quyende) - گويندگان (quyəndeqan) - - diktorlar, danışanlar

نمایننده (nəmayende) - نمایندگان (nəmayəndeqan) - - nümayəndələr

نویسننده (nevisende) - نويسنندگان (nevisəndeqan) - yaziçilar

### \* Yiyəlik məfhumunun ifadə üsulları

1. Yiyəlik məfhumu mənsub əşyani bildirən sözlə sahib şəxsi bildirən sözün izafət əlaqəsində işlənməsi yolu ilə ifadə edilir. Məsələn:

مَنْزِلُّ مَا (mənzel-e ma) – bizim evimiz

مَدَادُ شَمَاء (medad-e şoma) – sizin karandaşınız

قَلْمَنْ خُودْنَوِيْسْ مَنْ (qələm-xodnevis-e man) – mənim avtomat qələmim

كَتَابُ عَارِفٍ (ketab-e Aref) – Arifin kitabı

دَفْتَرُهَايِ شَاكِرْ دَانِ (dəftərha-ye şagerdan) – şagirdlərin dəftərləri

اَيْنَ قَلْمَنْ خُودْنَوِيْسْ تُو اَسْتَ Bu sənin avtomat qələmindir.

اَنْ كَتَابُ عَارِفٍ اَسْتَ O, Arifin kitabıdır

اَيْنَهَا دَفْتَرُهَايِ شَاكِرْ دَانِ اَسْتَ.. bunlar şagirdlərin dəftərləridir.

2. Yiyəlik, sahiblik məfhumu مال (mal) sözünün müvafiq şəxs əvəzliyi və ya isimlə, izafət tərkibində işlənməsi yolu ilə ifadə edilir. Məsələn:

مَالُ كَيْسَتْ (mal-e kist?) – kimindir, kiminkidir?

مَالُ مَنْ (mal-e man) – mənim, mənimki

مَالُ تُو (mal-e to) – sənin, səninki

مَالُ آنَهَا (mal-e anha) – onların, onlarındakı

مَالُ رَعَنَا (mal-e Rəna) – Rənanın, Rənanındakı

مَالُ شَاكِرْ دَانِ (mal-e şagerd) – şagirdin, şagirdinki və s.

اَيْنَ كَتَابُ مَالُ مَنْ اَسْتَ (in ketab mal-e mənəst) – bu kitab mənimkidir.

اَنْ قَلْمَنْ مَالُ شَمَاء اَسْتَ (an qələm mal-e şomast) – o qələm sizindir (və ya sizinkidir).

پَسْ اَنْ دَفْتَرُهَا مَالُ كَيْسَتْ؟ اَنْ دَفْتَرُهَا مَالُ دَانْشْجُوْيَانِ اَسْتَ.

3. Yiyəlik və ya sahiblik məfhumu həm də «اَزْ اَنْ» birləşməsinin, müvafiq isim və ya şəxs əvəzliyi ilə izafət

tərkibində işlənməsi yolu ilə ifadə edilir. Qeyd etmək lazımdır ki, bu üsul əvvəlkilərə nisbətən az işlənir. Məsələn:

از آن گیست (əzan-e kist) – kimindir, kiminkidir.

از آن من است (əz an-e mənəst) – mənimdir, mənimkidir

از آن ایشان (آنها) است (əz an-e işanəst) – onlarındır, onlarinkidir

از آن برا درم است (əz an-e barədərəməst) – qardaşımındır, qardaşıminkidir

از آن دانشجویان است (az ən-e daneşcuyanəst) – tələbəlerinkidir, tələbələrindir

این قلم خود نویس از آن من است Bu avtomat qələm mənimkidir, mənimdir.

آن کتابها از آن دانشجویان است O kitablar tələbələrindir, tələbələrinkidir

این کیف از آن برا در من است Bu çanta mənim qardaşıminkidir, qardaşımındır

### **Tapşırıqlar**

1. Birdən iyirmiye qədər sayıları yazın və əzber öyrənin

2. Tərkibində say işlənən beş cümlə yazın.

3. Verilmiş isimləri cəm formasında yazın

کارگر، پزشک، دانش آموز، آموزگار، خواننده، نویسنده، دفتر،  
صنلی، شنوندہ، مادر، پسر، دانشجو، مادربزرگ، پدر بزرگ،

Mənasını və oxunuşunu bilmədiyiniz sözləri kitabınızın axırındaki lügətdən tapın.

4. Cümlələri مال və از آن sözlərindən istifadə edərək fars dilinə tərcümə edin.

Bu dəftər mənimdir. O ağ kağız da mənimkidir. O kitab kimindir? O kitab mənim qardaşımındır. Onun adı nədir? Onun adı Rəcəbdır. Bu avtomat qələm Rəcəbinkidir? Bəli, o avtomat qələm Rəcəbindir. Bu qırmızı karandaş sizindir? Xeyr, o qırmızı

karandaş mənim deyil, onundur. Bu kitablar tələbələrindir? Bəli, bu kitablar tələbələrindir.

5. Söz birləşmələrini və cümlələri Azərbaycan dilinə tərcümə edin.

دو برادر، سه خواهر، چهار دفتر، هفت دانشجو، دوازده ماه، پانزده ساعت. یک هفته هفت روز است. هفت روز یک هفته است. یک سال دوازده ماه است. دوازده ماه یک سال است. یک سال چهار فصل است. چهار فصل یک سال است. در کلاس شانزده شاگرد هست. دانشجویان در کلاس هستند. این کتابها مال دانشیار است. آن دفترها نیز مال آنها است. کتابها و دفترهاروی میز است.

6. Nöqtələrin yerində müvafiq ön qoşma yazıqla cümlələri tamamlayın:

دانشجو ... معلم پرسید. معلم.... شاگرد پرسید. دانشجویان .... کلاس هستند. دانشجویان ... دانشگاه رفند (getdilər) دانش آموزان.... کلاس داخل شدند. احمد دفترها را ... دانشیار داد. پسرها ... حیاط دانشگاه هستند.

7. Cümlələri ucadan oxuyun və Azərbaycan dilinə tərcümə din.

خواهر من دوازده سال (yaş) دارد. او دانش آموز کلاس پنجم (beşinci) است. این کتاب و دفتر مال خواهر من است. پس آن کتاب مال کیست؟ - آن کتاب مال برادر من است. برادر من دانش آموز کلاس هفتم (7-ci) است. این دفترها مال کیست؟ این دفترها مال دانشجویان است.

- شما چند کتاب و دفتر دارید؟ من پنج کتاب و هشت دفتر دارم.

این کتاب زبان فارسی مال کیست؟ - این کتاب زبان فارسی مال برادر من است.

## درس هفتم - 7-Ci DƏRS

### اعضای خانواده

- اعضای خانواده شما چند نفر هستند؟ - اعضای خانواده ما هفت نفر هستند.

- پدر بزرگم، مادر بزرگم، پدرم، مادرم، دو خواهرم و من

- پدرتان به چه کاری مشغول است؟ - پدرم با غبان است

- پس مادرتان به چه کاری مشغول است. - مادرم آموزگار است.

- پس این پسر کیست؟ این پسر رفیق است.

- شما دو خواهر دارید؟ - بله من دو خواهر دارم.

- شما خواهر بزرگ دارید؟ - بله، من هم خواهر بزرگ و هم خواهر کوچک دارم.

- خواهرانتان چکاره هستند؟ - خواهر بزرگم مهندس است. خواهر کوچکم دانش آموز است.

- پس شما به چه کاری مشغول هستید؟ من دانشجویی دانشگاه هستم.

- دانشجویان شما کتاب زبان فارسی دارند؟ - بله همه دانشجویان کتاب زبان فارسی دارند.

- آن پسر کیست؟ آن پسر نیز رفیق من است. نامش احمد است.

- احمد، برادرانتان چکاره هستند؟ - برادر بزرگم راننده است. برادر کوچکم پزشک است. نامشان چیست؟ - نام برادر بزرگم عارف است. نام برادر کوچکم کریم است.

### واژه ها

پدر بزرگ (nedərbozorg) – baba

مادر بزرگ (madərbozorg) – nənə

عضو (əzə) – üzvlər (tək: ozv)

خانواده (xanevade) – ailə

بە چە کارى (be çe kari) – nə işlə  
 چكاره (çekare) – nəçi  
 راننده (ranende) – sürücü

#### \* Mənsubiyət şəkilçiləri və onların yazılış qaydaları

Fars dilində mənsubiyət kateqoriyası isimlərə mənsubiyət şəkilçilərinin artırılması yolu ilə düzəlir. Mənsubiyət şəkilçiləri aşağıdakılardır:

مفرد	جمع
I	(əm) م - مان (eman)
II	(ət) ت - تان (etan)
III	(əş) ش - شان (eşan)

**Qeyd.** Fars dilində mənsubiyət şəkilçiləri vurğu qəbul etmir.

كتابم (ketabəm) – kitabım  
 كيفمان (kifeman) – çəntərim  
 دفتر (dəftərət) – dəftərin  
 كلستان (kelasetan) – sınıfınız  
 قلمش (ğələməş) – qələmi  
 اتاقشان (otağeşan)- otaqları

\*Mənsubiyət şəkilçisi qəbul edən söz izafət tərkibində işlənən zaman mənsubiyət şəkilçisi II tərəfə, yəni təyinin sonuna artırılır. Məsələn:

برادرم (bəradərəm) – qardaşım  
 براذر بزرگم (bəradəre- bozorgəm) – böyük qardaşım  
 دفتر (dəftərət) – dəftərin  
 دفتر زبان فارسيت (dəftər-e zəban-e farsiyət) – fars dili dəftərin və s.

Verilmiş misalları və onların Azərbaycan dilindəki qarşılıqlarını müqayiəs etdikdə açıq-aşkar görünür ki, Azərbaycan dilindəki mənsubiyət şəkilçilərinin yeri sabitdir,

yəni onun qoşulduğu söz təyini söz birləşməsində işlənən zaman yenə də olduğu kimi qalır. (məs., böyük və işıqlı sinfiniz). Fars dilində isə, mənsubiyyət şəkilçisi qəbul etmiş söz təyini söz birləşməsi tərkibində işlənən zaman mənsubiyyət şəkilçisi yerini dəyişərək təyinin sonuna artırılır. (məs., kelas-e bozorg və rouşəneman)

\*- Mənsubiyyət şəkilçisi qəbul edən söz a və ya u saitilə qurtarasa mənsubiyyət şəkilçisi ilə söz arasına bitişdirici ı (y) samiti artırılır. Məsələn:

I صدایم (sedayəm) – səsim

صدایمان (sedayemən) – səsimiz

II صدایت (sedayət) – səsin

صدایتان (sedayetan) – səsiniz

III صدایش (sedayəş) – səsi

صدایشان (sedayeşən) – səsləri

I زانویم (zanuyəm) – dizim

زانویمان (zanuyemən) – dizimiz

II زانویت (zanuyət) – dizin

زانویتان (zanuyetan) – diziniz

III زانویش (zənuyəş) – dici

زانویشان (zanuyeşən) – dizləri

صدایت بلند است -(sedayət boləndəst) səsin ucadır.

– آرزویتان چیست?

– زانoیsh درd mİ knd

\*- Mənsubiyyət şəkilçisi qəbul edən söz ə (e) saitilə bitərsə:  
a) təkdə mənsubiyyət şəkilçiləri ilə söz arasına (əlef) artırılır.  
Məsələn:

I خانه ام (xaneəm) – evim

II خانه ات (xaneət) – evin

III خانه اش (xaneəş) – evi

b) Cəmdə isə heç nə artırılmır və mənsubiyyət şəkilçiləri ilə söz arasında izafət oxunur. Məsələn:

(xaneyeman) – evimiz

(xaneyetan) – eviniz

(xaneyeşan) – evləri

– خانه مان از دانشگاه دور نیست  
deyil

– نامه تان رسید  
məktubunuz çatdı.

– پرندگان از لانه شان پریدند  
quşlar yuvalarından uçdular.

### Tapsırıqlar:

1. Cümələləri Azərbaycan dilinə tərcümə edin.

- شما کتاب زبان روسی دارید؟ - بلی من کتاب زبان روسی دارم.  
- کتاب زبان روسيتاني کجا است؟ - کتاب روسيم در منزل است.  
خانه تان از دانشگاه دور است؟ - خیر، خانه مان از دانشگاه دور  
نیست. - برادر بزرگت چند سال دارد؟ - برادر بزرگم بیست سال  
دارد. خواهرانتنان بزرگ هستند؟ - یک خواهرم بزرگ است و  
دیگری کوچک است. - نامشان چیست؟ نامشان نرگس و لاله است.

2. Söz birləşmələrini və cümlələri fars dilinə tərcümə edin.

Böyük bacım, kiçik qardaşım, işiqli sinfimiz, fars dili  
dəftəriniz, Azərbaycan dili kitabı, (onun) bu günü (امروزى)  
dərsləri.

Dərsimiz fars dilidir. Arzumuz bu dili öyrənməkdir. Böyük  
qardaşın nəçidir? Böyük qardışım mühəndisdir. Ananız nə işlə  
məşğuldur? Anam həkimdir. Atanız da həkimdir? Xeyr, atam  
sürücüdür. Rus dili kitabınız haradadır? Rus dili kitabım  
masanın üstündədir.

3. Verilmiş sözlərə və söz birləşmələrinə bütün şəxslərdə  
mənsubiyyət şəkilçiləri artırın və yazın.

مداد، مداد سرخ، نامه، صندلی، عمو، خواهر بزرگ

4. Cüm'lələrdəki şəxs əvəzliklərini müvafiq mənsubiyyət şəkilçiləri ilə əvəz edərək yazın:

نام من فیروز است. نام تو چیست؟ نام من علی است. - خواهر  
کوچک تو کیف دارد؟ - بلى، خواهر کوچک من کیف دارد. - نام او  
چیست؟ نام او لیلا است - قلم خودنویس تو کجا است؟ - قلم خودنویس  
من روی میز است. - منزل شما از مرکز دور است؟ - نخیر، منزل  
ما از مرکز شهر دور نیست. - دفترهای آنها پهلوی دانشیار است؟ -  
نخیر، دفترهای آنها پهلوی خودشان است.

5. Nöqtələrin yerinə müvafiq mənsubiyyət şəkilçisi artırıb yazın və tərcümə edin.

- نام ... چیست؟ - نام ... رعنا است. - کتاب ... اینجا است؟ -  
نخیر، کتاب ... اینجا نیست. در منزل است. - منزل ... از اینجا دور  
است؟ - بلى خانه... از اینجا دور است. - نام برادر ... چیست؟ نام  
برادر ... عارف است. - مادر ... پزشک است؟ - بلى مادر ...  
پزشک است.

## درس هشتم - 8-ci DƏRS

### درس زبان فارسی

امروز ما درس زبان فارسی داشتیم. پس از زنگ معلم زبان  
فارسی به کلاس وارد شد. سلام کرد و به ما اجازه نشستن داد. ما  
نشستیم. معلم از ارشد کلاس پرسید:

- امروز چند نفر غائب است؟
- امروز دو نفر غائب است. عارف و نرمنیه
- درس امروز ما از دستور زبان چیست؟
- درس امروز ما از دستور زبان زمان ماضی مطلق است.
- ماضی مطلق از اساس فعل درست می شود. بطوریکه به آخر  
اساس فعل پسوندهای شخصی را اضافه می کنند. مثلا از فعل "گفتن"  
می شود: گفتم، گفتی، گفت. گفتیم. گفتید. گفتند. بعد معلم از دانشجویان  
دیگر پرسید: پروین از فعل "خواندن" نرمن از فعل "نوشتن" و

نرگس از فعل "پرسیدن" ماضی مطلق را درست کردند و تصریف کردند.

علم از ما پرسید: - رفقا، همه شما درس تازه را فهمیدید؟  
ما جواب دادیم: - بلی، ما همه درس تازه را فهمیدیم.

## واژه ها

- (daştım) – varımız idi  
(vared şod) – daxil oldu  
(səlam kərd) – salamlaşdı  
(neşəstən) – oturmaq, əyləşmək  
(ərşəd-e kelas) – sınıf nümayəndəsi, sınıfkom  
(ğayeb) – Burada: gəlməyən  
(sər-e dərs) – dərsdə  
(bazqu kərd) – danışdı, nağıl etdi, söylədi  
(touzih dad) – izah etdi.  
(dəstur) – qrammatika  
(betouri ke) – belə ki  
(pəsvəndha-ye şəxsi) – şəxs sonluqları  
(şəkilçiləri)  
    (qoftən) – demək  
    (xandən) – oxumaq  
    (nevəştən) – yazmaq  
    (rofəğə) – yoldaşlar (təki) (rəfiq) رفقا  
    (fəhmidid) – başa düşdünüz فهمیدید

## FEIL

### 1. felin məsdər forması

Fars dilində felin məsdər forması دن (dən), تن (tən) və idən (idən) şəkilçiləri ilə bitən sözlərdir.

Feillər quruluşca üç qismə bölünür:

a) Sadə feillər: Yalnız bir kökdən ibarət olur. Məsələn: آمدن (amədən) – gəlmək

خواندن (rəftən)-getmək – رفتن

رسیدن (residən) – çatmaq, yetişmək (meyvə)

b) Düzəltmə feillər: Bir ön şəkilçi və bir sadə feildən ibarət olur. Məsələn:

آمدن (amədən) – gəlmək در آمدن (dəramədən) – çıxmaq

اوردن (avərdən) – getirmək در آوردن (dəravərdən) – çıxartmaq

گذشتن (qozəştən) – keçmək در گذشتن (dərqozəştən) – ölmək

داشتن (daştən) – malik olmaq و اداشتن (va daştən) məcbur etmək, vadər etmək

ماندن (mandən) – qalmaq و اماندن (vamandən) aciz olmaq, çox yorulmaq

Göründüyü kimi, düzəltmə feillərin mənası onların əmələ gəldiyi sadə feillərin mənasından tamamilə fərqlidir.

c) Mürəkkəb feillər: Müstəqil sözlərin köməkçi feillərlə birləşməsindən düzəlir. Məsələn:

دراز کشیدن (deraz keşidən) – uzanmaq (yatmaq)

باز کردن (baz kərdən) – açmaq

گفتگو کردن (qoftoqu kərdən) – söhbət etmək

وارد شدن (vared şodən) – daxil olmaq

تشکیل دادن (təşkil dadən) – təşkil etmək

## 2. Felin əsası

Fars dilində feillərin əsası məsdərlərin sonundakı «ن» hərfini atmaqla əldə edilir. Məsələn:

گفت - رفت - (qoft) – dedi (rəft) – getdi

رسید - رسد - (rəsid) – çatdı, yetişdi

ریخت - ریختن - (rixt) – töküdü, töküldü

دید - دیدن - (did) – gördü

آمد - آمدن (aməd) – gəldi

نشست - نشستن (neşəst) – oturdu, əyləşdi

**Qeyd.** Misallardan göründüyü kimi, felin əsası eyni zamanda şühudi keçmiş zaman formasının III şəxs təkini ifadə edir.

### 3. Şəxs sonluqları

Fars dilində keçmiş zamanlarda işlənən şəxs sonluqları aşağıdakılardır:

I م (əm) – يم (im) –

II ى (i) – يد (id) –

III – (-) - يند (ənd) –

III şəxs təkdə şəxs sonluğu yoxdur. Azərbaycan dilində də belədir.

### 4. Şühidi keçmiş zaman forması (ماضي مطلق)

Keçmiş zamanın bu formasını əmələ gətirmək üçün feil əsasının sonuna müvafiq şəxs sonluğu əlavə etmək lazımdır. Məs.:

Məsdər	Feil əsası	Şühidi keçmiş zaman forması
گفتن	گفت	گفتم dedim
دیدن	دید	دیدی -gördün
آوردن	آورد	آورد -gətirdi
رفتن	رفت	-رفتیم getdik
(حاضر) کردن	(حاضر) کرد	-حاضر کر دید -hazırladınız
(جواب) دادن	(جواب) داد	-جواب دادند cavab verdilər

Misallardan məlum olduğu kimi, III şəxsin təki – feil əsası heç bir şəxs sonluğunu qəbul etmir.

– من درسم را حاضر کردم. Mən dərsimi hazırladım.

– تو حکایت را خواندی. Sən hekayəni oxudun.

– او از معلم پرسید. O, müəllimdən soruşdu.

– ما به سئوالها جواب دادیم. Biz suallara cavab verdik.

– شما دفترها را به دانشیار دادید. Siz dəftərləri müəllimə verdiniz.

– آنها پس از درس به سینما رفتند. Onlar dərsdən sonra kinoya getdilər.

\*Şühudi keçmiş zamanın inkarı felin əvvəlinə – (nə) inkar əlamətini artırmaqla düzəlir.

Inkar əlaməti feile bitişik yazılır və vurğu qəbul edir.

Məsələn: – (nərəftəm) (cəvab nədadim), (nədiddən) (nədidiənd).

– من به سینما نرفتم. Mən kinoya getmədim.

– تو به سوال drüst جواب ندادی. Sən suala düzgün cavab vermədin.

– او دفتر را به معلم نداد. O, dəftəri müəllimə vermedi.

– ما به تئاتر نرفتیم. Biz teatra getmədik.

Qeyd etmək lazımdır ki, a səsi ilə («əlef» ilə) başlanan feillərdə inkar əlaməti ilə feil arasına bitişdirici «ى» (y) samiti artırılır. Məsələn:

نیامدم (nəyamədəm) – gəlmədim

نیاوردید (nəyavərədidi) – gətirmədiniz.

نیاموختند (nəyamuxtənd) - öyrətmədilər, öyrənmədilər

نیاشفتیم (nəyaşoftim) - həyəcanlanmadıq

Qeyd. ə və o səsləri ilə («əlef» ilə) başlanan feillərin inkar formasında həmin ə və o səslərini ifadə edən «əlef» yazılmır.

«ə» və «o» səsləri ilə inkar əlaməti arasına «ى» (y) samiti artırılır.

Məs: نیفکند - (əfkənd) – افکند (nəyəfkənd) – atmadı  
افتاد – (oftad) (nəyoftad) – düşmədi  
انداخت - (əndaxtı) (nəyəndax) – atmadı  
اندیشیدم نیندیشیدن - (əndişidəm) (nəyəndişidəm) –  
düşünmədim

### Tapşırıqlar

1. Cümlələri Azərbaycan dilinə tərcümə edin.  
دانشیار آمد. دانشجویان نیز آمدند. دانشجویان به کلاس وارد شدند.  
دانشیار هم به کلاس وارد شد. معلم به دانشجویان گفت. معلم از  
دانشجویان پرسید. من درسم را حاضر کرم. تو تمرینت را انجام  
ندادی. آنها درشان را خواندند. ما نیز درسمان را خواندیم. ما به  
سنواهای معلم جواب دادیم. ترانه پانزده سال دارد. او با پدرش به  
گردش رفت. اما خواهرش با پدرش نرفت.

### واژه ها

انجام دادن (əncam dadən) – yerinə yetirmək  
گریش (kərdeş) – gəzinti, gəzmə

2. Cümlələri fars dilinə tərcümə edin.  
Mən sənin bacını universitetdə gördüm. Sənin bacın məndən  
təzə dərsin yerini soruşdu. Mən sənin bacına təzə dərsin yerini  
dedim və kitabı ona verdim. Bu gün, o, universitetə gəlmədi və  
mənim kitabı gətirmədi. Biz ev tapşırığını yerinə yetirdik.  
Müəllim dərsi əvvəl məndən soruşdu. Mən yaxşı cavab verdim.  
Müəllim mənə afərin dedi. Biz yüzə qədər saydıq. Mən  
qardaşımı farsca məktub yazdım. Qardaşım Moskva  
Universitetinin şərqşünaslıq fakültəsinin tələbəsidir. O da mənə  
farsca məktub yazdı.

### lügət

görmək دیدن - (didən) yer - جا (ca)

vermek – دادن (dadən) qədər – تا (ta)

saymaq – شمردن (şemordən) farsca - بفارسی (befarsi)

yazmaq – نوشتن (nevestən)

3. Söz birləşmələrini, tərcümə edin. Şəxs əvəzliklərini mənsubiyət şəkilçiləri ilə əvəz edin.

Mənim dəftərim, sənin kağızın, onun fars dili dəftəri, bizim evimiz, bizim evimizin qapısı, hündür bina, universitetin çalışqan tələbələri, çalışqan tələbə, sinfimizin pəncərəsi, bacının oğlu, oxucuların xahişi (خواهش)

4. Nöqtələrin yerinə müvafiq şəxs sonluğunu artırıb cümlələri tamamlayın.

ما از مسکو دیروز آمد... تو درست را نوشته.... من پس از درس به منزل نرفت.... آنها به سوالهای معلم جواب داد.... شما حکایت را نقل کرد..... من مضمون حکایات را نوشته..... شما کتاب زبان فارسی ندار....؟ شما تکلیف خانه را انجام داد....؟ نخیر، من تکلیف خانه را انجام نداد....

5. Azərbaycan dilinə tərcümə edin.

یک سال چهار فصل است؟ بهار، تابستان، پاییز، زمستان.

یک فصل سه ماه است. دو فصل شش ماه است. پس سه فصل چند ماه است؟ - سه فصل نه ماه است. چهار فصل دوازده ماه است. دوازده ماه یک سال است.

- شما در فصل تابستان به کجا رفتید؟ - من در تابستان به دهگده ی خودمان رفتم.

- شما در دهگده چه کسی دارید؟ - من در دهگده پدر بزرگ. مادر بزرگ، عمو، عمه پسر عمو و دختر عمه دارم.

### lügət

تابستان (tabestan) – yay

عمو (əmu) – əmi

زمستان (zamestan) – qış

عمه (əmme) – bibi

دهکده (dahkəde) – kənd

پسر عمو (pesərəmu) - əmioğlu

چه کسی (çe kəsi) – kim

دختر عمو (doxtərəmu) - əmiqızı

## درس نهم - 9-cu DƏRS گفتگو

- شما روزهای تعطیل تابستانی به چه کاری مشغول می شدید؟

- من روزهای تعطیل تابستانی به کارهای مختلف مشغول می

شدم. مثلا:

بعد از ۱۵ دقیقه ورزش و صرف صبحانه دو سه ساعت در حیاط خود کار می کردم. بعد از خواندن کتاب زبان فارسی قواعد دستوری این زبان را می آموختم و یاد می گرفتم. تکلیفها را انجام می دادم. متن ها را رو نویسی می کردم. کلمات تازه را یاد می گرفتم و بعد از مضمون متنها را نقل می کردم. ساعت دو نهار می خوردم و بعد از نهار تقریبا دو ساعت استراحت می کردم. طرف عصر با رفایم یا به سینما یا به تئاتر می رفتم.

- شما روزی چند ساعت با زبان فارسی مشغول می شدید؟

- من روزی دو ساعت با زبان فارسی مشغول می شدم.

- شما هر روز به کتابخانه می رفتهید؟

- نخیر، من هر روز به کتابخانه نمی رفتم. بعضی روزها می رفتم و در آنجا مجله ها و روزنامه های تازه را می خواندم.

- شما با همکلاسان خود بفارسی صحبت می کردید؟

- بله، من با همکلاسان خود گاهی به فارسی و گاهی هم به روسی و به انگلیسی صحبت می کردم.

- شما هیچ ضرب المثل فارسی می دانید؟

-بلى، من چند تا ضرب المثل فارسي مى دانم. مثلا: اول اندشه وانگهى گفتار. يك دست صدا ندارد. اندك اندك بهم شود بسيار. کار امروز را به فردا مفکن. نابرده رنج گنج ميسر نمى شود.

### واژه ها

مشغول شدن (məşgul şodən) – məşgul olmaq

صرف (sərf) – yemək, yemə

حياط (həyat) – həyat

کار کردن (kar kərdən) – işləmək

قواعد دستوري (ğəvaed-e dəstuzi) – qrammatik qaydalar

ياد گرفتن (yad gereftən) – öyrənmək

رونويسي کردن (runevisi kərdən) – üzünü köçürtmək

طرف عصر (tərəf-e əsr) – axşam tərəfi

ضرب المثل (zərb-ol məsəl) – zərbi-məsəl

سينما (sinema – kino مى دانيد (midanid) – bilirsiniz

همکلاس (həmkelas) – sinif yoldaşı

چند تا (çənd ta) – bir neçə

گاهى (qahi) – bəzən

روزى (ruzi) – bir gün

اول اندشه وانگهى گفتار (əvvəl əndiše vangəhi qoftar) –əvvəl düşün, sonra danış

يك دست صدا ندارد (yek dəst seda nədarəd) – tək əldən səs çıxmaz

اندك اندك بهم شود بسيار (əndək-əndək behəm şəvəd besyar) – dama-dama göl olar

کار امروز به فردا مفکن (kar-e emruz be fərda məfekən) – bu günün işini sabaha qoyma

نابرده رنج گنج ميسر نمى شود (naborde rənc gənc moyəssər nemişəvəd) – çəkməsən cəfa sürməzsən səfa

## ماه و فصلها

- یک ماه چند روز است؟ - ماه، سی و یا سی و یک روز است.
- روز، چند ساعت است؟ - یک روز بیست و چهار ساعت است.
- یک ساعت چند دقیقه است؟ - یک ساعت شصت دقیقه و یک دقیقه شصت ثانیه است.
- سال، چند ماه است؟ - سال دوازده ماه است.
- یک سال چند فصل است؟ - یک سال چهار فصل است
- یک سال چند روز است؟ - یک سال سیصد و شصت و پنج روز است.
- یک هفته چند روز است؟ - هفته ای هفت روز است.
- دو هفته چند روز است؟ - دو هفته چهارده روز است.
- شما نامهای ماهها را می دانید؟ - بله، نامهای ماهها از این قرار است. ژانویه، فوریه، مارس، آوریل، مه، ژوئن، ژویه، اوت، سپتامبر، اکتبر، نوامبر، دسامبر.
- شما می دانید ماه فوریه چند روز است؟
- بله می دانیم. ماه فوریه بیست و هشت روز است ولی هر چهار سال یک بار بیست و نه (۲۹) روز می شود.
- سالی که فوریه بیست و نه (۲۹) روز می شود آن سال را سال کبیسه می گویند

## واژه ها

- az in *ğərarəst* – belədir
- (miquyənd) – deyirlər, deyərlər می گویند
- (mişəvəd) olur, olar می شود
- (janviye) - yanvar ژانویه
- (fevriye) – fevral فوریه
- (mars) – mart مارس
- (avril) – aprel آوریل

مە(me) – may

يۇئىن(juən) – iyun

يۇيە(juye) – iyul

اوت(ut) – avqust

سېپتامبر(septambr) – sentyabr

اکتىبر(oktobr) – oktyabr

نوامبر(novambr) – noyabr

دسامبر(desambr) – dekabr

سال كېبىسە (sal-e kəbise) – ən uzun il

### \* Bitməmiş keçmiş zaman forması ماضى استمرارى (mazi-ye estemrarı)

Fars dilində bitməmiş keçmiş zaman formasını əmələ gətirmək üçün şühudi keçmiş zaman formasında işlənən feillərin əvvəlinə «مى» (mi) hissəciyi artırılır və vurğu həmin hissəciyin üstünə düşür. Məsələn:

رقت (getdim) – مى رقت (mirəftəm) – gedirdim, gedərdim

خواندى (oxudun) – مى خواندى (mixandi) – oxuyurdun, oxuyardın

گفت (dedi) – مى گفت (miqoft) – deyirdi, deyərdi

نوشتيم (yazdıq) – مى نوشتم (minevəstim) – yazırkıq, yazardıq

اوردید (gətirdiniz) – مى اوردید (miavərdid) – gətirirdiniz, yazardınız

پرېند (uçdular) – مى پرېند (mipəridənd) – uçurdular, uçardılar

Qeyd etmək lazımdır ki, bitməmiş keçmiş zaman formasında işlənən feillər Azərbaycan dilinə, işlənmə yerindən asılı olaraq, həm də -ar, -ər şəkilçili qeyri-müəyyən göləcəkli keçmiş zman feilləri kimi tərcümə olunurlar.

**Qeyd.** Bitməmiş keçmiş zamanın inkar formasında **نَهْ** (ne) inkar hissəciyi «ne» kimi tleffüz olunur. Məsələn:

نمی خواندی (nemirəftəm),  
نمی آمد (nemiaməd)

می رفتم (mirəftəm) – gedirdim, gedərdim

نمی رفتم (nemirəftəm) – getmirdim, getməzdim

نمی خواندیم (nemixandım) – oxumurduq, oxumazdıq

نمی نوشتند (ne minevəstənd) yazmıldılar, yazmadılar

من سال گذشته همیشه به او نامه می نوشتم. اما او به من جواب

نمی نوشت

(mən keçən il həmişə ona məktub yazardım (yazardım), amma o, mənə cavab yazmadı (yazmadı)).

معلم هر روز درس را از من می پرسید. گاهی نمی پرسید

(müəllim hər gün dərsi məndən soruşurdu (soruşardı), bəzən soruşturdu (soruşmazdı))

آنها هر روز به کنار دریا می رفتند، اما آبتنی نمی کردند.

(Onlar hər gün dəniz kənarına gedirdilər (gedərdilər), amma çimmirdilər (çimməzdilər)).

#### \* Miqdar sayıları (ardı)

Fars dilində 20-də yuxarı miqdar sayıları müəyyən qayda ilə düzəlir. Belə ki, azərbaycan dilində olduğu kimi, rəqəmlər çoxdan aza, soldan sağa doğru yazılır və deyilir. Rəqəmlər arasında «o» tələffüz olunur «و» (və) yazılır. Rəqəmlər arasında yazılın «و» həmişə ayrı yazıılır. Vurğu qəbul etmir, özündən əvvəlki rəqəmlə birlikdə tələffüz olunur. Məsələn: 24 rəqəmini farsca demək üçün əvvəl (bist), sonra «o» və nəhayət (çəhar) rəqəmini demək lazımdır, yəni بیست و چهار (bist-o çəhar) şəklində deyilir.

Say yüzlükə başlanarsa əvvəl yüzlük, sonra onluq və nəhayət, təklik deyilir. Məsələn 365 belə deyilir سیصد و شصت

نهصد و هشتاد و سه (sisəd-o şəst-o pənc), yaxud 983 و پنج  
هزار و نهصد و هشتاد و - o se), yaxud 1984-  
nohsəd-o həştad - o çəhar) ve yaxud 2012-  
دو- چهار (hezar-o nohsəd-o həştad - o çəhar) و yaxud 2012-  
هزار و دوازده (do hezar-o dəvazdəh) deyilir.

### Onluqlar

10- ده (dəh)- ۱۰

20- بیست (bist) - ۲۰

30- سی (si) - ۳۰

40- چهل (çehel) - ۴۰

50- پنجه (pəncah) - ۵۰

60- شصت (şəst) - ۶۰

70- هفتاد (həftad) - ۷۰

80- هشتاد (həştad) - ۸۰

90- نود (nəvəd) - ۹۰

### Yüzlükler

100- صد (səd) - ۱۰۰

200- دویست (devist) - ۲۰۰

300- سیصد (sisəd) - ۳۰۰

400- چهارصد (çəhar səd) - ۴۰۰

500- پانصد (pansəd) - ۵۰۰

600- ششصد (şeşsəd) - ۶۰۰

700- هفتصد (həft səd) - ۷۰۰

800- هشتصد (həşt səd) - ۸۰۰

900- نهصد (noh səd) - ۹۰۰

### Minliklər

1000- هزار (hezar) - ۱۰۰۰

2000- دو هزار (do hezar) - ۲۰۰۰

3000- سه هزار (se hezar) - ۳۰۰۰

4000- چهار هزار (çəhar hezar) - ۴۰۰۰ və sair

Qeyd etmək lazımdır ki, mürəkkəb miqdardı saylarının  
tərkibindəki rəqəmlərin hər biri öz vurgusunu saxlayır.  
Məsələn: 1984-cü il belə yazılır və tələffüz olunur:

سال هزار و نهصد و هشتاد و چهار . سال ۱۹۸۴

(sal-e hezar-o nohsəd-o həştad-o çəhar)

## \* Vahidlik və qeyri-müəyyənlik bildirən ى (i) artikli (بای وحدت و پای نکره)

Fars dilində vahidliyi və qeyri-müəyyənliyi bildirmək üçün isimlərin axırına «ى» (i) artırılır. Həmin «ى» vurğu qəbul etmir, vurğu «ى»-dən əvvəlki hecanın üstünə düşür. Bu yolla düzələn isimlər Azərbaycan dilinə tərcümə olunan zaman «bir» sözündən istifadə edilir.

Məsələn:

كتابى (ketabi) – bir kitab

روزى (ruzi) – bir gün

سالى (sali) – bir il

ماھى (mahi) – bir ay

«ى» (i) artiklinin vahidlik, təklilik və ya qeyri-müəyyənlik bildirməsini kontekstdən kənardı işlənən sözlərdə müəyyənləşdirmək qeyri-mümkündür. Bunu yalnız kontekst daxilində, cümlənin məzmunundan asılı olaraq müəyyənləşdirmək mümkündür.

مەسىلەن: (ruzi mən ba bəradərəm be şekar rəftəm) – روزى مان برا درم به شکار رفتم (Bir gün mən qardaşımla ova getdim)

(ruzi mandəst ke sal təmam şəvəd) – روزى ماندە است که سال تمام شود (Ilin qurtarmasına bir gün qalmışdır)

Misallardan göründüyü kimi, birinci cümlədəki «bir gün» qeyri-müəyyəndir, yəni dəqiq məlum deyil ki, ilin 365 gündündə hansı bir günündə «mən qardaşımla ova getmişəm». Lakin ikinci cümlədəki روزى «bir gün» cümlənin məzmunundan asılı olaraq, təkliyi, yəni ilin qurtarmasına təkcə bir günün qalmasını bildirir.

- «ى» qəbul edən söz a və u saiti ilə bitərsə həmin sözlə «ى» arasında bitişdirici y «ى» samiti yazılar. Məsələn:

دانشجویی - دانشجویی (daneşcuyi) – bir tələbə

– بنایی - بنا (benayi) – bir bina  
– صدایی - صدا (sedayı) – bir səs  
– دانشجویی چنین گفت (Bir tələbə belə dedi)  
– صدایی به گوشم رسید (Qulağıma bir səs gəldi).  
«ئى» qəbul edən söz e saitilə bitərsə sözlə «ئى» arasında bir elef (ئى) yazılır. Məsələn:  
خانه اى – (xanei) – bir ev  
راننده اى - راننده اى (ranəndei) – bir sürücü  
خواننده اى – (xanəndei) – bir oxucu

Qeyd etmək lazımdır ki, «ئى» qəbul edən söz izafət tərkibində işlənərsə «ئى» təyin olunan sözün axırında da işlənə bilər, təyinin də axırında işlənə bilər. Məsələn:

بنایي بلند – (bənayi bolənd) – uca bir bina  
بنایي بلندى – (bəna-ye boləndi) –  
دانشجویي کوشما (daneşcuyi kuşa) – çalışqan bir tələbə  
دانشجویي کوشايى (daneşcu-ye kuşayı)  
نويسنده ئى مشهورى – (nevisənde-ye məşhuri) – məşhur bir yaziçi

نويسنده اى مشهور (nevisəndei-ye məşhur)  
مرد عاقلى (mərd-e ağeli)  
مردى عاقل (mərdi ağel) ağıllı bir adam (kişi)  
درسهای ما در کلاسی روشن (در کلاس روشنی) ادامه دارد.  
(bizim dərslərimiz işıqlı bir sinifdə davam edir).

### Tapşırıqlar:

1. شنیدن (görmək), شناختن (tanımaq), eşitmək, دیدن.
- نشستن (əyləşmək) feillərini şühudü və bitməmiş keçmiş zaman formalarında şəxslərə görə dəyişdirin.

2. Mötərizə daxilində verilmiş feilləri bitməmiş keçmiş zaman formasında və müvafiq şəxsədə işlədin və cümlələri tərcümə edin.

ما در قرانتخانه (نشستن) و کتاب، روزنامه و مجله (خواندن). تو روزی چند دقیقə ورزش (کردن)? من روزی ده – پانزده دقیقə (ورزش کردن) شماه هفته ای چند روز (کار کردن)? آنها زبان عربی را نیز (یاد گرفتن)? من هفته ای یک بار (dəfə) به سینما (رفتن). او به پدرش بفارسی نامه (نوشتن).

3. Cümlələri fars dilinə tərcümə edin.

Siz yay tətili günlərində kitab oxuyurdunuz? Bəli, mən yay tətili günlərində hər gün kitab oxuyurdum. Gündə (bir gündə) neçə saat istirahət edirdiniz? Siz yoldaşlarınızla farsca danışırınzı? Mən yayda mətnlərin üzünü köçürdürdüm, təzə sözlərin mənasını öyrənirdim. Biz hər gün səhər 15 dəqiqə idman edirdik. Bir il dörd fəsildir. Bir fəsil üç ay və doxsan gündür. Bir il üç yüz altmış beş gündür. Bir həftə yeddi gündür.

4. Cümlələri Azərbaycan dilinə tərcümə edin.

هفته ی گنشه من هر روز به کتابخانه می رفتم. رفای من هم می آمدند و ما با هم می خواندیم. می نوشتم. رعنای حکایات را می خواند و ما گوش می دادیم. قواعد دستوری زبان فارسی را یاد می گرفتیم و تمرینهای خانه را انجام می دادیم. ما از زبان فارسی به زبان آذربایجانی و از آذربایجانی به زبان فارسی ترجمه می کردیم. کلمات تازه را از فرهنگ فارسی به آذربایجانی پیدا می کردیم. ما با یکدیگر بفارسی صحبت می کردیم.

## واژه‌ها

گذشته (qozaşte) – keçmiş, keçən

با هم (ba həm) – birlikdə, bir yerdə

گوش دادن – (quş dadən) – qulaq asmaq

فرهنگ (fərhəng) – 1) – lügət; 2) mədəniyyət

پیدا کردن (peyda kerdən) – tapmaq

با یکدیگر (ba yekdiger) – bir-birimizlə

5. Feillərin transkripsiyasını və mənalarını yazın:

نمی خواندیم. نمی گفتی. نمی رفت. نمی آمدیم. نمی نوشتید. نمی آوردند. یاد نمی گرفتند. کار می کردیم. نیامندن. ننوشتی. گوش نمی داد. آبتنی نمی کردند.

6. Verilmiş sözlərə və birləşmələrə «ya-ye nəkəre» (qeyri-müəyyənlik bildirən «ى» artikel) artırın və onların transkripsiyalarını yazın, vurğularını qoyun.

بنای بلند، پزشک مشهور، دانشجو، مهندس، کارگر، مرد، کتاب  
جالب، اتفاق روشن، کوچه، نویسنده

7. Sayları həm rəqəmlərlə, həm də sözlərlə yazın.

23, 44, 55, 168, 279, 365, 471, 900, 984, 1984, 2012

Nümunə: 48 - ٤٨ (çehel-o həst)

## درس دهم - 10-cu DƏRS

### من دیروز چه کردم

من دیروز ساعت هفت و ربع از خواب بیدار شدم. رختخوابم را جمع کردم و پانزده دقیقه ورزش کردم و بعد دست و رویم را با صابون شستم. ساعت هفت و بیست دقیقه کم صباحانه خوردم. بعد با مادرم خداحافظی کردم و ساعت هشت و ده دقیقه از خانه بیرون رفتم. خانه ى ما به دانشگاه نزدیک است. درست ساعت هشت و بیست دقیقه به دانشگاه رسیدم. ساعت هشت و نیم زنگ زده شد و ما به کلاس داخل شدیم. ساعت اول ما درس زبان فارسی بود. معلم زبان فارسی به کلاس داخل شد. با ما سلام کرد و درس آغاز شد.  
ما روزی شش ساعت درس داریم. درسها تا ساعت دو و بیست و پنج دقیقه کم ادامه دارد.

دیروز من پس از پایان درس بمنزل آمدم. نهار خوردم و بعد از نهار یک ساعت استراحت کردم. پس از استراحت درسها یم را حاضر

کردم و تکلیفهای خانه را انجام دادم. اول تمرین زبان فارسی را انجام دادم. یعنی روزهای عید را نوشتم و روزهای عید از این قرار است.

- اول ژانویه روز عید سال نو میلادی است
- هشتم مارس روز عید زنان است
- بیست و یکم مارس عید نوروز است
- عید قربان و عید رمضان.
- بعد از حاضر کردن درسها و انجام دادن تکلیفهای دیگر، ساعت یازده شب خوابیدم

### Lügət

- بیدار شدن (bidar şodən) – oyanmaq
- رختخواب (rəxtxab) – yorğan-döşək, yatacaq yer
- جمع کردن (cəm kərdən) – yığmaq. Burada: düzəltmək
- شستن (şostən) – yumaq
- خداحافظی کردن (xodahafezi kərdən) – xudahafizləşmək
- زده شد (zəde şod) – çalındı, vuruldu
- بود (bud) – idi
- آغاز شدن (ağaz şodən) – başlanmaq
- ادامه دارد (edame darəd) – davam edir
- عید (id, eyd) – bayram
- از این قرار است (əz in əzarəst) – belədir
- خوابیدن (xabidən) – yatmaq

### \*Vaxtin saat və dəqiqlərlə ifadə qaydaları

Fars dilində vaxtı saat və dəqiqlərlə ifadə etmək üçün əsas etibarilə aşağıdakı iki qaydanı öyrənmək lazımdır:

1. Müəyyən bir saatın (məsələn, 3-ün, 8-in) yarısına qədər olan vaxtin ifadə qaydası.

Azərbaycan dilində belə hallarda «işləyib» və «işləmiş» sözlərindən istifadə edilir. Məsələn, saat 10-a 20 dəqiqə işləyib,

saat 3-ə 25 dəqiqə işləmiş və s. Bu cümlələrdəki vaxtı göstərən birləşmələr fars dilində belə ifadə edilir: əvvəl tam saatı göstərən rəqəm deyilir, sonra «o» və daha sonra yarıya qədər işləyən (keçən) dəqiqələrin miqdarı deyilir. Məsələn: saat 10-a 25 dəqiqə işləyib, yəni saat 9.25-dəqiqədir. Bu fars dilində belə ifadə edilir:

ساعت نه و بیست و پنج دقیقə است (saət noh-o bist-o pənc dəğigə əst).

Yaxud, saat 6-ya 20 dəqiqə işləyib, yəni saat 5.20-dir.

ساعت پنج و بیست دقیقə است (saət pənc-o bist dəğigə əst).

Dəqiqə göstərən əqrəb 15-in üstündə olarsa, həm (panzdəh dəğigə), həm də (rob) – «dörrdə bir» sözündən istifadə edilir. Məsələn: saat 11-ə 15 dəqiqə işləyib, yəni saat 10.15-dir.

ساعت ده و ربع است (saət dəh-o rob əst)

ساعت ده و پانزده دقیقə است (saət dəh-o panzdəh dəğigəəst)

Əgər dəqiqə göstərən əqrəb yarıda yəni 30-un üstündə olarsa əsasən (nim) – «yarım» sözündən istifadə olunur. Məsələn: saat 12-nin yarısıdır, yəni saat 11.30-dur.

ساعت يازده و نیم است (saət yazdəh-o niməst)

ساعت يازده و سی دقیقə است (saət yazdəh-o si dəqiqəəst).

Qeyd. Fars dilində ربع (rob) və نیم (nim) sözlərindən sonra دقيقه (dəqiqə) sözü işlənməz və bu sözlər daha işləkdir.

2. Müəyyən bir saatın bitməsinə 30-dan az dəqiqələrin qaldığını bildirən vaxtin ifadə qaydası:

Saatın bitməsinə müəyyən miqdarda dəqiqə qalarsa, Azərbaycan dilində «qalib» və «qalmış» sözlərindən istifadə edilir. Məsələn 8-ə 20 dəqiqə qalib, 12-ə 5 dəqiqə qalmış və s. fars dilində «qalib» və ya «qalmış» sözlərinin əvəzində ک (kəm) «az» sözü işlənir. Belə ki, əvəl bitəcək (tamam olacaq) saatı göstərən rəqəm deyilir, sonra «o», sonra qalmış

dəqiqələrin miqdarı və daha sonra isə (kəm) sözü deyilir. Məs: «Saat 8-ə 20 dəqiqə qalıb» ifadəsi farsca belə deyilir:

ساعت هشت و بیست دقیقه کم است (saat həşt-o bist dəqiqə kəməst)

Yaxud, saat 12-yə 5 dəqiqə qalıb:

ساعت دوازده و پنج دقیقه کم است (saat dəvazdəh-o pənc dəgiğə kəməst).

Əgər dəqiqə göstərən əqrəb 15 dəqiqə qalmışlı göstərərsə, yənə də رب (rob) sözündən istifadə edilir. Məsələn: Saat 12-yə 15 dəqiqə qalıb.

ساعت دوازده و رب کم است (saat dəvazdəh-o rob kəməst).

Qeyd etmək lazımdır ki, (kəm) sözünün iştirakı ilə ifadə olunan vaxtı həm də birinci qayda ilə demək olur. Məsələn: Saat 9-a 12 dəqiqə qalıb, yəni saat 8.48-dir:

I. ساعت نه و دوازده دقیقه کم است (saat noh-o dəvazdəh dəgiğə kəməst)

II. ساعت هشت و چهل و هشت دقیقه است (saat həşt-o çehel-o həşt dəgiğə əst)

Yaxud, saat 3-ə 15 dəqiqə qalıb:

ساعت دو و چهل و پنج دقیقه است (saat do-vo çehel-o pənc dəgiğəəst).

ساعت دو و سه رب است (saat do-vo se rob əst)

ساعت سه و پانzدəh دقیقه کم است (saat se-vo panzdəh dəgiğə kəməst)

ساعت سه و رب کم است (saat se-vo rob kəməst)

Misallardan məlum olur ki, vaxtin saat və dəqiqələrlə ifadəsi zamanı bir neçə variantdan istifadə edilir.

Vaxtı öyrənmək məqsədilə چند (çənd) – «neçə» sual əvəzliyindən istifadə edilir: məsələn, saat neçədir? Cümlesi fars dilində ساعت چند است (saat çəndəst?) şeklinde deyilir. Cavab cümlələri müxtəlif cür ola bilər: Məsələn:

ساعت پنج است (saət pəncəst)

ساعت پنج و ربع است (saət pənc-o robəst)

ساعت پنج و نیم است (saət pənc-o niməst)

ساعت شش و ربع کم است (saət şəş-o rob kəməst) və s.

Əgər sual cümləsində işin, hərəkətin «saat neçədə» başlanması və ya qurtarmasını, yaxud, neçəyə qədər davam etməsini öyrənmək məqsədi qarşıya qoyularsa ساعت ساعت (saət) sözündən sonra izafət əlaməti işlənər. Məsələn: saat neçədə gəldi? ساعت (saət-e çənd aməd? Saat neçədə yuxudan durdu? Saat 7-yə 15 dəqiqə işləmiş yuxudan durdu.

ساعت چند از خواب بیدار شد (saət-e çənd əz xab bidar şod)

ساعت شش و ربع از خواب بیدار شد (saət-e şəş-o rob əz xab bidar şod)

Dərslər saat neçəyə qədər davam etdi?

درسها تا ساعت چند ادامه داشت (dərsha ta saət-e çənd edame daşt?) dərslər saat 2-yə 20 dəqiqə qalmışa qədər davam etdi.

درسها تا ساعت دو و بیست دقیقه کم ادامه داشت (dərsha ta saət-e do-vo bist dəğigə kəm edame daşt).

### \*Sıra sayıları

Fars dilində sıra sayıları əmələ getirmək üçün miqdar sayılarının sonuna م (om) şəkilçisini artırmaq lazımdır. م (om) şəkilçisi həmişə vurğulu tələffüz ounur. Məsələn: کلاس پنجم (kelas-e pəncom) – beşinci sinif. م (om) şəkilçili sıra sayıları təyin etdiyi sözdən sonra, izafət biləşməsində işlənir. Məsələn:

صفحه بیست و پنجم (səfhe-ye bist-o pəncom) – 25-ci səhifə

طبقه هفتم (təbəğe-ye həftom) 7-ci mərtəbə

اتاق صد و سی و یکم (otag-e səd-o si-yo yekom) – 131-ci otaq

**Qeyd. 1.** دو (do) və سه (se) sayıları م (om) şəkilçisi qəbul edən zaman aşağıdakı kimi yazılır və tələffüz olunur:

دو (dovvom) – ikinci

سه (se) سوم (sevvom) – üçüncü

**Qeyd 2.** يكم (yekom) اول (əvvəl) də işlənir.

Məsələn: درس اول (dərs-e yekom) درس يكم (dərs-e əvvəl)

\*- Ayın tarixini göstərmək üçün əvvəl ayın tarixi sıra sayı şəklində, sonra isə ay (ماه) və ya ayın adı deyilir. Məsələn:

Yanvarın biri – اول (يكم) (əvvəl-e) yekom-e janviye

Ayın iyirmi biri – يكم ماه (bist-o yekom-e mah\_

- Ili göstərmək üçün əvvəl (il) sözü, sonra isə ili göstərən tarix miqdar sayı şəklində izafət birləşməsində işlənir. Məsələn, 1918-ci il (sal-e hezar-o nohsəd-o hicdəh)

1918-ci il mayın 28-i və ya 28 may 1918-ci il farsca belə deyilir.

بیست و هشت مه سال هزار و نهصد و هیجده (bisto- həştəm-e me sal-e hezar-o nohsəd-o hicdəh)

### Tapşırıqlar:

1. Suallara cavab verin.

۱- شما دیروز ساعت چند از خواب بیدار شدید؟

۲- امروز چند ماه است؟

۳- شما صبح ساعت چند صبحانه خوردید؟

۴- شما ساعت چند به کتابخانه می رفتید؟

۵- ساعت چند از کتابخانه می آمدید؟

۶- عید زنان چند مارس است؟

۷- درسهای شما ساعت هشت آغاز می شد یا ساعت هشت و نیم؟

۸- شما امروز صبح چند دقیقه ورزش کردید؟

۹- شما با همکلاسان خود بفارسی صحبت می کردید؟

2. Fars dilinə tərcümə edin.

Atam saat 3-ə 12 dəqiqə qalmış evdən çıxdı və 3-də vağzala çatdı. Saat 4-ə 15 dəqiqə işləmiş qatar yola düşdü. Atam Gəncəyə getdi. Kiçik qardaşım da onunla getdi. Atam və qardaşım 10 gündən sonra Gəncədən qayıtdılar. Atam mənim üçün farsca-Azərbaycança lügət aldı. Mən təzə sözlərin mənasını həmin lügətdən tapirdim və mətni Azərbaycan dilinə tərcümə edirdim. Mən və sinif yoldaşım Nəriman dərslərimizi bizdə hazırlayırdıq.

### Lügət

vağzal – ایستگاه (istqah)

dəmir yol vağzalı راه آهن (istqah-e rahahən)

qatar - قطار (qatar)

yola düşmək – به راه افتادن (be rah ofstadən)

qayıtməq – برگشتن (bərgəştən)

gətirmək – اوردن (avərdən)

məna – معنا (məna)

üçün – برای (bəraye)

tapmaq – پیدا کردن (peyda kərdən)

tərcümə etmək – ترجمه کردن (tərcome kərdən)

3. Fars dilinə tərcümə edin.

Saat 8-ə 15 dəqiqə işləyib. Saat 9-a 25 dəqiqə işləyib. Saat 9-un yarısıdır. Saat 10-a 20 dəqiqə qalıb. Saat 12-yə 15 dəqiqə qalıb. Saat 1-ə 15 dəqiqə qalmış sinif yoldaşım bizə gəldi. Saat 6-nın yarısına qədər bizdə tapşırıqları yerinə yetirdik, dərslərimizi birlikdə hazırladıq.

4. Azərbaycan dilinə tərcümə edin.

- حالا ساعت چند است؟ - حالا ساعت هفت و نیم است

- شما روزی چند ساعت درس می خواندید؟ - ما روزی شش ساعت درس می خواندیم

- درسهای شما ساعت چند به پایان می رسید؟ - درسهای ما در ساعت دو و ربع کم به پایان می رسید
- شما هر روز چند دقیقه ورزش می کردید؟ - من هر روز ده - پانزده دقیقه ورزش می کرم.
- روزهای عید کدامند? (hansılardır?)
- روزهای عید اینها است: اول ژانویه، هشتم مارس، بیست و یکم مارس

5. Birləşmələri fars dilinə tərcümə edin.

1981-ci il oktbyarın 12-si

1918-ci il mayın 28-i

1924-cü il aprelin 5-i

1966-ci il iyulun 22-si.

1925-cü il yanvarın 13-ü

2013-cü il iyulun 28-i

6. Cümlələrin transkripsiyasını yazın və Azərbaycan dilinə tərcümə edin.

محمود روزی شش ساعت درس می خواند. احمدزاد آذر پرسید:  
ساعت چند است؟ آذر جواب داد: هشت و ربع کم است. برادرم ساعت هفت و نیم از خواب بیدار شد. مادرتان ساعت چند از مدرسه به خانه می آمد؟ بیست و یکم مارس عید نوروز است.

## درس یازدهم - 11-ci DƏRS

### دزد شاعر

روزی شاعر انوری داشت از بازار شهر بلخ می گذشت، ناگهان دید که مردی در میان مردم در وسط ایستاده داشت شعر می خواند. انوری ایستاد و به اشعاری که آن مرد داشت به نام خودش می خواند گوش داد و فهمید که اشعار او را به نام خودش می خواند. انوری نزدیک شد و از آن مرد پرسید:

- اشعاری که تو داشتی می خواندی می دانی مال کدام شاعر است؟

آن مرد جواب داد: - بلى، می دانم، این اشعار مال انوری است.

شاعر پرسید: پس، بگو ببینم، تو انوری را دیده ای و می شناسی؟

آن مرد جواب داد: - شما چه می گویید؟! من خودم انوری هستم.

انوری در مقابل جواب آن مرد خندید و بطور متعجبانه گفت:

اگر تو انوری هستی پس من کیستم؟!

شاعر رو به مردم کرده گفت: ای مردم، من تا به حال در باره دزد

شعر شنیده بودم، اما، در باره دزد شاعر نشنیده و ندیده بودم.

### واژه ها

دزد (dozd) – oğru

وسط (vəsət) – orta

به نام خودش (be nam-e xodəş) – öz adına, öz adından

مال کدام شاعر (mal-e kodam şaer) – hansı şairinki

بگو ببینم (bequ bebinəm) – de görüm

می شناسی (mişenasi) – tanıyırsan

چه می گویید (çe miquyid) – nə deyirsiniz

خندیدن (xəndidən) gülmək

به طور متعجبانه (be tour-e motəəccebəne) – təəccübülu halda

تا به حال (ta be hal) – indiyə qədər, indiyə kimi

شنیدن (şenidən) – eşitmək

### \*Keçmiş zamanın davam forması – ماضى ملموس

Fars dilində keçmiş zamanın davam forması ماضى ملموس (mazi-ye məlmus) adlanır. Bu formanın əmələ gəlməsində iki felin - داشتن köməkçi və fikri ifadə edən əsas felin iştirakı zəruridir. Belə ki, felinin şühudi keçmiş zaman forması müvafiq şəxs sonluğu ilə əsas feildən əvvəl işlənir. Əsas feil,

bir qayda olaraq, bitməmiş keçmiş zaman formasında, yəni ماضى استمرارى formasında işlənir və şəxs sonluqları qəbul edir. Deməli, ماضى ملموس-da həm köməkçi feil, həm də əsas feil şəxs sonluqları qəbul edir. Bu zaman formasının quruluş modeli bələdir:

شەxs sonluğunu + ماضى استمرارى + əsas feil + شەxs sonluğunu  
داشت + داشت

داشت + مى رفت + م = داشتم مى رفتم

داشتım مى رفتم (daştəm mirəftəm) - getməkdəyəm

داشتى مى رفتى (daştı mirəfti) - getməkdəyədin

داشت مى رفت (daşt mirəft) – getməkdə idi

داشتىم مى رفتىم (daştım mirəftim) – getməkdəyədik

داشتىد مى رفتىد (daştıd mirəftid) – getməkdəyədiniz

داشتند مى رفتند (daştənd mirəftənd) – getməkdəyədilər

\* ماضى ملموس inkarda işlənməz

#### \* Düzəltmə feillərdə:

داشتىم بىرى مى گشتىم (daştəm bər-miğəştəm) – qayıtmaqdə idim

داشتىم بىرى مى گشتىم (daştım bər miğəştim) – qayıtmaqdə idik və s.

#### \* Mürəkkəb feillərdə:

داشتىم صحبت مى گridim (daştım söhbət mikərdim) – söhbət etməkdə idik

داشتend صحبت مى گردند (daştənd sohbət mikərdənd) – söhbət etməkdə idilər və s.

داشتend ماضى ملموس - da köməkçi feli həm əsas feillə yanaşı, həm də aralı işlənə bilir.

داشت az بازار شهر بلخ مى گشت, داشت به نام مətnədəki خودش مى خواند və s. cümlələrinde köməkçi feil ilə əsas feil

arasında başqa sözlər işlənmişdir, yəni ماضى ملموس aralı vəziyyətdə işlənmişdir.

تو داشتى مى خواندى (to daştı mixandi) cümləsində isə yanaşı işlənmişdir. Hər iki variantda Azəraycan ədəbi dilinə – maqda (idi) şəkilçili keçmiş zaman kimi tərcümə edilər.

#### \*Kəsr sayıları və faiz

Adı kərs sayılarının rəqəmlərlə yazılışı, eynilə Azərbaycan

dilində olduğu kimidir. Məsələn: ...  $\frac{3}{5}$  = **və s.**

Oxunuşu: Əvvəl surətdəki rəqəm miqdar sayı kimi, sonra məxrəcdəki rəqəm «م» (om) şəkilçili sıra sayı kimi tələffüz olunur. Məsələn:

= پنج دوازدهم سه بیم

Əgər kəsr sayının əvvəlində tam ədəd gələrsə, əvvəl həmin tam ədəd, sonra عدد صحيح (ədəde səhih) daha sonra kəsr sayı deyilir. عدد صحيح ilə kəsr sayı arasında «و» (o) yazılır və oxunur.

Məsələn: پنج عدد صحيح و يك ششم (pənc ədəd-e səhih-o yek şəşsom) və ya دوازده عدد صحيح و شش پانزده (dəvazdəh ədəde səhih-o şes panzdəhom)

Fars danişq dilində عدد صحيح sözləri işlənmir, yəni (pənc o yek şəşsem) دوازده و شش پانزده (dəvazdəh-o şes panzdəhom) şəklində deyilir.

#### \*Onluq kəsr sayıları aşağıdakı qayda üzrə ifadə olunur:

عدد صحيح ممیز (moməyyez) və ya (ədəd-e səhih) sözü, sonrakı ədəd adı kəsr sayı kimi deyilir.

Məsələn: 9/6 (noh moməyyez şəş dəhom) və ya (noh ədəd-e səhih o şəş dəhom) 21/7 – 21/7 (bist-o yek moməyyez həftə sədom). 3/025-3/025 (se moməyyez- bist o pənc hezarom).

**Qeyd.** Tam ədəd yerində «sıfır» olarsa belə oxunar: 0/3 صفر و سه دهم = ٠/٠٧ sefr – o həftə sədom.

### Tapşırıqlar:

1. Suallara cavab verin:

- شاعر انوری که داشت از بازار شهر بلخ می گذشت چه دید؟
- مرد اشعار چه کسی را داشت می خواند؟
- وقتی انوری پرسید که اشعار از آن کیست؟
- آن مرد چه جوابی داد؟
- انوری چرا خنید و چه گفت؟

2. Cüm'lələrdə از آن (əz an) مال (mal) və ya (əz an) sözlərindən birini işlədin.

آن کتاب کیست؟

این قلم خواهر شما است؟

این ماشین رئیس دانشگاه است!

این دفترهای کنترول دانشجویان است.

مگر آن قلم سرخ دانشیار نیست؟

آیا، آن کتاب زبان فارسی برادر من است؟

**Ayni kitab mal kiyst? = Ayni kitab kiyst:**

3. Cüm'ləleri tərcümə edin.

Bu qırmızı qələm kimindir?

Bu qırmızı qələm bizim müəllimimizinkidir.

Bəs (بُس) bu dəftərlər kimindir? Bu dəftərlər mənim sinif yoldaşlarımındır. (همکلاسان)

Əkrəm cavab verməkdə idi ki, sinfin qapısı açıldı. (باز شد).

Qardaşım hər həftə atama məktub yazardı.

Atam da ona cavab yazardı.

4. Cümələlərdə mötəriżə daxilində verilmiş məsdərləri  
—də (bitməmiş keçmiş zamanda) və müvafiq şəxsədə  
işlədin.

سال گذشته دانشجویان **گروه** (qrup) ما به موزه ھا (رفتن).

برادر بزرگ من همیشه در ساعت هفت از اداره (برگشتن)

مادرم آموزگار است. او هر روز در ساعت پنج به خانه (آمدن)

احمد، دانشیار هر روز از تو درس (پرسیدن)

**پارسل** (keçən il) او در کلاس در ردیف یکم (نشستن)

ماضى (Feilləri şühudi), bitməmiş keçmiş (ماضى ملموس) və (ماضى ملمس)

formalarında bütün şəxslərdə, təsdiqdə işlədin.

خواندن، بر گشتن، صحبت کردن

6. Azərbaycan dilinə tərcümə edin.

صحبت دانشمند با قایقران

روزى دانشمندى قایقى كرايى كرده در دريا گرداش مى كرد. هنگام

گرداش از قایقران پرسيد:

- رفيق، تو علم فيزيك را بلد هستى؟ قایقران گفت: - نه خير، آقا،

بلد نىستم.

دانشمند گفت: چه آدم بدبختى هستى، هر كه فيزيك را بلد نىست

يك سوم عمرش به باد رفته است.

پس از قدرى گرداش دانشمند دوباره از قایقران پرسيد - رفيق،

پس، از علم هيئت چيزى بلدى؟

قایقران: نه خير آقا، از آن هم چيزى بلد نىستم.

دانشمند: آه، برادر، راستى هم آدم بدبختى هستى، زира كسى كه

علم هيئت را بلد نىست، دو سوم عمر خود را به باد داده است.

در اين وقت باد شديدى وزيد و قايق آنها سرنگون شد. اين بار

قایقران از دانشمند پرسيد: - آقا، شما شنا كردن را بلد هستيد؟

دانشمند: نه، متأسفانه، بلد نیستم. قایقران گفت در این صورت لباس مرا محکم بگیرید و خویستان را محکم نگهدارید و الا سه سوم عمر شما به باد می رود.

### واژه ها

- قایقران (gayeqran) – qayiq süren  
علم هیئت (elm-e heyat) – astronomiya  
راسی (rasti) – doğrusu  
شدید (şədид) – şiddətli  
سرنگون شدن (sərnequn şodən) – başı aşağı çevrilmək  
شنا کردن (şəna kərdən) – üzmək  
و الا (və ella) – və alla

### درس دوازدهم - 12-ci DƏRS

#### انار

لعل تراشید باز	طبیعت لعل ساز
پهلوی هم چید باز	لعل تراشیده را
بنقره پیچید باز	پهلوی هم چیده را
به حقه پوشید باز	به نقره پیچیده را
نام بنامید انار	حقه پوشیده را
(نعم شیرازی)	

#### واژه ها

- انار (ənar) – nar  
نقره (noğre) – gümüş  
لعل (ləl) – yaqut-qiyəmtli daş  
پیچیدن (piçidən) – bükəmkə, sarımaq

لعل ساز (ləl saz) – ləl yaradan  
 حقه (hogge) – balaca, yumru qutu  
 تراشیدن (təraşidən) – 1) yonmaq, 2) qırxmaq  
 پوشیدن (puşidən) – geyinmək  
 پهلوی هم (pəhlu-ye həm) – bir-birinin yanına  
 نامیدن (namidən) – adlandırmamaq  
 چیدن (çidən) – düzlmək  
 باز (baz) – yenə, yenidən

### شنیده ام کور شده ای

از دوستان قدیم یکی بمرتبه بزرگی رسیده صاحب منصب شد.  
 یکی از همان دوستان قیم، این را شنیده خیلی خوشحال شد و برای  
 تبریک به نزد او رفت. صاحب منصب یعنی همان دوستش که  
 صاحب منصب شده وقتیکه دوست قدیمی خود را دید، از شناختن او  
 چشم پوشی کرده، پرسید:

- تو کیستی و برای چه آمده ای؟ دوستش شرمنده شده گفت:

- مگر مرا نشناختی؟!

صاحب منصب گفت: - نه خیر، نشناختم.

دوست او که برای تبریک آمده بود گفت:

- من دوست قدیمی تو هستم. شنیده ام کور شده ای و کسی را نمی  
 بینی و نمی شناسی، برای تسلیت نزد تو آمده ام – این را گفت و از  
 جای خود برخاست و رفت

### واژه ها

صاحب منصب (sahebmənsəb) – vəzifəli şəxs, vəzifə sahibi  
 شدن (şodən) – olmaq – köməkçi fel  
 شنیدن (şenidən) – eşitmək  
 خوشحال شدن (xoşhal şodən) – sevinmək  
 وقتی که (vəğti ke) – o vaxt ki...., o zaman ki,

**شناختن** (şenaxtən) – tanımaq

**چشمپوشی** (çeşmpushi kərdən) – göz yummaq, vaz keçmək, görməməzliyə vurmaq

**برای چه** (bəra-ye çə) – nə üçün

**شرمند شدن** (şərmənde şodən) – utanmaq, xəcalət çəkmək

**کور شدن** (kur şodən) – kor olmaq

**نمی بینی** (nəmibini) - görmürsən

**نمی شناسی** (nemişenasi) – tanımirsan

**تسلیت** (təsliyyət) – 1)təsəlli vermə, 2)baş sağlığı vermə

**برخاستن** (bərxastən) – qalxmaq, ayağa durmaq

#### \*Keçmiş zaman feli sıfəti

Fars dilində keçmiş zman feli sıfətini əmələ gətirmək üçün feil əsasının sonuna ° (e) şəkilçisi artırılır. Bu şəkilçi vurğu qəbul edir. Bu qayda ilə düzələn feli sıfətlər Azərbaycan dilinə – müş<sup>4</sup> şkilçili keçmiş zaman feli sıfətləri kimi tərcümə olunurlar.

Məsdər	Əsas	Feli sıfət
تراشیدن (yonmaq)	تراشیده	تراشیده (təraşide) – yonulmuş
چیدن (düzmək)	چیده	چیده (çide) – düzülmüş
پیچیدن (bükmək)	پیچیده	پیچیده (piçide) – bükülmüş
شکستن (sındırmaq)	شکست	شکسته (şekəste) – sınmış, sıniq
گذشن (keçmək)	گذشت	گذشته (qozəşte) – keçmiş

yonulmuş yaqt – لعل تراشیده (lə'l-e təraşide)  
oxumuş adam – مرد تحصیل کرده (mərd-e təhsil kerde)  
keçmiş zaman – زمان گذشته (zəman-e qozəste)  
dünya görmüş qoca – پیر جهان دیده (pir-e cəhan dide)  
yonulmuş karandaş – مداد تراشیده (medad-e təraşide)  
مداد تراشیده روی میز است (Yonulmuş karandaş stolun üstündədir)

پیر جهاندیده به پسر خود چنین گفت (Dünya görmüş qoca öz oğluna belə dedi)

\* Fars dilindəki keçmiş zaman feli sıfətləri işlənmə yerindən asılı olaraq, həm də feli bağlama mənasını daşıyır. Məsələn, aşağıdakı cümlələri müqayisə etsək, görərik ki, تراشیده həm feli sıfət kimi, həm də feli bağlama kimi işlənmişdir.

من مداد تراشیده را به رفیق دام

(mən medad-te təraşide ra be rəfiğəm dadəm) – Mən yonulmuş karandaşı yoldaşımı verdim

من مداد را تراشیده به رفیق دام

(mən medad ra təarşide be rəfiğəm dadəm) – Mən karandaşı yonub (yonaraq) yoldaşımı verdim.

Qeyd etmək lazımdır ki, fars dilində yeganə feli bağlama varsa, o da həmin keçmiş zaman feli sıfəti ilə müstərəkdir. Keçmiş zaman feli sıfəti, feli bağlama kimi işlənən zaman Azərbaycan dilinə -ib<sup>4</sup> və ya -araq<sup>2</sup> şəkilçili feli bağlama formasında tərcümə olunur.

Məsələn:

دانشیار به کلاس آمده با دانشجویان سلام کرد

(Daneşyar be kelas aməde ba daneşcuyan səlam kərd) – müəllim sınıfə gəlib (gələrək) tələbələrlə salamlaşdı.

بهروز جلوی تخته شعر را ازبر گفت

(Behruz celou-ye təxte rəftə şer ra əzbər qoft) – Behruz taxtanın qarşısına gedib (gedərək) şeri əzbər dedi.

## \*Nəqli keçmiş zaman forması ماضى نقى

Fars dilində nəqli keçmiş zaman formasını əmələ gətirmək üçün keçmiş zaman feli sıfətinin sonuna müvafiq xəbər şəkilçisi artırılır. «(e) saiti ilə bitən sözlərə qoşulan xəbər şəkilçilərinin imla qaydasına görə xəbər şəkilçisindən əvvəl, yəni «(e) saiti ilə bitən sözlə xəbər şəkilçisi arasında bir «!» (əlef) yazılar. Həmin imla qaydası nəqli keçmiş zaman formasında işlənən feillərə də tətbiq olunur. Məsələn:

ام - آمده ام (amədeəm)

ای - آمده ای (amədei)

گəlmışdır (gəlib) (amədeəst) آمده + است - آمده است

گəlmışik (amədeim) ايم - آمده ايم

گəlmışsınız (amədeid) ايد - آمده ايد

اند - آمده اند (amədeənd) گəlmışlər

Nəqli keçmiş zaman formasında işlənən feillər Azərbaycan dilinə «feil kökü+(mış<sup>4</sup>)+şəxs sonluğu» modelli zaman formasında tərcümə edilir. Azərbaycan dilində də bu zaman forması nəqli keçmiş adlandırılır. Məsələn:

eşitmişəm (şenideəm) شنیده ام

oxumuşsan خوانده اى (xandei)

yazmışdır نوشته است (neveşteəst)

demişik گفته ايم (qofteim)

getmişsınız رفته ايد (rəfteid)

görmüşlər دیده اند (dideənd)

ما اين حکایت را باهم خوانده ايم و مضمونش را ياد گرفته ايم

(Ma in hekayət ra bahəm xandeim və məzmunəş ra yad gerefteim). Biz bu hekayəni birlikdə oxumuşuq və məzmununu öyrənmişik.

شما در سهای خودتان را خوب حاضر کرده ايد

(Şoma dərsha-ye xodetan ra xub hazer kerdeid) – Siz öz dərslərinizi yaxşı hazırlamışsınız.

### \*Nəqli keçmiş zaman formasının inkarı

Nəqli keçmiş zaman formasının inkarı, əvvəlki səhifələrdən öyrəndiyiniz digər zaman formalarının inkarı kimi, fəlin əvvəlinə **ن** (nə) inkar hissəciyinin artırılması yolu ilə düzəlir.

Inkar hissəciyi - **ن** (nə) həmişə feilə bitişik yazılır və vurğu qəbul edir. Məsələn:

نشنیده ام (nə'senideəm) –eşitməmişəm

ندیده ای (nə'didei) – görməmişəm

انجام نداده ایم (əncam nə'dadeim) –yerinə yetirməmişik

کارنکرده اند (kar nə'kerdeənd) – işləməmişlər

دانش آموزان هنوز موزه نظامی را ندیده اند

(daneşamuzan hənuz muze Nezami ra nədideənd) –  
Şagirdlər hələ Nizami muzeyini görməmişlər.

کارگران امروز کار نکرde اند، زیرا امروز روز استراحت است

(kargəran emruz kar nəkerdeənd, zira emruz ruz-e estesahətəst)

Fəhlələr bu gün işləməmişlər, çünki bu gün istirahət günüdür.

سه نفر از دانشجویان تمرین را درست انجام نداده اند

(se nəfər əz daneşcuyan təmrinra dorost əncam nədadeənd)  
Tələbələrdən üç nəfəri tapşırığı düzgün yerinə yetirməmişdir.

### Tapşırıqlar:

1. Feillərdən keçmiş zaman feli sıfəti düzəldin. (Mənasını bilmədiyiniz feilləri kitabın sonundakı lügətdən tapın, tələffüz və mənalarını öyrənin).

شکستن، نوشتن، نشستن، رفتن، دیدن، گذشتن، رسیدن، چیدن،

پوشیدن

2. Birinci tapşırıqda verilmiş feillərin nəqli keçmiş zaman formasını düzəldin və onlardan üçünü həm təsdiqdə, həm də inkarda şəxslərə görə dəyişdirib yazın.

3. Mötərizə daxilində verilmiş feilləri nəqli keçmiş zaman formasında və müvafiq şəxsdə işlədin.

بهار (فرا رسیدن). پرندگان از کشورهای جنوبی (آمدن). برفها (آب شدن). طبیعت بسیار (زیبا شدن). مردم لباس زمستانی خود را در (آوردن). کارهای کشاورزی (آغاز شدن). دانشجویان دفتر و کتابهای خودشان را روی میز (گذاشتن) ساعت نه و نیم درس (آغاز شدن). ما همه درس تازه را (فهمیدن). آنها تمرینهای خانه را درست (انجام دادن). ما ساعت دو و نیم نهار (خوردن). احمد و حمید امروز (دیر کردن). ما همه کتاب (خریدن).

## واژه‌های

فرا رسید (fərəresidən) – çatmaq

مردم (mərdom) – camaat, xalq

کشور (keşvər) – ölkə

در آوردن (dər avərdən) – çıxartmaq, soyunmaq

آب شدن (ab şodən) – ərimək

کشاورزی (keşavərzi) – kənd təsərrüfatı

دیر کردن (dir kərdən) – gecikmək

خریدن (xəridən) – almaq (pul ilə)

زیبا شدن (ziba şodən) – gözəlləşmək

4. Fars dilinə tərcümə edin.

Mən bu gün səhər saat 8:20-də onu görmüşəm. Sən «Ənar» şerini yaxşı əzbərləmişsən (ازبیر کردن). Əkbər sənin rus dili dəftərini gətirmişdir. Biz dəftər, kitab və qələmlərimizi stolun üstünə qoymuşsuq (گذاشتن). Siz saat neçədə universitetə çatmışsınız? Şagirdlər dünən dərsdən sonra Nizami muzeyinə

getmişlər. Sən bu günkü qəzeti əmrənamə oxumuşsan?  
Xeyr, mən hələ (hənəz) oxumamışam.

5. Atalar sözlərini və onların Azərbaycan dilindəki  
qarşılıqlarını əzbər öyrənin.

گز نکرده پاره کن –  
(gəz nəkəerde pare məkon)  
Ölçməmiş biçmə. Yüz ölç bir biç.

آب رفته به جوی بر نمی گردد

(Ab-e rəfte be cuy bər nemigərdəd) –

Axan (axmış) su arxa qayıtmaz. Axan su geri qayıtmaz.

هر کس کاشته ی خود –  
(Hər kəs kaşte-ye xod ra miderəvəd)  
دەنگىزلىكىنەن دەنگىزلىكىنەن  
هەر کەس گەشتەن خود را مىدرۇد

شىشه ی شىكستە را پىوند كىرىدىن مشكىن است

(Şişe-ye şekeste ra peyvənd kərdən moşkeləst).

Sınıq (sinmiş) şüşəni calamaq (yapışdırmaq) müşküldür.

آدم مار گزىدە از رىسمان سیاه و سفید مى ترسد

(Adəm-e mar gəzide əz risman-e siyah-o seifid mitərsəd).  
Ilan çalan (çalılmış, sancılmış) adam ala çatıdan qorxar.

6. Feillərin hansı zamanda və hansı şəxs də işləndiyini  
nümunədə göstərildiyi kimi ayrı-ayrı sütunlarda yazın.  
خريدى، مى خواند، نوشته اند، رفتىد، داده ايم، خوانند، انجام مى  
دادى، گفت، کار مى كردىم، حاضر كرده ايد، ياد گرفتند، مى فهمىدید،  
فهمىدە اند، جواب دادند، پرسىدە است. مى نشستىم، خوابىدە اند، گىشتە  
اید، نوشتى، آمده است، گفته ام.

Nümunə:

ماضى مطلق

ماضى نقلى

ماضى استمرارى

خرىدى

نوشته اند

مى خواند

7. Kitabın sonundakı lügətdən istifadə edərək, hekayəni  
Azərbaycan dilinə tərcümə edin.

می گویند روزی یکی از اشخاص از خود راضی به دیدن نویسنده معروف فرانسوی ولتر رفت. ولی ولتر در خانه نبود. آن شخص دید که وضع اتاق ولتر در هم و برهم است و روی میز تحریر او یک انگشت گرد نشسته است.

آن شخص از وضع اتاق نا راحت شد و با انگشتش روی میز تحریر نویسنده نوشت "خر" و رفت.

فردای آن روز تصادفاً آن شخص نویسنده را در خیابان دید و به او گفت: دیروز آمده بودم خدمتمن، تشریف نداشتید.

ولتر با نگاه فیلسوفانه گفت: بلی... کارت ویزیت جناب عالی را روی میز تحریرم دیدم!!!

### درس سیزدهم - 13-cü DƏRS مکالمه

- سال گذشته تابستان شما به کدام شهر رفته بودید؟
- سال گذشته من با برادر بزرگم به تبریز رفته بودم.
- شما تا پارسال تبریز را ندیده بودید؟
- من شهر های دیگر را مثلاً مسکو، کیف، تفلیس را دیده بودم ولی تبریز را ندیده بودم. پارسال که به تبریز رفتم روز اول که به آنجا رسیدم جاهای دیدنی شهر را تماشا کردم. امسال نیز به شهر مسکو رفتم و جاهای دیدنی آنجا را گشتم.
- پس باع وحش مسکورا هم تماشا کردید؟
- بلی. ما دو روز به باع وحش مسکو رفتیم. زیرا باع وحش مسکو خیلی بزرگ است و ما در یک روز نتوانستیم تا آخر تماشا کنیم.

- از باع وحش خوشتان آمد؟
- بلی، هم من و هم برادرم از باع وحش خیلی خوشمان آمد. بطور کلی، من از حیوانات خوش می‌باشد. در باع وحش خیلی حیوانهای گوناگون هست مثلاً: گوزن، آهو، اسبهای گوناگون،

پرندگان رنگارنگ مختلف، مارهای خیلی بزرگ و گوناگون و غیره.  
مارها را توی قفسها جا داده بودند.

- شما در باغ وحش طاووس هم دیده بودید؟  
- بله، من طاووس را اولین بار در باغ وحش مسکو دیدم.  
وقتیکه من رنگهای دم و بالهای طاووس را دیدم به چشمانم باور نکردم. خلاصه من خیلی خوشحال هستم که به باغ وحش رفتم. من در باره باغ وحش انشا هم نوشته ام و آنرا به معلم داده ام. معلم خواند و به من "آفرین" گفته است.

### واژه ها

- کدام (kodam) – hansı  
مار (mar) – ilan  
پارسال (parsal) – keçən il  
جا دادن (ca dadən) – yerləşdirmək  
طاوس (tavus) – tovuz quşu  
باغ وحش (bağ-e vəhş) – zoopark  
اولین بار (əvvəlin bar) birinci dəfə  
نتوانستیم تا آخر تماشا کنیم (nətəvanestim tə axər təmaşa konim) – axıra qədər baxa bilmədik.  
دم (dom) – quyruq  
بال (bal) – qanad  
بطور کلى (betour-e kolli) – ümumiyyətlə  
باور کردن (bavər kərdən) – inanmaq  
گوناگون (qunaqun) – cürbəcür  
گوزن (gəvəzn) – maral  
پرندگان (pərəndeqan) – quşlar

\* Uzaq keçmiş zaman forması (ماضی بعيد)

Fars dilində uzaq keçmiş zaman formasını əmələ gətirmək üçün felin keçmiş zaman feli sıfəti, بودن (idi) köməkçi felinin əsası və şəxs sonluğu lazımdır. Başqa sözlə, uzaq keçmiş zaman forması aşağıdakı quruluş modeli əsasında düzəlir:

Şəxs sonluğu + بودن + keçmiş zaman feli sıfəti

getmişdim – رفته بودم – م	}	رفته + بود
getmişdin – رفته بودی – ی		
getmişdi – رفته بود – -		
getmişdik – رفته بودیم – یم		
getmişdiniz – رفته بودید – ید-		
getmişdilər – رفته بودند – ند-		

Uzaq keçmiş zaman formasında vurğu feli sıfətin son hecası üzərinə düşür. Məsələn: rəft'ə budəm, qoşt'ə budi, nevəşt'ə bud, xand'ə budim və s.

من دیروز به سینما رفته بودم –

او به قطار دیر کرده بود –

ما تمرین را درست انجام داده بودیم

Biz tapşırığı düzgün yerinə yetirmişdik –

شما دیروز درسهایتان را باهم حاضر کرده بودید؟

Siz dünən dərslərinizi birlikdə hazırlaşmışdınız?

آنها هم این مقاله را –  
خوانده بودند

Uzaq keçmiş zamanın inkarını əmələ gətirmək üçün feli sıfət hissəsinin əvvəlinə inkar əlamətini - نه (nə) əlavə etmək lazımdır.

Inkar hissəciyi - نه (nə) həmişə vurğu qəbul edir və bitişik yazılır. Məsələn: نرفته بودی (nə'rəfte budəm), نوشته بودند (nəxande budi), ننهveste budənd (nəneveste budənd) və s.

Siz bu hekayəni oxumamışdınız? –

شما این حکایت را نخوانده بودید؟

O, dünən öz yoldaşları ilə kinoya getməmişdi?

او دیروز با رفقای خود به سینما نرفته بود؟

Biz ev tapşırıqlarını düzgün yerinə yetirməmişdik.

ما تکلیفهای خانه را درست انجام نداده بودیم؟

Əgər feil a (ا) və (ي) saitləri ilə başlanarsa, inkar hissəciyi ilə feil arasında bitişirici y (ى) samiti yazılır və felin əvvəlindəki əlef (ا) yazılır. Məsələn:

نیامدە بودم، نیامدە بودی، نیامدە بود، نیامدە بودیم... ----- آمدن

نیایستادە بودم، نیایستادە بودیم، نیایستادە بودند... ----- ایستادن

احمد دیروز بكتابخانه نیامدە بود.

Əhməd dünən kitabxanaya gəlməmişdi –

هیچ کس سر پا (ayaq üstə) (نیایستاده بود، همه نشسته بودند

Heç kim ayaq üstə dayanmamışdı, hamı əyləşmişdi.

Əgər feil «o» və «ə» (ا) ilə başlanarsa, (məsələn (ostadən), (əndaxtən) inkar hissəciyi ilə feil arasında bitişdirici y (ى) samiti yazılır və felin əvvəlindəki əlef (ا) düşür, yazılmır tələffüzdə isə qalır. Məsələn:

قطار سر وقت به راه نیفتاده –

بود

او تیر را به هدف نینداخته بود –

O, oxu hədəfə atmamışdı –


\* Azərbaycan dilindəki «xoşum gəldi və xoşuma gəldi (gəlirdi, gəlir...)» ifadələri fars dilində yalnız bir variantda işlənir ki, o da Azərbaycan dilindəki «-dan<sup>2</sup> xoşum gəldi» modelinə uyğun gəlir. Deməli, bu ifadənin quruluş modeli belədir:

«Şəxs əvəzliyi + از + əşyanın adı + خوش + mənsubiyyət şəkilçisi + felinin müvafiq zamanı»

- من

- تو

او



ما	از ... خوش	+	- مان -	- آمده بود
شما			- تان -	نیامد
آنها			- شان -	نیامده است

Qeyd etmək lazımdır ki, fars dilində həmin ifadələrdə «از» ön qoşmasının işlənməsi zəruridir. Məsələn: o filmdən xoşum gəldi.

(Mənim) o filmdən xoşum gəldi və ya  
 من از آن فیلم خوشم آمد  
 Sənin o film xoşuna gəlməmişdi və ya  
 تو از آن فیلم خوشت نیامده بود -  
 Onun gəzməkdən xoşu gəlirdi və ya  
 او از گردش خوشش می آمد -  
 Bizim o şeirdən oşumuz gəlib və ya  
 ما از آن شعر خوشمان آمده است -  
 Sizin bu işdən xoşunuz gəldi? və ya  
 شما از این کار خوشتان آمد؟  
 Onların səfərdən xoşları gəlirdi və ya  
 سهیل از سفر خوششان می آمد -  
 Həmin birləşmələri inkarda işlətmək üçün felinin evvəlinə inkar hissəciyi - نه artırılır. Əvvəlki səhifələrdə qeyd edildiyi kimi, inkar hissəciyi ilə آمدن feli arasında bitişdirici y (ى) samiti yazılır. Məsələn:  
 Mənim dünənki gəzintidən xoşum gəlmədi və ya  
 Dünənki gəzinti xoşuma gəlmədi -  
 من از گردش دیروزی خوش نیامد  
 Sənin bu hekayədən xoşun gəlməmişdi? və ya  
 Bu hekayə xoşuna gəlməmişdi?  
 تو از این حکایت خوشت نیامده است؟

Bizim onun rəftarından xoşumuz gəlmirdi və ya

Onun rəftarı xoşumuza gəlmirdi –

ما از رفتار او خوشمان نمی‌آمد

### Tapşırıqlar:

1. Mətnindəki feilləri seçib onların məsdər formasını yazın.  
Rəftən – رفته بودم: Nümunə:

2. Fars dilinə tərcümə edin.

Biz keçən il Tehrana getmişdik. Tehrani mən görməmişdim. Tehran çox gözəl şəhərdir. Mənim Tehrandan çox xoşum gəldi. Mən Tehrana sinif yoldaşlarımla getmişdim. Sinif yoldaşlarımdan iki nəfəri Tehrani görmüşdülər. Mən Tehrandan qardaşımı məktub yazmışdım. Biz oradan müxtəlif kitablar almışdıq. Mən qardaşım üçün farsca-rusca lügət kitabı almışdım. Qardaşımın o kitabdan çox xoşu gəlmışdı.

3. Azərbaycan dilinə tərcümə edin.

من دیروز به کتابخانه ی مرکزی رفته بودم. در قرانتخانه نشسته درسهايم را حاضر کرده بودم. همکلاسم اکبر نیز به کتابخانه آمده بود. ما باهم تکلیفهای خانه را در قرانتخانه انجام داده بودیم. من در سالهای گذشته هم درسهايم را در قرانتخانه حاضر می کردم. دیروز رفیقم به خانه ی ما آمده بود. من از او پرسیدم: - تو متن تازه را رونویسی کرده ای؟ او جواب داد:

- بلى من هم متن تازه را رونویسی کرده ام. هم کلمات تازه را از کتاب فرهنگ پیدا کرده ام و هم متن را بزبان آذربایجانی ترجمه کرده ام.

من: - تو چرا دیروز نیامده بودی؟

او: - من دیروز مریض بودم.

4. Cüm'lərin xəberini inkarda yazın.

او دیروز با ما به سینما رفته بود. تو آن حکایت را نقل کرده بودی. قطار تفلیس دیر کرده بود. من روزنامه ی دیروزی را خواندە

بودم. ما دیشب مهمانی رفته بودیم. پریروز رفقایم به خانه ما آمدہ بودند. آنها تکلیف خانه را درست انجام داده بودند. رفیقم دفتر زبان فارسی مرا آورده بود. شما درسهای گذشته را خوب یاد گرفته بودید. ما از روزنامه "خلق" ترجمه کردہ بودیم.

Nümunə: نرفته بود - رفته بود:

5. Feillərin zamanlarını və mənalarını yazın.

گفتم، گفته ام. می گفتم، گفته بودم، خواندی، خوانده ای، می خواندی، خوانده بودی، ترجمه نکرده بودید. یاد نگرفته است. برگشته بودند. بر نگشته بودند. دیر نکرد، یاد گرفت. یاد گرفته است. یاد گرفته بود. یاد می گرفت. بیدار شدیم. ترجمه نکرده اید. آورده بود. نمی آورد. نیاورده است. می آمد. نیامده بود.

Nümunə: می گفتم - bitməmiş k. deyirdim, deyərdim.

6. Feillərin mənalarını farsca yazın.

Görmüşəm, eşitmışdım, oxuyardım, hazırlamışam, yerinə yetirmişdim, gəlmədi, öyrənmışəm, yazırdı, getmirdim, tərcümə etməmişdim, gətirməmişdilər, gecikmədi, əyləşdiniz, çatmamışdı.

## درس چهاردهم - 14-cü DƏRS

### حکایت

دو نفر برای گرفتن اعانه به در خانه شخص متولی می آیند. از پشت در صدای صاحبخانه را می شنوند که با صدای بلند به خدمتکارش می گوید:

- چوب کبریت را چرا دور انداختی؟ باید آن را نگه می داشتی، شاید روزی به کار می آید.

آن دو نفر به روی هم دیگر نگه می کنند و می گویند: - ما به خانه چه کسی برای اعانه آمده ایم؟ این مرد که برای یک چوب

کبریت اینطور سخت گیری می کند به ما هرگز اعانه نمی دهد. بیا  
برگردیم. در همین اثنا صاحبخانه در را باز می کند و از خانه بیرون  
می آید. همینکه آن دو نفر را پشت در خانه خود می بیند از آنها می  
پرسد: - شما که هستید و برای چه به اینجا آمده اید؟ آن دو نفر سبب  
آمدن به خانه آن شخص گفتد. صاحبخانه فوراً برمی گردد و هزار  
تومان پول آورده به آنها می دهد.

آن دو نفر خیلی تعجب کرند و از صاحبخانه پرسیدند: - شما که  
از یک دانه چوب کبریت نمی گزیرید چطور می شود که از هزار  
تومانتان می گذرید؟  
صاحبخانه در جواب گفت: - من اگر آن گونه صرفه جویی نمی  
کردم نمی توانستم این گونه بذل و بخشش بکنم.

### واژه ها

- اعانه (eane)- maddi yardım, maddi kömək  
متمول (motəməvəl) - varlı, dövlətli  
چوب کبریت (çub-e kebrit) - kibrit çöpü  
دور انداختی (dur əndaxtən) -tullamaq, atmaq  
باید نگه می داشتی (bayəd negəh midaşti) - saxlamalı idin,  
gərək saxlayaydın  
اینطور (intour) - belə, bu cür  
سخت گیری (səxtgiri) - sərtlik, ciddilik, tələbkarlıq  
فوراً (fourən) - dərhal, cəld  
برگشتن (bərgəştən) - qayıtmaq  
آن گونه (an qune) o cür, elə  
شاید (şayəd) - bəlkə, ola bilsin ki,  
صرفه جویی (sərfə cuyi) - qənaəət  
بذل (bəzl) - əliaçıqlıq

## \*İndiki zaman

Fars dilində indiki zamanı düzəltmək üçün feil kökünün əvvəlinə (mi) می hissəciyi artırılır və sonuna isə müvafiq şəxs sonluğu əlavə edilir. Deməli indiki zamanın quruluş modeli belədir: «şəxs sonluğu + feil kökü + می»

Oxuduğunuz mətindəki می آیند (miayənd - gəlirlər), می گوید (miquyəd - deyir), میشənəvənd (mişenəvənd - eşidirlər), شنوند (şənəvənd - çölə çıxır), بيرون می آيد (bərmigərdəd - qayıdır), və s. feillər indiki zamanda işlənmişdir.

## \*Feil kökü

Fars dilində feil kökünün alınması, feil əsasının alınması kimi asan deyil. Bu dildə feillərin az bir qrupunun kökü məsədər şəkilçilərinin (تن، دن، ین) atılması yolu ilə alınır ki, belə feillərə "tam" və ya «qaydalı» feillər deyilir. Məsələn;

خوردن yemək -- kökü (xor)

خواندن oxumaq -- خوان(xan)

اوردن gətirmək -- اور(avər)

کشن kəsmək, (heyvan) öldürmək -- کش(koş)

کندن qopartmaq, qırmaq -- کن(kən)

کشیدن çəkmək, dartmaq -- کش(keş)

ترسیدن qorxmaq -- ترس(tərs) və s.

Feillərin digər bir qrupunun kökü isə bu dilin müəyyən qayda və qanununa əsasən alınır. Belə ki, məsədər şəkilçiləri atıldıqdan sonra qalan hissənin sonuncu hərfi ya başqa bir hərflə əvəz olunur, ya da təmamilə atılır. Belə feillər də "qiyasi" və ya «qaydalı» feillərdir. Məsələn:

1) ختن(xtən) ilə bitən fellərdə تن(tən) atılır, خ(xe) hərfi ز(ze) hərfi ilə əvəz olunur:

اموز - - مختن öyrətmək, öyrənmək - - مختن(amuz)

سوز yanmaq, yandırmaq -- سوختن(suz)

- ساز ساختن tıkmək (ev), düzəltmək -- (saz) دوز دوختن tıkmək (paltar) - (duz)
- شتن (şən) ilə bitən fellərdə قن (tən) atılır, ش (şin) hərfi (re) hərfi ilə əvəzlənir. مەسەلەن; داشتن malik olmaq - (dar) گذار گذاشتن qoymaq -- (qozar) گذر گذشتن keçmək - (qozər) پندار پنداشتن (پندار) - (pendar)
- فتن (ftən) ilə qurtaran feillərdə قن (tən) atılır ف (fe) hərfi (be) hərfi ilə əvəz olunur:
- ياب یافتن tapmaq -- (yab) شتاب شتافتن tələsmək -- (şetab) فریب فریقتن aldatmaq -- (fərib) كوب كوفتن döymək, əzmək -- (kub)
- و دن (dən) Sonu (udən) ilə bitən fellərdə دن (dən) atılır, و (u) isə (a) hərfi ilə əvəzlənir.
- نماد نمودن göstərmək, etmək -- (nəma, noma) فرمودن buyurmaq -- (fərma) پیمودن yol getmək, qət etmək -- (peyma) آزمودن sinamaq -- (azma)
- بەزەن məsdər şəkilcisinindən əvvəlki hərf də atılır. Belə feillər ستن (stən) ilə bitən feillərdir ki, ستن (stən) bütövlükdə atılır. مەسەلەن;
- دان دانستن bilmək -- (dan) توان توانيستن bacarmaq -- (təvan) آرا آراستن bəzəmək -- (ara) زى زىستن yaşamaq -- (zi)
- Bunlarla yanaşı bir qrup feillər var ki, onların kökünü almaq üçün heç bir ölçü və qanun-qayda yoxdur. Belə feillərə

“*səmat*” və ya «qaydasız» feillər deyilir. Bunların kökünü əzberləmək yolu ilə öyrənmək mümkündür. Məsələn;

آمدن gəlmək — آی(ay)- ī (a)

دیدن görmək — بین(bin)

نویس Yazmaq — نویس(nevis)

نشیش oturmaq — نشیش(neşin)

کردن etmək — کن(kon)

خواستن istəmək — خواه(xah)

خیز qalxmaq — خیز(xiz)

**Qeyd 1.** Bəzi feillərin kökü iki fonetik tərkibə malikdir. Məsələn;

I            II

رفتن (rəftən) getmək — و(rou), (rəv)

دادن (dadən) vermək — ده(deh), (dəh)

دویدن (dəvidən) qaçmaq, yüyürmək - دو(dou), dəv

شنیدن (şenidən) eşitmək - شنو(şenou), (şenəv)

شدن (şodən) olmaq — شو(şou), (şəv)

نهادن (nəhadən) qoymaq — نه(neh), (nəh)

جستان (cestən) tullanmaq — جه(ceh), (cəh)

**Qeyd 2.** İki köklü feillərin birinci sıradakı köklərindən yalnız II səxş təkdə işlənən əmr şəkillərində istifadə edilir. Qalan bütün hallarda ikinci (II) sıradakı köklərdən istifadə edilir. Məsələn;

بشنو - eşit - (beşnou)

بده - ver - (bedeh)

بشنويد - eşidin - (beşenəvid)

بروييد - gedin - (berəvid)

مي شنوييم - eşidirəm - (mişenəvəm)

**مضارع مضارع** Qeyd 3. Fars dilində felin əmr şəkli, indiki zamanı, mozare-ye eltezami) və s. formalar feil kökündən düzəldiklərini, həmçinin feil kökünün alınmasının çox da asan olmadığını nəzərə alaraq, kitabdan istifadə edənlərə kömək məqsədilə ən işlək sadə və düzəltmə feillərin kökünü göstərməyi məqsədyönlü hesab etdik. (Bax: s 143-150)

### **Tapşırıqlar:**

1. Mətndəki indiki və keçmiş zamanlarda işlənmiş feilləri seçib yazın və məsdər formasını göstərin.
2. Verilmiş feillərin köklərini, tələffüzünü və mənalarını 143-148-ci səhifələrdəki cədvəldən tapın və indiki zamanda işlədin: andaxt, brəkşət, pəşidən, pərsidən, xda həafizi kərdən
3. Verilmiş suallara mətn əsasında cavab verin:
  1. دو نفر برای چه به خانه چه کسی رفته بودند؟
  2. در پشت درخانه آنها چه حرفهایی (hansı sözləri) شنیدند؟
  3. آنها به همدیگر چه گفتند؟
  4. صاحبخانه آن دو نفر را دیده چه پرسید؟
  5. صاحبخانه چه کرد که آنها تعجب کردند؟
  6. آنها از صاحبخانه چه پرسیدند؟
  7. صاحبخانه چه جوابی داد؟
4. Mətnin məzmununu danışın
5. Kitabın axırındakı lügətdən istifadə edərək Azərbaycan dilinə tərcümə edin:

روزی ملانصرالدین به یک مرد بخیل گفت: - چرا تو من را هیچ وقت مهمان نمی کنی؟ آن شخص جواب داد: - برای اینکه تو پرخور هستی، هنوز یک لقمه را به دهان نگذاشته، لقمه دیگری را بر می داری. ملا در جواب گفت: - تو مرا مهمان کن. قول می دهم که در بین دو لقمه دو رکعت نماز می خوانم.

6. Fars dilinə tərcümə edin:

Bir gün ata öz oğluna dedi: Oğlum, müəllimlər səndən sikayət (شکایت) edirlər ki, dərslərini yaxşı hazırlamırsan (حاضر نمی کنی). Anan da şikayət edir ki, ona kömək (کمک) etmirsen. Oğlan atasının sözlərindən (سرخ شد) xəcalet (چالات) çəkdi (کشید), rəngi qızardı (حروفها). Atası bunu hiss etdi (حس کرد), daha (دیگر) heç nə demədi.

\* Ən işlək sadə və düzəltmə feillər və kökləri

۱ (əlef)

Məsdər	mənası	Kökü
Ərəstən (arəstən) -	bəzəmək	Əra (ara)
Əzmudən (azmudən) -	sınamaq,	Əzma (azma)
	yoxlamaq	
Əmdən (amədən)	gəlmək	Ə (ə)
Əmxətn (amuxtən)	-öyrətmək,	Əmüz (amuz)
	öyrənmək	
Əmixətn (amixtən)	-qarışmaq,	Əmiz (amiz)
	qarışdırmaq	
Əvərdən (avərdən)	-gətirmək	Əvr (avər)
Əvixətn (avixtən)	-asmaq	Əviz (aviz)
Əfruxtən (əfruxtən)	-yandırmaq	Əfroz (əfruz)
Əfzədən (əfzudən)	-artırmaq,	Əfza (əfza)
	çoxaltmaq	
Əfkəndən (əfkəndən)	-salmaq, atmaq	Əfkn (əfkən)
Əntaxtən (əntaxtən)	-atmaq, tullamaq	Əndaz (əndaz)
Əndişədən (əndişədən)	-düşünmək	Əndiş (əndiş)
Əftədən (oftadən)	-düşmək	Əft (oft)
Əistədən (istadən)	-dayanmaq,	Əist (ist)
	durmaq	

**ب**

باختن (baxtən)	uduzmaq	باز (baz)
باریدن (baridən)	yağmaq	بار (bar)
باقتن (baftən)	toxumaq	باف (baf)
برخاستن (bərxastən)	qalxmaq, durmaq	برخیز (bər-xiz)
برداشتن (bərdaştən)	götürmək, qaldırmaq	بردار (bərdar)
بردن (bordən)	aparmaq	بر (bər)
بریدن (boridən)	kəsmək	بر (bor)
برگشتن (bərgəştən)	qayıtmaq	برگرد (bərgərd)
برخوردن (bərxordən)	rast gəlmək, toq- quşmaq	برخور (bərxor)
بستن (bəstən)	bağlamaq,	بند (bənd)
	örtmək	
بوسیدن (busidən)	öpmək	بوس (bus)
بون (budən)	olmaq, (idi)	بو (bov).. (baş)
بیختن (bixtən)	ələmək	بیز (biz)

**پ**

پاشیدن (paşidən)	səpmək	پاش (paş)
پختن (poxtən)	bışirmək	پز (pəz)
پذیرفتن (pəzuroftən)	qəbul etmək	پزیر (pəzir)
پرسیدن (pərəstidən)	pərəstiş etmək	پرسست (pərəst)
پرووردن (pərvərdən)	bəsləmək	پروور
پرسیدن (porsidən)	soruşmaq	پرس (pors)
پریدن (pəridən)	uçmaq	پر (pər)
پسندیدن (pəsəndidən)	bəyənmək	پسند (pəsənd)
پوشیدن (puşidən)	geyinmək, örtmək	پوش (puş)
پیچیدن (piçidən)	1)bükəmək, sarımaq	پیچ (piç)

2) dönmək,  
burulmaq

ت

تاختن (taxtən)	çapmaq (at)	تاز (taz)
تپیدن (təpidən)	döyünmək (ürək)	تپ (təp)
تراشیدن (tərashidən)	yonmaq, qırxmaq	تراش (tərash)
ترسیدن (tərsidən)	qorxmaq	ترس (tərs)
ترکیدن (tərəkidən)	çatlamaq	ترک (tərək)
توانستن (təvanestən)	bacarmaq	توان (təvan)

ج

جستن (cestən)	tullanmaq,	جه (ceh, cəh)
جوشیدن (cuşidən)	hoppanmaq	جو (cu)
جوبدن (cəvidən)	axtarmaq	جوش (cuş)
	qaynamaq	جو (cəv)

چ

چرخیدن (çərxidən)	fırlanmaq,	چرخ (çərx)
چریدن (çəridən)	dolanmaq	
چسبیدن (çəsbidən)	otlamaq	چر (çər)
چشیدن (çəşidən)	yapışmaq	چسب (çəsb)
چیندن (çidən)	dadmaq, dadına baxmaq	چش (çes)
	yığmaq, dərmək, düzmək	چین (çin)

خ

خاستن (xastən)	qalxmaq, ayağa durmaq	خیز (xiz)
خریدن (xəridən)	almaq (pul ilə)	خر (xər)
خزیدن (xəzidən)	sürünmək	خز (xəz)
خندیدن (xənidən)	gülmək	خند (xənd)
خوابیدن (xabidən)	yuxulamaq,	خواب (xab)

	<b>yatmaq</b>	
خواستن (xastən)	istəmək	خواه (xah)
خواندن (xandən)	oxumaq	خوان (xan)
خوردن (xordən)	yemək	خور (xor)
<b>د</b>		
دادن (dadən)	vermək	د (deh, dəh)
داشتن (daştən)	malik olmaq	دار (dar)
دانستن (danestən)	bilmək	دان (dan)
در آمدن (dər-amədən)	çixmaq	دراي (dəray)
در آوردن (dər-avərdən)	çixartmaq,	در آور (dər avər)
	soyunmaq	
در آويختن (dər-avixtən)	əlbəyaxa olmaq	در آويز (dər-aviz)
درويدن (derəvidən)	biçmək (ot)	درو (derəv)
در بیدن (dəridən)	parçalamaq,	در (dər)
	yırtmaq	
دوختن (duxtən)	tikmək (paltar)	دوز (duz)
دويدن (dəvidən)	qaçmaq,	دو (dou), (dəv)
دیدن (didən)	yüyürmək	
	görmək	بين (bin)
<b>ر</b>		
راندن (randən)	sürmək, qovmaq	ران (ran)
ربودن (robudən)	qapmaq, çəkmək,	ربا (roba)
	cəzb etmək	
رسيدن (rəsidən)	çatmaq, yetişmək	رس (rəs)
رفتن (rəftən)	getmək	رو (rou, rəv)
رفقن (roftən)	süpürmək,	روب (rub)
	təmizləmək	
ريختن (rixtən)	tökəmək,	ريز (riz)
	tökülmək	
رميدن (rəmidən)	hürkmək	رم (rəm)
<b>ز</b>		

زدن (zədən)	vurmaq, çalmaq, döymək	زن (zən)
زدودن (zodudən)	silmək, yox etmək	زدا (zoda)
<b>س</b>		
ساییدن (sayidən)	1) sürtülmək, 2) ovulmaq	سای (say)
ساختن (saxtən)	tikmək (ev, bina)	ساز (saz)
سپردن (sepordən)	qurmaq	
ستودن (sotudən)	tapşırmaq	سپار (separ)
سرودن (sorudən)	tərifləmək	ستا (seta)
سوختن (suxtən)	qoşmaq (şeir)	سرا (səra)
	yanmaq,	سوز (suz)
	yandırmaq	
<b>ش</b>		
شتافتن (şetaftən)	tələsmək	شتاب (şetab)
شدن (şodən)	olmaq	شو (şou, şəv)
شستن (şostən)	yumaq	شوي (şuy)
شکستن (şekəstən)	sınmaq,	شكن (şekən)
	sındırmaq	
شمردن (şemordən)	saymaq	شمار (şomar)
شناختن (şenaxtən)	tanımaq	شناس (şenas)
شنیدن (şenidən)	eşitmək	شنو (şenou, şenəv)
شکفتن (şekoftən)	açılmaq (gül), çiçəkləmək	شف (şekof)
شکافتن (şekaftən)	1) sökmək, 2) yarmaq	شكاف (şekaf)
<b>ف</b>		
فرستادن (ferestadən)	göndərmək	فرست (ferest)

فرسودن (fərsudən)	köhnəlmək	فرسا (fərsa)
فرمودن (fərmudən)	buyurmaq	فرما (fərma)
فراگرفتن (fəzagereftən)	1) bürümək, 2) mənimsemək	فراگیر (fəragir)
فروختن (foruxtən)	satmaq	فروش (foruş)
فسردن (feşordən)	sıxmaq, təzyiq etmək	فشار (feşar)
فهمیدن (fəhmidən)	başa düşmək, anlamaq	فهم (fəhm)

## ك

کاشتن (kaştən)	əkmək	كار (kar)
کردن (kərdən)	etmək	كن (kon)
کشتن (koştən)	1) öldürmək, 2) kəsmək (heyvan)	کش (koş)
کشیدن (keşidən)	çəkmək	کش (keş)
کندن (kəndən)	qazımaq,	کن (kən)
کوفتن (kuftən)	çixartmaq	
کوبیدن (kubidən)	döymək, əzmək	کوب (kub)
	döymək, əzmək	کوب (kub)

## گ

گداشتن (qozaştən)	qoymaq	گذار (qozar)
گذشتن (qozəştən)	keçmək	گذر (qozər)
گردیدن (gərdidən)	gəzmək, dolanmaq	گرد (gərd)
گرفتن (gereftən)	tutmaq, götürmək	گير (gir)
گریختن (qorixtən)	qaçmaq	گریز (qoriz)
گزیدن (gəzidən)	sancmaq,	گز (gəz)
گشتن (gəştən)	çalmaq, dişləmək	
گفتن (qoftən)	gəzmək, dolanmaq	گرد (gərd)
	demək, söyləmək	گو (qu)

<b>گندیدن</b> (gəndidən)	iylənmək	<b>گند</b> (gənd)
م ماندن (mandən)	qalmaq	مان (man)
مردن (mordən)	ölmək	میر (mir)
ن نشستن (neşəstən)	əyləşmək, oturmaq	نشین (neşin)
نمودن (nəmudən)	etmək	نما (nəma)
نواختن (nəvaxtən)	çalmaq	نواز (nəvaz)
نوشتن (nevəştən)	yazmaq	نویس (nevis)
نوشیدن (nuşidən)	içmək	نوش (nuş)
و ورزیدن (vərzidən)	1) məşğul olmaq 2) etmək	ورز (vərz)
وزیدن (vəzidən)	əsmək	وز (vəz)
ه هراسیدن (hərasidən)	Qorxmaq	هراس (həras)
ي يافتن (yaftən)	tapmaq	باب (yab)

## درس پانزدهم - 15-ci DƏRS حکایت

شخصی داشت برای دوست نزدیک خود نامه می نوشت. یک نفر از آشنایان قدیمی او در پهلوی او نشسته بود و داشت به نوشته های او نگاه می کرد. شخص نویسنده آن را حس کرد و از گفتن چیزی به او خودداری کرد یعنی به آن شخص نمی گفت که چرا به دست من داری نگاه می کنی و هر چه می نویسم داری می خوانی. شخص نویسنده با خود فکر کرد که چطور به آن شخص بفهماند که نوشته او را نخوانند. او در آخر نامه اش این جمله را نوشت: "دوست عزیزم یک رازی را می خواستم به تو آشکار بکنم ولی ممکن نیست زیرا یک نادان و احمق پهلوی من نشسته هر چه می نویسم دارد می خواند از این سبب رازی را که می خواستم به تو بنویسم نمی توانم بنویسم. مرا ببخش" نامه که به اینجا رسید آن شخص از خود در آمده در حال عصبانی گفت: چرا تو در نامه خود به من احمق و نادان گفتی؟ آخر من که نامه ترا نخوانده ام.

شخص نویسنده لبخند زد و گفت: اگر تو نامه مرا نخوانده ای از کجا به تو معلوم شد که من در نامه خود واژه های احمق و نادان را در باره تو نوشته ام!

### Lügət

آشنا (aşena) – tanış

پهلوی او (pəhlu-ye u) – onun yanında

خودداری کردن (xoddarı kerdən) – çəkinmək, özünü saxlamaq

می نویسم (minevisəm) – yazıram

می خوانی (mixanı) – oxuyursan

با خود فکر کردن (ba xod fekr kerdən) – öz-özünə fikirləşmək

بفهماند (befəhmanəd) – başa salsın, anlatsın  
 راز (raz) – sırr –  
 از خود درآمد (əz xod dəraməd) – özündən çıxdı  
 لبخند زدن (ləbxənd zədən) – gülümsəmək, təbəssüm etmək  
 نادان (nadan) – qanmaz, nadan

### \* مضارع التزامي nin işlənmə məqamları.

Azərbaycan dilində oxumaq istəyirəm və ya istəyirəm oxuyam, yazmaq istədim və ya istədim yazam, getmək istəmişdim və ya istəyirdim gedəm və s. kimi istək, arzu bildirən birləşmələrin fars dilindəki qarşılığı bu dildəki "istəmək" mənasını ifadə edən "خواستن" köməkçi felinin iştirakı ilə düzəlir. Belə ki, həmin köməkçi felin münasib zaman formalarının birindən sonra əsas felin مضارع التزامي nin işlənmə məqamalarından biridir. Köməkçi feil "خواستن" həm zamana, həm də şəxsə görə dəyişir. Əsas feil isə مضارع التزامي -də işlənərək yalnız şəxsə görə köməkçi feil ilə uzlaşırlar.

feil kökünün əvvəline بـ(be), axırına isə müvafiq şəxs sonluğu artırmaqla düzəlir. Məsələn: خواندن felindən və بخوانم، بخوانی، بخوانید، بخوانند: s. kimi.

yazmaq istədim – خواستم بنویسم (xastəm benevisəm)

getmək istəyirdim (istəyərdim) – می خواستم بروم (mixastəm berəvəm)

oxumaq istəmişdi – خواسته بود بخواند (xaste bud bexanəd)

gətirmək istəmişik – خواسته ایم بیاوریم (xasteim beyavərim)

demək isteyirsiniz (isteyərsiniz) – می خواهید بگویید (mixahid bequyid)

خواستند بىرگىردىد – (xastənd bərgərdənd)  
دوست عزيزم، را زى را مى خواستم به تو بنویسم ولی ممکن نبود.  
Өziz dostum, sənə bir sırr yazmaq istəyirdim, lakin mümükün olmadı.

Qeyd etmək lazımdır ki, مضارع التزامي həm yanaşı həm də aralı işlənə bilir. Məsələn;

دوست عزيزم، مى خواستم يك را زى را به تو بنویسم (aralı)

دوست عزيزم، به تو را زى را مى خواستم بنویسم (yanaşı)

\* **Qeyd:** Düzəltmə feillərin formasında به مضارع التزامي (be) hissəciyi işlənməz. Məsələn; برداشتن felindən:

- مى خواهم بردارم (qaldırmaq) istəyirəm  
(mixahəm bərdarəm)

Qayıtmaq istəyirdin – (mixasti bərgərdi)

Хواست و اگزارد – (xast vaqozarəd)

\***Mürəkkəb feillərdə** isə به (be) hissəciyinin işlənməsi zəruri deyil, bir növ üslubi xarakter daşıyır. Məsələn;

مى خواهيم كمك كنيم – – كمك istəyirik(istəyərik)  
Kömək etmək istəyirik – (mixahim komək-konim və ya komək bekonom.)

خواستيد صحبت كنيد – خواستيد – صحبت Beknid  
(xastid sohbət konid və ya xastid sohbət bekonid)

مى خواستند فكر كنند – – فكر istəyirdilər(istəyərdilər)  
مى خواستند فكر Beknid (mixastənd fekr konənd və ya mixastənd fekr bekonənd)

\* مضارع التزامي – nin inkar formasında inkar əlaməti نه (nə)  
köməkçi felin əvvəlinə artırılar. Məsələn;

Yazmaq istəmədim – (نخواستم بنویسم) nəxastəm benevisəm)

Qayıtmaq istəmirdin – (نمی خواستی برگردی) nemixasti bərgərdi)

نمی خواهد صحبت کند (بکند) Söhbət etmək istəmir – (nemixahəd sohbət konəd və ya bekonəd)

### Tapşırıqlar:

1. Suallara cavab verin.

- شخصی برای چه کسی داشت نامه می نوشت؟
- وقتی شخص نویسنده حس کرد که یکی نامه او را داشت می خواند چه تدبیری اندیشید؟
- شخص نویسنده در نامه خود چه نوشت که آن شخص عصبانی شد؟
- آن شخص در حالت عصبانی به شخص نویسنده چه گفت؟
- شخص نویسنده به او چه جوابی داد؟
- آیا، آن مرد از کرده خود خجالت کشید یا نه؟

2. Cümlələri fars dilinə tərcümə edin (ماضى استمرارى) (ماضى ملموس feillərini da tərcümə edin).

Qardaşım dostuna məktub yazırdı. Kiçik bacım da onun yanında oturmuşdu və qardaşının əlinə baxırdı. Kiçik bacımın beş yaşı var. Qardaşım ona heç nə demədi çünki o hələ balaca idi, oxumağa və yazmağa bələd deyildi. Qardaşım məktubu qurtarırdı ki, atam gəldi

(تمام کردن – qurtarmaq).

3. Cümlələrdə mötərizədəki feilləri da işlədin:  
من برای گردش به کنار دریا (رفتن). تو به پرسش های معلم درست (جواب دادن). او به دبیرستان هر روز با اتبوس (آمدن). ما همیشه در جای معین با هم (دیدار کردن). شما هفته گذشته کدام رومان را (خواندن). آنها همیشه مهمانان خود را با خوش رویی (ملقات کردن).

4.3-cü tapşırıqda yazdığınızda dakı feilləri aralı vəziyyətdə işlədin:

Nümunə:

من داشتم براي گرداش به کنار دریا می رفتم - من براي گرداش به کنار دریا داشتم می رفتم

5. Atalar sözlərini əzber öyrənin:

با زبان خوش مار از سوراخ در می آید

(ba zəban-e xoş mar əz surax dər miayəd)

✓ آب يك جا ماند مى گندد (گندیدن -

(ab yekca mənəd migəndəd)

## 16-ci DƏRS - درس شانزدهم

### در مغازه کفش فروشی

مشتری: آقای فروشنده، خواهش می کنم يك جفت کفش قهوه ای رنگ به من بدهید.

- فروشنده: خانم، بفرمایید بگویید شماره پای شما چنداست؟

- آقا، شماره پاییم سی و شش و نیم است.

- بفرمایید خانم، این هم کفش قهوه ای رنگ شماره سی و شش و نیم.

- خیلی ممنون. آقا، این کفش اندازه پای من است ولی پاشنه اش کمی بلند است. اگر ممکن است به همین اندازه کفش بدهید که پاشنه اش کمی کوتاه باشد.

- چشم خانم، بفرمایید این هم کفش پاشنه کوتاه. به نظرم از این کفش خوشتان می آید.

- خیلی، خیلی ممنون. آقا تشکر می کنم، این کفش به دلخواه من است. بفرمایید، بگویید قیمتش چنداست.

- قیمتش ... است.

- آقا، بی زحمت، يك جفت هم به همین اندازه کفش سفید بدهید.

بفرمایید خانم.

پولش حساب کنید و هر دو جفت را بپیچید.

بفرمایید خانم مبارکتان باشد به سلامتی پوشید.

-خیلی مشکرم.

### واژه ها

کفشه(kəfş) ayaqqabı

کفش فروشی(kəfş foruşı) ayaqqabı maqazini

فروشنده(foruşəndə) satıcı

پاشنه(paşne) daban

جفت(coft) cüt

شماره(şomare) nömrə, say

اندازه(əndaze) ölçü

بلند(bolənd) hündür

کوتاه(kutah) qısa, alçaq

چشم(çəşm) göz(üm) üstə

به نظرم(benəzərəm) fikrimcə

دلخواه(delxah) ürəyəyatan

بى زحمت(bizəhmət) zəhmət olmazsa

پیشیدن(piçidən) bükmək, sarımaq

پوشیدن(puşidən) geyinmək

### وجه امری – Felin əmr şəkli

Fars dilində felin əmr şəkli feil kökündən düzəlir.

Əmr şəkli təkcə II şəxsə təhriklə olunan əmr deyil, həm də bir sira digər, o cümlədən xahiş, məsləhət, çağırış, arzu, istək, nifrət, qəzəb və s. kimi məna çalarlarını ifadə edir. Felin əmr şəkli həqiqi, təhrik mənası bildirən zaman yalnız II şəxsə aid olur. Bu zaman II şəxs təkdə şəxs sonluğu işlənməz, cəmdə isə işlənər. Deməli, II şəxsdə həqiqi əmrin quruluş modeli təkdə “ب+ feil kökü”, cəmdə isə “ب+feil kökü+ şəxs sonluğu”

kimidir. Bu zaman **ب** hissəciyi felə bitişik yazılır və vurğu qəbul edir. Məsələn;

گفن - گو - بگو  
de (bequ) -

بگویید - بگویید  
deyin (bequyid)

دین - بین - بین  
bax, gör (bebin) -

بینید - بینید  
baxın, görün (bebinid)

دادن - ده - بدہ  
ver (bedeh)

بدھید - بدھید  
verin (bedəhid) -

پیچیدن - پیچ - پیچ  
büük, sarı (bepiç) -

پیچید - پیچید  
bükün, sariyn (bepiçid) -

\* Düzəltmə feillərin kökü feil düzəldən şəkilçi ilə birlikdə götürülür. Düzəltmə fellərin əmr şəklində **ب** (be) hissəciyi işlənməz. Məsələn;

برگشتن. برگرد - برگرد

برداشتن - بردار

درآوردن - درآور - در  
soyun - çıxart, dəravərid- çıxardın -  
اورید

\*Mürəkkəb feillərdə isə yalnız köməkçi feil hissəsinin kökü götürülür. Mürəkkəb feillərin əmr şəklində **ب** (be) hissəciyi işlənə də bilər, işlənməyə də bilər. Məsələn;

جواب دادن. جواب ده - جواب ده  
cavab ver -

جواب بدھید - جواب بدھید  
cavab verin -

بازگو کردن - بازگو کن - بازگو بکن  
söylə, nağıl et -

بازگو کنید - بازگو بکنید  
söyləyin, nağıl edin -

\*Qeyd edək ki, əmr şəkli yuxarıda göstərilən digər məna çalarlarını ifadə edərkən bütün şəxslərdə səxş sonluğu işlənər ki, buna fars dilində مضارع التزامي (mozare-ye eltezami) də deyilir.

برگردم - ببرگردم  
(bərgərdəm) - qayıdım, qayıdam

در آوری - در آوری  
(dəravəri) - çıxardasan

بردارد – (bərdar) – götürsün, götürər

برويم – (berəvim) – gedək

Əmr şəklinin inkarında بـ (be) hissəciyi işlənməz, inkar hissəciyi نـ(nə) işlənər və vurğu qəbul edər. Məsələn;

نگو (nəqu) demə - نگوييد (nəquyid) - deməyin

برنگرديد (bərnəgərd) qayıtma - بـرنگرديد (bərnəgərdid) - qayıtmayın

حرف نزن (hərf nəzən) danışma - حرف نزن (hərf nəzənid) - danışmayın

Əmr şəklinin inkarında نـ(nə) əvəzində (mə) مـ hissəciyi də işlənə bilər. Məsələn;

مگويد - مـ

حرف مزنيد - حرف مزن

#### \*Bəzi feillərdə əmr şəklinin yazılış qaydaları:

1) ٰ (a) saiti ilə başlanan feillərin əmr şəklinin təsdiqində بـ (be)-dən, inkarında isə نـ(nə) -dən sonra bitişdirici ى (y) samiti yazılır və oxunur. Məsələn;

Təsdiqdə:

بـيايد - بـيا - بـيا (biya) gel - بـيايد (biyayid) - gelin

بـياور - بـياور (beyavər) - بـياوريد (beyavərid) - gətirin

İnkarda:

نيايد - نـيا (nəya) gəlmə - نـيايد - gəlməyin

نياوريد - نـياور (nəyavər) gətirmə - نـياوريد (nəyavərid) gətirməyin

2. ٰ (ə) və ٰ (o) saitleri ilə başlanan feillərin əmr şəklində feil köklərinin əvvəlindəki ٰ (əlif) yazıda düşür, tələffüzdə isə qalır. Məsələn; افتادن (əndaxtən) və انداختن (əndaxtən) feilləri:

Təsdiqdə:

بندازيد - بـينداز (beyəndaz) at - بنداز (beyəndazid) atın -

بيفت - بـيفت (beyoft) düş - بيفت (beyoftid) düşün

### **inkarda:**

atma - نیندازید (nəyəndaz) - (nəyəndazid)

düşmə - نیفت (nəyoft) - (nəyoftid)

**Qeyd:** Əmr şəklinin inkarında **ن** (nə) əvəzinə **م** (mə)-də işlənər. Məsələn;

میا (məya) - میاید (məyayid)

مینداز (məyəndaz) - میندازید (məyəndazid)

### **Tapşırıqlar:**

1. Mətndə əmr şəklində işlənmiş feilləri seçib yazın və məsdər formasını göstərin.

2. Feillərin köklərini kitabın 143-148 səhifələrində verilmiş “ən islək feillər və onların kökü” cədvəlindən tapın və onları əmr şəklində, təsdiqdə və inkarda işlədin.

دیدن، نوشتن، خوردن، برگشتن، برداشت، صحبت کردن

3. Cümələləri fars dilinə tərcümə edin:

Əkbər mənə bir vərəq (ورق) ağ kağız (کاغذ) və qələm ver. Əli götür bu ağ kağız, bu da qələm. Əkbər sabah (ساعت) saat doqquzda mənə zəng et (تلفن کن) (زنگ زن) birlikdə kitabxanaya gedək və dərslerimizi orada hazırlayaq, tapşırıqları yerinə yetirək. Mənim böyük qardaşım əsgərdir (سربان). O, Gəncədədir. O, mənə tez-tez (زود زود) (زود زود) məktub yazır. Mən də ona cavab yazıram.

4. Mötərizdə verilmiş feilləri indiki zamanda və müvafiq şəxsədə işlədin.

تو هر روز به کتابخانه دانشگاه (رفتن)? من هم تا پارسال (il) هر سال می رفتم. ولی (lakin) امسال (رفتن). دانشجویان گروه (grup) ما امروز به موزه نظامی (رفتن). پنج نفر دانشجوی دانشگاه تهران به دانشگاه ما (آمدن). دانشجویان ما با آنها به زبان فارسی

(صحابت کردن). آنها بعد از دو هفته به ایران (برگشتن). آن دو نفر تکلیفهای خانه را همیشه با هم (انجام دادن).

### 5.Fars dilinə tərcümə edin.

Mən bu gün tarix muzeyinə getmək istəyirəm. Deyirlər orada çoxlu görməli eksponatlar (dildə) var. Mən onların hər birini görmək istəyirəm. Mən tarix muzeyi barədə farsca inşa (إنشاء) yazmaq istəyirəm. Mən bu fikrimi (فکر) sinif yoldaşımı (همکلاسم) dedim. Onun mənim bu fikrimdən xoşu gəldi və dedi: Mən də səninlə tarix muzeyinə getmək istəyirəm.

6. Şeir parçasını oxuyun, tərcümə edin və əmr şəklində işlənmiş feilləri göstərin.

### نصيحت به فرزند خود

هان اى پسر عزيز و دلبند	بشنو ز پدر نصيحت چند
زين گفته سعادت تو جويم	پس ياد بگير هر چه گويم
مي باش به عمر خود سحرخيز	وز خواب سحرگahan بپرهيز

### واژه ها

هان - هان (han) hə! (nida)

از (ze)= از

چند (çənd) bir neçə

از اين = زين (zin)

گفته (qofte) söz

مي جويم (= micuyəm)- جويم

ياد گرفتن (yad gereftən) yadda saxlamaq, öyrənmək

مي باش (mibaş) ol

سحرخيز (səhərxız) səhər tezdən duran

وز = از (və ez)

سحرگاهان (səhərgəhan) səhər çağı

سلام، آقای دکتر.

سلام، بفرمایید ببینم. برای چه آمده اید. کجا ایمان دارد درد می کند؟

- آقای دکتر، خواهش می کنم مرا معاینه کامل کنید. نمی دانم چه شده است که خودم را چندان خوب حس نمی کنم. مدتی است از این کسالت دارم رنج می برم.

- چند مدت است که دارید از این کسالت رنج می بردید؟

- تقریباً دو - سه هفته پیش حس کرده ام و حالا هم دارم خودم را همان طور حس می کنم.

- من شما را معاینه می کنم ولی باید خونت را هم آزمایش کنم. شما فشار خون دارید؟

- نمیدانم، آقاب دکتر، فقط این را می دانم که سرم زود زود درد می کند، رنگم هم دارد سرخ می شود، خیلی بی حال و بی طاقت می شوم.

- می دانید، شما کمی فشار خون دارید. من برای شما یک نسخه می نویسم. این را می بردید به داروخانه دارو می گیرید و روزی سه بار آنرا می خورید. انشا الله حالتان خوب می شود و سالم می شوید.

- خیلی تشکر می کنم آقای دکتر. ببخشید، اگر اجازه بدھید یک چیزی از شما بپرسم؟

- بفرمایید! آقا، بپرسید.

- دو سه سال است که دارم چاق می شوم، آقای دکتر این علاج دارد؟ اگر علاج دارد چیست؟

- البته، هر بیماری معالجه هم دارد. علاج چاقی شما در دست خود شما است. یعنی اگر غذایتان را کمتر کنید و از خوراکهای چربی پرهیز کنید و ورزش کنید انشاء الله یواش یواش لاغر می شوید.

- خیلی متشرم، آقای دکتر. خدا نگهدار شما.

- خدا حافظ، به سلامت.

## واژه‌ها

چندان – (çəndan)	bir o qədər
کسالت (kəsalət)	əzginlik, xəstəlik
رنج بردن (rənc bordən)	əziyyət çəkmək
همان طور (həman tour)	elə o cür
درد کردن (dərd kərdən)	ağrımaq
فشار خون (feşar-e xun)	qan təzyiqi
نسخه (nosxe)	resept
دارو (daru)	dərman
داروخانه (daruxane)	aptek
سالم شدن (salem şodən)	sağalmaq, sağlam olmaq
چاق شدن (çağ şodən)	kökəlmək
غذا (ğəza)	qida
چربى (çərbi)	yağlı
لاغر شدن (lağər şodən)	arıqlamaq

## مضارع ملموس (mozare-ye məlmus)

Bu dildə مضارع ملموس (mozare-ye məlmus) adlanan indiki zamanın davam forması da həm ədəbi dildə, həm də danışçı dilində kifayət qədər işlənməkdədir.

ماضى ملموس eynilə مضارع ملموس (mazi-ye məlmus) kimi ماضى ملموس felinin iştirakı ilə düzəlir. Belə ki, əgər داشتن (mazi-ye məlmus)-da felinin əsasından istifadə edilirsə, مضارع ملموس (mozare-ye məlmus)-da həmin köməkçi felin kökündən istifadə edilir. Yəni داشتن felinin kökünü müvafiq şəxs sonluğu qəbul edərək əsas felin indiki zaman

**مضارع ملموس** formasının əvvəlində işlənir. Məsələn; felinin روی می دارم (darəm mirəvəm) getməkdəyəm forması:

روی می دارم (darəm mirəvəm) getməkdəyəm

روی می داری (dari mirəvi) getməkdəsən

روی می دارد (darəd mirəvəd) getməkdədir

رویم می داریم (darim mirəvim) getməkdəyik

روید می دارید (darid mirəvid) getməkdəsiniz

روند می دارند (darənd mirəvənd) getməkdədirler

Düzəltmə və mürəkkəb feillərdə də köməkçi feil əvvəldə işlənər. Məsələn;

شوم می دارم (darəm çağ müşəvəm) kökəlməkdəyəm

گردم می دارم (darəm bər migərdəm) qayıtmaqdayam

گردیم می داریم (darim bər migərdim) qayıtmaqdayıq

گند می داری (dari gərdeş mikoni) gəzməkdəsən

کنند می دارند (darənd sohbət mikonənd) söhbət etməkdədirler.

**Qeyd:** مضارع ملموس (mozare-ye məlmus) inkarda işlənməz.

### **Tapşırıqlar:**

1. Suallara farsca cavab verin:

به پرسشها بفارسی جواب بدهید:

۱. بیمار برای چه به پزشک مراجعه کرده بود؟

۲. پزشک از بیمار چه پرسید؟

۳. بیمار به پرسش دکتر چه جوابی داد؟

۴. دکتر در باره فشار خون به بیمار چه گفت؟

۵. آیا، پزشک برای بیمار نسخه نوشت و چه دستوری داد؟

۶. بیمار از پزشک چه پرسید؟

۷. پزشک در جواب سئوال بیمار چه گفت و چه مصلحتی داد؟

2. Cümələləri oxuyun və tərcümə edin:

**صحيحت به وسيله تلفن**

- الو، سلام، شهلا تو هستی؟  
- بلى، من هستم، سلام پروين احوال تو چطور است؟ حالا داري  
چه مى کنى؟

شهلا: من حالا دارم تکليفهای زبان فارسي را انجام مى دهم.  
پروين: شهلا، من مى خواستم از تو بيرسم كه دانشيار كدام تمرين  
ها را برای خانه داده است?  
شهلا: صفحه دویست و بیست را باز کن. تمرين های شماره سوم  
و چهارم را داده است.  
پروين: خيلي متشركم، خدا نگهدار.

**واژه ها**

احوال تو چطور است? (əhval-e to çetourəst) kefin-əhvalın necədir?

مى خواستم بيرسم (mixastəm beporsəm) soruşmaq istəyirdim

متشركم (motaşəkkerəm) təşəkkür edirəm

خدا نگهدار (xoda negəhdar) Allah saxlasın (qorusun)

شماره (şomare) nömrə

شست و شو كردن، نوشتن، خوردن 3. (şostosu kərdən-yuyunmaq), feillərini cümlədə indiki zamanın davam formasında (مضارع ملموس) işlədin.

4. Cümələləri fars dilinə tərcümə edin:

Mən o romanı oxuyuram (oxumaqdayam).

Siz harada gəzməkdəsiniz (گردىش كردىن)?

Biz indi dəniz sahilində (کنار دريا) gəzməkdəyik.

Onlar da sizinlə birlikdə gəzməkdədirler?

Bəli, istəyirsən sən də gəl (بيا- بيلىك) birlikdə gəzək.

Təşəkkür edirəm, mənim işim var.

O, günbəgün kökəlir (kökəlməkdir).

5.Mötərizədə verilmiş məsdərləri indiki zamanın davam formasında işlədin: (مضارع ملموس)

دانشجویان در میدان فوتبال دانشگاه (فوتبال بازی کردن).

در انجام تمرین های خانه برادر بزرگم به من (کمک کردن).  
من زبان عربی را (پاد گرفتن).

ساعت ده و ربع است اما ڙاله هنوز هم (خوابیدن).

حالا دانشجویان گروه ما از ادبیات فارسی امتحان (دادن).

6.Tərcümə edin:

یکی از اصحاب پیامبر می گوید: "روزی نماز را با حضرت محمد (ص) خواندم و بعد داشتم با او به طرف خانه می رفتم. در راه بیدم که عده ای از کودکان با شادی دارند به استقبال آن حضرت می ایند. پیامبر آنها را یکی نوازش کرد، با مهربانی دست بر سر شان کشید و با خنده و خوش رویی با آنها گفتگو کرد".

اصحاب (əshab) ən yaxın adamlar

نماز خواندن (nəmaz xandən) namaz qılmaq

با خنده و خوش رویی (ba xənde və xoşruyi) gülər və xoş üzlə

استقبال (esteğbal) qarşılıqlama

\*Qeyd: Məhəmməd (s) peyğəmbərin adının qarşısında yazılıan (ص) hərfi aşağıdakı kimi tələffüz olunur:

1) صلوات الله عليه - sələvatullah əleyh

2) صلی الله عليه - səlləllahu əleyh

Bu ifadələrin farsca qarşılığı:

1) درود خدا بر او باد - (dorud-e xoda bər u bad)

2) درود خدا بر او و خاندانش باد - (dorud-e xoda bər u və xanedanəş bad)

درود (dorud) salam

درود بر او باد (dorud bər u bad) ona salam olsun

خاندان (xanedan) ailə, sülalə -

## درس هیجدهم - 18-ci DƏRS لقمان و مرد پیاده

لقمان در صحرا راه می رفت. شخصی هم از دور او را دید به طرف او می آمد. همینکه به لقمان نزدیک شد سلام کرد و از او پرسید: بفرمایید، بگویید، من بعد از چند ساعت به شهر خواهم رسید؟ لقمان گفت: - راه برو.

آن شخص گفت: مگر نشنیدید که من چه پرسیدم؟ من پرسیدم که به نظر شما پس از چند ساعت به شهر خواهم رسید؟ شما می توانید به این سؤال من جواب بدهید؟

لقمان باز هم جواب داد: - راه برو.

آن شخص با خود اندیشید که این مرد یا دیوانه است یا کراست. دیگر چیزی نگفت و به راه افتاد و رفت. چند قدم که دور شده بود لقمان آن شخص را صدا کرده به او گفت: شما بعد از دو ساعت به شهر خواهید رسید.

آن شخص برگشت و از لقمان پرسید: - پس چرا وقتیکه پرسیدم جواب ندادید؟

لقمان پاسخ داد: - زیرا طرز راه رفتن تو را ندیده بودم و نمی دانستم که آهسته راه می روی یا تند؟ حالا که راه رفتن تو را دیدم، حساب کردم و دانستم که بعد از دو ساعت به شهری که می روی خواهی رسید.

### واژه ها

راه رفتن (rah rəftən) yerimək, getmək

کر (kər) kar

دیگر (digər) bir daha

تند (tond) yeyin, tez-tez, iti

حالا (hala) indi

## **زمان آینده، مستقبل – Qəti gələcək zaman**

Fars dilində də Azərbaycan dilində olduğu kimi, gələcək zamanın iki forması vardır: 1) qəti gələcək zaman, 2) qeyri-qəti gələcək zaman.

\*1).Qəti gələcək zamanın əmələ gəlməsində həm müstəqil, həm də köməkçi feil iştirak edir. Belə ki, خواستن (xastən) köməkçi felinin kökü خواه (xah) müvafiq şəxs sonluğu ilə əsas felin qısa məsdər formasının əvvəlində işlənər.

**Qeyd.**Felin qısa məsdər forması, onun əsası ilə üst-üstə düşür. Başqa sözlə, felin əsası eyni zamanda həmin felin qısa məsdər formasıdır.

Qəti gələcək zamanın quruluş modeli belədir:

خواه + شهادت + شهادت

خواه + م + رفت

خواهم رفت (xahəm rəft) gedəcəyəm

خواهی رفت (xahi rəft) gedəcəksən

خواهد رفت (xahəd rəft) gedəcəkdir

خواهیم آمد (xahim aməd) gedəcəyik

خواهید آمد (xahid aməd) gedəcəksiniz

خواهند آمد (xahənd aməd) gedəcəklər

Göründüyü kimi, şəxsə görə dəyişən yalnız köməkçi feildir. Əsas felin qısa məsdəri dəyişməz qalır.

Düzəltmə feillərdə köməkçi feil (خواه) leksik şəkilçi ilə qısa məsdər arasında işlənir. Məsələn;

بر خواهم گشت (ber xahəm gəşt) qayıdacağam

بر خواهند گشت (ber xahənd gəşt) qayıdacaqlar

در خواهید آورد (dər xahid avərd) çıxardacaqsınız, soyunacaqsınız (palto)

Mürəkkəb feillərin qəti gələcək zamanı köməkçi felin mürəkkəb felin ad hissəsi ilə qısa məsdər arasında işlənməsi ilə düzəlir. Məsələn:

داخل شدن، حرف زدن، تشكیل دادن، صحبت کردن، بیرون رفتن feillərindən:

- حرف خواهم زد (hərf xahəm zəd) danışacağam
- حرف خواهد زد (hərf xahəd zəd) danışacaq(dır)
- داخل خواهم شد (daxel xahəm şod) daxil olacağam
- بیرون خواهی رفت (birun xahi rəft) çıxacaqsan, xaric olacaqsan

صحبت خواهد کرد (sohbət xahəd kərd) söhbət edəcək(dır)

تشکیل خواهیم داد (təşkil xahim dad) təşkil edəcəyik

\*Qəti gələcək zamanın inkar forması نه (nə) inkar hissəciyiini köməkçi felin əvvəlinə artırmaqla düzəlir.

İnkar hissəciyi bitişik yazıılır və vurğu qəbul edir. Məsələn:

– نخواهم امد (nəxahəm aməd) gəlməyəcəyəm

– بر نخواهی گشت (bər naxahi gəst) qayıtmayacaqsan

– حرف نخواهی زد (hərf nəxahi zəd) danışmayacaq(dır)

## II

چراغ دلش را نباشد فروغ	کسی را که باشد زبان دروغ
دروغ آدمی را کند شرمسار	دروغ آدمی را کند بی وقار
که کاذب بود خوار و بی اعتبار	دروغ ای برادر، مگو زینهار
که او را نیارد کسی در شمار	ز کاذب نماید خردمند عار
(سعدي)	

## واژه ها

باشد (başəd) - olarsa

فروغ (forağ) – ışık, parlaklı

آدمی (adəmi) – insanlıq, adamlıq

بی وقار (bi vəqar) – vüqarsız, mətanətsiz, qürursuz

شرمسار (şərmsar) - xəcalətli

زینهار (zinhar) – saqın, məbada

كاذب (kazeb) - yalançı  
 خوار (xar) - zəlil  
 عار (ar) - ar  
 شمار (şomar) – say (saymaq)  
 گند (konəd) –(mikonəd) – edər mənasında  
 بود (bovəd) - olar  
 نماید (nəmayəd) – می نماید (minəmayəd) mənasında - edər  
 نمی آورد (nəyərəd) – نمی آورد (nəmiavərəd) – mənasında  
 نیارد در شمار (nəyərəd dər şomar) – saya salmaz

#### \* 2). Qeyri-qəti gələcək zaman

Fars dilində qeyri-qəti gələcək zamanın xüsusi, yəni özünəməxsus forması yoxdur. Bu dildə qeyri-qəti gələcək zaman yalnız mənaca mövcuddur. Bu məna isə felin indiki zaman haqqında danışılarkən bu barədə məlumat verilmişdir). Başqa sözlə, fars dilindəki indiki zaman forması kontekstdən (mətnin məmasından) asılı olaraq, həm də qeyri-qəti gələcək zaman mənasında işlənə bilir. Məsələn;

من با او صحت می کنم من onunla danışaram (və ya danışaram)

من فردا با او صحت می کنم sabah onunla danışaram

Göründüyü kimi, birinci cümlədə həm indiki, həm də qeyri-qəti gələcək zaman mənasını dərk etmək mümkün olduğu halda, ikinci cümlədə bu yalnız qeyri-qəti gələcək zaman mənasını bildirir. Çünkü ikinci cümlədə gələcək zamanı ifadə edən فردا (sabah) sözü işlənmişdir.

\* Şeirdəki دروغ می باشد ... دروغ (yalan olar), كند بى وقار (konəd bivəğar)-vüqarsız edər; گند بى وقار (konəd bivəğar)-vüqarsız edər; نماید عار (konəd şərmsar) – utandırar, utancaqlı edər; شرمسار (nəmayəd ar)-yəni ar edər; نیارد در شمار (nəyərəd dər şomar),

yəni – در شمار نمی آورد (dər şomar nemiavərəd) saymaz, saya salmaz feilləri qeyri-qəti gələcək zamanı bildirirlər.

Qeyri-qəti gələcək zamanın Azərbaycan dilinə tərcüməsi – ar<sup>2</sup> şəkilçili feillərlə ifadə edilir.

### Tapşırıqlar:

1.Feilləri həm qəti, həm də qeyri-qəti gələcək zaman formasında işlədin:

– نشستن (neşəstən) oturmaq, əyləşmək

– فرو بردن (foru bordən) batırmaq

– جستجو کردن (costocu kərdən) axtarmaq

2.Birinci tapşırıqda verilmiş feilləri həm qəti, həm də qeyri-qəti gələcək zamanda cümlə daxilində işlədin.

3.Mötərizə daxilindəki feilləri uyğun gələn gələcək zamanda yazın:

شما امروز ساعت چند به موزه نظامی (رفتن)؟

- من با برادرم بعد از ظهر (günortadan sonra) به موزه (رفتن).

- تو فردا به کتابخانه مرکزی چه وقت (آمدن)؟

- مادرجان تو با معلم من چه وقت صحبت (کردن)؟

- پسرجان من همین حالا (elə indi) صحبت (کردم).

- بچه ها، که از شما شعر "آذربایجان" صمد ورغون را (خواندن)؟

آذرباند شد و گفت:

- من (خواندن).

4.Azərbaycan dilinə tərcümə edin (bilmədiyiniz sözləri kitabın axırındakı lügətdən tapın).

روزی پسر ملانصر الدین سر چاه آب آمده به درون آن نگاه کرد.

وقتی که عکس خود را در ته چاه دید گمان کرد که آدم بیگانه ای در آنجاست. فوراً پیش مادرش بر گشت و گفت: مادرجان، دزدی در ته چاه دیدم. مادر با پرسش سر چاه آمد و هر دو به درون چاه نگاه کردند. مادر گفت: پسرجان راست گفته ای. نزد او زنی هم هست.

5.Suallara farsca cavab verin:

روزى پسر ملا به کجا رفته بود؟  
 پسر درون چاه چه دید؟  
 پسر نزد مادرش آمده به او چه گفت؟  
 مادر هم به سر چاه آمد یا نه؟  
 وقتی مادر و پسر به توی چاه نگاه کردند مادر چه گفت؟  
 چرا مادر گفت که پسر جان پهلوی آن زنی هم هست؟  
 آن زن که در ته چاه پهلوی پسرش دید چه کسی بود؟

6. Atalar sözlərini və Azərbaycan dilindəki qarşılıqlarını öyrənin.

به اندازه گلیمت بکن پا دراز

(be əndaze-ye gelimət bekon pa deraz)

Ayağını yorğanının görə uzat.

اول اندیشه و انگهی گفتار – (əvvəl əndiše vangəhi qoftar)

Əvvəl düşün sonra danış.

### واژه ها

گلیم (gelim) – kilim

وانگهی (vangəhi) – sonra (ondan sonra)

### راز همبستگی

پدری ده فرزند داشت و مرد جهاندیده و دانشمند بود. هنگام پیری فرزندان خود را جمع کرده خواست به آنها پندی بدهد. بدین منظور ترکه چوبی به دست پسر بزرگش داد و گفت که آنرا بشکند. پسر که جوان ورزیده و نیرومند بود فوراً چوب را شکسته دور انداخت. بعد پدر دو تا چوب را به او داد که بشکند. جوان هر دو چوب را روی هم گذاشته با فشار کمی آنها را شکست و با شادی به روی پدرش نگاه کرد. مرد جهاندیده این بار سه تا چوب به پسرش داد و گفت: بیا، بگیر و بشکن. پسر چوب ها را گرفت و روی هم نهاد و خواست بشکند ولی در شکستن سه چوب کمی رنج برد و به کمک نیروی جوانی به شکستن آنها موفق شد. بعد پدر چهار. پنج تا چوب را به پسرش داد و به شکستن آنها امر کرد. جوان هر چه کوشید که آنها را بشکند، موفق نشد و ناتوانی خود را اظهار کرد. در این موقع پدر جهاندیده روی به فرزندانش کرده گفت:

فرزندان من، اگر شما از یکدیگر جدا باشید مانند این چوبها پیروزی دیگران بر شما خیلی آسان شود و شما به آسانی مغلوب می شوید ولی اگر همیشه با هم باشید و پشتیبان یکدیگر شوید کسی نمی تواند شما را بشکند و مغلوب کند. زیرا اتحاد و همبستگی شکست ناپذیر است.

فرزندان پند و وصیت پدرشان را فهمیدند و درک کردند. پس از مرگ پدرشان در یگانگی و همبستگی کوشیدند.

### واژه ها

راز(raz) sir

**هەمبىتىگى** (həmbəstegi) – birlik, bağılılıq  
**منظور** (mənzur) məqsəd  
**ترکه** (térke) çubuq  
**ھم روى** (ruy-e həm) üst-üstə  
**فشار** (fəşar) təzyiq, güc  
**رنج بىردىن** (rənc bordən) eziyyət çəkmək, zəhmət çəkmək  
**ھر چە كوشىد** (hər çə kuşid) nə qədər çalışdısa  
**پيروزى** (piruzi)- qələbə  
**پشتىبان** (poştıban) arxa, dayaq, himayəçi  
**شىكىستن** (şekəstən) sinmaq, sindirmaq, məğlub etmək  
**مرگ** (mərg) ölüm  
**يىغانى** (yeqanegi) birlik

### \* مصارع الترامى nin işlənmə məqamları (ardı)

Əvvəlki səhifələrdə مصارع الترامى (iltizam şəkli) haqqında məlumat verilmiş və onun خواستن (xastən) felindən sonra bütün zamanlarda işlənməsi göstərilmişdir. Belə ki, fəlinin keçmiş və indiki zamanları fikrin ifadəçisi olan əsas fəlin مصارع الترامى formasından əvvəl gəlməsi onun əsas işlənmə məqamlarından biridir. Məsələn;

**خواستم بگويم** (xastəm bequyəm) demək istədim və ya istədim deyəm –

**مى خواستم بروم** (mixastəm berəvəm) istəyirdim gedəm və ya getmək istəyirdim-həmçinin, istəyərədim gedəm və ya getmək istəyərdim

**خواسته بودى جواب بدەنى** (xaste budi cəvab bedəhi)  
 cavab vermək istəmişdin və ya istəmişdin cavab verəsən  
**مى خواهد بخواند** (mixahəd bexanəd) oxumaq istəyir və ya istəyir oxusun

\*-مصارع التزامى-nin işlənmə məqamalarından biri də (توانستن) - bacarmaq felindən sonra əsas felin işlənməsidir. Belə ki, eynilə خواستن köməkçi feli kimi, felinin müxtəlif zaman formalarında əsas felin iltizam formasının (مصارع التزامى-nin) əvvəlində gəlməsi yolu ilə ifadə edilir. Fars dilində bu formaya əfələr (افعال اقتداری) eftedarı), yəni bacarıq şəkli deyilir.

Felin bu şəkli də, yəni bacarıq şəkli də həm yanaşı, həm də aralı vəziyyətdə işlənə bilir. Məsələn:

بشكند توانست بشکند چوب ها را به آسانی توانست بشکند oğlan çubuqları asanlıqla sindira bildi

بشكند توانست دو تا چوب را به آسانی توانست بشکند iki çubuğu asanlıqla sindira bildi

ما امروز به موزه تاریخ نمی توانیم بروم biz bu gün tarix muzeyinə gedə bilmərik.

ما نمی توانیم امروز به موزه تاریخ بروم biz bu gün tarix muzeyinə gedə bilmərik.

Bacarıq şəklinin də inkar forması, eynilə köməkçi feli ilə düzələn arzu, istək formasında olduğu kimi, inkar hissəciyinin köməkçi felinin əvvəlinə artırılması yolu ilə düzəlir. Məsələn:

نتوانسته بودم، (نمی توانم، نتوانستم) بگويم.  
(Deyə bilməmişdim (bilməzdim, bilmədim).

\*Tabeli mürəkkəb cümlədə كه ve ya تا bağlayıcısından sonra gələn məqsəd budaq cümləsinin xəbəri مصارع التزامى şəklində işlənər. Məsələn;

جمع شدیم تا (و یا كه) وضع را شرح و حل کنیم.

Yığışdıq ki, vəziyyəti aydınlaşdırıq ve həll edək  
آمد كه (و یا تا) ما را خبردار کند- gəldi ki, bizi xəbərdar etsin

\* Həmçinin gələcək zamanla əlaqədar olan, yəni real şərt budaq cümləsinin xəbəri də, bir qayda kimi, مضارع التزامى شکلində işlənər. Məsələn:

اگر از تو بېرسند حتماً حرف می زنی  
اگر دانشیار اجازه بدده من هم می آیم  
اگر müəllim icazə versə, mən də gələrəm

### \*Düzəltmə isimlər (اسامي مشتق)

Fars dilində isim düzəldən şəkilçilər çoxdur. Məs: ى (i), ش (eş), سтан (estan), بان (ban), دان (dan), گر (gər), زار (zar), گاه (qah), کده (kəde) və s.

1. ى (i) şəkilçisi isimlərin, sıfət və zərflərin sonuna artırılaraq mücərrəd isimlər düzəldir. ى (i) şəkilçisi ilə düzələn isimlərdə vurgu son hecaya, yəni : ى -nin üzərinə düşür. Məsələn;

a)İsim + ى مردى (mərdi)- mərdlik

- سربازى (sərbazi) əsgərlik

- دانشجویی (daneşcuyi) tələbəlik

- مهندسى (muhəndesi) mühəndislik

b)Sifət + ى = خوبى - ى خوب (xubi) yaxşılıq

- بزرگى (bozorgi) böyüklük

- سختى (səxti) çətinlik

- بدى (bədi) pislik

c)Zərf + ى = نزدیکى - ى (nəzdiki) yaxınlıq

- دورى (duri) uzaqlıq

- تندى (tondi) cəldlik, yeyinlik

\* ۱ (a) və و (u) saitləri ilə qurtaran isimlərdə həmin şəkilcidən əvvəl bitişdirici "y" (ى) samiti artırılar. Məsələn;

- بنایى (bənnayı) bənnalıq

بینایی (binayı) görmə, görməklik –

گیاه دارویی - (daruyi) dərmanlıq – (dərmanlıq bitgi)

خوشروی (xoşruyi) gülərzülük

\* sonu ° (e) ilə bitən sözlərdə ی (i) ilə söz arasına bitişdirici  
گ (g) samiti artırılar. Bu zaman, sözün sonundakı ° (e) yazılmaz lakin tələffüzdə qalar. Məsələn;

خانگی - خانه (xanegi) ev - حیوانات خانگی (ev heyvanları)

خستگی خستə (xəstegi) yorğunluq

بندگی - بندə (bəndegi) qulluq (qul olma)-

رانندگی - راننده (ranəndegi) sürücülük

شرمندگی - شرمندə (şərməndegi) utancaqlıq

ئ (i) şəkilçisi ilə düzələn isimlər misallardan göründüyü kimi, Azərbaycan dilinə əsasən, -lıq<sup>4</sup> şəkilçili mücərrəd isimlər kimi tərcümə olunur.

2. بان (ban).

پشتیبان (poştiban) arxa, himayəçi

مرزبان (mərzban) sərhədçi

باغبان (bağban) bağban

نگهبان (negəhban) gözətçi

3. ش (eş) əsasən feil köklərinə artırılıraq isim düzəldilir.

Məsələn;

گردش (gərdeş) gəzmə, gəzinti

لرزش - (lərzes) titrəmə

دانش (daneş) bilik

وزش - (vəzeş) əsma

ورزش - (varzeş) idman

ستان (estan).

گلستان (qolestan) güllük

بیمارستان (bimarestan) xəstəxana

کودکستان (kudəkestan) uşaq bağçası

دیبرستان (dəbirestan) orta məktəb

5. زار (zar).

لاله زار – (lalezar) laləlik

گلزار (qolzar) güllük

جنهگلزار (cəngəlzar) meşəlik

شنزار (şenzar) qumluq

6. دان (dan).

گلدان (qoldan) gül qabı, güldan

نمکدان (nəməkdan) duzqabı, nəməkdan

شکردان (şəkerdan) qəndqabı, qənddan

### Tapşırıqlar:

1. Mətndə işlənmiş مضارع التزامی iltizam şəklində olan feilləri seçib yazın.

2. Cümələləri fars dilinə tərcümə edin:

Mən və bacım istəyirdik ki, dəniz kənarına gedək.

Siz də bizimlə parka getmək isteyirsiniz?

Əgər hava yaxşı olsa mən də sizinlə gedərəm.

Siz bu cümləni tərcümə edə bilərsiniz?

Biz onun bütün suallarına cavab verə bildik.

Bunu yazmaqdə məqsədim budur ki, siz öyrənəsiniz.

3. Azərbaycan dilinə tərcümə edin:

منظور پدر این بود که فرزندان او همیشه با هم باشند.

آیا پسر بزرگش توانست یک چوب را به آسانی بشکند؟

وقتی پدر سه تا چوب را به او داد پسر توانست آنها را به آسانی بشکند یا نه؟

پس وقتی که پسر پنج شش تا چوب را نتوانست بشکند پدرش چه گفت؟

منظور پدر از این آزمایش (sınaq) چه بود؟

شما از مضمون این متن چه نتیجه ای گرفتید؟

4. Üçüncü tapşırıqda vereilmiş suallara farsca cavab verin.

5."Mən fars dilini öyrənmək istəyirəm" və «Mən qardaşımıla gedə bilərəm» cümlələrini bütün şəxslərdə (təkdə və cəmdə) fars dilində yazın.

6.Mötərizədə verilmiş feilləri də yazın və deyin

هیچ کس نمی تواند ما را (مغلوب کردن).

ما همه با هم می توانیم با آنها (مبازه کردن).

اگر شما زبان فارسی را خوب (یادگرفتن) آثار نظامی را بفارسی می توانید (خواندن).

اگر بطوریکه لازم است (کوشش کردن). هم می توانید خوب (خواندن) و هم می توانید خوب (نوشتن).

کتاب خواهش می کند. ۱- سرمیز غذا خوری از مطالعه من (خودداری کردن)

۲- طوری از من استفاده کنید که همیشه تمیز و مرتب (ماندن).

- بطوریکه lazeməst lazımı şəkildə, lazıminca –

## درس بیستم - 20-ci DƏRS

خوانندگان گرامی، خواهشلار کتاب را عمل کنید

۱- لطفاً اگر دستتان تمیز نیست مرا بر ندارید و ورق نزنید. زیرا وقتی خوانندگان دیگر مرا بر می دارند. از ناتمیزی خود بسیار شرمنده می شوم.

۲- با قلم یا مداد روی ورقهای من خط نکشید و نقاشی نکنید!

۳- در هنگام قراننت آرنج خود را روی من نگذارید! وقتیکه از خواندن من دست بر می دارید، مرا بشکل باز یا دمر روی میز

نگذارید. تصور کنید اگر با شما این طور بی اعتنا رفتار کنند چه قدر ناراحت می شوید؟

۴- لطفاً وقتی مرا ورق می زنید انگشتتن را با آب دهان تر نکنید! زیرا در نتیجه این عمل گوشه های اوراق من زودتر پاره می شوند.

۵- وقتی خواندن را به پایان می رسانید و می خواهید که جایش را نشان کنید قلم یا مداد را لای ورقهای من نگذارید و هرگز ورق مرا تا نکنید، آخر در نتیجه این کار شیرازه من پاره می شود. برای این کار از چوب الفهای مخصوص استفاده کنید و یا یک صفحه کاغذ کوچک لای اوراق من بگذارید تا من هم بتوانم در همان مدت استراحت کنم.  
۶- با گوشه ناخن و یا اشیای سخت دیگر روی کلمات من خط نیندازید.

۷- هنگام خوردن غذا مرا باز نکنید. بطور کلی، در این موارد از مطالعه من خودداری کنید! زیرا این عمل هم برای سلامتی شما مضر است و هم ممکن است خورده های غذا و یا لکه های چربی روی ورقهای من بیفتد.

۸- هرگز فراموش نکنید که پس از شما از من خوانندگان دیگر نیز استفاده می کنند! طوری از من استفاده کنید که همیشه تمیز و مرتب بمانم. من هم به شما کمک خواهم کرد که همیشه سعادتمند باشید. آخر، من منبع دانش و همه چیز هستم.

## واژه ها

-ورق زدن (vərəğ zədən) vərəqləmək

(شرمnde şodən) utanmaq, xəcalət çəkmək

(آرنج) arenc dirsək

-دمر (dəmər) üzüəşağı

-انگشت (ənqoşt) barmaq

-آب دهان (ab-e dəhan) tupurcək

تر کردن (tər kərdən) islatmaq  
 گوشه (quşə) – kənar, künc  
 لای (lay) ara  
 هرگز (hərgez) heç vaxt  
 تا کردن (ta kərdən) qatlamaq  
 شیرازه (şiraze) kitabıñ səhifələrinin tikiş yeri  
 چوب الف (çubələf) əlfəcim  
 ناخن (naxon) dirnaq  
 سخت (səxt) bərk –  
 میز غذاخورى (miz-e ğəzaxori) yemək masası  
 بطور کلی (betour-e kolli) ümumiyyətlə  
 موارد = (məvared) – vaxtlar مور د (mored) sözünün cəmi  
 خودداری کردن (xoddari kərdən) çəkinmək, özünü saxlamaq  
 مضر (mozerr) zərərli, ziyanlı  
 خورده (xorde) qırıntı  
 چربی (çərbi) yağlı

#### \*Felin şərt şekli

Şərt şekli bir işin icrasının diñer bir işin icrası ilə şərtləndirildiyini bildirir. Məhz buna görə də adətən tabeli mürəkkəb cümlədə işlənir. Fars dilində şərt şekli şərt bağlayıcılarının iştiraki ilə formalasılır. Şərt bağlayıcıları bunlardır: (ار، گر) اگر، هرگاه، در صورتیکه

Felin şərt şekli tabeli mürəkkəb cümlədə formalasılır. Çünkü bu şəkil iki işin icrasının birinin diñerindən asılılığını ifadə edir. Məsələn;

اگر دستان تمیز نیست، مرا بر ندارید.  
 (Əgər əlləriniz təmiz deyilsə, məni götürməyin)

اگر با شما این طور رفتار کنند، چه قدر ناراحت می شوید.

(Əgər sizinlə belə davransalar, nə qədər narahat olarsınız!)

Şərt şəkli hər üç zaman – indiki, keçmiş və gələcək zaman formalarında işlənə bilir.

Felin bu şəkli keçmiş zaman formalarında işlənərkən, baş cümlədə icrası nəzərdə tutulan iş, hal və hərəkətin reallaşması qeyri-mümkündür, qeyri-realdır. Əgər indiki və gələcək zamanlarda işlənərsə, baş cümlədə nəzərdə tutulan iş, hal və hərəkətin reallaşması mümkündür.

Şərt şəkli keçmiş zamanlardan birində işlənərsə, şərt budaq cümləsinin xəbəri də keçmiş zamanda işlənər. Məsələn;

اگر می دانستم حتماً خبر میدام

(Əgər bilsəydim, mütləq xəbər verərdim)

اگر هم دانسته بودی نمی گفتی.

(Əgər bilmiş olsaydın belə, deməzdin)

در صورتیکه شنیده اند، نشنیده بگیرید.

(Eşitmışdilərsə də, eşitməmiş hesab edin)

Şərt şəkli indiki zamanla əlaqədar olarsa, şərt budaq cümləsinin xəbəri indiki zamanda, baş cümlənin xəbəri isə مضارع التزامي (iltizam şəklində) olar.

اگر این رمان را می خوانی حتماً باید تا آخر بخوانی

(Əgər bu romanı oxuyursansa, mütləq gərək axıra qədər oxuyasan)

Şərt şəkli gələcək zamanla əlaqədar olarsa, şərt budaq cümləsinin xəbəri qeyri-qəti gələcək zamanda işlənər. Məsələn;

هرگاه او را سروقت ببینم این خبر را به او می رسانم

(hərgah onu vaxtında görsem, bu xəbəri ona çatdıraram)

\*Zaman budaq cümləli tabeli mürəkkəb cümlə

İstər fars ədəbi dilində, istərsə də adı danışq dilində ən işləklik tezliyinə malik olan məhz zaman budaq cümləli mürəkkəb cümlə növüdür. Belə mürəkkəb cümlələr zaman anamlı bağlayıcılarla formalaşır və baş cümlədə icra olunan işin, hal və hərəkətin zamanını bildirirlər. Zaman anamlı bağlayıcılar bunlardır:

که، تا، وقتی، هنگامی، وقتی که، هنگامی که، موقعي که، به  
محض اينکه، قبل از اينکه، به مجرد اينکه، پس از اينکه و غيره.

Zaman budaq cümləsi əsasən baş cümlədən əvvəl, işlənər.  
Məsələn:

ما به ايستگاه راه آهن رسيديم که قطار حرکت كرد.

(Biz dəmiryol vağzalına çatan kimi (və ya çatanda) qatar hərəkət etdi)

تا اين كتاب را به پيان نرسانم نمی توانم راحت باشم.

(bu kitabı sona çatdırımayana qədər (və ya çatdırımayınca) rahat ola bilmərəm)

وقتی که كتاب را ورق می زnid لطفاً انگشتانتان را تر نکنید.

(kitabı vərəqləyən zaman, lütfən, barmaqlarınızı islatmayın)  
هنگام خوردن غذا كتاب را باز نکنید و به خواندن مشغول شوید.

(yemək yeyəndə (və ya yemək yeyən zaman) kitabı açamayın və oxumayın)

هنگامикه قرائت می کnid آرنج خود را روی ورقهای كتاب  
نگذarıd.

(oxu zamanı (və ya oxuyarkən) dirsəyinizi kitabın vərəqləri  
üzərinə qoymayın)

همينکه (به محض اينکه، به مجرد اينکه) به دانشگاه رسيديم  
صدای زنگ شنیده شد.

(universitetə çatan kimi (çatinca) zəngin səsi eşidildi)

\*Söz – qosmalardan بیش، پهلو، نزد haqqında əvvəlki dərslərdə məlumat verilmişdir. Bunlarla yanaşı fars dilində digər söz-qosmalar da işlənir. Bunlar əsasən aşağıdakılardır:

سر (sər), روى (ruy), تو (tu), پاي (pay), کنار (kənar) və s. söz-qoşmalar həmişə izafət tərkibində işlənər. Məsələn;  
 سر درس (sər-e dərs) – dərsdə  
 سر کار (sər-e kar) – İşdə  
 سر میز غذاخوری (sər-e miz- e گəzaxori) –  
     yemek masasının arxasında  
 روى میز (ruy-e miz) – masanın üstünə(üstündə)-  
 روى اوراق (ruy-e ourağ) – vərəqlərin üstünə(üstündə) –  
 توی کلاس (tuy-e kelas) – sinifdə(sinifə)  
 پاي درخت (pay-e derəxt) – ağacın altı(dibi)

### **Tapşırıqlar:**

1. Mətndə işlənmiş şərt şəklinə aid cümlələri seçib yazın və tərcümə edin.

2. Mətndəki zaman budaq cümləli mürəkkəb cümlələri seçib yazın və tərcümə edin.

3. Mətnə aid aşağıdakı suallara cavab verin:

1-وقت قرانت آرنج و يا دستان را روى كتاب مى گذاري؟

2-اگر دستان کثيف (çirkli) باشد كتاب را بر مى داريد و باز مى كنيد؟

3-هنگام خواندن زير كلمات خط مى كشيد؟

4-وقتى كه خواندن را به پایان مى رسانيد و مى خواهيد كه جايis را نشان كنيد چه مى كنيد؟

5-هنگام خوردن غذا كتاب را باز كرده مطالعه مى كنيد؟

6-آيا، لاي ورقهای كتاب قلم يا مداد مى گذاري؟

4. Fars dilinə tərcümə edin:

Əziz oxularım! Əgər mənim xahişlərimə əməl etsəniz, həmişə sizin xidmətinizdə olaram. Axı, siz hər cür bilik və məlumatı mənim vasitəmə (بـه وسیله من) öyrənirsiniz. Siz bilirsiniz ki, kitab elə bir (چنان) vasitədir ki, heç minnət (منت) qoymur, nə istəsəniz, o cümlədən (از آن جمله) bilik,

mədəniyyət(فرهنگ), rəftar, böyükə-kiçiyə ehtiram və s. demək olar ki, (می توان گفت) hər şeyi sizə öyrədir.

5.Mətnəki mürəkkəb feilləri seçib yazın, zamanını və məsələ formasını qarşısında göstərin.

**Nümunə:** ورق زدن - əmr, ورق نزنید (vərəqləmək)

6. Atalar sözlerini öyrənin. Mənasını bilmədiyiniz sözləri kitabın lüğət hissəsindən tapın.

آبادی نتیجə آزادi است.

سخن را زیورى جز راستى نیست.

کوزه گر از کوزه شکسته آب می خورد.

## درس بیست و یکم - 21-ci DƏRS

### دندان پزشک و بیمار

- آقای دکتر، اجازه هست؟

بفرمایید اینجا بنشینید و نشان بدھید ببینم کدام دندانتان است که به شما اذیت می دهد؟

- آقای دکتر دندان بالایی نگاه کنید خودتان خواهید دید.

- آها دیدم دندانتان را کرم خورد است باید معالجه کنیم.

- آقای دکتر خواهش می کنم بکشید که جانم خلاص شود. زیرا خیلی سخت درد می کند طوری درد می کند که نمی توانم تحمل کنم.

نه آقا دندانتان حیف است صبر کنید حالا کمی تمیز می کنم دارو می گذارم انشا الله بزوی دریش کمتر می شود شاید هم هیچ درد نکند

بفرمایید آقای دکتر مصلحت با شماست هر چه لازم است بکنید

بفرمایید آقا فردا همین وقت تشریف بباورید

خیلی تشکر می کنم دستتان درد نکند آقای دکتر مثل اینکه دریش کمتر شده است آقای دکتر اجازه می فرمایید که از شما چند سوالی بکنم

بفرمایید هر چه دلتان می خواهد بپرسید

- روزی چند بار باید دندانمان را بشوییم و کدام ویتامین ها برای دندانها مفید است؟

- هر دفعه پس از صرف غذا باید دندانتان را بشویید. ویتامینهای آ، د، س برای تقویت مینای دندان مفیداست. بطور کلی اگر می خواهید دندانهایتان سالم بماند:

۱- هر روز باید شیر بخورید

۲- نباید شیرینی زیاد بخورید

۳- روزی سه بار یعنی هر دفعه پس از خوردن غذا باید دندانهایتان را با مسواك بشویید

- خیلی متشرکم اقای دکتر خدا حافظ شما.

- بفرمایید خدا نگهدار.

### واژه ها

دندان پزشک (dəndan pezeshk) diş həkim -

کرم (kerm) qurd

سخت (səxt) bərk

درد کردن (dərd kərdən) ağrılmaq

تحمل کردن (təhəmməl kərdən) dözmək

دارو (daru) dərman

بزوئی (bezudi) tezliklə

شستن (şostən) yumaq (kökü (شوی) - (şuy))

مفید (mofid) faydalı

صرف (sərf) burada: yemə

تقویت (təqviyət) möhkəmləndirmə

بطور کلی (betour-e kolli) ümumiyyətlə

شیر (şir) süd

مسواك (mesvak) diş fırçası

خدانگهدار (xodanegəhdar) Allah saxlasın

### **\* مضارع التزامي nin işlənmə məqamları (ardı)**

نinin işlənmə məqamları (ardı) - مضارع التزامي nin (iltizam forması)nının işlənmə məqamlarından biri də kimi (بایستی، بایست، می بایست) باید gərəklilik bildirən, vaciblik anlayışı ifadə edən modal felin, fikri ifadə edən əsas felin مضارع التزامي formasının əvvəlində işlənməsidir. Məsələn;

(باید بخوانم) bayəd bəxanəm- oxumalıyam

(باید بنویسی) bayəd benevisi – yazmalısan

(باید برو) bayəd berəvəd- getməlidir

(باید معالجه کنیم) bayəd moalece konim- müalicə etməliyik

(باید معاینه کنید) bayəd moayene konid- müayinə etməlisiniz

(باید عمل کنند) bayəd əməl konənd- əməl etməlidirlər

(بایستی، می بایستی) bayesti, mibayest) əməl konənd)- əməl etməlidirlər

Bu tipli, yəni "باید" ilə formalasınan birləşmələr, Azərbaycan dilində felin vacib şəklinə uyğun gəlir, yəni -mali<sup>2</sup> şəkilçili sözlər kimi məna bildirirlər. Başqa sözlə bunlar felin vacib şəklinin qarşılıqlarıdır.

مضارع التزامي kimi ifadələr də لازم است، ممکن است، شاید teləb edir. Məsələn;

(لازم است بروف) lazeməst berəvəm Lazımdır gedim

(ممکن است بگویی) momkenəst bequyi) Mümkündür deyəsən

(شاید بیايد) şayəd biyayəd) Bəlkə gələ (gəlsin)

### **\*Sifətin qurluşca növləri**

Sifətlər qurluşuna görə üç növə bölünür: 1) sadə sifətlər, 2)düzəltmə sifətlər, 3)mürəkkəb sifətlər.

\*Sadə sifətlər yalnız bir kökdən ibarət olanlardır.  
Məsələn; بزرگ (böyük), کوچک (kiçik), سرد (soyuq), گرم (isti), سخن (qırımızı), سرخ (bərk, möhkəm), نرم (yumşaq), شیرین (şirin), تلخ (acı) və s.

\*Düzəltmə sifətlər.

Düzəltmə sifətlər həm ön şəkilçilərlə, həm də son şəkilçilərlə əmələ gəlir.

a) Ön şəkilçilər: پر، نا، بى، با (por, ..., geyr-e ...) və s.

با ادب(ba ədəb)- ədəbli

با سواد(ba səvad)- savadlı

با خرد(ba xerəd)- ağıllı

با هوش(ba huş)- zirək, huşlu

-بى ادب(bi ədəb)- ədəbsiz

-بى سواد(bisəvad)- savadsız

-بى خرد(bi xerəd)- ağılsız

-بى هوش(bi huş)- hissiz

نایپسند(napəsənd)- xoşagelməyən, bəyənilməyən

نامناسب(namonaseb)- namünasib, münasib olmayan

ناتوان(natəvan)- gücsüz, zəif

ناپاک(napak)- natəmiz, çirkli

غیر عادی(geyr-e adi)- qeyri-adi

پر حرف(por hərf)- çoxdanışan

پر خور(porxor)- çoxyeyən, qarınqulu

b) Son şəkilçilər: ناک (nak), مند (mənd), و (u), ى (i), بـن (in), نـمـنـاـك (bimnak) qorxulu  
فـامـنـاـك (nirumənd) güclü-  
سـارـنـاـك (ine) آسا (asa), فـامـنـاـك (fam), وـارـنـاـك (qun), سـارـنـاـك (var), شـارـنـاـك (sar), və s.

- خـطـرـنـاـك (xətərnak) qorxulu

- بـيـنـاـك (bimnak) qorxulu

- نـيـرـوـمـنـدـاـك (nirumənd) güclü-

- خـرـدـمـنـدـاـك (xerədmənd) ağıllı

- ترسو (tersu) qorxaq  
ريشو (rişu) saqqallı-  
سنگین (səngin) ağır-  
- بلورین (bolurin) büllur(dan)  
پشمینه (pəşmine) yun(dan)-  
- برق آسا (bərğasa) ildirim kimi, cəld  
گندمگون (gəndomqun) buğdayı-  
دیوانه وار (divanevər) dəli kimi-

c) (i) şəkilçisi ilə düzələn sıfətlər mənsubluq bildirən nisbi sıfətlərdir. Nisbi sıfətlərdə vurğu son heca üzərinə düşür.  
Məsələn:

آذربایجانی (Azərbaycani)- Azərbaycanlı-  
ایرانی (irani)-İranlı-  
شیرازی (şirazi)-Şirazlı  
فلسفی (fəlsəfi)- Fəlsəfi -  
علمی - (elmi) Elmi  
اقتصادی (eğtesadi) İqtisadi-

Yay-nisbet sıfətləri əmələ gətirən ى (i) şəkilçisinə yay-e nesbet deyilir. Bu şəkilçinin yazılış qaydaları aşağıdakılardır:

a) Sonu ١ (a) ilə bitən sözlər (yay-e nesbet) şəkilçisi qəbul edərkən söz ilə şəkilçi arasına bitişdirici ى (y) samiti əlavə edilər. Məsələn;

روستايى (rustayı)- kəndli -  
دریایی (dəryayı)- dənizə mənsub -  
هوایي (həvayı)- havaya mənsub-

b) Sonu ١ (a) ilə qurtaran ərəb mənşəli, həmçinin ٠ (e) saiti ilə qurtaran digər sözlərə ى (i) şəkilçisi artırıtlarkən sözlərin sonundakı ١ (a) və ٠ (e) yazında düşür və nisbet şəkilçisindən əvvəl ٩ (v) samiti yazılır. Məsələn;

معنا (məna) - معنوی (mənəvi) mənəvi  
 دنیا (donya) - دنیوی (donyəvi) - dünyəvi  
 گنجه (gənce) - گنجوی (gəncəvi) - gəncəli  
 فرانسه (fransa) - فرانسوی (fərənsəvi) - fransalı

### Mürəkkəb sıfətlər

İki və daha artıq müstəqil köklərdən ibarət olan və bir vurğu altında deyilən sıfətlər mürəkkəb hesab olunur. Məsələn:

شیرین زبان (şirin zəban) - şirin dilli  
 جوانمرد (cəvanmərd) - comərd  
 خوشحال - (xoşhal) - şad, şən  
 خوشمزه (xoşməze) - məzəli, dadlı -

### Tapşırıqlar:

1. Sinonim sözlərdən istifadə edərək mətn əsasında suallara cavab verin.

- ١- بیمار برای چه به پزشک مراجعه کرده بود؟
- ٢- چه شده بود که دندان بیمار درد می کرد؟
- ٣- چرا مريض می خواست که پزشک دندان او را بکشد؟
- ٤- آیا، دندان پزشک دندان مريض را کشید؟
- ٥- آیا، بعد از دارو گذاشتن درد دندان بیمار کمتر شد یا بیشتر؟
- ٦- مريض از دکتر چه پرسش کرد؟
- ٧- دکتر به پرسش بیمار چه پاسخى داد؟
- ٨- بطور کلی، برای سالم ماندن دندانها چه باید کرد؟

2. Sinonim sözləri öyrənin.

پزشک = دکتر (doktor)  
 سئوال = پرسش (porşəş)  
 بیمار = مريض (məriz)  
 جواب = پاسخ (pasox)  
 جواب دادن = پاسخ دادن

سئوال کردن = پرسش کردن

پس از صرف غذا = پس از خوردن غذا

آمدن = نشریف آوردن

3. Mətndəki və əmr şəkillərində işlənmiş feilləri seçib yazın və məsələr formalarını göstərin.

Nümunə:

نیشان بدهید (امر) - نیشان دادن - (göstərmək)

بینم (مضارع التزامی) - دیدن - (görmək)

4. Verilmiş sözlərdə və söz birləşmələrində (i)-nin vəzifələrini göstərin.

کتابی، دفترچه ای، دانشگاهی، شیرازی، تبریزی، شیروانی، خاقانی، هفتاهی، دریای خزر، ابروی سیاه، دانشجوی کوشما.

5. Azərbaycan dilinə tərcümə edin.

شخصی نزد رئیس کلانتری رفته از همسایه خود شکایت کرد و گفت:

- او به من احمق و بی شعور و نادان گفته است.

رئیس کلانتری همسایه او را یعنی شکایت کننده را پیش خود صدا کرد و از او پرسید:

شکایت شما از این همسایه است که او به شما احمق و بی شعور و نادان گفته است؟

شکایت کننده جواب داد: بله، آقای رئیس این عین حقیقت است.

رئیس کلانتری با خونسردی گفت: اگر این حقیقت است پس چرا از او شکایت کرده اید؟

## واژه ها

کلانتری (kələntəri)- polis-

صدا کرد (seda kərd)-çağırdı-

با خونسردی (ba xunsərdi) soyuqqanlılıqla -

6. Atalar sözlərini və Azərbaycan dilindəki qarşılıqlarını öyrənin

کار امروز (را) به فردا می‌فکن.

(kar-e emruz(ra) be fərda məyəfkən)

Bu günün işini sabaha salma (qoyma).

نان را بده به نانوا یک نان هم بالاش

(nan ra bedeh be nanva yek nan həm balaş)

نانوا - (nanva)- çörəkçi

## درس بیست و دوم - 22-ci DƏRS

### چهار شنبه سوری

باید گفت که یکی از زیباترین مراسمی که نزدیک شدن عید نوروز را نوید دهد مراسم شب چهار شنبه آخر سال می باشد. این جشن یعنی جشن شب چهار شنبه آخر سال امروز جزو مراسم نوروزی در آمده است.

این جشن را نیز مردم آذربایجان، ایران و دیگر کشورها با علاقه خاصی انجام می دهند. یکی از عملهای مهمتر و جالبتر که در این شب یعنی در شب چهار شنبه سوری اجرا می شود آتش افروزی است. آتش افروزی می توان گفت که جالبترین مراسم شب چهار شنبه آخر سال است.

در این روز دختران و پسران، زنان و مردان، پیران و جوانان به اطراف خرمنهای آتش جمع می شوند و با شادی و خنده رویی از بالای شعله های قرمز رنگ آتش جست و خیز می کنند و در هنگام هر پرس از روی خرمن آتش می گویند: زردی من از تو، سرخی تو از من. این کار تا آخرین شعله های آتش که زبانه می کشد ادامه دارد.

### واژه ها

نوید دادن(novid dadən)- müjdə xəbər vermək-

جشن(cəşn)- bayram, şənlik

چهار شنبه سوری-(çəharşənbe suri)- ilaxır çərşənbəsi, ilin axır çərşənbəsi

جزو (cozv)- hissə-

با علاقه خاصی (ba əlağe-ye xassi)- xüsusi bir maraqla

آتش افروزی (atəşəfruzi)- tonqal qalama

خرمن آتش (xermən-e atəş)- tonqal

جست و خیز کردن (cesto xiz kerdən)- atilib-düşmək, hoppanmaq

پرشن (pəreş)- atılma, hoppanma

- زردی من از تو (zərdi-ye mən əz to)- mənim sarılığım sənin(olsun)

سرخی تو از من (sorxi-ye to əz mən)- sənin qırmızılığın mənim(olsun)-

زبانه کشیدن (zəbane keşidən)- şölələnmək

#### \*Sifətlərin dərəcələri

Fars dilində sifətin 3 dərəcəsi vardır:

1) Adi dərəcə صفت مطلق (sefət-e motlaq).

2) Müqayisə dərəcəsi صفت تفضيلي (sefət-e təfzili).

3) Üstünlük dərəcəsi صفت عالي (sefət-e ali).

1) Adi dərəcə sanki, digər dərəcələr üçün “başlangıç” vəsifəsini daşıyır. Bütün sadə, düzəltmə və mürəkkəb sifətlər adi dərəcə hesab olunur. Məsələn;

بزرگ، کوچک، بلند، کوتاه، سرخ، زرد، قهوه ای، با خرد، بی سواد، ترسو، خوبی، خوشبخت و ...

\* 2) Müqayisə dərəcəsi- صفت تفضيلي. Sifətin bu dərəcəsi adi sifətlərin sonuna تر (ter) şəkilçisini artırmaqla düzəlir. Məsələn;

بزرگتر daha böyük

با خردتر daha ağıllı

خوشبخت تر daha xoşbəxt

بدبخت تر daha bədbəxt

تر (tər) şəkilçisi qrammatik şəkilçidir, həmişə vurğunu öz üzərinə götürür. Sifətin bu dərəcəsi Azərbaycan dilinə, bir qayda olaraq “daha” ədati iə tərcümə edilir. Müqayisə dərəcəsində işlənən sifətin cümlə daxilində işlənmə məqamları aşağıdakı nümunələrdə göstərildiyi kimidir:

اين حكاييت جالبتر از آن حكاييت است  
اين حكاييت از آن حكاييت جالبتر است

(Bu hekayə o hekayədən daha maraqlıdır)

Hər iki variantda dərəcelənən sifət cümlənin ismi xəbəri vəzifəsini daşıyır.

یکی از عملهای مهمتر و جالبتر در چهارشنبه سوری اجرای آتش افروزی است.

(İllaxır çərşənbəsində daha mühüm və daha maraqlı görülən işlərdən biri də tonqal qalamaqdır).

\* 3) Üstünlük dərəcəsi صفت عالی ترین (Üstünlük dərəcəsi tərin) şəkilçisinin adı dərəcədə olan sifətlərin sonuna artırılması yolu ilə düzəlir. Vurğu həmin şəkilçinin son hecası üzərinə düşür. Üstünlük dərəcəsində işlənən sifətlərin Azərbaycan dilinə tərcüməsi “ən”, “lap” ədatlarının iştirakı ilə verilir. Tərin şəkilçili sifətlər yanaşma əlaqəsində, yəni aid olduğu əşyanın adından əvvəl gəlir. Məsələn;

- بلندرین بنا (boləndtərin bəna)  
- خیرخواهترین مرد (xeyrxahtrin mərd) ən (lap) xeyirxah adam (kişi)

Əgər tərin şəkilçili sifətin aid olduğu isim cəmdə olarsa həmin sifətdən sonra izafət əlaməti işlənər. Məsələn;

- بلندرین بنaha (boləndtərin-e benaha) binaların ən ucasi-  
- خیرخواهترین مردان (xeyirxahtrin-e mərdan) - kişilərin ən xeyirxah-

کوشاترین دانشجویان (kuşatərin-e daneşcuyan)-tələbələrin ən çalışqanı-

می توان گفت که آتش افروزی جالبترین و خوشایندترین مراسم شب چهارشنبه آخر سال است.

(Demek olar ki, tonqal qalaməq ilaxır çərşənbəsinin ən maraqlı, ən xoşagələn mərasimidir)

Əgər bu cümlədəki söyü cəmdə şəklində olsaydı özündən əvvəlki sıfət ilə izafət əlaqəsində işlənərdi.

## \*Şəxssiz cümlələr

Mətndə işlənmiş (demək lazımdır), həmçinin (mi) məsələnin (bərabər olmağı) ifadələri şəxssiz cümlələrdir. Bu tipli cümlələrin əmələ gəlməsi və onun variantları olan (bayest), (mi bayest) kimi feillərin və (bayesti), (mi bayesti) ifadələri (cümələlər) ifadə edən felin qısa məsdərinin əvvəlində işlənməsi ilə düzəlir.

\*Fars dilində felin iki məsədər forması vardır.

a) Tam məsdər **تەن**(tən), **دەن**(dən), **پىدىن**(idən) şəkilçili məsdərlər.

## ر فتن، آمدن، ر سیدن- Məselən-

b) Qısa məsdər گفت، رسید، Amend، رفت ve s. Göründüyü kimi qısa məsdər felin əsası ilə formaca eynidir. Klassik fars dilində tam məsdərlərlə yanaşı, qısa məsdərlər də şəxssiz cümlələrin, qəti-gələcək zaman formasının əmələ gəlməsində iştirak etmişdir. Müasir dildə yalnız qısa məsdər formaları öz işləkliliyini saxlamışdır. Məsələn: Klassik dildə həm باید گفتن خواهی رفتن باید گفت həm də şəklində, həmçinin həm (gedəcəksən), həm də رفت خواهی شکلində işlənmişdir. Müasir fars dili üçün tam məsdərlə işlənən forma arxaikləşmişdir.

## **Tapşırıqlar:**

1. Suallara mətn əsasında cavab verin.

1- گدام روزاست که نزدیک شدن عید نوروز را نوید می دهد؟

2- چهارشنبه سوری را دیگر (daha) چطور می گویند؟

3- مهمترین مراسم چهار شنبه آخر سال چیست؟

٤- چه کسانی از روی خرمن آتش جست و خیز می کنند؟

٥- هنگام پرش از روی خرمن آتش هر کس چه می گوید؟

2. Verilmiş sıfırları qırılışça qruplaşdırın:

قهوه ای، گندمی، سرخ، نازک، نیکبخت، بدخواه، قهرمانانه، خردمند، با سواد، ناراحت، خوشایند.

3. Azərbaycan dilinə tərcümə edin.

### اسب دوانی

در يك اسب دوانی يكى از اسبها جلوتر از همه اسبها افتاد و جایزه را گرفت. ملا نصرالدين هم که در آنجا بود از اين پیش آمد خیلی خوشحال شده کف می زد.

از او پرسیدند:- مگر آن اسب مال شماست؟

گفت: خیر اسب مال من نیست اما دهنه اش مال من است که از من گرفته به سر آن اسب زده اند.

- اسب دوانی - (əsbədəvəni) cıdır

جایزه (cayeze)- mükafat-

پیش آمد (pişəməd)- hadisə

دهنه (dəhəne)- yüyən

4. Fars dilinə tərcümə edin:

Ən yaxşı xətt, ən yaxşı xətlədən biri, daha işıqlı sinif, daha işıqlı və daha böyük otaq, otaqların ən böyüyü. Mənim xəttim sənin xəttindən daha oxunaqlı(خوان) dır.

Onun xətti, demək olarki, ən gözəl xətlərdən biridir. Bu qız o qızlardan daha çalışqan(کوشان) dır. Demək lazımdırki, bu oğlan ən çalışqan tələbələrdən biridir. Demək olarki, Nizami metrosu bizim evimizə ən yaxın dayanacaqdır.

5. Mötərizə daxilində verilmiş məsdərləri cümlələrin məzmununa uyğun zamanda və şəxsədə işlədin.

- ۱-من هر روز با پدر بزرگم به کنار دریا (رفتن) و ما دو ساعت گردش (کردن).
- ۲-پدر بزرگم بستنی (dondurma) (خریدن) و ما روی نیمکت نشسته (خوردن).
- ۳-ما فردا به باغ وحش (heyvanlar parkı) (رفتن).
- ۴-من فیل و شتر (dəvə) (می خواهم (دیدن).
- ۵-من در باره باغ وحش و حیوانها می خواهم انشا (نوشتن).
- ۶-معلم از انشای اولی من خوشش (آمدن).
- ۷-سال گذشته من با همکلاسان خود به ایران (رفتن).
6. Atalar sözlərini öyrənin və azərbaycanca qarşılıqlarını yazın.
- درخت هر چه بارش بیشتر است سرش پایینتر است.  
 (derəxt hər ce barəş biştərəst sərəş payintərəst)
- نمی توان به او گفت بالای چشم تو ابروست.  
 (nemitəvan be u qoft bala-ye çeşmət əbrust)

## درس بیست و سوم - DERS 23-cü

### عید نوروز

یکی از مهمترین جشنهای مردم آذربایجان و ایران و دیگر کشورهای مسلمان عید نوروز است. یکم ماه فروردین که آغاز سال هجری شمسی است (برابر با بیست و یکم ماه مارس سال میلادی است) عید نوروز نامیده می شود. عید نوروز را عید آشتی هم می گویند. این عید در ایران سیزده روز ادامه دارد. هم در ایران هم در جمهوری آذربایجان در روزهای عید نوروز مردم از یکدیگر دید و بازدید می کنند، به یکدیگر تبریک می گویند آرزوهای خوش و صمیمی و سلامتی اظهار می کنند.

در روزهای این عید شیرینی های گوناگون می پزند آجیل میوه های جوربه جور می خورند. آجیل عبارت است از پسته و بادام و مغز گرد و مغز فدق، تخمه کدو و نخودچی و کشمش و غیره. دو سه روز مانده به عید نوروز خانه تکانی می کنند یعنی تمام فرشها و قالی ها را می تکانند. همه چیز و همه جا را تمیز می کنند. گندم سبز می کنند. هفت سین نیز یکی از مراسم‌های عمومی مردم است که باید به هنگام تحویل سال در سفره ها باشد. هفت سین عبارت از چیزهایی است که اولین حرف آنها با حرف "س" (سین) شروع شود. هفت سین عبارت از سمنو، سبزی، سماق، سبب، سیر، سرکه و سنجاق می باشد. بعد از تحویل سال جوانان برای اظهار تبریک و آرزوهای خوش به بزرگان، نزد آنها می روند. در مقابل تبریک و آرزوهای خوش جوانان، بزرگان به آنها نوروزی، یعنی عیدی می بخشنند و می گویند "چندین سال به این سالها".

### واژه ها

عید(eyd, id)- bayram –

آشتی(aştı)- barişiq, barışma

تبریک گفتن(təbrik qof tən)- təbrik etmək-

گوناگون، جور به جور (qunaqun) cürbəcür, müxtəlif, növbənöv-

آجیل (acil)- çərəz-

مغز گردو- (məğz-e gerdu) qoz ləpəsi-

مغز فندق (məğz-e fəndoğ)- findiq ləpəsi-

تخصمه کدو (toxme-ye kədu)- balqabaq tumu-

- نخودچی (- noxodci)- ləbləbi

خانه تکانی (xane təkani)- ev tökmə temizlik etmə-

تکاندن (təkandən)- silkələmək, çırpmaq-

گندم (gəndəm)- buğda-

سبز کردن (səbz kərdən)- göyərtmək- cüçərtmək-

- سیر- (sir)sarımsaq, tox-

- سنجد- (sened) iydə-

نوروزی (nouruzi)- novruz bayramında verilən hədiyyə-

عیدی (eydi)- bayramlıq (hədiyyə)-

چندین سال به این سالها (cəndin sal be in salha)- Necə-necə belə illərə-(cixasan)

Hicri-şəmsi ili Məhəmməd(s) peyğəmbərin Məkkədən Mədinəyə köcdüyü (hicrət etdiyi) miladi ilinin 16 iyul 622-ci ilindən hesablanır. Hicri şəmsi ili də miladi ili kimi 365 gündür.

«Şəms» sözünün mənası günəşdir. Hicri şəmsi ili günəşin yer ətrafında bir dəfə dövr etməsi ilə hesablanır. Günəş yerin ətrafında 365 gün, 5 saat, 48 dəqiqə, 46 saniyə müddətində 1 dəfə dövr edir.

Iranda tarix hicri şəmsi ili əsasında hesablanır. Hicri şəmsi ilinin ayları aşağıdakılardan ibarətdir:

(bu ilin aylarının miladi ili ayları ilə uyğunluğu hər bir ayın qarşısında verilmişdir).

فروردین (fərvərdin) = 21.03-20.04

اردیبهشت (ordibehesht) = 21.04-20.05

خداد (xordad) = 22.05-21.06  
تیر (tir) = 22.06-22.07  
مرداد (mordad) = 23.07-22.08  
شهریور (şəhrivər) = 23.08-22.09  
مهر (mehr) = 23.09-22.10  
آبان (aban) = 23.10-22.11  
اذر (azər) = 22.11-21.12  
دی (dey) = 22.12-20.01  
بهمن (bəhmən) = 22.01-19.02  
اسفند (esfənd) = 20.02-20.03

Hicri şəmsi təqvimindən göründüyü kimi, bu ilin başlangıcı olan, yəni birinci ayı olan fərvərdin ayının birinci günü bizim istifadə etdiyimiz miladi ilinin mart ayının 21-nə uyğun gəlir. Martin 21-i isə Novruz bayramıdır.

Hicri qəməri ili ayın yerin ətrafında bir dəfə dövr etməsi ilə hesablanır. Ay yerin ətrafına 354 gün ərzində fırlanır.

Ərəb ölkələrində hicri qəməri ili tarixindən istifadə edilir. Hicri qəməri ili “Məhhərrəm” ayı ilə başlanır.

### \*Felin təsir kateqoriyası

Fars dilindəki feillər təsir kateqoriyasına görə üç növə ayrılır: 1) Təsirli feillər, 2) Təsirsiz feillər və 3) iki xarakterli, yəni, həm təsirli, həm də təsirsiz feillər.

**1. Təsirli feillər** - افعال متعدی (əfal-e motəəddi) cümlədə vasitəsiz tamamlıq tələb edir. Vasitəsiz tamamlıq cümlədə كه (ke) (kera)-kimi, چه (çəra)-nəyi. (çe kəsi ra)-kimi, چه چیزی را (çe çizi ra)-nəyi suallarına cavab olur. مəsələn: خواندن، نوشتن، دیدن، برداشت، صدا زدن və s. kimi feillər təsirli xarakter daşıyır,

خواندن (oxumaq)- چه nə və ya چه را (oxumaq)- را (ra)-nəyi suallarından birinə cavab verən obyekt tələb edir.

کتاب را خواند *və ya* کتاب خواند  
 مقاله را خوانم *və ya* مقاله خوانم  
 حکایت را *və ya* حکایت نوشته است. *Həmçinin feli* نوشتن حکایت نوشته است

Misallardan göründüyü kimi vasıtəsiz tamamlıq həm müəyyən obyekt (حکایت را، مقاله را، کتاب را), həm də qeyri-müəyyən obyekt (حکایت، مقاله، کتاب) ola bilər.

Deməli, təsirli feillərin işi, hərəkəti həm müəyyən, həm də qeyri-müəyyən obyekt üzərində icra olunur.  
 در این عید شیرینی های گوناگون می پزند، آجیل و میوه های مختلف می خورند.

(bu bayramda cürbəcür şirniyyat bisirirlər, çərəz və müxtəlif meyvələr yeyirlər)

Bu cümlədəki bisirirlər- می پزند *və* yeyirlər- خورند feilləri təsirli xarakterli feillərdir. Bunların tələb etdiyi vasıtəsiz tamamlıqlar dəqiq və müəyyən olmadığı üçün son qoşması işlədilməmişdir.

\*2. **Təsirsiz feillər** – افعال لازم (efal-e lazem) cümlədə vasitəli tamamlıqlar tələb edir. Məsələn،  
 آمدن، رفتن، نشستن، خوابیدن،

به که، به چه کسی، چه، به چه، از چه،  
 Bu tipli feillər cümlədə və s. kimi suallara cavab olur. Məsələn:  
 پرم آمد بے کجا آمد؟ = به خانه آمد yaxud از کجا آمد = از سر کار آمد

ما ملاقات کردیم- با چه کسی؟ = با همکلاسان قدیم ملاقات کردیم  
 جوانان برای اظهار تبریک و آرزو های خوش نزد بزرگان می روند.

(cavanlar təbrik və xoş arzularını bildirmək üçün böyüklerin yanına gedirlər)

**3. İkixarakterli feillər.** Bu dildə bir qrup feillər vardır ki, onlar həm təsirli feillər kimi vasitəsiz tamamlıq, həm də təsirli feillər kimi vasitəli tamamlıq tələb edir. Məsələn:

سوختن yandırmaq-nəyi?-ocağı, təndiri(təsirli)

yanmaq-nə?-tonqal, odun(təsirsiz)

şəkstən sindırmaq-nəyi?-budağı, şüşəni

sınmaq-nə? budaq, şüşə

گشتən(tökmək, tökülmək), axtarmaq,gəzmək) və s.

**Tapşırıqlar:**

1.Suallara cavab verin.

1-عید نوروز بە کدام تاریخ سال میلادی تصادف می کند؟

2-معنای واژə نوروز چیست؟ و چرا این عید نوروز نامیده می شود؟

3-نوروز آغاز کدام فصل سال است؟

4-مهمətriin مراسim این عید چیست؟

5-بعد از تحويل سال جوانان چه می کنند؟

6-چرا بزرگان به جوانan عیدی می بخشنند؟

7-آجیل عبارات از چه چیزها است؟

2.Mətindəki təsirli və təsirsiz feilləri secib ayrı-ayrı sütunlarda yazın məsədər formalarını və mənalarını göstərin.

3.fars dilinə tərcümə edin

Novruz bayramı həm hicri-şəmsi ilinin, həm də bahar fəsilinin başlanğıc günüdür. Novruz bayramında hamı bir-birini (يکىيگىر را) təbrik edir və bir-birinə “neçə-neçə belə illərə çıxasan” deyir.

Azərbaycan respublikasında novruz bayramı beş gün davam edir və bu günlər iş günü deyil, istirahət günləridir.

4.نوشتن، رو نویسی کردن، برداشت، نشستن، برگشت، feillərini xəber vəzifəsində işlədin və hər birinə aid bir cümlə qurun.

5.Azərbaycan dilinə tərcümə edin

روزی پادشاهی با پسرش به شکار رفته بود. چون هوا  
گرم شد پادشاه و پسرش لباده های خودشان را در آوردند و  
بر دوش مسخره نهادند. پادشاه تبسم کرده گفت: ای مسخره  
روی تو انگار بار یک خراست.  
مسخره فوراً جواب داد: ای خداوند روی من بار دو  
خراست.

### واژه ها

دوش (duş)-çiyin

مسخره (məsxərə)-təlxək

انگار (enqar)-sanki, elə bil

6. Atalar sözlerini öyrənin. (bilmədiyiniz sözləri kitabın lügət hissəsindən tapın)

سخن گفته و تیر انداخته باز نگردد.

(Soxən-e qofte və tir-e əndaxte baz nəgərdəd)

زخم زبان از زخم شمشیر بدتر است.

(zəxm-e zəban əz zəxm-e şəmsir bədtər əst)

### درس بیست و چهارم-DƏRS-24-cü

بندگی در کار نیست

زندگی آخر سر آید بندگی در کار نیست

بندگی گر شرط باشد زندگی در کار نیست

گر فشار دشمنان آیت کند مسکین مشو

مرد باش ای خسته دل شرمندگی در کار نیست

با حقارت گر بیارد بر سرت باران دُر

آسمان را گُوبرو بارندگی در کار نیست

گر که با وابستگی دارای این دنیا شوی

دورش افکن این چنین دارندگی در کار نیست

گر به شرط پای بوسی سر بماند در تنت

جان ده ورد کن که سر افکندگی در کار نیست

زندگى آزادى انسان و استقلال اوست  
بهر آزادى جدل کن بندگى در کار نیست  
(لا هو تى)

### واژه ها

- زندگى-(zendegi)-həyat, yaşayış  
سر آيد-(sər ayəd)-başa catar, bitər  
بندگى-(bəndegi)-nökərcilik, qul olma  
در کار نیست-(dər kar nist)-lazım deyil, bir şey deyil, vecə  
gelməz
- فشار-(fəşar)-təzyiq, basqı, sıxma  
آبـتـ كـنـدـ(abət konəd)-səni əridər  
مسـكـيـنـ شـدـنـ(meskin şodən)-açiz olmaq, yazılıq olmaq,  
miskin olmaq
- خـسـتـهـ دـلـ(xəstedel)-incik, pərişan, qəmgin, kədərli  
شـرـمـنـدـگـىـ(şərməndegi)-utancaqlıq, karixmaq, xəcalət  
حـقـارـتـ(həğarət)-həqarət, təhqir  
بارـيـدـنـ(baridən)-yağmaq  
بارـنـدـگـىـ(barəndegi)-yağıntı  
جـدـلـ كـرـدـنـ(cədəl kərdən)-mübarizə etmək, vuruşmaq  
وابـتـگـىـ(vabəstegi)-asılılıq, tabelilik  
دارـايـ دـنـياـ شـدـنـ(dara-ye dönya şodən)-dünyaya sahib olmaq  
دارـنـدـگـىـ(darəndegi)-varlılıq, var-dövlətlilik  
سرـافـکـنـدـگـىـ(sərəfkəndegi)-başısağılıq, alçalma  
پـایـبـوـسـىـ(paybusi)-ayağa yixılma, yaltaqlıq  
بـهـرـ(bəhr)-ücün, ötrü
- \***Şeir haqqında bəzi qeydlər**
- دارـاـ شـدـنـ(dara şodən)-sahib olmaq felinin tərkib hissələri  
cümłədə cox vaxt bir-birindən aralı vəziyyətdə işlənir və

onların arasına başka sözlər daxil olur. Belə halda دارا (dara) sözü özündən sonra gələn sözlə izafət şəklində birləşir. Məsələn: دارای دنیا شدن (dara-ye donya şodən)-dunyaya sahib olmaq.

Siz را (ra) son qoşmasının Azərbaycan dilində ismin təsirlik halı şəkilcisinə uyğun gəldiyini bilirsınız. Bu son qoşma şeirdə bəzən yönlük hal şəkilcisi mənasında işlənə bilir. آسمان را گو (aseman-ra qu)-asimana de به آسمان بگو mənasındadır.

**Qeyd:** yuxarıdakı şeirdə vəznin xatirinə (rədd kon) sözü “rəd kon” şəklində oxunmalıdır.

Siz yiyəlik mənəsi daşıyan mənsubiyyət şəkilcilərini keçmisiniz. Həmin şəkilcilər bəzən, xususilə şeirdə, tamamlıq vəzifəsində işlədir. Şeirdəki آبٰت كند (abət konəd)-yəni əridər ifadəsindəkəi ت (ət) şəkilcisi “səni” mənasındadır” habelə, دورش افکن (durəş əfkən)-tulla ifadəsindəki ش (əş) şəkilcisi “onu” deməkdir.

#### \*Indiki zaman feli sıfəti:

دارندگی، شرمندگی، یا مصدری qəbul etmiş نده (ende) şəkilcisinin feil kökünə artırılması ilə əmələ gəlir. Məsələn: سر افکندگی، بارندگی، شکیلچili indiki zaman feli sıfətləridir.

Bu dildə ən işlək indiki zaman feli sıfəti, məhz نده (ende) şəkilcisinin feil kökünə artırılması ilə əmələ gəlir. Məsələn:

بارنده- بارندگی- باریدن (barənde)-yağan, yağıntı

راننده- رانندگی- راندن (ranənde)-sürən, sürücü

گوندد- گونندگی- گوندن (quyənde)-deyən, danişan, diktor

نویسنده- نویسندگی- نویسنده (nevisənde)-yazan, yazıçı.

دارنده- دارندگی- داشتن (darənde)-vari olan, var-dövlət sahibi.

Nümənə üçün aşağıdakı cümlələri müqayisə etmək kifayətdir:  
میرزا ابراهیم اف نویسنده مشهور آذربایجان است.

Mirzə İbrahimov məşhur Azərbaycan yazıçısıdır.

نویسنده آن مقاله را من می شناسم.

O məqaləni yazanı mən taniyiram.

گویندە بە این زبان -bu dildə danişan

گویندە تلویزیون (ویا رادیو) -televizor (və ya radio) diktoru və  
s.

\*Bundan əlavə, fars dilində feil kökünə (an) və <sup>1</sup> (a) şəkilcılərinin artırılması yolu ilə də indiki zaman feli sıfətləri düzəlir. Məsələn:

لرزان- لرزان(lərzən)-titrəyen

دوان- دویدن(dəvan)-qacan

خندان- خندیدن(xəndan)-gülən, gülər

بینادیدن(bina)-görən

دانادانستن(dana)-bilən, bilici və s.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bu dildəki (ənde) şəkilcili feli sıfətlər ismə, isimləşməyə meyillidir, <sup>1</sup> (an) şəkilçili feli sıfətlər zərfə meyillidir. Məsələn:

دختر خندان (ویا گریان) بە روی مادرش نگاه کرد

(Qız gülərək (və ya ağlayaraq) anasının üzünə baxdı)

<sup>1</sup> (a) şəkilçili feli sıfətlər isə, çox hallarda sıfətə meyilli olurlar. Məsələn:

پیرى دانا -bilici bir qoca

چشمان بینا -görən gözlər

خط خوانا - oxunaqlı xətt və.s

آن (an) və <sup>1</sup> (a) şəkilcili feli sıfətlər, nisbətən az işlənir.

### Tapşırıqlar:

1.Şerin düzgün oxunuşunu və tərcüməsini öyrənin.

2.Şeirdəki <sup>یا</sup> مصدری (ya-ye məsdəri) qəbul etmiş sözləri seçib yazın və imla qaydalarını göstərin.

3.Şeirdəki şərt budaq cümlələri kimi işlənən misraları seçin və tərcümə edin.

4.Azərbaycan dilinə tərcümə edin.

پادشاهی با وزیر خود خرما می خورد. او هسته های خرما را جلوی وزیر می گذاشت. پادشاه بعد از آنکه تمام خرمaha را خورد به وزیر گفت: - تو خیلی شکمو هستی زیرا که بین جلوی تو چه قدر هسته جمع شده؟ وزیر گفت: - نخیر جنابالی شکمو و پرخور شما هستید که خرمaha را با هسته خوردید.

### واژه ها

هسته – (həste) çeyirdək, tum

شکمو - (şekəmu) qarinqulu

پرخور (porxor) çoxyeyən –

5.Fars dilinə tərcümə edin.

Uzun küçə, daha uzun küçə, ən uzun küçə. Ən uzun küçələrdən biri Nizami küçəsidir. Bizim evimiz Nizami küçəsinin başlanğıcında yerləşir (وأَقْعَدَ). Nizami küçəsi ən gözəl küçələrdən biridir. Bakıda gözəl küçələr, hündür binalar, səfali (بِالصَّفَةِ) parklar çoxdur. Ən gözəl parklardan biri dəniz kənarında yerləşir. Mən sinif yoldaşlarımla hər gün bu parka gedirəm. Burada görməli (دیدنی) yerlər olduqca (خیلی خیلی) çoxdur.

6.Feilləri təsirli və təsirsiz növlərinə görə ayrı-ayrı sütunlarda yazın.

ترسیدن، لرزیدن، آمدن، بر گرداندن، ترساندن، آب شدن، لرزاندن، آب کردن، برگشتن، خوابیدن، دویدن، خوابانیدن، دور شدن، دور کردن، دوایندن، باز شدن، باز کردن.

\* Feil kökünə (an) və ya (ani) artırmaqla təsirli feil düzəlir. Məsələn;

خوابانیدن - خواباندن - yatmaq - خوابیدن - yatdırmaq

لرزاندن - لرزیدن - əsmək - titrətmək

دواندن - qaćmaq, yüyürmek - دویدن - qaćırtmaq, yüyürtmek  
شدن köməkçi feli ile düzələn bəzi mürəkkəb feillərdə  
köməkçi felini feli ilə əvəz etməklə təsirli feil alınır.  
Məsələn;

بیدار شدن - oyanmaq بیدار کردن - oyatmaq -  
خسته شدن - yorulmaq خسته کردن - yormaq  
باز شدن - açılmaq باز کردن - açmaq

## درس بیست و پنجم - 25-ci DƏRS

### جمهوری مستقل آذربایجان

کشور آذربایجان در قرن بیستم دو بار استقلال خود را به دست آورده است. اولین بار در مشرق زمین مسلمان در اوایل قرن مزبور یعنی ۲۸ مه سال ۱۹۱۸ بیانیه استقلال خود را پذیرفت و مؤسسات خاص را در جمهوری مستقل آذربایجان از آن جمله پارلمان (مجلس قانون گذاری)، حکومت، ارتش، سیستم مالیاتی و غیره تاسیس کرده بود. ولی ۲۸ اوریل سال ۱۹۲۰ جمهوری فدراتیو شوروی سوسیالیستی روسیه قواعد حقوق بین المللی را با خشونت نقض کرد و بدون اعلام جنگ نیروهای مسلح خود را به آذربایجان سوق داد و اراضی جمهوری مستقل آذربایجان را اشغال کرد.

مردم کشور آذربایجان در اواخر قرن بیستم یعنی ۱۸ اکتبر سال ۱۹۹۱ برای دومین بار استقلال خود را به دست آورد. استقلال دولت آذربایجان ثروت ملی تمامی اهالی آن می باشد و خلق آذربایجان مدیون است این ثروت ملی خود را مانند مردمک چشم خود حفظ کنند. هر یکی از شهروندان که در سرزمین آذربایجان زندگی می کند صرف نظر از ملیت و زبان و دین و مذهب و عقیده سیاسی به طور متساوی دارای آزادی و حقوق دیگر بشری می باشد. جمهوری مستقل آذربایجان متعلق به همه مردم این کشور است و ما همگی باید در راه

ترقى و پیشرفت و شکوفايى آن از سعى و کوشش خود فروگذاري نکييم.

### واژه ها

- (اوایل) əvvəller (əvvəl sözünün cəmi)-  
مجزور(məzbur) həmin, yuxarıda adı çəkilən  
سیستم مالیاتی(sistem-e maliyati) – vergi sistemi  
(قواعد)-(جمع کلمه قاعده) qaydalar (qayda sözünün cəmi)–  
با خشونت(ba xoşunət) kobudcasına  
نقض کردن(nəğz kərdən)pozmaq (müqavilə)  
مسلح(mosəlləh)silahlı  
سوق دادن(souq dadən) yeritmək  
اواخر(əvaxer)axırlar  
مدیون(mədyun)borclu  
مردمک(mərdəmək)bəbək  
شهر وند(şəhrvənd)vətəndaş  
صرف نظر(sərf-e nəzər)asılı olmayaraq, baxmayaraq  
متعلق(motəəlleğ) aid  
شکوفايى(şokufayı) çıçəklənmə  
فروگذاري کردن(foruqozari kərdən)əsirgəmək, müzayiqə etmək

### \*Təyin budaq cümləsi

Fars dilində təyin budaq cümləsi əsasən baş cümlənin üzvləri arasında işlənir və onun üzvlərindən birini təyin edir. Təyin budaq cümləsi baş cümlədəki təyin etdiyi üzv ilə bağlayıcısı və ى(i) ilə bağlanır. Məsələn;

كتابى كه تو مى خوانى جالب است.

O kitab ki sən oxuyursan maraqlıdır-yəni sənin oxuduğun kitab maraqlıdır.

مقاله ای را که او نوشته است خوانده ام.

O məqaləni ki, o yazıb oxumuşam-yəni onun yazdığı məqaləni oxumuşam.

Birinci cümlədə **كتاب جالب** است baş cümlesi sözünü (mübtədəni) təyin edən cümle-dir.

İkinci cümlədə **كتاب جالب** است خوانده ام isə sözünü (vasitəsiz tamamlığı) təyin edən cümledir.

هر یکی از شهروندانی که در آذربایجان زنگی می کند به طور متساوی دارای آزادی و حقوق دیگر بشری می باشد.

Baş cümə:

هر یکی از شهروندان به طور متساوی دارای آزادی و حقوق دیگر بشری می باشد

که در آذربایجان زنگی می کند:

Tərcüməsi: Azərbaycanda yaşayan vətəndaşların hər biri bərabər şəkildə azadlıq və digər bəşəri hüquqlara malikdir.

Təyin budaq cümlələrin Azərbaycan dilinə tərcəməsi əsas etibarı ilə, feli sıfat və ya feli sıfat tərkibi ilə verilir. Məsələn;

مهمانانی که از تبریز آمده and پنج نفر هستند.

Təbrizdən gəlmmiş qonaqlar bes nəfərdir

كتابي که داری می خوانی خیلی جالب است.

Oxuduğun o kitab cox maraqlıdır

كودكى را که مار گزیده بود فوراً ييش يزشك بردند.

İlan sancmış o usağı dərhal həkimə apardılar

Altından bir xətt çəkilənlər baş cümələr, xətt çəkilmeyənlər isə budaq cümlələr və onların Azərbaycan dilindəki tərcümələridir.

#### \* Ərəb dilinə məxsus cəm formaları

Ərəb dilindən fars dilinə külli miqdarda söz, o cümlədən cəm formaları keçmişdir. Ərəb cəm formaları iki qrupa bölünür: 1) düzgün cəm, 2) sıniq cəm formaları.

1) Düzgün cəm şəkilçiləri ات (at), ون (in), və ات (un) tək isimlərin sonuna artırılır. Məsələn: ات (at) şəkilçisi:

- اطلاع - (ettela) - اطلاعات - (ettelaat) - xəbərlər, məlumatlar

- حيوان - (heyvan) - حيوانات - (heyvanat) - heyvanlar

- انتخاب - (entexab) - انتخابات - (entexabat) - seçgilər

Yazılış qaydaları: a) Əgər söz e (ء) saiti və ات (ت) ilə bitərsə həmin sözlər ات (at) şəkilçisi qəbul edərkən onların sonundakı həmin hərfələr düşür. Məsələn

- موسسات - (moəssese) - موسيسات - (moəssesat) - müəssisələr-

- مقاله - (məğale) - مقالات - (məğalat) - məqalələr -

- كلمه - (kəleme) - كلمات - (kəlemat) - kəlmələr, sözlər -

- ساعت - (saət) - ساعات (saat) - saatlar -

- عمارت - (emarət) - عمارات - (emarat) - binalar, imarətlər -

- مناسبات - (monasebat) - مناسibət (monasebat) - münasibətlər

ات (at) cəm şəkilçisinin bəzi fars sözlərinə artırılması hallarına da rast gəlinir. Məsələn:

- ده - (deh) - دهات - (dehat) — kəndlər

- باع - (bağ) - باغات (bağat) bağlar -

ء (e) saiti ilə bitən bəzi fars sözləri ات (at) ilə cəmlənərkən, sözün sonundakı həmin sait yazılmır, amma tələffüz olunur və bitişdirici ج (c) samiti artırılır

- نوشتجات - (neveşte) - نوشته (neveştecat) - yazılar

- روزنامجات - (ruzname) - روزنامه (ruznamecat) - qəzetlər

- ساعات - (saət) - ساعات - (saat) - saatlar

b) ات (at) və ئ (e) ilə bitən bəzi sözlərə ات (at) cəm şəkilçisi artırıлarkən sözün sonundakı ت və ئ (e) atılır, sözün birinci hecasının sonuna tələffüzdə “ئ” saiti əlavə edilir. Məsələn:

- جملات (comlat) – cümller  
- خدمات (xedəmat) – xidmətlər  
- زحمات (zəhmət) – zəhmətlər

2. (in) şəkilçisi. Məsələn:  
- معلم (moəllem) – معلمین (moəllemin) - Müəllimlər  
- مهندس (mohəndes) – مهندسین (mohəndesin) - Mühəndislər  
- محصل (mohəssel) – محصلین (mohəsselin) - Tələbələr, təhsil alanlar

3. (un) şəkilçisi. Bu şəkilçi bir qayda olaraq nisbət şəkilçisi (i) qəbul edən isimlərə artırılar. Bu zaman şəkilçi ilə söz arasına bitişdirici “y” samiti artırılır. Məsələn;  
- انقلابی (enqelabi) - انقلابیون (enqelabiyyun) – inqilabçılar  
- ارتقای (ertecai) - ارتقایون (ertecaiyyun) – irticaçılar  
- اجتماعی (ectemai) - اجتماعیون (ectemaiyyun) - cəmiyyətlər

Qeyd etmək lazımdır ki bu şəkilçi az işlənir.

### Tapşırıqlar:

1. Suallara cavab verin.

۱- مردم آذربایجان اولین بار استقلال خود را در چه تاریخی به دست آورده بود؟

۲- کدام موسسات در جمهوری مستقل آذربایجان تاسیس شده بود؟

۳- در چه تاریخی و از طرف چه کسانی اراضی جمهوری آذربایجان اشغال شد؟

۴- مردم کشور آذربایجان در چه تاریخی دومین بار استقلال خود را به دست آورده؟

۵- خلق آذربایجان به چه چیز مديون هستند؟

۶- شهروندان آذربایجان مستقل صرف نظر از چه چیزها متساوی الحقوق هستند؟

۷- ما همگی باید در راه چه چیزها سعی و کوشش کنیم؟  
motəsavi-olhoquq (motəsavi-olhoquq) – bərabər hüquqlu

## 2.Azərbaycan dilinə tərcümə edin.

### ضرر ادب

یکی پسر کوچک خودش را نصیحت می کرد و می گفت:  
پسروجان انسان بخصوص پسروان از مراعات ادب هرگز ضرر  
نمی کند و چیزی از دست نمی دهد. پسر فوراً گفت: چرا پدرجان،  
آدم جای خودش را در اتوبوس از دست می دهد.

(bexosus) –xüsusilə, xüsusən –

(moraat) –riayət etmə -

3. Mötərizə daxilindəki məsdərləri müvafiq zaman formasında işlədin.

روزی پدری به پرسش نصیحت (کردن) و (گفتن).

ارمنی ها ۲۰% (بیست در صد) اراضی جمهوری آذربایجان را  
اشغال (کردن) و بیشتر از بیست سال است که زیر اشغال نگه  
(داشتند).

در دوران قدیم یک نفر (خواستن) که آدم ٹروتمند (شدن).

از اختراعات مهندسین نفت آذربایجان خیلی استفاده (شدن).

ما (خواستن) از این طرف کوچه به آن طرف (گذاشتند).

در کوچه و یا در اتوبوس هرگز با صدای بلند صحبت (کردن).

4. Cümələləri fars dilinə tərcümə edin.

Mən Nizami Gəncəvinin əsərlərini farsca oxuya bilirəm.  
Nizami Gəncəvi tekçə Azərbaycanda deyil, bütün dünyada  
məşhurdur. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur.  
Nizaminin "Xəmsə"si beş əsərdən ibarətdir: Sirlər Xəzinəsi  
(məxzənul əsrar – مخزن الاسرار ), Leyli və Məcnun, Xosrov və  
Şirin, Yeddi Gözəl (هفت پیکر) və İskəndərnamə. İskəndərnamə  
iki əsərdən ibarətdir: Şərəfnamə və İqbəlnamə.

5.Azərbaycan dilinə tərcümə edin və təyin budaq  
cümələlərini göstərin. (bilmədiyiniz sözlərin mənasını  
kitabınızın "lügət" hissəsindən tapın).

## سگ نمی دانست

روزی نیمه شب مردی که سگ پای او را گاز گرفته بود، به خانه پزشکی رفت. پزشک از خواب شیرین بیدار شده بود به او گفت: - این چه وقت مراجعه به طبیب است؟ مگر نمی دانید که من مطب خودم را ساعت هفت بعد از ظهر می بندم؟! مريض گفت: - چرا، آقای پزشک بنده می دانستم اما سگی که پای مرا گاز گرفت خبر نداشت.

6. Atalar sözlərini və Azərbaycan dilindəki qarşılıqlarını öyrənen.

مار گزیده از ریسمان سیاه و سفید می ترسد.  
پار نیک را در روز بد باید شناخت.

## درس بیست و ششم - 26-ci DƏRS

### ابو القاسم حالت

#### مادر

ای مادر عزیز که جانم فدای تو  
قربان مهربانی و لطف و صفائ تو  
هرگز نشد محبت یاران و دوستان  
همپایه محبت و مهر و وفای تو  
مهرت برون نمی رود از سینه ام که هست  
این سینه خانه تو و این دل سرای تو  
ای مادر عزیز که جان داده ای مرا  
سهول است اگر که جان دهم اکنون برای تو  
خشنودی تو مایه خشنودی من است  
زیرا بود رضای خدا در رضای تو  
گر بود اختیار جهانی به دست من  
می ریختم تمام جهان را به پای تو

### واژه ها

**همپایه**(həmpaye)-bərabər, tay-bərabər –

**هر گز**(hər gez) –heç vaxt –

**مهر**(mehr) –mehribanlıq, məhəbbət-

**سهول**(səhl) –asan –

**خشنودی**(xoşnudi) –sevinc, xoşbəxtlik-

**برون**–(borun)(birun)xaric -

**در دست**–(be dəst) (dər dəst) –

**اگر**–(əgər)-**گر**–(gər)-

آدمیت شدی از چشم نهان

**اگر نبودی دل مادر به جهان**

**دان** که راضی نبود از تو خدا

**از تو گر مادر تو نیست رضا**

(ملک الشعرا بهار)

**نمی بودی**–(nemibud)- olmasaydı

**در جهان** –(dər cahan)- cahanda, dünyada

**شدنی** –(şodi)- **yəni شد** –( mişod) – olardi

**رضا** –(reza)- razılıq

**دان**(bedan) – bil –

**نبود** (nəbovəd) - olmaz

**را** (ra) son qosması təkcə Azərbaycan dilindəki təsirlik hal şəkilçisinin qarşılığı mənasını bildirmir, həm də **بـ**(be) ön qosması, **yəni** yönük hal şəkilçisinin qarşılığı mənasında işlənir.

Şeirdəki misrasındakı **مرا ای مادر عزیز که جان داده ای مرا** (məra), **جوان را پیر** (mənə) mənasında işlənmişdir. **میزاسنداش** (pedəri) **را هفت پسر بود** (buradakı **جوان را**) **را هفت پسر بود** **گفت** **yəni** **گفت** **qosması** **میزاسنداش** **میزاسنداش**.

**را** son qosması yiyyəlik halın da qarşılığı ola bilir. Məsələn; **پدری را هفت پسر بود** cümlesiindəki **پدری را** **yəni**, “bir atanın” deməkdir. Deməli, “bir atanın yeddi oğlu var idi”.

**Qeyd:** Bu cür hallara əsasən şeirdə rast gəlinir.

\* بِ (be) ön qoşması həm də yerlik hal şəkilçisinin qarşılığı mənasını, yəni (dər) mənasını bildirir. Şeirdəki گر بود اختيار (gər bud exteyar-e cəhani be dəst-e mən) در دست من misrasının sonunda gələn به دست من əslində dəstənin mənasını ifadə edir.

بِ (be) həm də leksik şəkilçi vəzifəində işlənə bilir. Məsələn; بسر عت (besorət)-sürətli, sürətlə -

بدقت (bedeqğət)-diqqətli, diqqətlə -

بخرد (bexerəd) -ağılla, ağıllı -

بِ (be) şəkilçi mənasında با (ba) ilə müştərək xarakter daşıya bilir. Belə ki, yuxarıdakı sözləri با (ba) ilə də işlətmiş olsaq eyni mənaları bildirərlər. Müqayisə edək:

قطار بسرعت حرکت کرد - (qətar besorət hərəkət kərd)

Qatar sürətlə (və ya sürətli) hərəkət etdi

با سرعت قطار با سرعت حرکت کرد eyni mənanı, yəni “sürətli” və ya “sürətli” mənasını ifadə edir.

با بهوش ، با خرد və بخرد ، با دقت və بدقت هəmçinin və s. kimi sözləri misal göstərmək olar. با həm də “ilə” qoşması mənasını bildirir. Məsələn;

با برادرم -

با قلم -

\* Ümumiyyətlə, bu dildə formaca ön qoşma olan بِ (be), با (ba), بر (bər), در (dər) həm də leksik şəkilçi vəzifəsini ifadə edirlər. Yuxarıda بِ və با hər iki mənada işlənməsinə aid nümunələr verilmişdir.

\* (bər) və در (dər) həm Azərbaycan dilindəki yerlik halın qarşılığı kimi ön qoşma mənasında işlənir. Məsələn;

در خانه evdə-

در مدرسه məktəbdə-

بر شاخ budaqda-

بر بام bdamda-

Həm də leksik şəkilçi vəzifəsini ifadə edirlər. Məsələn:

در آوردن çıxartmaq –

در آمدن çıxmaq –

در گذشتن keçinmək, ölmək –

بر گشتن qayıtməq –

بر خوردن rastlaşmaq –

بر داشتن götürmək, qaldırmaq –

### Tapşırıqlar:

1. مادر şerini əzbər öyrənin.
2. مادر şerinin məzmununu farsca danışın.
3. Şerin sonuncu beytindəki felinin zamanını göstərin və izah edin.
4. Azərbaycan dilinə tərcümə edin.

### بەھر از موسیقى ...

روزی يكى از نويسندهان مشهور كه از علاقمندان موسيقى بود در گنسرت پهلوی خانمی پرچانه اي نشسته بود. همين خانم پرگو در وسط سمفونى بتهوون از آن نويسنده پرسيد: استاد در دنيا چيزى بهتر از موسيقى مى توان يافت؟! نويسنده فورا در جواب گفت: بله خانم، آن سکوت و خاموشى است.

### واژه ها

ـ علاقمند (əlağemənd) marağlı olan, maraqlanan

پرچانه (porçane) çoxdanışan

پرگو (porqu) çoxdanışan

خاموشى (xamuşı) sakitlik

5.Fars dilinə tərcümə edin.

Siz yazdığınız hekayələri mən oxumuşam. Bu hekayəni tərcümə etsəniz onu jurnalda çap edərik. Hekayənin məzmununu danişa bilərsiniz? Biz mindiyimiz avtobusun nömrəsi 96-dır. Bu avtobus birbaşa Universitetin qabağına gedir. Mən metro ilə universitetə gedirəm.

### واژه‌ها

- مجله (məcəlle) – jurnal
- چاپ کردن (çap kərdən) – çap etmək
- مضامون (məzmun) – məzmun
- بازگو کردن (bazqu kərdən) – danişmaq
- سوار شدن (səvar şodən) – minmək
- شماره (şomare) – nömrə
- یکسره (yeksere) – birbaşa
- جلو (celou) – qabaq

6. Atalar sözlərini və onların Azərbaycan dilindəki qarşılıqlarını öyrənin.

یار نیک را در روز بد می شناسند.  
جوینده یابنده است.

### درس بیست و هفتم - 27-ci DƏRS

عبدالمطلب - پدر بزرگ محمد (ص) همه کس محمد بود. سرپرست او بود، مادرش بود، پدرش بود، دوستش بود، همبازی اش بود.

محمد چهار- پنج ساله هم پدر بزرگش را بسیار دوست داشت. در این دنیا جز او کسی را نداشت. اما افسوس که او هم یک روز باید تنهاش می گذاشت.

روزها و هفته ها و ماهها می گذشت. محمد بزرگتر می شد. عبدالطلب نگاهش می کرد و می گفت: محمد برای خودت مردی شده ای!

محمد از شادی لبخند می زد. لبخندش که به شیرینی عسل بود، قلب عبدالطلب را شاد می کرد.

رفتار و کردار محمد از همان کودکی نمونه بود. او هیچ وقت دروغ نمی گفت. اذیت و آزار نمی رساند. خوش قول بود. امانتدار بود. قلب کوچکش از شادی دیگران می تپید. غم دیگران اشک به چشمهای زیبایش می آورد. خوب بود. مهربان بود. خوش زبان بود. هر کس که او را می شناخت دوستش داشت.

عبدالطلب از داشتن نوه ای مثل او شاد بود و همیشه می گفت: محمد آینده بزرگی خواهد داشت.

از او می پرسیدند: این را از کجا می دانی عبدالطلب؟  
می دانم. برق چشمهاش این را به من می گوید. رفشارش این را می گوید. صدای قلب من این را می گوید. محمد من یک روز محمد همه خواهد شد. او امید من است. امید من یک روز امید همه خواهد شد.

(شکوه قاسم نیا- از قصه به شیرینی عسل)  
واژه ها

heme kəs-e Məhəmməd)- Məhəmmədin bütün adamları

(sərpərəst) – hamı, himayəçι

(ləbxənd zədən)- gülümsəmək, təbəssüm etmək

(əsəl) – bal

(kudəki) – uşaqlıq

(xoşgoul) xoşsöz, sözünə əməl edən

تپیدەن – (təpidən) döyünmək(ürək)-

دوست داشتن – (dust daştən) – sevmək

آیندە – (ayənde) – gələcək

#### \* Bitişən əvəzliklər – ضمایر متصل (zəmayer-e mottəsel)-

Ümumiyyətlə, fars dilindəki şəxs əvəzliklərinin iki növünü göstərirlər:

1) ضمایر منفصل (zəmayer-e monfəsel) adı altında müstəqil şəxs əvəzlikləri (من، تو، او ما، شما، آنها...).

2) ضمایر متصل (zəmayer-e mottəsel) adı altında bitişən şəxs əvəzlikləri (م، ت، ش مان، تان، شان).

Göründüyü kimi, bitişən şəxs əvəzlikləri formaca mənsubiyyət şəkilciliyidir, məzmunca isə şəkilci deyil, müstəqil şəxs əvəzliklərini ifadə edir.

Mənsubiyyət şəkilciliyindən əsas fərqi bundadır ki, istisnasız olaraq bütün nitq hissələrinə bitişə bilir, məzmunca isə müstəqil şəxs əvəzlikləri ilə ifadə oluna bilir, həm vasitəsiz, həm də vasitəli tamamlıqlar, bəzən də mübtəda vəzifələrini ifadə edir. Mənsubiyyət şəkilciliyi isə yalnız ismə və ya isimləşmiş(subistativləşmiş) sözə birləşərək mənsub əşya ilə sahib şəxs arasındakı mənsubluq əlaqəsini bildirir.

Mənsubiyyət şəkilciliyi haqqında əvvəlki səifələrdə danışıldığı üçün burada yalnız bitişən əvəzliklərə aid bir neçə misal göstərməklə kifayətlənirik:

#### İsmə bitişir:

استاده ام چو شمع مترسان از آتشم (حافظ)

(estadeəm ço şəm: mətərsan əz atəşəm)

Şam kimi dayanmışam, məni odla qorxutma.

Bu misrada آتشم isminin sonunda gələn م(əm) (məra) məni mənasını və vasitəsiz tamamlıq vəzifəsini daşıyır.

#### Sifətə bitişir:

قضانقل کرد از عراقم به شام  
خوش آمد در آن خاک یاکم مقام (سعدی)

(ğəza nəğl kərd əz erağəm be şam,  
xoş aməd dər an xak-e pakəm məğam)

İkinci misradaki پاک (əm) (əm) (əm) mənasını bildirir ki, bu da vasitəli tamamlıq vəzifəsini daşıyır.

Tərcüməsi: Tale məni İraqdan “Şama” apardı. O təmiz torpaqdakı yer mənə (mənim üçün) xoş gəldi.

### Saya bitişir:

روى تو کس ندیده هزارت رقیب هست (حافظ)  
(ru-ye to kəs nədide hezarət rəğib həst)

Sənin üzünü hec kəs görməyib. Sənin minlərlə rəqibin var.  
Buradakı هزار (min) sayına bitişən ت (ət) sənin mənasını bildirir.

### Əvəzliyə bitişir:

yarab an گل خندan ke سپردی به منش

Yarəbb, an qol-e xəndan ke sepordi be mənəş...  
(Yarəbbi o gülər gülü ki, onu mənə tapşırdın...)

Burada isə əvəzliyinə bitişən ش (əş) onu mənasını bildirir.

Felə bitişir: felin bütün zaman formalarına, şəkillərinə, həmçinin sadə, düzəltmə və mürəkkəb formalarına bitişə bilir.  
Bir neçə misalla kifayətlənirik:

Mətindəki bu cümlənin tərcüməsinə diqqət yetirin:

عبدالمطلب نگاهش می کرد و می گفت

(Əbdulmotəlleb ona baxırdı və deyirdi)

Bu cümlədəki نگاه می کرد mürəkkəb felinin ad hissəsinə bitişəن ش (əş) əslində (ona) deməkdir ki, bu da həmin cümlənin vasitəli tamamlığı vəzifəsini yerinə yetirir.

Yaxud:

من، دل، صنمـاـنـه با زـانـ مـي دـهـمـتـ  
در آتش و خون امتحان می دهمت (لاموتی)  
(mən, del, sənəma nə ba zəban midəhəmət)

(dər atəş o xun emtəhan midəhəmət)

Ey gözəl, mən ürəyimi dilim ilə sənə vermirəm.

Alov və qanla sənə imtahan verirəm.

Hər iki misradakı **می دهم** indiki zaman formasına bitişən **ت** (ət)-**سənə**-**به تو** mənasını bildirir.

Eləcə də zərfə, bağlayıcılara, qoşmalara bitişməsi hallarına kifayət qədər rast gəlinir.

### Tapşırıqlar:

1. Suallara mətn əsasında cavab verin:

1- در متن صحبت به کدام دوران محمد مربوط است؟

2- عبدالطلب که بود؟

3- رفتار و کردار محمد چطور بود؟

4- عبدالطلب همیشه در باره محمد چه می گفت؟

5- وقتی از او می پرسیدند از کجا می دانی که محمد آینده بزرگی دارد عبدالطلب چه جوابی می داد؟

2. Mətndəki mənsubiyyət şəkilcisi qəbul etmiş və bitişən əvəzlik qəbul etmiş sözləri seçib mənalarını yazın.

3. Mətndəki sadə və mürəkkəb feilləri seçib zamanlarını göstərin.

4. Azərbaycan dilinə tərcümə edin.

محمد عمویش را بسیار دوست داشت. نمی توانست غم و رنج او را تحمل کند. او می دید که عمویش قادر نیست خرج فرزندان خود را بدهد. او می خواست از راهی به عمویش کمک کند. او تصمیم گرفت یکی از فرزندان عمویش را به خانه خود biaورد و از او نگهداری کند.

### واژه

تحمل کردن(təhəmmol kərdən)- dözmək

تصمیم گرفتن(təsmim gereftən)- qərara almaq

نگهداری کردن(negəhdari kərdən)- saxlamaq

5. Azərbaycan dilinə tərcümə edin.

محمد به "مدينه" مى رفت پيامبر خدا به "مدينه" مى رفت. مگر ممکن بود که راه سخت باشد. مگر مى شد که مشکلى پيش بيايد؟ انگار زير پاي شترها فرش انداخته بودند بنرم و آرام مى رفتد. انگار در هوا گلاب پاشide بودند! انگار زمين و آسمان آماده شده بودند تا مهمان عزيز "مدينه" را به "مدينه" برسانند. بالاخره، سفر به پيان رسيد. شترها در خانه اي آشنا ايستادند. اينجا خانه داييهای عبداللطيف بود.

انگار (enqar)- sanki, elə bil ki,

پاشيدن (paşidən)- səpmək

بالاخره (beləxərə)- nəhayət, xulasə

6. Atalar sözlerini ve onların Azərbaycan dilindəki qarşılıqlarını öyrənin.

نابerde رنج، گنج ميسر نمى شود

(naborde rənc gənc moyəssər nemişəvəd)

چكمىسەن ھەفا، سۈرمىزسەن سەفا

جوچه را در پاييز مى شمارند

(cuce ra dər payiz müşomərənd)

cücəni payizada sayarlar

## درس بیست و هشتم - 28-ci DERS

### "قصه پدر" از پدر بزرگ

پدر بزرگ قصه های قشنگ زیادی بلد بود. آنها برای محمد تعریف می کرد. اما در میان آنها یک قصه بود که محمد از بقیه قصه ها بیشتر دوست می داشت. آن "قصه پدر" بود. محمد روی زانوی پدر بزرگش عبدالملک می نشست و می گفت: پدر بزرگ "قصه پدر" را بگو! پدر بزرگ هم با مهربانی قصه را تعریف می کردد... "قصه پدر" همیشه با این جمله تمام می شد "یک روز عبدالله (اسم پدر محمد عبدالله بود) به یک سفر رفت، به یک سفر طولانی، آن وقت پرسش به دنیا آمد.

محمد با خوشحالی می گفت: پرسش من بودم مگر اینطور نیست  
پدر بزرگ؟!

بله عزیزم، تو بودی تو که همه امید و آرزوی منی و بعد او را غرق بوسه می کرد.

محمد می پرسید: پدر بزرگ پدرم چه شکلی بود؟  
وقتی که کوچک بود درست به شکل تو بود. وقتیکه بزرگتر شد از تو زیباتر شد.

محمد می گفت: پس من هم که بزرگتر شوم به همان زیبایی خواهم شد؟

پدر بزرگ با مهربانی و خندان می گفت: چه بچه با هوش هستی  
محمد!

پدر بزرگ، چرا پدرم هیچ وقت از سفر برنگشت؟  
چشمهاي عبدالملک پر از اشک می شد. او نمی خواست که محمد چشمهايش را در حال اشک الود ببیند سرش را بلند می کرد و به آسمان چشم می دوخت. این وقت پرنده ها را می دید و آنها را به محمد نشان می داد و می گفت: - نگاه کن محمد! بین پرنده ها چه قدر بالا می روند! آنها در جست و جوی نور هستند. به خورشید سفر

می کنند. پرنده هایی که به خورشید می رساند دیگر هیچ وقت بر نمی گردند.

محمد می گفت: فهمیدم پدر بزرگ، پدر من هم چون به خورشید سفر کرده است هیچ وقت بر نخواهد گشت.  
(شکوه قاسم نیا – از قصه ای به شیرینی عسل)

### واژه ها

قصه (gesse)- nağıl

بقیه (bəğiyye)- qalan

تعريف کردن (tərif kərdən)-burada: danişmaq, söyləmək

با خوشحالی (baxoşhali)- sevinclə

خندان (xəndan)- gülərək, gülə-gülə

اشک (əşk)- göz yaşı

اشک الود (əşkalud)-(gözü) yaşlı

پرنده (pərənde)- quş

جستجو (costocu)- axtarış

خورشید (xorşid)- günəş

### ظرف، قید (Zərf, Qiyd)

Fars dilində zərflərin xüsusi, özünəməxsus morfoloji göstəricisi yoxdur. Zərf iş, hal və hərəkətin necəliyini, zamanını, məkanını, məqsədini və s. bildirir.

Bir qrup sözlər var ki, onlar leksik mənalarına görə zərfdır. Məsələn:

همیشه، هیچ وقت، هرگز، رسماء، به طور دقیق، دور، اکنون، زود و غیره

Zərflər quruluşca üç qrupa ayrılır.

Sadə zərflər (Qiyd مشتق)، düzəltmə zərflər (Qiyd ساده)، mürəkkəb zərflər (Qiyd مرکب).

1. Sadə zərflər yalnız bir kökdən ibarət olurlar. Məsələn:

دیر، زود، دور، نزدیک، حالا، اکنون ...

2. Düzəltmə zərflər həm ön şəkilçi ilə, həm də son şəkilçi vasitəsilə düzəlirlər.

a) Ön şəkilciler vasitəsilə düzələnlər:

بـ (be) ön şəkolcisinin isimlərə artırılması ilə:

بسـرـعـتـ (besorət)- sürətlə

بـشـدـتـ (beşeddət)- şiddətlə

بـزوـدـىـ (bezudi)- tezliklə

بـهـآـسـانـىـ (beasani)- asanlıqla

بـهـمـهـرـبـانـىـ (bemehr)- mehribanlıqla

Qeyd. Bəzən بـ əvəzinə با da işlənə bilər. Məsələn:

با سـرـعـتـ، با شـدـتـ، با آـسـانـىـ və s.

Mətnədəki با خـوـشـحـالـیـ mehribancasına sevinclə, sevinərək, gülə-gülə və s. sözlər düzəltmə zərflərdir.

2 نـاـ نـاـگـهـانـ، نـاـچـارـ، نـاـگـهـانـ və s. ön şəkilçisi ilə.

3 بـيـ، بـيـ تـرـدـيـ، بـدـوـنـ شـكـ، بـدـوـنـ تـرـدـيـ، بـلـاـ اختـيـارـ، بـدـوـنـ اختـيـارـ və s.

\* Düzəltmə zərflər həm də son şəkilcilerin artırılması ilə əmələ gelir. Bu şəkilciler əsasən اـكـيـ(əki), هـاـ(cəm şəkilcisi) və s.

گـرـيـانـ (geryan)- ağlayaraq, ağlaya-ağlaya

نـالـانـ (nalan)- nalə edərək, nalə edə-edə

قـهـرـمـانـهـ (ğəhrəmanane)- qəhrəmancasına

بـارـهـاـ (barha)- dəfələrlə

دـزـدـكـيـ (dozdəki)- oğruncasına, oğrun-oğrun

صـدـهـاـ (sədha)- yüzlərlə, yüzlərcə

Əreb dilindən fars dilinə kecmiş “tənvinli” zərflər də düzəltmə hesab edilir. Məsələn:

رـسـمـاـ (rəsmən)- rəsmi olaraq, rəsmi şəkildə

**بعدا** (bəədən)- sonralar, sonradan

**جسمًا** (cesmən)- cismən və s.

\* 3. Mürəkkəb zərflər iki və daha artıq kökdən ibarət olanlardır.

Mürəkkəb zərflərin yaranmasında müxtəlif nitq hissələri iştirak edir. a) Mürəkkəb zərflər əsasən keçmiş və ان (an) şəkilcili indiki zaman feli sıfatlarının, miqdar və qeyri-müəyyən sayıların və digər sözlərin təkrarı vasitəsilə düzəlir

Məsələn:

**رفته-رفته** (rəftə-rəftə)- get-gedə, getdikcə

**خندان خندان** (xəndan-xəndan)- gülə-gülə

**گاه گاه** (qah-qah)- bəzən, hərdənbir

**پرسان پرسان** (porsan-porsan)- soruşa-soruşa

**کم کم** (kəm-kəm)- az-az

**گروه گروه** (qoruh-qoruh)- dəstə-dəstə, qrup-qrup,

**پنج پنج** (pənc-pənc)- beş-beş

b) Eyni sözün təkrarının ortasında ۱ (a) və həmcinin نه به، در سال به سال (salbesal)- ilbəil, ildən-ilə  
və inkar hissəciklərinin işlənməsi ilə düzələn mürəkkəb zərflər. Məsələn:

**رو به رو** (ruberu)- üzbeüz, üz-üzə

**سال به سال** (salbesal)- ilbəil, ildən-ilə

**پی در پی** (peydərpey)- ardıcıl olaraq

**سرا سر** (sərasər)- başdan-başa

**خواه ناخواه** (xahnaxah)- istər-istəməz

**خواهی نخواهی** (xahinəxahi)- istər-istəməz və s.

Bir qrup mürəkkəb feillərin ان (an) şəkilcisi qəbul etməsi yolu ilə də mürəkkəb zərflər alınır. Məsələn:

**صحبت کنان** (sohbət konan)- söhbət edə-edə, söhbət edərək

**گردش کنان** (gardeş konan)- gəzə-gəzə, gəzərək

**فرياد زنان** (fəryad zənan)- fəryad edə-edə, qışqıra-qışqıra

c) Antonim sözlərin arasında (o) işlənməsi yolu ilə mürəkkəb zərflər düzəlir. Məsələn:

کم و بیش(kəm-o biş)- az-cox

گاه و بیگاه(qah-o biqah)- vaxtli-vaxtsiz

شب و روز(şəb-o ruz)- gecə-gündüz

### Tapşırıqlar:

1.Mətn əsasında suallara cavab verin.

۱-محمد کدام قصه را بیشتر doyst داشت؟

۲-«قصه پدر» در باره چه کسی بود؟

۳-چرا چشمھای پدر بزرگ اشک آلود می شد؟

۴-برای چه پدربزرگ به آسمان چشم می دوqt؟

۵-پدر بزرگ وقتی که به آسمان نگاه می کرد چه چیزها دید و به نوھ اش چه گفت؟

۶-نوھ اش محمد در جواب چه گفت؟

2.Mətndəki zərfləri seçib yazın və qurluşca növlərini göstərin.

3.Fars dilinə tərcümə edin.

Bir dəfə hökmdar ağıllı və dünyagörmüş bir qocadan soruşdu: -Döyüşdə qalib gəlmək üçün hər şeydən çox nə lazımdır? Qoca dedi: -Hər şeydən çox cəsarət lazımdır. Hökmdar təəccübə dedi: -Bəs silah, bəs qüvvə əsas deyilmə! Ağıllı qoca gülümseyərək cavab verdi: -Ey hökmdar, əgər döyüşçüdə cəsarət olmazsa, ona nə silahı, nə də qüvvəsi kömək edə bilməz.

### واژه ها

جهاندیده (donyadide)- (cəhandide)- dünyagörmüş

- بیشتر از همه çiz (bişter ez heme çiz)- hər şeydən çox

تعجب کنان (ba təccob)- (təəccobkonan) -  
təəccübə

نیرو (niru) qüvvə -

تبسم کنان (təbəssomkonan) gülümseyərək -

4.Azərbaycan dilinə tərcümə edin.

بگو امشب برايم اين وطن چيست?  
كه اندر خانه غير از اين سخن نيست?  
بمانند گل از شادي شکفتم  
ليش بوسيدم و با مهر گفتم  
وطن اين شهر و اين باغ است و خانه  
كه گه گيري اندر آن بهانه  
وطن حق دويدين هست و جستان  
به شاخ بيد بند تاب بستن  
نشستن، خستان، افسانه شنیدن  
مه و مهر جهان افروز ديدن  
به دامان پدر اينسان غنومن  
ز معنای وطن پرسش نمودن ...

(دکتر شايگان)

### واژه ها

در (əndər) yəni: - اندر

غير از اين (ğeyr əz in) – bundan başqa –

بمانند (bemanənd-e) yəni: مانند kimi-

شکفتن (şekofṭən) – açılmaq

گه گه (gəh gəh) – bəzən, hərdənbir

شاخ (şax) – budaq

بيد (bid) – söyüd ağacı

بند تاب (bənd-e tab) - yelləncək

برخاستن - (xestən) durmaq -

مه - (məh) – ay

مهر جهان افروز (mehr-e cəhan əfruz) – dünyani  
ışığılandıram günəş –

(daman) – Burada: qucaq –

(gonudən) – yatmaq

(in san) – bu cür

5.Hikmətli sözü öyrənin.

خدمت به وطن نیمی از وظیفه است و خدمت به انسانیت نیم دیگر  
آن است. (ویکتور هوگو)

## درس بیست نهم - 29-cu DƏRS

### نظمی گنجوی

حکیم جمال الدین ابو محمد الیاس بن یوسف از شاعران بزرگ و معروف جهان است. او در حدود سال ۵۳۵ هجری قمری – در سال ۱۱۴۱ میلادی در شهر گنجه قدیمی آذربایجان متولد شده است و به همین سبب او را نظامی گنجوی نامیده اند. نظامی بیشتر عمر خود رادر زادگاه خود به سر برده است.

نظمی از آغاز جوانی به تحصیل رشته های علوم مختلف مانند علوم طب و نجوم و طبیعی پرداخته است. همچنین در ادب و شعر به مقام اوج رسیده است. معروفترین آثار نظامی به نام "خمسه" مشهور در جهان است. خمسه واژه عربی است و معنای آن پنج می باشد. خمسه نظامی دارای بیست و هشت هزار (۲۸۰۰۰) بیت و شامل پنج کتاب زیر است.

۱. محزن الاسرار ۲. لیلی و مجنون ۳. خسرو و شیرین ۴. هفت پیکر و یا بهرامنامه ۵. اسکندرنامه

اسکندرنامه از دو قسمت عبارت است: شرفنامه و اقبالنامه. نظامی گنجوی از علوم مختلف اطلاع کافی داشت. آثار نظامی پر از پند و اندرز و نصیحت است.

نظامی گنجوی آثار خود را به زبان فارسی آفریده است. تمام آثار نظامی به زبانهای بیشتر دنیا از آن جمله به زبان آذربایجانی ترجمه شده است.

### واژه ها

- در حدود (dər hodud-e) – təqribən-  
متولد شدن (motəvəlled şodən) – anadan olmaq  
زادگاه (zadqah) – doğulduğu yer  
تحصیل (təhsil) – əldə etmə, burada-yiyələnmə;  
رشته (reşte) – sahə  
...(olum) – elmlər (təki-.... – elm)  
نحو (nöcum) – astranomiya  
پرداختن (pərdaxtən) – ödəmək, məşğul olmaq  
ادب (ədəb)- ədəbiyyat  
اوج (ouc) – zirvə  
مخزن الاسرار (məxzənol əsrar) – Sirlər Xəzinəsi  
اسکندرنامه (eskəndərname) – İskəndərnamə  
اطلاع (ettela) – xəbər, məlumat  
پند (pənd) – öyünd, nəsihət  
اندرز (əndərz) – nəsihət, öyünd  
آفریدن (afəridən) – yaratmaq

### \* Düzəltmə isimlər (ardı)

7. (gər) - گر - peşə, sənət bildirən isimlər düzəldilir:  
زرگر -(zərgər) zərgər-  
مسگر (mes(s)gər) misgər-  
اهنگر (ahəngər) -dəmirçi -  
ستمگر (setəmgər)- zəlim -  
کارگر (kargər) - işçi, fəhlə -  
پالانگر (palangər)- palançı -

8. گاه (qah) –bu şəkilçi məkan mənalı isimlər düzəldir.

ایستگاه – (istqah) – dayancaq

فروشگاه – (foruşqah) – mağaza

زادگاه (zadqah) – doğulan yer-

استراحتگاه (esterahətqah)- istirahət evi –

رزمگاه (rəzmqah) – döyüş yeri –

فرودگاه (forudqah) – enən yer, aeroport-

Bu şəkilçi həm də ش (eş) şəkilçili düzəltmə isimlərə artırılır.

Məsələn;

پرستشگاه (pərəstəşqah) – pərəstiş edən yer –

ورزشگاه (vərzesqah) – idman meydani –

دانشگاه (daneşqah) – universitet-

9. (e)- ئ bu şəkilçi fel köklərinə və bəzi bədən üzvlərinin adlarına və bəzi miqdar sayılarına artırılır. Məsələn;

خنده (xənde)- gülüş-

لرزه (lərze) – titrəyiş –

بندە -(bənde) – qul, bəndə

پنجه (pənce)- pəncə-

دەن (dəhe)- ongünlük –

لبە -(ləbe)- tiyə

دماغە (demağe)- burun (coğr.)-

چىشمە (çeşme)- çeşmə, bulaq-

ھفتە (həfte) – həftə-

سەدە (səde)- yüzillik-

Ümumiyyətlə son şəkilçilərin sayı çoxdur. Bunları nümunə üçün göstəririk. Bu dildə هم (həm) ön şəkilçisi ilə düzələn isimlər də az deyil. Məsələn;

ھمكار (həmkar)- həmkar-

ھمکلاس (həmkelas)- sınıf yoldaşı-

همنشین - (həmneşin)- məsləkdaş, yoldaş

هرمراه - (həmrəh)- yol yoldaşı

هم میهن (həmmihən)- həmvətən-

### Tapşırıqlar:

1. Nizaminin aşağıdakı nəsihətamız beytlərinin oxunuşunu və mənalarını öyrənin.

پالانگری به غایت خود  
بهتر ز کلاهدوزی بد

(palangəri be ġayət-e xəd) behtər ze kolahduzi-ye bəd)

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımcıq papaqcılıqdan

**Qeyd:** birinci misranın sonundakı خود (xod) öz, ikinci misranın sonundakı (bəd) بـ بد pis ilə qafiyə xatirinə “xəd” oxunur.

دـ به غایت خود - (be ġayet-e xəd)- öz kamilliyi ilə

کلاهدوزی - (kolahduzi)- papaqcı,papaqtikən

در نومیدی بـ امید است پایان شب سیه سپید است

(dər noumidi bəsi omidəst, payan-e şəb-e siyəh sepidəst)

Ümidsizlikdə də çox ümid yeri var

Qaranlıq gecənin axırı ağdır (işıqdır)

نا امیدی - (naomidi) نومیدی : ümidsizlik yəni -(naomidi)-

بـ سیه - (bəsi)- bir çox

سیاه - (siyah) qara, qaranlıq yəni - سیاه --

سفید - (sefid)- سپید - (sepид) ağ burada; işıq, işıqlı -

2. Mətnindəki feilləri seçib yazın və qurluşa növlərini göstərin.

3. Fars dilinə tərcümə edin.

Miladi ili 365 gündür. Hicri-şəmsi ili də 365 gündür. Hicri-qəməri ili isə 354 gün və bir neçə saatdan ibarətdir. Deməli, (پـ) hicri-qəməri ili miladi və hicri-şəmsi illərindən təqribən (در حدود) 10 gün azdır.

Bahar fəslinin başlangıcı (آغاز و شروع) mart (مارس) ayının iyirmi biridir.

İran təqvimini ilə isə bahar fəslinin başlangıcı, həm də hicri-şəmsi ilinin birinci günü fərvərdin ayının biridir. Deməli, mart ayının 21-i fərvərdin ayının birinə bərabərdir.

#### 4. Azərbaycan dilinə tərcümə edin.

روز بیست و یکم مارس هم آغاز فصل بهار است، هم اولین روز ماه فروردین است و هم روز عید نوروز است. پس سال هجری شمسی با روز عید نوروز آغاز می شود. در عید نوروز مردم آذربایجان پنج روز استراحت می کنند. در روزهای عید نوروز وقتی که مردم یکدیگر را می بینند می گویند: "چندین سال به این سالها"، انشاء الله در این سال به آرزوهای خود می رسید.

#### 5 Azərbaycan dilinə tərcümə edin

تخم مرغ دزد شتر دزد می شود

طفلی تخم مرغی دزدیده پیش مادرش برد. مادرش او را تحسین کرد. پسر چون بزرگ شد شتری دزدید. حاکم امر به کشتن پسر کرد. در لحظه آخر پسر تقاضای دیدار مادر کرد. مادر را نزد او آوردند. او به مادرش گفت: آرزوی من اینست که در دم زبانت ببوسم. مادر زبانش را بیرون آورد و پسر با دندان زبان او را کند و گفت: تخم مرغ دزد عاقبتش شتر دزد می شود.

تحسین کرد (təhsin kərdən) - tərifləmək

دزد (dozd) - oğru

کشتن (koştən) - öldürmək

لحظه (ləhze) - an

دم (dəm) - an

بیرون آوردن (birun averdən) - çıxartmaq

6. Atalar sözlərini öyrənin.

ز گھواره تا گور دانش بجوى

(ze gəhvare ta qur daneş becuy)

Beşikdən gora qədər elm-bilik axtar (öyrən).

گهواره(gəhvare)- beşik -

گور - (qur)- gor, qəbir

جور استاد به از مهر پدر

(cour-e ostad beh əz mehr-e pedər)

Ustadın zülmü atanın məhəbətindən daha yaxşıdır  
(faydalıdır).

### درس سی ام - 30-cu DƏRS

#### ابو علی ابن سینا

بیشتر از هزار سال قبل از این در خانواده ای پسری به دنیا آمد. نام آن را حسین گذاشتند. حسین از پنج سالگی شروع به درس خواندن کرد. او در جوانی علوم مختلف را از آن جمله علوم منطق، هندسه، نجوم، طبیعی و طب را می آموخت.

ابن سینا در رشته های مختلف علوم از قبیل طب و فلسفه کتابهای مهمی نوشته است.

آثار وی به زبانهای مختلف ترجمه شده است و از آثار این دانشمند برجسته تا امروز استفاده می شود. طبیب و دانشمند معروف خاور زمین در پنجاه و هشت (۵۸) سالگی در سال چهارصد و بیست و هشت (۴۲۸) هجری قمری) هنگام سفر به همدان در راه بیمار شد و در همدان درگذشت. آرامگاه او در همدان است.

ابو علی در رشته موسیقی هم استاد بود و در این باره داستانها از او گفته اند که یکی از آنها را در زیر بخوانید:

استادی ابو علی در موسیقی

می گویند ابو علی با کاروانی به شهر دیگر برود.  
چون فهمید که کاروانیان او را نشناخته اند شب وقتی که کاروانیان همه در خواب شیرین بودند برخاست و زنگوله های شتران را باز کرد و از نو چنان بست که فردای آن روز کاروانیان که به راه افتادند از آوای خواب آور زنگوله ها همه آنها بر روی شتران به خواب رفتند.

شب دوم باز هم همین کار را تکرار کرد یعنی زنگوله های شتران را باز کرد از نو طوری بست که این دفعه کاروانیان از صدای زنگوله ها بر روی شتران به شورو شادی افتادند کف زنان می خندهیدند.

شب سوم نیز ابو علی همین کار را تکرار کرد ولی این بار زنگوله های شتران را باز کرده از نو طوری بست که موقع رفتن همه کاروانیان روی شتران اندوهگین شدند حتا کسانی که دل نازک داشتند گریه می کردند.

از این عمل همه کاروانیان در شگفت مانده بودند و می پنداشتند که این کار عمل دیوها و شیاطین است. ولی وقتی که به طور دقیق بررسی کردند در یافتند که این عمل مردی است که همراه آنهاست و آن مرد ابو علی ابن سینا است. چون او را شناختند نسبت به او مهربانی ها کردند.

## واژه ها

رشته(reşte)- sahə -

- برجسته (bərcəste)- görkəmli, məşhur

خاورزمیں(xavərzəmin)- şərq ölkələri-

درگذشتن(dərqozəştən)- ölmək, keçinmək -

آرامگاه(aramqah)- məqbərə -

کاروان(karvan)- karvan -

- فهمیدن (fəhmidən)- anlamaq, başa düşmək

- زنگوله (zənqule)- zinqrov

- آوا (ava)- səs

- خواب اور (xababər)- həzin, yuxugətirən

- شور و شادی (şur o şadi) sevinc, həyəcan-

- کف زدن (kəf zədən)- el çalmaq

اندوهگینشدن (ənduhgin şodən)- kədərlənmək, qəmlənmək

در شگفت ماندن(dər şegeft mandən)- təəccüblənmək-

دیو(div)- şeytan-  
دریافن(dər yaftən)başa düşmək  
او(nesbət be u) ona qarşı

### \* Sinonim (متضاد) motəradef ) və antonim (متضاد) motəzaddə sözlər

Sinonum sözlər mənaca yaxın (bəzən eyni) olan sözlərə deyilir. Sinonim sözlərin çoxluğu dilin zənginliyinə dəlalet edir. Fars dili də belə dillərdəndir. Nitq hissələrinin əksəriyyətində sinonimlik özünü göstərir. Məsələn;

#### İsimlərdə sinonimlik:

آغاز-شروع (şoru)- (ağaz)- başlangıç  
عصر-قرن (əsr)- (gərn)- əsr, yüzillik

#### Sifətlərdə:

قرمز-سرخ (şerx)- (qırmızı)  
سترگ-بزرگ (bozorg)- böyük  
مشهور-معروف (məruf)- məşhur  
قشنگ-زیبا- (ziba) – gözəl

#### Saylarda:

اولین-یکمین (əvvəlin)- (yekomin) – birinci  
نخست-یکم (yekom)- (nəxost) birinci  
زیاد-بسیار (ziyad)- (besyar) – çox

#### Əvəzliliklərdə:

من-بندə (bənde)- (mən)- mən  
خود-خویش (xiş)- (xod)- öz  
بعضی-برخی (bəzi)- (bərxı)- bəzi  
او-وی (vey)- (u)- o  
که کسی-چه کسی (çə kəsi)- (ke)- kim

کسی (kəsi) - يكى (yek)- birisi, biri

**Feillərdə:**

آمدن- (amədən)- تشریف آوردن (təşrif avərdən)- gəlmək-  
در آمدن- (dər amədən)- بیرون رفتن (birun rəftən)- çıxmaq-  
هجم کردن (hocum kərdən)- حمله کردن (həmle kərdən)- hücum  
etmək-

ترجیح دان- (tercih dadən)- برتئی دادن (bərtəri dadən)-  
üstünlük vermək

**Zərfərdə:**

پایین (payin)- زیر (zir)- aşağı-  
با مهربانی (ba mehribanı)- مهربانانه (mehrebanane)-

**\* Antonimlər (motəzadd- ) متضاد**

Antonim sözlər həm mənaca, həm də formaca (qrafik forma nəzərdə tutulur) müxtəlif, başqa sözlə bir -birinə mənaca zidd olan sözlərdir. Məsələn:

شب (şəb)-	gecə	روز (ruz)-	گندüz (gündüz)
دوست (dust)-	dost	دشمن (doşmən)-	دشمن (düşmən)
جنگ (cəng)-	müharibə-	صلح (solh)-	سُلھ (sülh)
بزرگ (bozorg)-	böyük-	کوچک (kuçek)-	کیچیک (kiçik)
تسویه (tərsu)-	qorxaq-	نترس (nətərs)-	قرخماز (qorxmaç)
سیاه (siyah)-	qara	سفید (sefid)-	آغ (ağ)
اولین (əvvəlin)-	birinci	آخرین (axırın)-	آخیرین (axırıcı)-
باز کردن (baz kərdən)-	açmaq-	بسن (bəstən)-	باڭلاماڭ (bağlamaq)
رفتن (rəftən)-	getmək	برگشتن (bərgəştən)-	قاییتماڭ (qayıtmaq)
بالا (bala)-	yuxarı-	پایین (payin)-	آşağı (aşağı)
زود (zud)-	tez-	دیر (dir)-	گەچ (gec)

### \* Məlum və məchul feillər

Məlum növ feillərdə iş görən (subyekt) məlumdur.  
Məsələn;

دانشجویان دیروز از ایران برگشته اند

Bu cümlədə feli məlum növdədir, çünkü feili sözü ilə ifadə olunan subyektin icra etdiyi işi, hərəkəti bildirir, yəni iş görən felinin işinin kim tərəfindən yerinə yetirilməsi oxucuya və ya dinləyiciyə məlumdur.

Məchul növ feillərdə isə belə deyil, işin, hərəkətin icraçısı məlum deyil.

Fars dilində məchul feillər, əsasən شدن köməkçi feli vasitəsilə düzəlir. Keçmiş zaman feli sıfət formasına həmin köməkçi feil əlavə edilir. Məsələn;

نوشتن yazmaq

نوشته شدن (neveşte şodən)- yazılmak-

خواندن oxumaq

خوانده شدن (xande şodən)- oxunmak-

گفتن demək

گفته شدن (qofte şodən)- deyilmək-

شعر "آذربایجان" در کلاس خوانده شده است.

Bu cümlədə şerin kim tərəfindən oxunması məlum deyil.

Bəzi mürəkkəb feillərdə kirdə شدن ilə əvəzlənməsi ilə də felin məchul növü alınır. Məsələn;

ترجمه کردن tərcümə etmək-

ترجمه شدن tərcümə olunmaq-

امضا کردن imzalamaq-

امضا شدن imzalanmaq-

انتخاب کردن seçmək-

انتخاب شدن seçilmək-

آثار ابن سينا به زبانهای مختلف ترجمه شده است.

Bu cümlədə bizi məlum deyil ki, kimlər tərcümə etmişlər.  
از اثار این دانشمند برجسته تا امروز استفاده می شود.  
Məchul feillər şəxsə görə deyil, yalnız zamana görə dəyişir.  
Məchul fellər bir qayda kimi III şəxsdə işlənər.

### **Tapşırıqlar:**

- 1.Mətndəki sinonim və antonim sözləri seçib qarşı-qarşıya yazın.
- 2.Mətndəki mürəkkəb feilləri seçib yazın.
- 3.Mətndəki məlum və məchul növdə olan feilləri seçin.
- 4.Azərbaycan dilinə tərcümə edin.

### **به جای من بنشین**

روزی شاعری تقصیری کرد. پادشاه جlad را خواست و فرمود که  
در رویه روی من او را بکش. لرزه بر اندام شاعر افتاد. ندیمی گفت:  
این چه نامردی و بی جگری است؟ مردها اینچنین نمی ترسند؟  
شاعر گفت: ای ندیم! اگر تو مردی بیا به جای من بنشین تا من  
برخیزم و بروم.  
پادشاه این لطیفه را پسندید و خنده دوی از تقصیر شاعر گذشت.

5.Fars dilinə tərcümə edin.  
Molla Nəsrəddindən soruştular: Sən hesab elmini bilirsən?  
Molla cavab verdi:Mən bu elmi bilirəm və onun  
qaydalarından heç biri mənim üçün gizli deyil.

Soruştular:Dörd dirhəmi üç nəfər arasında necə bölərsən?  
Dedi:İki nəfərin hər birinə iki dirhəm verərəm, üçüncü  
nəfərə deyərəm səbr etsin, hər vaxt iki dirhəm də tapılar ona  
verərəm.

### **Lügət**

قواعد (qəvaed)-qaydalar –

مخفي (məxfi)-gizli-

درهم (derhəm)-dirhəm (pul vahidi)-

تقسیم کردن (təğsim kərdən)-bölmək-

6. Atalar sözlərini öyrənin və Azərbaycan dilindəki qarşılıqları ilə müqayisə edin.

از حلوا حلوا گفتن دهن شیرین نمی شود.  
کسی نگوید که دوغ من ترش است.

### واژه ها

دوغ -(duğ)- ayran

(دهان) (dəhən)- ağız-

-ترش -(torş)- turş

-پیشکش -(pişkes)- peşkəş

### درس سی و یکم - 31-ci DERS

#### وطن چیست

شی ایرج به دامانم نشسته  
دو چشم از ضعف خوابش نیم بسته  
مرا گفت آن نکو گفتار فرزند  
پدر جان از تو دارم پرسشی چند  
بگو امشب برایم این وطن چیست  
که اندرخانه غیر از این سخن نیست؟  
بمانند گل از شادی شکفتمن  
لبش بوسیدم و با مهر گفتم  
وطن این شهر و این باغ است و خانه  
که گه گه گیری اندر آن بهانه  
وطن حق دویدن هست و جستن  
به شاخ بید بند تاب بستن  
نشستن، خاستن، افسانه شنیدن  
مه و مهر جهان افروز دیدن  
به دامان پدر اینسان غنومن  
ز معنای وطن پرسش نمودن  
ولی فردا که چشمت بازتر شد  
ز اوضاع زمانه با خیر شد  
به مکتب رفتی و استاد دیدی  
بیانات معلم را شنیدی  
تو را آموزگاران خردمند  
بیاموزند صدها حکمت و پند  
بگویند مرادت های اجداد  
چگونه کردند این کاشانه آباد...  
سخنها چون به اینجا گشت منجر

تو گویی روح ایرج شد مسخر  
 سر از بازوی من یکباره برداشت  
 ز آب دیدگان رخساره تر داشت  
 رخش چون غنچه نورسته بشکفت  
 به آهنگی پر از شوق و شعف گفت  
 مرا هیچ از وطن محبوتر نیست  
 به عالم چیزی از آن خوبتر نیست

(دکتر شایگان)

### واژه ها

- شکften (şekoftən) – açılmaq (gül, çiçək)
- مهر (mehr) – günəş
- با مهر (bamehr) – mehribanlıqla, mehribancasına
- جهان افروز (cəhanəfruz) – dünyanı işıqlandıran
- غندن (ğonudən) – qısılıb yatmaq
- جستن (cestən) – atılıb-düşmək
- او ضاع (ouza) – təki, vəziyyət
- منجر گشن (moncərr ğəştən) sona çatmaq
- شاخ (şax) – budaq
- تو گویی (toquyi) – elə bil ki, sanki
- بید (bid) – söyüd ağacı
- مسخر شدن (mosəxxər şodən) – məftun olmaq
- کاشانه (kaşane) – burada, vətən
- بند تاب (bənd-e tab) – yelləncək
- مرادت (məradət) – 1) çətinlik, 2) kədər, qəm-qüssə
- رخساره (roxsare) – üz
- یکباره (yekbare) – birdən

خستن (xestən) – durmaq =(qalxmaq)

نورسته (nourəste) – yeni cürcərmış

مە (məh) – ay

شف (şəəf) – sevinc, şadlıq

عشق بە وطن، با شیر مادر در نهاد ما بە وجود مى آيد

(محمد حجازى)

## واژه‌ها

شیر (şir) – süd

نهاد (nəhad) – xarakter; burada: varlıq

بە وجود آمدن (be vocud amədən) – yaranmaq, əmələ gəlmək

### \* Şeir barədə bəzi qeydlər:

Şeirdəki نکو نیکو (neku) (niku) – yaxşı sözünün kısa formasıdır. Şerin vəzninin tələbinə görə qısa şəklində işlənmişdir.

نکوگختار (neku qoftar) – yaxşı (şirin) danışiq mənasını bildirir.

بە من گفت yəni mənasında işlənmişdir.

را burada mənasını daşıyır.

گە (gəh-gəh), yəni گاه گاه (qah-qah) – bəzən, hərdən bir.

Şerin vəzni xatırınə qısa şəkildə (گە گە) işlənmişdir.

را من را isə Axırıncı beytdəki مرا (məra), yəni sözündəki «üçün» qoşması mənasını bildirir. مرا-nın bu beytdəki mənası «mənim üçün» deməkdir.

ت بگويند (bequyəndət) – sözünün sonundakı ت (ət) formaca II şəxs təki bildirən mənsubiyət şəkilçisi olsa da, əslində bu bitişən əvəzlikdir ki, بە تو (be to) – sənə mənasını verir. Belə ki, بگويند مرادت های اجداد (bequyəndət

məradətha-ye əcdad) – sənə əcdadlarının çətinliklərini deyərlər...

در به دامان (be daman) – sözündəki بـ (be) burada mənasında işlənmişdir, yəni در دامان (dər daman) – qucağında mənasını bildirir. Həmçinin به عالم (be aləm) – əslində در عالم (dər aləm) dünyada mənasında anlaşılır.

به (be) həm də şühudi keçmiş zamanda işlənən feillərin əvvəlində işlənir və heç bir məna kəsb etmir. Şeirdəki بشکفت (beşkof), شکفت (gül kimi) açıldı deməkdir.

\* **Bəzi qoşmalar**, o cümlədən بـ (be) həm də leksik şəkilçi vəzifəsini ifadə edir. Bu zaman onlar artıq qoşma deyil, sözdüzəldici şəkilçi adlandırılmalıdır. Deməli, belə şəkilçilər «qoşma-şəkilçi adlandırıla bilər. Bunlar, yəni qoşma-şəkilçilər, əsasən aşağıdakılardır: به (be), در (dər), بر (ber), با (ba). Məsələn:

بشدت (beseddət)- şiddətli, şiddətlə

بسرعت (besorət) – sürətli, sürətlə

بخرد (bexerəd) – ağıllı

در آوردن (dər avərdən) – çıxartmaq

در گذشتن (dər qozəştən) – ölmək, vəfat etmək

در رفتن (dər rəftən) – çıxmamaq

برگشتن (bergəştən) – qayıtmamaq

بر خوردن (berxordən) – toqqaşmaq, rastlaşmaq

باخرد (baxerəd) – ağıllı

با هوش (ba huş) – huşlu, zirək

باتبیر (ba tədbir) – tədbirlə, tədbirli

Qeyd. به (be) və با (ba) bəzi məqamlarda sinomorfem (sinonim şəkilçi) xarakteri daşıyır. Məsələn:

بسرعت (besorət) = با سرعت (basorət) – sürətli, sürətlə

بخرد (bexerəd) = با خرد (baxerəd) – ağıllı və s.

\* Şühudi keçmiş zaman (**ماضى مطلق**) haqqında əvvəlki dərslərdə məlumat verilmişdir.

Bu şeirdəki iki beytdə işlənmiş (baztər şod) – رفتی daha da açıldı. (baxəbər şod) – xəbərdar oldu, (rəfti) – getdin, دیدی (didi) və شنیدی (şenidi) feilləri zahirən zamanda işlənmişdir. Əslində isə əvvəlinci beytdə işlənmiş فردا (fərda) – sabah sözündən asılı olaraq, yuxarıda göstərilən feillərin heç birini keçmiş zamanda təsəvvür etmək mümkün deyil. Belə xüsusiyət şühudi keçmiş zamanda özünü göstərir. Göstərilən feillərin hamısı qeyri-qəti gələcək zamanda anlaşıılır. Belə ki, (gözlərin) بازترشد daha da açılar, xəbərdar olar, شنیدی رفتی gedərsən, دیدی görərsən və eşidərsən kimi mənalarda anlaşıılır.

\* Bəzən də **ماضى مطلق** kontekstdən asılı olaraq, indiki zamanı da bildirir. Məsələn: ماھی را هر وقت گرفتی تازه است: atalar sözündəki گرفتی əslində «tutdun» deməkdir. Azərbaycan dilində də «Balığı nə vaxt tutdun təzədir».

Əslində isə, «tutursan», tutsan və ya «tutarsan» mənasında anlaşıılır.

### Tapşırıqlar:

1. Şeirdəki feillərin məsdər və zaman formalarını seçib yazın. Feillərin hər birinin qarşısında zamanlarını və şəxslərini göstərin.
2. Şeri nəşrə çevirin.
3. Şeirdəki izafət birləşmələrini seçib yazın və tərcümə edin.
4. Azərbaycan dilinə tərcümə edin.

یک روز بازی به خروسی گفت: تو بسیار بی وفا هنسی زیرا مردم تو را می پرورانند، برای تو خانه می سازند ولی هر وقت که

می خواهند تورا بگیرند، تو می گریزی. من اگر چه مرغ جنگلی هستم وفادار تر از تو هستم.

خروس بعد از شنیدن حرفهای باز از او پرسید: - تو هیچ بازی را بر سیخ کباب دیده ای؟ باز گفت: نه، ندیده ام. خروس گفت: اما من بارها دیده ام که خروسها را به سیخ می کشند و روی آتش بریان می کنند و بعد می خورند. اگر تو هم یک بار بازی را به سیخ کشیده می دیدی، خیلی دورترها می گریختی.

### واژه ها

باز (baz) – şahin

بارها (barha) – dəfələrlə

خروس (xoruş) – xoruz

بریان کردن (beryān kərdən) – qızartmaq

گریختن (qorixtən) – qaçmaq

اگرچه (əgərçə) – baxmayaraq

جنگل (cəngəl) – meşə

سیخ (six) – şış (kabab şışı)

5. Fars dilinə tərcümə edin.

Əgər yağış yağısa, hava sərinləşər (خنک شدن)

Universitetə getsən, xahiş edirəm bu kitabı Əkbərə verəsən. Əgər fars dilini öyrənmək (پاد گرفتن) istəyirsənə, heç olmasa (حداقل) gündə bir saat oxu.

Əgər taksi (تاكسي) ilə gediriksə, indii sifariş verməliyik. (سفارش دادن)

6. Mötərizə daxilində verilmiş məsdərləri cümlələrin məzmununa münasib zamanda və şəxsədə yazın.

۱- ابو على سينا خيلی (کوشش کردن) که برای خودش

كتابخانه اي (درست کردن)

۲- مگر آنها (توانستن) مضمون آن شعر را (بازگو کردن)؟

- ۳- من هم خیلی (خواستن) که برای خودم کتابخانه ای (درست کردن)
- ۴- من فردا بیکار هستم. اگر (خواستن) باهم به سینما (رفتن)
- ۵- شما (توانستن) شعر "مقام معلم" شهریار را (خواندن و ترجمه کردن)؟

7. Atalar sözlərini öyrənin:

بداندیش را بد بود روزگار

(bədəndiş ra bəd bovəd rüzeqar)

Pis fikirli (pis düşüncəli) adamın günü qara olar.

نامیرده رنج، گنج میسر نمی شود

(naborde zənc, gənc möyəssər nemişəvəd)

Tərcüməsi: Zəhmət (əziyyət) çəkməyənə xəzinə müyəssər olmaz.

Qarşılığı: Çəkməsən cəfa, sürməzsən səfa.

### درس سی و دوم – 32-cü DƏRS

#### بیمار و پزشک

روزی مردی شکمش چنان به شدت درد گرفت که تحمل نکرده نزد طبیب رفت و از دل درد شدید شکایت کرد و گفت: دیشب از شدت درد شکم تا صبح نخوابیده ام. طبیب ها معمولا زبان بیمار را معاينه می کنند، نبضشان را می گیرند از خوراک مريض و از سابقه مرض می پرسند که علت بیماری آنها را معين کنند و با داروی مناسب معالجه کنند. به اين مقصود طبیب از بیماری که از درد شکمش ناراحت بود نبضش را گرفت و پرسید:

- این دل دردی سابقا هم بود؟

بیمار در حالیکه از درد ناله می کرد گفت: نه، آقای پزشک تابه حال هیچ وقت شکم به این سختی درد نکرده است.

طبیب پرسید: پیش از اینکه شکمت درد بگیرد چه خورد بودی؟

مریض: - مقداری نان سوخته شده خورده ام، دیگر هیچ چیز.

طبیب \_ یقین داری که نان سوخته بود؟

مریض: - بله یقین دارم اگر چه رنگ آنرا بطور دقیق ندیدم، اما مزه زغال می داد. انگار، زغال خالص بود.

طبیب گفت: بسیار خوب. فهمیدم، حالا من باید اول علت درد را و بعداً خود درد را علاج بکنم.

طبیب به معاون خود دستور داد که آن شیشه محتول را که روشنی دیده را می افزاید، بیاورد. به مریض هم گفت: سرت را به پشتی صندلی تکیه بده که چند قطره از این دارو به چشمت بچکام. داروی بسیار موثری است. روشنایی چشم را می افزاید.

مریض فریاد کشید و گفت: آقای دکتر مسخره بازی را کنار بگذارید. من که از درد شکم می نالم نه از درد چشم، تو می خواهی به چشم من دارو ببریزی، درد شکم با چشم چه علاقه ای دارد؟ طبیب گفت: - ای مرد، تو خودت گفته که نان سوخته زغال شده خورده ای. من هم می خواهم که اول چشم تو را علاج کنم که بعد از این نان سوخته را نخوری و دل درد نگیری. زیرا برای کسی که مزه زغال را می فهمد ولی رنگ نان پخته و نان سوخته را از هم تمیز نمی دهد، علاج بیماری چشم از بیماری شکمش واجبتر است.

### واژه ها

درد (dərd) – ağrı

تحمل کردن (təhəmməl kərdən) – dözmək

دلدرد (dəldərd) – qarın ağrısı

مرض (mərəz) – xəstəlik

معمول (məmulən) – bir qayda olaraq, adətən

سابقاً (sabəğən) – keçmişdə, əvvəllər

بطور دقیق (betour – e dəğiq) – dəqiq şəkildə

مزه (məze) – dad

انگار (enqar) – sanki, elə bilki

زغال (zoğal) – kömür  
علت (ellət) – səbəb  
افزودن (əfzudən) – artırmaq  
چکاندن (çekandən) – damdırmaq  
موثر (moəsser) – təsirli  
نكىيە دادن (təkye dadən) – söykənmək  
قطره (ğətre) – damcı  
روشن (rouşən) – işıqlıq, aydınlıq  
از هم تميز دادن (əzhəm təmiz dadən) – bir-birindən  
ayırmaq, seçmək

\* سوختن feli ikixorakterli feil olduğu üçün həm təsirli (yandırmaq), həm də təsirsiz (yanmaq) mənalarında işlənə bilir.

Məsələn:

نان سوخته – yanmış çörək və ya yandırılmış çörək  
كاغذ های سوخته – yanmış kağızlar və ya yandırılmış kağızlar.

Mətn daxilində eyni cür yazılan bu tipli feillərin nə vaxt təsirli və nə vaxt təsirsiz xarakter daşımasını yalnız mətdaxili mənasına görə müəyyən etmək mümkündür.

Qeyd edilməlidir ki, bəzən belə feillər köməkçi felinin iştirakı ilə dəqiqləşdirilir. Məsələn:

نان سوخته شده – yanmış çörək və ya yanmış çörək mənasını bildirir.

(نان) سوختن feli hər iki variantda, yəni həm شد(نان) سوخته شده və həm سوخته شده işlənmişdir.

#### \* Sinonimlər

Sinonimlər, əvvəlki dərslər də öyrəndiyiniz kimi yaxın mənalı sözlərdir. Əksər hallarda bunlar bir-birini tam şəkildə əvəz edə bilmir.

Lakin fars dilində ərəb mənşəli sözlərin bu dilin lügət tərkibində möhkəm yer tutması və işləkliyinin kifayət dərəcədə olması bir sıra xalis fars sözleri ilə tam sinonimlik təşkil edə bilməsinə şərait yaradır və birinin əvəzində digərinin heç bir maneəsiz işlənməsi halları müşahidə edilir. Deməli, bir tərəfi alınma sözdən, digər tərəfi fars sözündən ibarət olan sinonimlər tam sinonim hesab edilir desək, yanılmarıq. Məsələn:

مریض - بیمار (xəstə)

مرض - بیماری (xəstəlik)

### Tapşırıqlar:

1) Suallara cavab yazın:

۱- مردی چرا به پزشک مراجعه کرد؟

۲) پزشکان قبل از اینکه داروی مناسب معین کنند بیمار را

چطور معاینه می کنند؟

۳) چرا آن مرد سکمش درد گرفته بود؟

۴) طبیب بعد از دانستن سبب درد شکم بیمار چه گفت؟

۵) طبیب به معاونش چه دستوری داد؟

۶) چرا طبیب می خواست به چشمان مریض دارو بچکاند؟

2) Mətnəki sinonim sözləri seçib yazın.

3) Mətnəki əmr şəklində və iltizam formasında işlənən feilləri seçib yazın.

4) Azərbaycan dilinə tərcümə edin:

سعید نقیسی می گوید: سخن سعدی را مانند شعر گوته و شیلر

و دانته و بایرون به هر زبانی که ترجمه کنید همان اشک حسرت و

همان پرتو شادی را فراهم می سازد. به همین جهت است که شعر

سعدی هرگز کهنه نمی شود و کهنه نخواهد شد.

زخاک سعدی بیچاره بوی عشق آید

هزار سال پس از مرگ او اگر بویی

## واژه‌ها

اشک (əşk) – göz yaşı

پرتو (pərtou) – parlıtı, şüa, ışıq

فراهم ساختن (fərahəm saxtən) – burada: yaratmaq

خاک (xak) – torpaq

5) Fars dilinə tərcümə edin:

Əbu Əli Sina on səkkiz yaşında məşhur həkim idi. O, xəstələri əvvəl müayinə, sonra isə müalicə edirdi. Get-gedə o daha da məşhur həkim kimi tanınır. Onun təbabət və fəlsəfə sahəsində çoxlu əsərləri vardır. Həkimlər həmişə onun əsərlərindən istifadə etmişlər.

6) Mötərizədə verilmiş məsdərləri felin münasib (uyğun gələn) şəklində və zamanında işlədin.

(۱) همیشه وقتیکه ما با اتوبوس (رفتن) درست هفت ساعت طول (کشیدن)

(۲) اگر در حکایت واژه ای باشد که شما معنای آنرا (ندانستن)،

می توانید از فرهنگ فارسی به آذربایجانی (پیدا کردن)

(۳) اگر مطالعه را تمام کرده اید و نمی خواهید که صفحه را (گم کردن) هرگز لای اوراق من قم و یا مداد (نگذاشتن).

(۴) دیشب باد شدیدی (وزیدن) و شاخه های درخت سبب را (شکستن).

(۵) درختهای جوان و شاخه های آنها از تأثیر باد شدید (شکستن)

7) Sədinin aşağıdakı şeir parçasını oxuyun və tərcümə edin:

زیان در دهان، ای خردمند چیست؟

کلید در گنج صاحب هنر

چو در بسته باشد چه داند کسی؟

که جوهر فروش است یا پیله ور

خردمند (xezədmənd) – ağıllı

در گنج صاحب هنر (dər-e gənc-e saehebhonər) – hünər sahibinin xəzinəsinin qapısı

جوهر فروش (couhər foruş) – cəvahirsatan

پیله ور (pilevər) – xırdavatsatan

8) Atalar sözünü öyrənin:

زبان در دهان پاسبان سر است

پاسبان (pas(e)ban) – keşikçi, gözəltçi

### درس سی و سوم – 33-cü dərs

#### رنج و گنج

برو، کار می کن، مگو چیست کار

که سرمایه جاودانی است کار

نگر، تا که دهقان دانا چه گفت

به فرزندگان چو همی خواست خفت

که میراث خود را بدارید دوست

که گنجی ز پیشینیان اندر اوست

من آن را ندانستم اندر کجاست

پژوهیدن و یافتن با شماست

چوشد مهر مه کشتگه بر کنید

همه جای آن، زیر و بالا کنید

نمانید ناکنده جایی زیاغ

بگیرید از آن گنج هر جا سراغ

پدر مرد و پوران به امید گنج

به کاویدن دشت بر دند رنج

به گاو آهن و بیل کندند زود

هم اینجا، هم آنجا و هر جا که بود

قضارا در آن سال از آن خوب شخ

ز هر تخم برخاست هفتاد تخم

## واژه‌ها

گنج (gənc) – xəzinə

رجح (zənc) – zəhmət

رجح بردن (rənc bordən) – zəhmət çəkmək

کار می کن (kar mikon) – yəni (işlə)

سرمایه (sərmaye) – kapital, var-dövlət

نگر (negər) – bax! gör!

ختن (xoftən) – yatmaq, burada: ölmək

پیشینیان (pişiniyan) – əcdadlar, ata-babalar

پژو هیدن (pəjuhidən) – axtarmaq, araşdırmaq

کشتگه (keştgəh) – əkin yeri

برکندن (bərkəndən) – qazımaq, çevirmək

نمایند (nəmanid) – qoymayın

ناکنده (nakənde) – qazılmasış

پور (pur) – oğul, oğlan

کاویدن (kavidən) – qazımaq

گواهن (qavahən) – xış, kotan

بیل (bil) – bel, kürək

قضارا (ğəzara) – təsadüfən

شخم (şoxm) – şum, şumlama

تخم (toxm) – toxum

\* Şeirdəki مهر مه (mehr məh) – Iran təqvimi ilə payız fəslinin birinci ayının adı «mehr»dir.

زیر و بالا کردن (zir-o bala kərdən) – alt-üst etmək; çevirmək.

\* Şeirdəki کار می کن (kar mikon) əslində کار بکن (kar bokon) işləmək felinin əmr forması, yəni (kar bokon)

mənasını bildirir. Şerin vəzniñə görə şəklində işlənmişdir.

نە مە (nə - mə) (məqu) sözünün əvvəlinci hecası - مگو (mə) inkar şəkilçisinin sinonimidir. Bu inkar şəkilçisi (مە - mə) yalnız felin əmr şəklində işlənər.

مرويد - مگويد - مگو (məro, məkivid - məgo)

Şeirdəki اندر (əndər) ön qoşması در (dər) önqoşmasının klassik fars dilində işlənən variantıdır.

Ümumiyyətlə, şairlər şeirdəki vəzn və şerin meyari xatırınə اندر (əndər) formasından da istifadə edirlər.

Şeirdəki همى خواست خفت (həmixast xoft) - ölüm ərəfəsində mənasında anlaşılır.

\* əvvəlki dərslərdə bəzi mürəkkəb feillərin cümlədə həm yanaşı, həm də aralı işlənməsinə rast gəlinir. Məsələn: داخل شدن، سوار شدن، مشغول شدن - او هر روز به اتوبوس سوار می شود: مəsələn: o hər gün avtobusa minir

رئیس اداره ما معمولاً ساعت هشت و نیم به اتاق داخل می شود

Bizim idarənin rəisi, bir qayda olaraq saat -un yarısında otağa daxil olur.

دانشجو باید روزی اقلاً دو- سه ساعت برای حاضر کردن

درسهایش مشغول شود

Göründüyü kimi, yuxarıdakı cümlələrin xəbərləri yanaşı şəkildə işlənmişdir. Bu zaman müəyyən ön qoşmalardan - ب - و qoşmalarından istifadə edilmişdir.

Həmin feilləri aralı vəziyyətdə işlədərkən həmin ön qoşmaların əvəzində mürəkkəb felin ad hissəsi izafət birləşməsində işlənər. Belə ki, سوار اتوبوس می شود (səvar-e otobus müşəvəd)

داخل اتاق می شود (daxil-e otağ müşəvəd)

(boyəd .. məşğul-e hazer kərdən-e dərshayəş şəvəd) باید... مشغول حاضر کردن در سهایش شود

Misallardan göründüyü kimi, yanaşı işlənən zaman ön qoşmalardan, aralı işlənən zaman isə əsasən izafətdən istifadə edilir.

Şeirdə isə, şerin meyarının tələbinə görə mürəkkəb felin tərkib hissələri aralı işlənməsi ilə yanaşı həm də ad hissəsi feil hissəsindən sonra gələ bilir. Məsələn: رنج و گنج شرindəki كه misrasındakı بدارید دوست میراث خود را بدارید دوست بىرىندىن داشت كاوىدىن بىرىندىرنج دوست بداريد يەنى kimi mürəkkəb feilləri misal göstərmək olar. پىغام داد misrasındakı داد مىشوقە به عاشق پىغام يەنى misranın əvvəlində ad hissəsi isə misranın sonunda işlənmişdir. Bu tipli misallar şeirlərdə çox işlənir.

### Tapsırıqlar:

1. Şerin tərcüməsini yazın.
2. Şerin məzmununu farsca danışın.
3. Şeirdəki feilləri seçib yazın və hər birinin qarşısında zaman formasını, şəkillərini və şəxslərini göstərin:

امر - برو: II ş.t.

ماضى مطلق - برخاست: III ş.t.

4. Fars dilinə tərcümə edin:

Təfəkkür öz sahibini həm cənnətə apara bilər, həm də cəhənnəmə. Təfəkkür öz sahibinə sevinc də (شادی) bəxş edə bilər, kədər də. Buna görə də (بە این سبب), adam hər bir işi, hərəkəti etməzdən əvvəl, onun nəticəsi barədə düşünməli və fikirləşməlidir.

تَفْكِير - تفکر (təfəkkor)

جَنَّة - جنة (beheşt)

cəhənnəm-جهنم (cəhənnəm)

buna görə (be in səbəb) به این سبب

düşünmək - (əndişidən) اندیشیدن

5. Azərbaycan dilinə təprcümə edin:

یکی از مهمترین عیدها عید نوروز است. روز اول فصل بهار،

یعنی یکم ماه فروردین که اول سال هجری شمسی است و برابر با

بیست و یکم ماه مارس سال میلادی می باشد عید نوروز نامیده می شود.

عید نوروز را عید آشتی هم می گویند. در روزهای این عید

شیرینی های گوناگون می پزند، میوه و آجیل می خورند. آجیل

ubarət از پسته، بادام، مغز گردو، مغز فندق، نخود چی، کشمش و

غیره.

عید نوروز را عید آشتی هم می گویند. در روزهای این عید

birinci ayının adı hicri şəmsi ilinin, Iran təqviminin

آشتی (aşti) - barişiq

آجیل (acil) - çərəz

پسته (peste) - püstə

مغز گردو (məğz-e gerdu) - qoz ləpəsi

نخودچی (noxodçı) - ləbləbi

6. Hər sətirdə verilmiş sözləri elə sıralandırın ki, cümlə alınsın.

۱) دوست داریم، نوروز، عید خیلی، ما، را

۲) به، گروه، نفر، پنج، از، ما، تابستان، خواهند رفت. ایران

۳) پسران، گنج، امید، به، پیدا کردن، جا، زیر، و رو کرداند،

همه، را

۴) هنگام، ما، روزهای، کار نمی کنیم، نوروز،

۵) باید، فارسی، خوب، زبان، را، ما، یاد بگیریم

۶) ابوعلی، دانشمند، از، پرسید، مرد، کجا، که، می روید؟

7. Mötərizədə verilmiş feilləri farscaya tərcümə etməklə cümlələri tamamlayın.

مضمون آن حکلیت (danışa bilərəm) و آنرا به فارسی (başa düşmüşəm) (göndərmək istəyirlər) را

سه نفر از همکلاسان مرا به دانشگاه تبریز (verə bildi) درست جواب

ما زبان فارسی را باید خوب (öyrənməliyik) پروین دانشجوی خیلی کوشاست، به تمام پرسش ها (getmək istəyirəm) من روزهای تعطیل تابستانی تو کجا؟

روزهای تعطیل تابستانی به شهر گنجه (getmək istəyirsən) من روزهای تعطیل تابستانی به شهر گنجه

8. Atalar sözlərinin öyrənenin:

سرکə نقد بə از حلواي نسيه  
(serke-ye nəğd beh əz həlva-ye nesye)

Nağd sirkə nisyə halvardan yaxşıdır.

آب يك جا ماند مى گندد  
(ab yek ca manəd miğəndəd)

Su bir yerdə qalanda iylenər.

## OXU MATERIALI

### حدیثهایی چند از امام علی علیه السلام

- عالم حقیقی باید بداند که چیزهایی که نمی داند بیشتر از چیزهایی است که می داند
- علم و دانش جلو راه بهانه جویان را می بندد
- طمعکار بندۀ ابدی طمع خودش است.
- خود پسندی به کمی عقل دلالت می کند.
- زبان ابله در دهانش است ولی زبان عاقل در قلب او است.
- فقیر مهربان بهتر از ثروتمند بیگانه است.
- امانت را به صاحبین پس بدھید اگر چه نخ و سوزن باشد.
- نسبت به فرزندان دیگران خوبی و مهربانی بکن که آینده فرزندان تو حفظ شود.
- عاجز کسی است که نمی تواند دوست به دست آورد، ولی بزرگترین عجز آن است که دوستش را از دست می دهد.
- شخص عاقل آن است که در باره عاقبت کارش از اول فکر می کند
- صرفه جویی چنان ثروتی است که هرگز تمام نمی شود.
- خود پسندی جلو شرف و فضیلت را می گیرد
- به یک پرسش، چند گونه پاسخ دادن حقیقت را گم می کند.
- دیدن تنها به وسیله چشمان نیست، بعضاً چشمان صاحب خود را گول می زند.

### واژه ها

کمی (kəmi) - azlıq

ابله (əbləh) - axmaq

بیگانه (bigane) – laqeyd

عجز (ecz) - acizlik

صرفه جویی (sərfecuyi) – qənaət, qənaətçilik

چندگونه (çəndqune) – bir neçə cür

درد (dərd) - ağrı

بهانه جو (bəhanecu) – bəhanə axtaran

نخ (nəx) - sap

سوزن (suzən) - iynə

نسبت به (nesbət be) - ... qarşı

آینده (ayənde) - geleceğ

حفظ شدن (hefz şodən) - qorunmaq

هرگز (hərgez) – heç vaxt

گم کردن (qom kərdən) - itirmək

گول زدن (qul zədən) - aldatmaq

\*\*\*

### انوشیروان و معلمش

انوشیروان را معلمی بود. روزی معلم او را بدون تقصیری آزار داد.

انوشیروان کینه او را تا به مقام پادشاهی در دل گرفت روزی در

وقت مناسبی از معلمش پرسید که:

- چرا فلان وقت بی سبب و بدون تقصیر بر من ظلم کردی؟

معلم جواب داد: - زیرا امید آن داشتم که بعد از پدر به پادشاهی می رسمی. می خواستم که به تو طعم ظلم را بچشانم که در ایام سلطنت به ظلم اقدام ننمایی.

### واژه ها

آزار دادن (azar dadən) –incitmək

کینه (kine) - kin

طعم (təəm) - dad

چشاندن (çeşəndən) - daddırmaq

ایام (eyyam) - günler

سلطنت (səntənət) – səltənlıq, padşahlıq

اقدام نمودن (egdam nomudən) - başlamaq

\*\*\*

### نکته

مردی ضمن تعریف از آثار خودش به دوستش گفت:

- دوست عزیزم. وقتیکه بچه من سه ساله بود خسارت بزرگی به من رسانده است.

- خیلی عجیب است. چه خسارتی رسانده است؟

- داستانی را که من با زحمت زیاد نوشته بودم، گرفت و پاره کرد.

- واقعاً تعجب آور است! – چرا؟

- مگر بچه شما در سه سالگی خواندن هم می دانست؟

### واژه ها

نکته (nokte) 1) incə fikir 2) hikmətli söz

ضمن تعریف (zemn-e-tərif) – danişan zaman, danişan əsnada

ضمن (zemn) əsna

خسارت (xəsarət) ziyan, zərər

عجیب (əcib) – təəccübüllü, qəribə

\*\*\*

### چواب به جا

روزی "فرانس (فرانتز) لیست" آهنگساز معروف مجارستان در حضور امپراتور روسیه نیکالای اول کنسرت می داد. امپراتور که چندان علاقه ای به موسیقی نداشت پس از لحظه ای با صدای بلند با اطرافیان خود شروع به صحبت کرد.

لیست ناگهان قطعه ای را که می نواخت ناتمام گذاشت و خاموش ماند.

امپراتور علش را پرسید. موسیقیدان معروف جواب داد:  
- چونکه وقتی امپراتور مشغول صحبت هستند وظیفه دیگران اینست  
که خاموش باشند.

### واژه ها

چندان (cəndan) – bir o qədər, bir elə

علقه داشتن (əlaqe daştən) - maraqlanmaq

خاموش (xamuş) - sakit

لحظه (ləhze) – an (ən kiçik vaxt ölçüsü)

اطرافیان (ətrafiyan) – ətrafdakılar, ətrafindakılar

قطعه (qəte) – burada: musiqi parçası

نواختن (nəvaxtən) – çalmaq

\*\*\*

### حکایت

از یک سردار پرسیدند: - چطور شد که تو به رتبه سرداری رسیدی؟  
جواب داد: - روزی از دشمنان فرار کرده به خرابه ای پناه بردم و در  
باره عاقبت کارهای خود اندیشه می کردم. ناگاه چشم به موری افتاد  
که دانه گندم بزرگتر از خودش را به دهان گرفته بود و از دیوار بالا  
می رفت و چون به نیمه راه می رسید دانه به زمین می افتاد. مور بار  
دیگر دنبال دانه می رفت و آن را از همان راه به بالای دیوار می  
کشید.

من مشاهده کردم و شمردم و دیدم که درست شست و هفت بار دانه  
از دهان مور به زیر افتاد و مور از کوشش و سعی دست نکشید تا به  
مقصد خود برسد و دانه را به بالای دیوار رسانید. با خود گفتم: مگر  
من از مور هم کمتر هستم؟ من از سعی و کوشش مور درس عبرت  
گرفتم و از کوشش و سعی و مبارزه دست بر نداشتم. و طوری که می  
بینید به مقصود خود رسیده ام  
بزرگان بیخود نگفته اند که هر که کوشش کند به مقصودش می رسد.

## واژه‌ها

- سرداری (sərdari) – sərkərdəlik, başçılıq  
رتبه (rotbe) – rütbə, dərəcə  
فرار کردن (fərar kərde) – qaçıb, qaçaraq  
اندیشه کردن (əndişə kərdən) – düşünmək, fikirləşmək  
گندم (gəndom) - buğda  
از دیوار بالا می‌رفت (əz divar bala mirəft) – divara çıxırıdı, divara dırmaşırdı  
بار دیگر (bar digər) – dübare, bir də  
دنبال دانه (donbal dane) – dənin ardınca  
شمردن (şemordən) - saymaq  
رسانید (rəsanid) – çatdırıldı  
با خود (ba xod) – özü ilə  
دست بر نداشتم (dəst bər nədaştəm) – əl çəkmədim  
بزرگان (bozorqan) – böyükler, atalar  
بی خود (bi xod) – əbəs yerə

\*\*\*

\*\*\*

## حکایت

### فیل و شیرینی فروش

در هندوستان فیلبانی بود. او هر روز فیل خود را برای آب دادن به کنار رودخانه می‌برد. در سر راه یک دکان شیرینی فروش بود. یک روز وقتیکه فیل از جلوی دکان می‌گذشت فروشنده از زمین چوبی برداشت و بر خرطوم فیل زد. فیل به فروشنده اهمیتی نداد ولی وقتیکه به رودخانه رسید و از آب خوردن سیر شد خرطوم خود را نیز پر از آب کرد. موقع برگشتن همینکه به دکان شیرینی فروش

رسید تمام آب را که در خرطوم داشت روی شیرینی ها ریخت و آنها را خراب کرد و به فروشنده ضرر بزرگی زد.

هر که کردار بد روا بیند  
خود ز کردار بد جفا بیند

### واژه ها

- شیرینی فروش (şirini foruş) - qənnad  
فیلبان (filban) – filə baxan, fil sahibi  
سر راه (sər-e rah) – yol üstü  
دکان (dokkan) – dükan, mağaza  
فروشنده (foruşənde) - satıcı  
چوب (çub) – 1) çubuq, 2) çöp  
رودخانه (rudxane) - çay  
سیرشدن (sırşodən) - doymaq  
پر از آب کرد (por əz ab kərd) – su ilə doldurdu  
کردار (kerdar) – hərəkət, rəftar

\*\*\*

### حافظ شیرازی و خشتمال

حافظ شیرازی – شاعر معروف قرن چهاردهم ایران، روزی از راهی می گذشت. صدایی شنید و ایستاد و به اطراف خود نظر انداخت، دید که یک خشتمال شعر او را پر از اشتباه می خواند. شاعر طاقت نیاورده با عصبانیت از روی خشتهایی که او مالیه بود به طرف خشتمال رفت.

خشنتم او را دیده خیلی عصبانی شد و گریبانش را گرفته گفت: -  
 مگر چشمت کور است؟ راه را در آن طرف گذاشته از روی خشتها  
 می روی و زحمت مرا پامال می کنی؟  
 حافظ نیز با عصبانیت گریبان او را گرفته تکان داد و گفت: - پس  
 مگر تو دیوانه هستی شعری که خون دل من است غلط و پر از اشتباه  
 می خوانی و مرا رسوا می کنی؟

### واژه ها

خشت (xeşt) – kərpic (çiy kərpic)

خشنتم (xeştmal) - kərpickəsən

غلط (por əz ehtebah o əşələt) – səhvli dolu

با عصبانیت (ba əsəbaniyyət) - əsəbiliklə

مالیدن (malidən) – burada: kəsmək (kərpic)

گریبان (gəriban) - yaxa

دادن (təkan dadən) - silkələmək

خون (xun) - qan

رسوا کردن (rosva kərdən) – rüsvay etmək, biabır etmək

\*\*\*

### جواب به جا

امیر تیمور لنگ به هندوستان رسید و مطریان طلبید و گفت: از  
 بزرگان شنیده ام که در این شهر مطریان کامل موجود است. مطری  
 نا بینا جلو پادشاه حاضر شد و به سروden آغاز کرد. پادشاه از سروd  
 او بسیار خوش آمد و نام مطری را پرسید. گفت: - نام من دولت  
 است.

پادشاه گفت: - دولت هم کور می شود؟!  
 او جواب داد: - اگر دولت کور نبود به خانه لنگ نمی آمد.

پادشاه این جواب را پسندید و انعام بسیار به او داد.

## واژه ها

- مطرب (motreb) – xanəndə, müsiqici  
بزرگان (bozorqan) – böyükler, ulular  
نا بینا (na bina) – kor, görməyən  
سرودن (sorudən) – 1) oxumaq 2) şeir qoşmaq  
سرود (sorud) – mahni, nəğmə  
پسندیدن (pəsəndidən) - bəyənmək  
انعام (ənam) - bəxşış, hədiyyə
- \*\*\*

## در انتظار آدم

به یک نقاش معروف تابلویی سفارش داده بودند. نقاش طبق روش رومانتیک خود منظره ی شهری را کشید که آدمی در آن نقاشی نگرده بود.

مشتری که برای بردن تابلوی سفارشی آمده بود از این تابلو تعجب کرد و گفت:

- استاد، مثل اینکه یادتان رفته است آدمهایی هم در کوچه ها نقاشی کنید. نقاش با قیافه جدی جواب داد: - نه، فراموش نگرده ام. چون روز یک شنبه است، همه مردم شهر در کلیسا ها هستند.

مشتری برای اینکه جواب مناسبی به این گفته نقاش بدهد، گفت:  
- پس اینطور!؟ در این صورت صبر می کنم که مردم از کلیساها بیرون بیایند آن وقت می آیم و تابلو را می برم.

## واژه ها

- روش (rəvəş) - üsul  
نقاشی کردن (nəğgəş kərdən) – çəkmək (rəsm)  
مثل اینکه (mesl-e inke) – sanki  
قیافه (giyafe) – görkəm  
فراموش کردن (fəramuş kəndən) - unutmaq

کلیسا (kelisa) - kilsə

گفته (qofte) - söz

صبر می کنم (səbr mikonəm) - gözləyirəm

\*\*\*

### حکایت

یک نفر روستایی وقتی که در بازار شهری می گشت به یک دکان شیرینی فروشی رسید و دید که جلو دکان شیرینی های رنگارنگ چیده شده و شیرینی فروش هم نشسته نگاه می کند. روستایی تصور کرد که قناد کور است و اینه شیرینی های گوناگون را نمی بیند. جلو تر رفته دو انگشت خود را در برابر چشم شیرین فروش تکان داد. قناد تعجب کرده پرسید: - چرا این طور می کنی؟ روستایی در پاسخ گفت: - من گمان کردم که تو نایبنا هستی و اینهمه شیرینی های گوناگون را نمی بینی! شرینی فروش نیسم کنان گفت: - آقا، من کور نیstem و تمام این شیرینی هایی که در دکامن هست خیلی خوب می بینم. روستایی با تعجب پرسید: - پس، اگر تو این شیرینی ها را می بینی، چرا هیچ نمی خوری؟!

### واژه ها

روستایی (rustayı) - kəndli

چیده شدن (çide şodən) – düzülmək

شیرینی فروش (şirini foruş) qənnad

اینهمه (inhəme) – bütün bu...

گوناگون (qunaqun) - cürbəcür

برابر (bərabər) 1) bərabər 2) qarşı

تکان دادن (təkan dadən) – 1) tərpətmək 2) söykənmək

\*\*\*

## دزدى آشكار

دزدى مى خواست اسبي بذىدد. او به اين مقصود به حياطى وارد شد.  
صاحب اسپ او را ديد و او گرفتار شد. صاحب اسپ به دزد گفت: -  
اگر مى خواهی تو را آزاد کنم، رمز دزدی را به من نشان بده و برو.  
دزد شرط صاحب اسپ را قبول کرد و گفت: - شما مى خواهید که  
من به شما نشان بدهم که چطور دزدی مى کنند؟ همين الان مى بینيد!  
دزد نزد اسپ رفت، رسن از پاي اسپ باز کرد، بعد بر سر اسپ لگام  
زد و سوار شد. تيز رانده گفت: - آقا، ببینيد، اين طور دزدی مى کنند.  
مردم هر چه تعقيب شکرند و خواستند او را بگيرند نتوانستند به او  
برسند و او از چشم گم شد.

## واژه ها

دزدیدن (dozdidən) - oğurlamaq

دزد (dozd) - oğru

رمز (rəmz) - sırr

نشان دادن (neşan dadən) - göstərmək

دزدی کردن (dozdi kəndən) - oğurluq etmək

رسن (rəsən) - kəndir

لگام (leqam) - cilov, yüyən

تيز (tiz) - tez, cəld, iti

راندن (randən) - sürmək

\*\*\*

## نکته

مي گويند روزى نويسنده معروف فرانسه ولتر در مجلس گردي Miz  
غذا خوري رو به روى جوان پرگويى نشسته بود. جوان از آغاز  
مجلس همه را از پرگويى و گفته های بي معنا و بيدهوده خود خسته  
کرده بود. ولتر از پرگويى آن جوان به تنگ آمده بود ولی نمى دانست

چه کند که دهان آن را ببند. ناگهان جوان از او پرسید: - راستی، بفرمایید بگویید فاصله بین عقل شخصی خردمند و عقل آدم ابله چه اندازه است؟

ولتر که انگار منتظر همچو سنوالی بود بی درنگ گفت: - کاملا به اندازه این میز که میان من و شما است! جوان از شنیدن این پاسخ حکیمانه چنان شرمنده شد که تا آخر مجلس صدایش را در نیاورد.

### واژه ها

گرد(gerd) – 1) dövrə, 2) dəyirmi, yumru

پرگو(porqu) – çoxdanışan, boşboğaz

پرگویی(porquyi) – boşboğazlıq, çox danışma

گفته(qofte) – söz

بیهوده(bihude) – mənasız havayı

خسته کردن(xəste kərdən) - yormaq

بین(beyn) – ara

ابله(əbləh) - axmaq

بی درنگ(bi derəng) – tez, cəld, dərhal

انگار(enqar) – sanki, elə bil ki,

صدایش را در نیاورد(sədayəş ra dər nəyavord) səsini çıxartmadı

\*\*\*

### مسابقه دو نقاش

دو نقاش با هم شرط گذاشتند که هر دو تصویری بکشند تا معلوم شود که کدام یکی از آنها بهتر نقاشی می کند. یکی تصویری انگور کشیده بالای در آویخت. مرغان آمدند منقار زند. اشخاصی که آن را دیدند از مهارت نقاش تعجب کردند و به خانه نقاش دوم رفتند که ببینند او چه جور نقاشی کرده است. وقتی از او پرسیدند که تصویر تو کجا است؟ جواب داد: تصویر من در پشت این پرده است.

نقاش اول خواست که پرده را بکشد و همینکه دست به پرده زد ملتفت شد که پرده نیست، دیوار است که نقاش دوم روی دیوار تصویر پرده کشیده است. روی به نقاش دوم و اشخاص کرده گفت: من طوری تصویر کشیدم که مرغان فریب خوردن ولی تو طوری استادی کردی که نقاش فریب خورد. اشخاص به او آفرین گفتند.

### واژه ها

نقاش (nəqqəş) - rəssam

انگور (ənqur) - üzüm

منقار زدن (menqar zədən) dimdikləmək

پشت (poşt) – arxa

ملتفت شدن (moltəfət şodən) başa düşmək, anlamaq

فریب خوردن (fərib xordən) aldanmaq

\*\*\*

### چوان و پیر

بدید از دور پیری را جوانی

خمیده پشت او همچون کمانی

ز سودای جوانی گفت: ای پیر

به چند است این کمان؟ پیش آی، زرگیر

چوان را پیر گفت: از زندگانی

مرا بخسیده اند این رایگانی

نگه می دار زر، ای تازه برنا

توراهم رایگان بخشنده فردا

### واژه ها

خمیده پشت (xəmide poşt) – əyilmiş arxa, bükülmüş bel

همچون (həmçon) - kimi

پیش آی (piş ay) – irəli gəl, qabağa gəl

به جوان را (cəvan ra) – yəni, (cavana) جوان را

زندگانی (zendeqani) – həyat, yaşayış

مرا (məra) – məni

رایگانی (rayqani) – müftə, havayı

برنا (borna) – yeniyetmə

\* şeirdə aşağıdakı sözlərdəki, (ra) son qoşması به (be) mənasında işlənmişdir.

به جوان را (cavan ra) – cavana, yəni

به من (məra) – mənə, yəni

به تو (to ra)- sənə, yəni, تو را

\*\*\*

### دو رباعی از عمر خیام

پیش از من و تو لیل و نهاری بوده است

گر دنده فلک بر سر کاری بوده است

زینهار قدم به خاک آهسته نهی

کان مردمک چشم نگاری بوده است

### واژه ها

لیل (leyl) - gecə

نهار (nəhar) - gündüz

گردنده (gərdənde) - fırlanan

زینهار (zinhar) – ay aman!, ehtiyatlı ol! amandı!

کان (kan) – که آن – ki, o

نگار (neqar) - gözəl

### Oxunuşu:

Piş əz mən o to leylo nəhari budeəst

Gərdənde fələk bər sər-e kari budeəst

Zinhar ȝədəm be xak ahəste nəhi  
Kan mərdomək-e çeşm-neqarı budəest

خاکی که به زیر پای هر نادانی است  
کف صنمی و چهره جنانی است  
هر خشت که برکنگره ایوانی است  
انگشت وزیر یا سر سلطانی است

### واژه ها

خاک (xak) torpaq

کف (kəf) - ovuc

صنم (sənəm) - gözəl

خشت (xeşt) – (çiy) kərpic

کنگره (kongəre) – dişcik (divarda)

انگشت (ənqoşt) – barmaq

Oxunuşu:

Xaki ke be zir-e pay-e hər nadanist  
Kəf-e sənəmi-yo çehre-ye cananist  
Hər xeşt ke be kongər-ye eyvanist  
Ənqoşt-e vəzir ya sər-e soltanist

\*\*\*

### حوالاً پنجگانه در باره گل

اگر از ما بخواهند که فقط یک نمونه از معجزه های زیبایی طبیعت را  
بگوییم غالباً به یاد گل می افتم. راستی آیا هرگز از خود پرسیده اید  
که چرا گل زیبا است؟ آیا، هرگز فکر کرده اید زیبایی گل در چیست و  
گل چه زیبایی هایی دارد؟ آیا هیچ گاه به فکر توصیف گل افتاده اید؟

حقیقت این است که گل به قدری زیبایست و در بخشش زیبایی به اندازه ای سخاوت دارد که کمتر کسی می تواند یکایک زیبایی ها و خوبی های آن را وصف کند و بشمارد. بیخود نیست که در باره گل ده ها و شاید هم بیشتر ضرب المثل ها گفته اند. هیچ هم تصادفی نیست که در ترکیب صد ها نامهای دختر و گاهی پسر واژه گل به کار رفته است.

برای توصیف زیبایی های گل بهتر است به سراغ حواس پنجگانه خود برویم و یکایک از آنها بپرسیم که زیبایی های گل در چیست؟ پس حواس پنجگانه ما کدام هستند؟ ۱) حس بینایی، ۲) حس بویایی، ۳) حس بساوایی، ۴) حس شنوایی، ۵) حس چشایی

### واژه ها

غالبا (galebən) – çox vaxt, əksər hallarda

هرگز (hərgez) – heç vaxt

توصیف (tousif) – təsvir

بیخود (bixod) – əbəs yere

اسمی (əsamı) – adlar. Təki: اسم (esm)

حس (həvass) – duyğular, təki: حس (hess)

بینایی (binayı) – görmə

بویایی (buyayı) – iy bilmə

bsاوایی (besavayı) – toxunma

شنوایی (şenevayı) – eşitmə

چشایی (çeşayı) – dadma

\*\*\*

۱ - اول از حس بینایی یعنی از چشم بپرسیم: چشم از زیبایی ها و خوبی های چشم نواز گل برای ما حکایت ها دارد. گل یک تابلوی نقاشی قشنگ است که خداوند در طبیعت در برابر چشمان ما قرار

داده است. در این تابلو سورانگیزتر از همه هنرها، رنگ آمیزی بدیع گل است

رنگها به قدری زنده و پرمایه اند که گویی با ما سخن می گویند و دست از چشم ما بر نمی دارند. رنگهای گوناگون سیر و روشن گل چنان منظره رنگارانگ خیالی می سازد که رنگین کمان را از جلوه می اندازد.

صبدم وقتی قطره شبنم بر برگ گل می نشیند و می غلتند همچون مرواریدی است که بر اطلس می غلتند و مثل الماسی است که در نگین می درخشد. راستی که چشم از دیدن گل سیر نمی شود.

چشمنواز (çeşmnəvaz) – gözoxşayan

شورانگیز (şurəngiz) – həyəcanlandıran

رنگ آمیز (rəngamız) – rənglərin uyğunlaşması

بدیع (bədi) – nadir, qeyri-adi

زنده (zende) – canlı

پرمایه (pormaye) – özüllü

دست بر نمیدارند (dəst bər nemidarənd) – el çəkmirlər

سیر (sir) – tünd

روشن (rouşən) – açıq (rəng)

رنگین کمان (rəngin kəman) – göy qurşağı

صبدم (sobhdəm) – səhər çağı

شبنم (şəbnəm) – şəh

غلتیدن (ğəltidən) – yuvarlanmaq

نگین (negin) – qaş (üzükde)

مروارید (morvarid) – mirvari

\*\*\*

۲ - اگر از بینی و یا از حس بویایی بپرسیم که از گل چه بهره ای داری؟ خواهد گفت: من هر چه دارم از عطر و بوی گل دارم. در جهان هر جا بوی خوشی هست، یا بی واسطه از گل برخاسته است و

یا سرچشمه در گل دارد. سحرگاهان که نسیم با بوی دل انگیز از راه می رسد قاصدی است که خبر از گل می آورد. هر رهگذر که از گلزار می گذرد دامنش عطر آگین می شود و هر همنشینی که مدتی با گل نشیند حتی اگر همنشینش گل باشد، خوشبو می گردد. حتی مشک خوشبویی که از نافه آهوی چین گرفته می شود، از آن رو خوشبوست که آن آهو در چمنزارها و گلزارها چریده و از گلهای آن مرغزار چشیده است.

بوی گل لطیف و معتدل است و خلاف بیشتر عطرهایی که بشر می سازد تند نیست که شامه را بیازارد. گل عطر فروشی است که صدها گونه بوی خوش به خریداران عرضه می کند. تا هر کدام را که می پسندند، برگزینند.

دل انگیز (deləngiz) – ürəkaçan

قادص (ğased) – xəbər gətirən

سرچشمه (şərçəşme) – mənbə, mənşə

رهگزر (rəhqezer) – yolkeçən, yolçu

عطرآگین (əträqin) – ətirlili

گل (gel) – palçıq, gil

نافه (nafe) – müşk kisəsi

چریدن (çəridən) – otlamaq

مرغزار (mərgzar) – çəmənlik

تند (tond) – tünd

برگزیدن (bərqozidən) – seçmək

شامه (şamme) – iyələmə (hissi)

عرضه کردن (ərze kərdən) – təklif etmək

\*\*\*

۳- اگر از حسن بساوایی سئوالی کنیم که نصیب تو از گل چیست؟ خواهد گفت: من دست از دامن گل برنمی دارم. زیرا چیزی لطیفتر از آن سراغ ندارم. هیچ چیز بیش از گل با پوست حساس ما هماهنگی و

سازگاری ندارد. برگ گل به اندازه ای نرم است که وقتی در دست ما قرار می گیرد گویی با صمیمیت و مهربانی سر انگشتان حساس مارا نوازش می دهد و غبار خستگی را از دستان ما می شوید. وقتی گل در دست می گیریم و بر برگهای ظرفی آن دست می کشیم گویی کبوتری کوچک را در مشت گرفته ایم و پرهای لطیف و براق سینه اش را نوازش می کنیم.

دامن(damən) –ətək

پوست(pust) – dəri

برگ گل (bərg-e qol) – gül ləçəyi

نرم(nərm) – zərif, yumşaq

کبوتر(kəbutər) – göyərçin

براق (bərrağ) – parıldayan, bərqsaçan

مشت (moşt) – ovuc

غبار (ğobar) – toz

می شوید (mişuyəd) – yuyur.

\*\*\*

۴- شاید گمان کنیم که از میان حواس پنجگانه حواس شنوایی و چشایی از گل سودی نمی بردند و نصیبی ندارد، اما چنین نیست. در طبیعت خوبترین آواز ها، صدای دلنواز بلبلی است که در کنار گل از شوق نغمه سرمی دهد و این همان بهره ای است که گوش از دولت جمال گل می برد.

۵- پنجم حس چشایی است که در میان طعم ها شیرینتر و گوارانتر از عسل، طعمی نیست که آن نیز به برکت شهد گلهایی فراهم می شود که زنبور عسل بر آنها می نشیند و شهد آنها را می مکند ...

سود (sud) – mənfəət, bəhrə

سر دادن (sər dadən) – başlamaq

- عسل** (əsəl) – bal  
**گواراٹر** (qovaratər) – daha ləzzətli, daha xoşagələn  
**طعمه** (tome) – yemək  
**شہد** (şəhd) – bal  
**زنبور** (zənbur) – arı  
**می مکند** (miməkənd) - sovururlar

## Farsca – Azərbaycanca lügət

۱۰۰۰۰۰

- آب (ab) – su  
آباد (abad) – abad, səfələ  
آبان (aban) – hicri – şəmsi ilinin 8 – ci ayı  
آپاش (abpaş) – susəpən  
آبدار (abdar) – sulu  
آب شدن (ab şodən) – ərimək  
آبدالدر (əbed – oddəhr) – daim, dünya durduqca  
آب گردن (ab kərdən) – əritmək  
آبر (əbr) – bulud, duman  
آبرو (ab(e)ru) – abır, həya  
آبرو (əbru) – qas  
آبزار (əbzar) – alətlər  
آبله (əbləh) – axmaq, səfəh  
آبی (abi) – mavi rəng  
آتش (atəş) – od, alov  
آثار (asar) – əsərlər, təki: آثر (əsər)  
آجیل (acil) – çərəz  
آثر (əsər) – əsər  
آتفاقا (ettefəqən) – təsadüfən  
آخبار (əxbər) – xəbərlər  
آدامه دادن (edame dadən) – davam etdirmək, davam etmək  
آدب (ədəb) – 1) ədəb, 2) ədəbiyyat  
آذر (azər) – hicri – şəmsi ilinin 9- cu ayı  
آذوقه (azuğe) - ərzaq  
آرامگاه (aramqah) – mavzoley, məqbərə  
آرباب (ərbab) – sahib, ağa  
آرتش (ərtəş) – ordu  
آردوغاه (orduqah) – düşərgə  
آردبیهشت (ordibeheşt) – hicri – şəmsi ilinin 2 – ci ayı  
آرنج (arenc) – dirsək  
آرشد کلاس (ərşəd – e kelas) – sinifkom  
آزار دادن (azar dadən) – incitmək

از این قرار است (əz in əşərər əst) – belədir, bu cürdür  
 از بین رفتن (əz beyn rəftən) – məhv olmaq  
 آزدەن (azordən) – incitmək  
 آزمایش (azmayeş) – sınaq, sınama  
 اسب (əsb) – at  
 اسب دوانی (əsb dəvəni) – 1) cıdır, 2) at çapma  
 استراحت (esterahət) – istirahət  
 اسفند (esfənd) – hicri – şəmsi ilinin 12-ci ayı  
 اسم (esm) – ad, isim  
 آشپرخانه (aşpəzxane) – mətbəx  
 اشتباہ (eştebah) – səhv, qələt  
 آشتی (aştı) – barışiq, barışma  
 اشخاص (əşxas) – adamlar, təki: شخص (şəxs)  
 اشک (əşk) – göz yaşı  
 اشکالود (əşkalud) – gözüyaşlı  
 آشنا (aşena) – dost, tanış  
 اصلاح کردن (eslah kərdən) – səliqəyə salmaq, düzəltmək  
 اصلاً (əslən) – heç, qətiyyən, heç cür  
 اطلاع (ettela) – xəbər, məlumat  
 اعنه (eane) – maddi kömək  
 اعداد (ədad) – saylar, (təki: عدد (ədəd))  
 اعزاز (e'zaz) – hörmət, ehtiram  
 اعضاً (ə'za) – üzvlər (təki: عضو (ozv))  
 آغاز شدن (ağaz şodən) – başlanmaq  
 آغاز کردن (ağaz kərdən) – başlamaq  
 اغلب (əğləb) – eksər, çox  
 افتتاب (af(e)tab) – günəş  
 افتتابی (af(e)tabi) – günəşli  
 افتادن (oftadən) – düşmək  
 آفریدن (afəridən) – yaratmaq  
 افزودن (əfzudən) – artırmaq  
 افکندن (əfkəndən) – salmaq  
 اقدام کردن (nomudən) (egdam kərdən) – başlamaq  
 اقلًا (əğəllən) – heç olmazsa, ən azı  
 اکتبر (oktobr) – oktyabr  
 اکنون (əknun) – indi  
 اگرچه (əgərçə) – baxmayaraq, asılı olmayaraq

الآن (el'an) – indi  
 الفاظ (elfaz) – sözlər  
 آمدن (amədən) – gəlmək  
 امروز (emruz) – bu gün  
 امسال (emsal) – bu il  
 امشب (emşəb) – bu axşam, bu gece  
 آموختن (amuxtən) – 1) öyrətmək, 2) öyrənmək  
 آموزگار (amuzqar) – müəllim (məktəbdə)  
 آن (an) – o (işarə əvəzliyi)  
 انار (enar) – nar  
 آنان (anan) – onlar  
 آنجا (anca) – ora  
 انجام دادن (əncam dadən) – yerinə yetirmək  
 انداختن (əndaxtən) – atmaq, tullamaq  
 اندازه (əndaze) – ölçü  
 اندرز (əndərz) – öyüd, nəsihət  
 اندک (əndək) – az  
 اندوه (ənduh) – kədər, qəm, qüssə  
 اندوهگین (ənduhgın) – kədərli, qəmgin  
 اندیشه (əndiše) – düşünmə  
 انعام (ən'am) – bəxşış, hədiyyə  
 انگار (enqar) – elə bil, sanki  
 انگشت (ənqoşt) – barmaq  
 انگور (ənqur) – üzüm  
 آنها (anha) – onlar  
 او (u) – o (şəxs əvəzliyi)  
 آوا (ava) – səs  
 اوایل (əvayel) – əvvəller, təki: اول (əvvəl)  
 اوت (ut) – avqust  
 اوچ (ouc) – zirvə  
 اوردن (avərdən) – gətirmək  
 اوريل (avril) – aprel  
 اوضاع (ouza') – təki: وضع (vəz') – vəziyyət  
 اولاد (oulad) – övlad  
 اول (əvvəl) – əvvəl  
 اولين (əvvəlin) – birinci, ilk, ilkin  
 آويزان كردن (avizan kərdən) – asmaq

آهن (ahən) – dəmir  
 آهو (ahu) – ceyran  
 آیام (əyyam) – günler (təki: يوم (youm) gün  
 ایستگاه (istqah) – dayanacaq  
 ایشان (işan) – onlar  
 اینجا (inca) – bura, burada, buraya  
 آینده (ayende) – gələcək

ب

با (ba) – ilə (qoşma)  
 با خود (ba xod) – öz – özünə, özü – özü ilə  
 باد (bad) – külək  
 بار (bar) – 1) yük, 2) dəfə, 3) meyvə  
 باران (baran) – yağış  
 بارانی (barani) – 1) yağmırlı, 2) plaş  
 بار دیگر (bar – e digər) – bir daha  
 بارندگی (barandegi) – yağıntı, yağmırlı  
 باریدن (baridən) – yağmaq  
 باز (baz) – 1) yenə, 2) açıq, 3) şahin  
 باز کردن (baz kərdən) – açmaq  
 باز گشتن(baz gəştən) - qayıtmaq  
 بازگو کردن (bazqu kərdən) – nağıl etmək, danışmaq, söyləmək  
 بازو (bazu) – qol  
 باز هم (baz həm) – yenə də  
 بازی (bazi) – oyun  
 بازیچه (baziçə) – oyuncaq  
 بازی کردن (bazi kərdən) – oynamaq  
 با سواد (ba səvad) – savadlı  
 باع وحش (bağ – e vəhş) – heyvanlar parkı  
 بافتن (baftən) – 1) toxumaq, 2) hörmək  
 بافندگی (bafəndegi) – toxuculuq  
 بال (bal) – qanad  
 بالا (bala) – yuxarı, üst  
 بالا رفتن (bala rəftən) – qalxmaq, çıxmaq (ağaca, nərdivana ...)  
 بامداد (bamdad) – səhər, sübh  
 بامهر (bamehr) – mehribanlıqla, mehribancasına  
 باور کردن (bavər kərdən) – inanmaq

م (ba həm) – birlikdə, bir yerdə  
با يكديگر (ba yekdiger) – bir – birilə  
به اين ترتيب (be in tərtib) – beləliklə  
بجه (bəççe) – uşaq  
بحث کردن (bəhs kərdən) – mübahisə etmək  
بخصوص (bexosus) – xüsusilə, xüsusən  
پخیل (bəxil) – xəsis  
بخارى (boxari) – peç, soba  
بد (bəd) – pis  
بدن منظور (bedin mənzur) – bu məqsədlə  
بذل (bəzl) – əliaçıqlıq  
برادر (bəradər) – qardaş  
به راه افتادن (be rah oftadən) – yola düşmək  
پرای اینکه (bəra – ye inke) – onun üçün, çünki  
برجسته (bər ceste) – görkəmli, məşhur  
برخاستن (bər xastən) – durmaq, ayağa durmaq  
برخوردن (bər xordən) – toxunmaq, dəymək  
برداشتن (bər daştən) – götürmək, qaldırmaq  
بردن (bordən) – aparmaq, udmaq (oyunda)  
پرف (berf) – qar  
پرفی (bərfi) – qarlı  
برق (bərg) – tok, elektrik, parıltı  
برقرار شدن (bərğərər şodən) – qurulmaq  
برکدن (bər kəndən) – qazımaq, çevirmək (torpağı)  
پرگ (bərg) – yarpaq  
برگزار شدن (bərəqozar şodən) – keçirilmək  
برگزیدن (bər qozidən) - seçmək  
برگشتن (bər gəştən) – qayıtmaq  
پرنا (borna) – yeniyetmə  
پريان كردن (beryān kərdən) – qızartmaq  
بز (boz) – keçi  
بازار (bəzzaz) – parçasatın  
بزرگ (bozorg) – böyük, iri  
بوزرگان (bozorqan) – böyükler, görkəmli şəxslər  
بنوادي (bezudi) – tezliklə  
بس (bəs) – çox

**پساوایی** (besavayı) – toxunma, sürtünmə  
**پستر** (bəstər) – yatacaq, yorğan – döşək  
**پستن** (bəstən) – bağlamaq, örtmək  
**پسته** (bəste) – bağlı  
**پسیار** (besyar) – çox  
**پسى** (bəsi) – bir çox, çoxlu  
**په طور کلى** (be – tour – e kolli) – ümumiyyətli  
**بعد** (bə'd) – sonra  
**پقىيە** (bəğiyye) – qalan, qalıq  
**پكلى** (bekolli) – tamamilə  
**پلد بودن** (bələd budən) – bilmək  
**پلند** (bolənd) – uzun, uca, hündür  
**پلند شدن** (bolənd şodən) – durmaq, qalxmaq  
**پنا** (bənna) – bənna  
**پندتاب** (bənd – e tab) – yelləncək  
**پنده** (bənde) – 1) qul, 2) mən (I şəxs təki bildirən şəxs əvəzliyi (mən) yerində işlənən söz)  
**بوى** (buy) - iy  
**پويايى** (buyayı) - iyilmə  
**په** (beh) – 1) yaxşı, 2) heyva  
**په و جو دامن** (be vocud amədən) – əmələ gəlmək, yaranmaq  
**پهانه جو** (bəhanecu) – bəhanə axtaran, səbəb axtaran  
**پهتر** (behtər) – daha yaxşı  
**پهر** (bəhr) – ibrəi – üçün  
**پھمن** (bəhmən) – hicri – şəmsi ilinin 11 – ci ayı  
**پھن خود** (bixod) – əbəs yerə, nahaq, nahaqca  
**پيد** (bid) – söyüd ağacı  
**پيداد** (bidad) – zülm, ədalətsizlik  
**پيدار** (bidar) – ayıq, oyaq  
**پيدار شدن** (bidar şodən) – oyanmaq  
**پيدار كردن** (bidar kərdən) – oyatmaq  
**پى درنگ** (biderəng) – cəld, dərhal  
**پى زھمت** (bizəhmət) – zəhmət olmazsa, zəhmətsiz  
**پىست** (bist) – iyirmi  
**پيل** (bil) – bel, kürək  
**پيمار** (bimar) – xəstə  
**پيمارستان** (bimarestan) – xəstəxana

بیمار شدن (bimar şodən) – xəstələnmək

بیماری (bimari) – xəstəlik

بین (beyn) – ara

بینا (bina) - görən

بینایی (binayı) – görmə

بیهوده (bihude) – havayı, mənasız

پ

پ (pa) – ayaq

پابوسى (pabusi) – ayağa yıxılma, yaltaqlıq

پارسال (parsal) – keçən il

پاره کردن (pare kerdən) – cırmaq, qırmaq

پاشنə (paşene) – daban

پاکزاد (pakzad) – nəcib, təmiz

پایان (payan) – son, axır

پدر (pedər) – ata

پدربزرگ (pedərbozorg) – baba

پذیرفتن (pəziroftən) – qəbul etmək

پر (pər) – qanad

پر (por) – dolu

پرتو (pertou) – parıltı, şüx

پرچانə (porçane) – çoxdanişan, boşboğaz

پرخور (porxor) – çoxyeyən, qarınqulu

پرداختن (pərdaxtən) – 1) ödəmək, 2) məşğul olmaq

پرسش (porseş) – sual

پرسش کردن (porseş kerdən) – soruşmaq, sual etmək

پرسیدن (porsiđen) – soruşmaq

پرگو (porqu) – boşboğaz, çoxdanişan

پرنə (pərənde) – uçan, quş

پرواز کردن (pərvaz kerdən) – uçmaq

پوراندن (pəvərandən) – bəsləmək

پریدən (pəridən) – uçmaq

پریروز (pəriruz) – srağagün

پزشک (pezeşk) – həkim

پژوھیدن (pəjuhidən) – axtarış aparmaq, tədqiq etmək

پس (pəs) – 1) sonra, 2) arxa tərəf

- پسته** (peste) – püstə  
**پسر** (pesər) – oğul, oğlan  
**پسرعمو** (pesərəmu) – əmioğlu  
**پسرعمه** (pesərəmme) – bibioğlu  
**پشت** (poşt) – arxa  
**پشتیبان** (poştıban) – arxa, dayaq, himayəçi  
**پشم** (pəşm) – yun  
**پل** (pol) – körpü  
**پناه بردن** (pənah bordən) – sığınmaq  
**پنبه** (pəmbe) – pambıq  
**پنبه چین** (pəmbeçin) – pambıqçı, pambıqyığan  
**پنج** (pənc) – beş  
**پنجاه** (pənkah) – əlli  
**پند** (pənd) – öyünd, nəsihət  
**پندار** (pendar) – sanki, elə bilki...  
**پنهان** (penah) – gizli  
**پور** (pur) – oğul, oğlan  
**پوشاندن** (puşandən) – geyindirmək  
**پوشیدن** (puşidən) – geyinmək, geymək  
**پهلو** (pəhlü) – böyür, yan  
**پياده شدن** (piyadə şodən) – düşmək (minikdən)  
**پيچيدن** (piçidən) – bükmək, sarımaq, dönmək  
**پيدا شدن** (peyda şodən) – tapılmaq  
**پيدا کردن** (peyda kərdən) – tapmaq  
**پير** (pir) – qoca  
**پيرارسال** (pirarsal) - inişil  
**پير شدن** (pir şodən) – qocalmaq  
**پيروز شدن** (piruz şodən) – qalib gəlmək  
**پيزوزى** (piruzi) – qələbə  
**پيش آمد** (pişaməd) – hadisə  
**پيشاهنگ** (pişahəng) – qabaqcıl, avanqard  
**پيش كش** (pişkes) – peşkəş  
**پিষوا** (pişva) – rəhbər  
**پيشينيان** (pişiniyan) – əcdad, əvvəlkilər, ulu babalar  
**پيله ور** (pilevər) – xirdavatçı, xirdavatsatan  
**پيوند كردن** (peyvənd kərdən) – calamaq, bitişdirmək

## ت

- تا (ta) – qat  
 تابستان (tabestan) – yay  
 تابستانى (tabestani) – yay üçün, yaya mənsub  
 تاڭىر (ta'sir) – təsir  
 تاراج (tarac) – qarət, talan  
 تارىزىن (tarzən) - tarçalan  
 تارىك (tarik) – qaranlıq  
 تارىكى (tariki) – qaranlıq, zülmət  
 تاسف (təəssof) – təəssüf  
 تاڭىن (ta kerdən) – qatlamaq  
 تاكىد (təkid) – israr  
 تالار (talar) – zal, salon  
 تالىف (tə'lif) – əsər  
 تب (təb) – hərarət, qızdırma  
 تېدىل گىشىن (tabdil gəştən) – çevrilmək  
 تېرى (təbər) – balta  
 تېرىك گۇفتىن (təbrik qoftən) – təbrik etmək  
 تەھىمملەر كىرىن (tahəmmol kerdən) – dözmək  
 تحصىل كىرىن (təhsil kerdən) – 1) oxumaq, təhsil almaq, 2) kəsb etmək, əldə etmək  
 تەھىقى (təhğıq) – tədqiq, araştırma  
 تەخ (toxm) – toxum  
 تەخ مرغ (toxm – e morğ) – yumurta  
 تەخ كەدو (toxm – e kədu) – balqabaq tumu  
 تراشىدىن (taraşidən) – yonmaq, qırxmaq  
 تراشىدە (taraşide) – yonulmuş  
 ترب (torob) – turp  
 تربىت (torbat) – türbat, qəbr  
 ترجمە كىرىن (tərcome kerdən) – tərcümə etmək  
 ترسىدىن (tersidən) – qorxmaq (kökü: ترس – ters)  
 ترکىن (ter kerdən) – islatmaq  
 ترکە (tärke) – çubuq  
 تسلیت (tesliyyət) – təsəlli  
 تشرىف آوردىن (təşrif avərdən) – gəlmək  
 تعريف كىرىن (tərif kerdən) - danışmaq

**تغییر دادن** (təğyir dadən) – dəyişmək, dəyişdirmək  
**تفریح** (təfrīh) – əyləncə  
**تقویت** (təqviyyət) – möhkəmləndirmə, qüvvətləndirmə  
**تکان خوردن** (təkan xordən) – tərpənmək  
**تکان دادن** (təkan dadən) – 1) tərpətmək, 2) söykənmək  
**تکاندن** (təkandən) – silkələmək, çırpmaq  
**تکیه دادن** (təkye dadən) – söykənmək  
**تمام شدن** (təmam şodən) – qurtarmaq, bitmək  
**تمام کردن** (təmam kərdən) – qurtarmaq, bitirmək  
**تمرین** (təmrin) – tapşırıq, çalışma  
**تن** (tən) – bədən  
**تو** (tu) – iç, içəri  
**تو** (to) – sən  
**تواضع** (təvazo') – təvazökar  
**توانا** (təvana) – bacarıqlı, güclü  
**توضیح دادن** (touzih dadən) – izah etmək  
**توگری** (toquyi) – sanki, eləbil ki  
**ته** (təh) – dib  
**تیر** (tir) – 1) ox; 2) gülə  
**تیز** (tiz) – tez, cəld, iti, kəsərli  
**تیغ** (tiğ) – ülgüt, tiyə

### ث

**ثروت** (servət) – sərvət, var – dövlət  
**ثبت** (sabet) – sübut, sabit

### ج

**جا** (ca) – yer  
**جا دادن** (ca dadən) – yerləşdirmək, yer vermək  
**جالب** (caleb) – maraqlı, cəlbədici  
**جامه** (came) – paltar  
**جاندار** (candar) – canlı  
**جاودان** (cavedan) – əbədi, daimi  
**جاویدان** (cavidan) – bax: جاودان  
**جايزه** (cayeze) – mükafat  
 **جدا** (coda) – ayrı  
**جدل کردن** (cədəl kərdən) – vuruşmaq, mübahisə etmək

جراح (cərrah) – cərrah  
 جز (coz) – başqa  
 جستجو (costocu) – axtarış, axtarma  
 جستجو کردن (costocu kerdən) – axtarmaq  
 جستن (cesten) – atılmaq, tullanmaq, hoppanmaq, sıçramaq  
 جستن (costən) – axtarmaq  
 جست و خیز کردن (cest o xız kerdən) – atılıb – düşmək, hoppanmaq  
 جشن (cəşn) – bayram, şənlik  
 جشن گرفتن (cəşn gereftən) – bayram etmək  
 جفت (coft) – cüt  
 جعبه (cəbe) – qutu  
 جلو (celou) – ön, qarşı, irəli  
 جمع اورى کردن (cəm avəri kerdən) – yığmaq, toplamaq  
 جمع شدن (cəm şodən) – yığışmaq, toplaşmaq  
 جمع کردن (cəm kerdən) – yığmaq, toplamaq  
 جنگل (cəngəl) – meşə  
 جوی (cuy) – arx  
 جوهر (couhər) – kövhər, qiymətli  
 جوهرفروش (couhərforuş) – cəvahirsatan, qiymətli şeylər satan  
 جویندہ (cuyənde) – axtaran  
 جهاندیده (cəhandide) – dünyagörmüş  
 جهان افروز (cəhanəfruz) – dünyani işıqlandırın  
 جهل مرکب (cəhl – e morəkkəb) – cəhalət bataqlığı  
 جین (ciğ) – qışqırıq, çığırıcı  
 جین زدن (ciğ zədən) – qışqırmaq, çığırmaq

## ق

قادر (çadır) – çadır, çadra  
 چاق (çağ) – kök  
 چاق شدن (çağ şodən) – kökəlmək  
 چاه (çah) – quyu  
 چتر (çətr) – çətir  
 چرا (çera) – nə üçün, niyə  
 چربی (çerbi) – yağılı  
 چسب (çəsb) – yapışqan  
 چسباندن (çəsbandən) – yapışdırmaq  
 چسبیدن (çəsbindən) – yapışmaq

**چشایی** (çeşayı) - dadma  
**چشم** (çeşm) – 1) göz, 2) göz üstə, gözüm üstə  
**چشم پوشی کردن** (çeşmuşi kerdən) – göz yummaq, görməməzlilik vurmaq  
**چشمنواز** (çeşmnəvaz) - gözoxşayan  
**چشاندن** (çeşandən) – daddırmaq  
**چشیدن** (çeşidən) – dadmaq  
**چطور** (çetour) – necə, nə cür  
**چکاره** (çekare) – nəçi  
**چکاندن** (çekandən) – damdırmaq  
**چگونه** (çequne) – necə, nə cür  
**چلچله** (çelçele) - qaranquş  
**چمچه** (çomçə) – çömcə  
**چند** (çənd) – neçə, bir neçə  
**چوب** (çub) – çubuq  
**چوبک** (çubək) – çubuq, balaca çubuq  
**چوب کبریت** (çub – e kebrit) – kibrıt çöpü  
**چوب الف** (çubələf) – əlfəcin  
**چون** (çun) – elə ki, kimi  
**چهار** (çəhar) – dörd  
**چهار شنبه ی سوری** (çəharşənbe – ye suri) – ilaxır çərşənbə  
**چهارده** (çəhardəh) – on dörd  
**چهل** (çehel) – qırx  
**چیدن** (çidən) – 1) dərmək, 2) düzmək  
**چیده شدن** (çide şodən) – 1) dərilmək, 2) düzülmək  
**چیست** (çist) – nədir?

## ح

**حالا** (hala) – indi  
**حاضر شدن** (hazer şodən) – hazırlaşmaq  
**حاضر کردن** (hazer kerdən) – hazırlamaq  
**حتما** (hətmən) – mütləq, hökmən  
**حرف** (hərf) – 1) hərf, 2) söz  
**حرف زدن** (hərf zədən) – danışmaq  
**حروف** (horuf) – hərflər (təki: حرف)  
**حساب کردن** (hesab kerdən) – hesab etmək, hesablamaq  
**حصار** (hesar) – hasar, çəper

**حڻڻ شدن** (hefz şodən) – qorunmaq  
**حڻڻ كردن** (hefz kerdən) – qorumaq, saxlamaq, əzbərləmək  
**حقارت** (heqarət) – həqarət, təhqir  
 **بواس** (həvas) – hislər, duygular (təki: حس (hess))  
**حيات** (həyat) – yaşayış, həyat  
**حياط** (həyat) – həyət, məhəllə

## خ

**خار** (xar) – tikan  
**خاک** (xak) – torpaq  
**خاکستر** (xakestər) – kül  
**خاکستری** (xakestəri) – külrəngi  
**خاموش** (xamuş) – susma, sakit olma  
**خاموشی** (xamuşı) – sakitlik, sükut  
**خانواده** (xanevade) – ailə  
**خانه** (xane) – ev  
**خاور** (xaver) – şərq  
**خاورزمین** (xavərzəmin) – şərq (ölkələri)  
**خاورشناس** (xavərşenəs) – şərqşünas  
**ختن** (xotən) – şimali çin  
**خداهافظى كردن** (xodahafəzi kerdən) – xudahafizləşmək  
**خدانگهدار** (xoda negəhdar) – allah saxlasın  
**خرد** (xerəd) – ağıl  
**خردمند** (xerədmənd) – ağıllı  
**خرس** (xers) – ayı  
**خروس** (xorus) – xoruz  
**خريدين** (xəridən) – almaq (pul ilə)  
**خسارت** (xəsarət) – ziyan, zərər  
**خستن** (xestən) – durmaq (برخاستن)  
**خسته** (xəste) – yorğun  
**خسته شدن** (xəste şodən) – yorulmaq  
**خسته كردن** (xəste kerdən) – yormaq  
**خشت** (xeşt) – kərpic (çiy)  
**خشتزن** (xeştzən) – kərpickəsən  
**خشتمال** (xeştmal) – kərpickəsən  
**خشنود** (xoşnud) – şən, şad, sevinc  
**خشنودى** (xoşnudi) – sevinc, şadlıq

**خشونت** (xoşunət) – kobudluq  
**خفتن** (xoftən) – yatmaq, yuxulamaq  
**خميدن** (xəmidən) – əyilmək  
**خمير دندان** (xəmir –e dəndan) – diş pastası  
**خندان** (xəndan) – gülə - gülə, gülərək  
**خندیدن** (xəndidən) – gülmək  
**خنده** (xənde) – gülüş  
**خود** (xod) – öz  
**خواب** (xab) – yuxu  
**خواب آور** (xabavər) – yuxugətirən, həzin  
**خوابیدن** (xabidən) – yatmaq, yuxulamaq  
**خواستن** (xastən) – istəmək  
**خواندن** (xandən) – oxumaq  
**خواننده** (xanənde) – 1) oxucu, 2) müğənni  
**خواهر** (xahər) – bacı  
**خواهش** (xaheş) – xahiş  
**خواهش کردن** (xaheş kərdən) – xahiş etmək  
**خوب** (xub) – yaxşı  
**خود** (xod) – öz (təyini əvəzlik)  
**خودداری کردن** (xoddarı kərdən) – çəkinmək, özünü saxlamaq  
**خورداد (خرداد)** (xordad) – hicri – şəmsi ilinin 3 – cü ayı  
**خوردن** (xordən) – 1) yemək, 2) içmək  
**خورده** (xorde) – qırıntı  
**خورشید** (xorsid) – günəş  
**خوشحال شدن** (xoşhal şodən) – sevinmək  
**خون** (xun) – qan  
**خونسرد** (xunsərd) – soyuqqanlıq  
**خواط** (xəyyat) – dərzi  
**خیلی** (xeyli) – çox

۵

**دادن** (dadən) – vermek  
**دارندگی** (darəndegi) – varlılıq  
**دارو** (daru) – dərman  
**داروخانه** (daruxane) – aptek  
**داس** (das) – oraq

داشتن (daştən) – malik olmaq  
دامن (damən) – ətək  
дана (dana) – alim, bilikli, bilici  
دانستن (danestən) – bilmək  
دانش (daneş) – bilik  
دانش آموز (daneşamuz) – şagird  
دانشجو (daneşcu) – tələbə  
دانشکده (daneşkəde) – institut, fakültə  
دانشگاه (daneşqah) – universitet  
دانشمند (daneşmənd) – alim  
دانشیار (daneşyar) – müəllim, dosent  
دانه (dane) – 1)dən, 2)dənə  
دانه کش (danekeş) – dən aparan  
دېبستان (dəbestan) – ibtidai məktəb  
دېبرستان (dəbirestan) – orta məktəb  
دختر (doxtər) – qız  
دختر عمو (doxtərəmu) – əmiqizi  
دختر عمه (doxtərəmme) – bibiqizi  
در (dər) – 1)qapı 2)önqoşma (- da<sup>2</sup>)  
دراز (deraz) – uzun  
در اوردن (dəravərdən) – çıxartmaq  
درخت (derəxt) – ağaç  
درد (dərd) – ağrı  
درد کردəن (dərd kərdən) – ağrımaq  
درست (dorost) – doğru, düzgün  
درست کردن (dorost kərdən) – düzəltmək  
در شگفت ماندن (dər şegeft mandən) – təəccüb etmək  
در گذشتن (dərqozəştən) – ölmək  
درمان (dərman) – müalicə  
درماندگی (dərmandegi) – çarəsizlik, əlacsızlıq  
در نده (dərənde) – yırtıcı  
دروغ (doruğ) – yalan  
درون (dərun) – daxil, iç  
درويدن (derəvidən) – - biçmək  
دريافتэн (dəryaftən) – anlamaq, başa düşmək  
دريiden (dəridən) – parçalamaq, cirmaq, yırtmaq  
دزد (dozd) – oğru

دزدى (dozdi) – oğruluq  
دزدىن (dozdidən) – oğurlamaq  
دزدىدە (dozdide) – gizli, oğrunca  
دست (dəst) – el  
دشت (dəşt) – çöl, səhra  
دکتر (doktor) – həkim  
دلگىز (deşəngiz) - ürəkaçan  
دلبند (delbənd) – əziz  
دلدرد (deldərd) – qarın ağrısı  
دم (dəmər) – və ya دمر (dəməru) – üzüaşağı  
دنبال (donbal) – arxa, ard, arxa tərəf  
دندان (dəndan) – diş  
دندان پزشک (dəndanpezeşk) – diş həkimi  
دور (dur) – uzaq  
دور شدن (dur şodən) – uzaqlaşmaq  
دوزنده (duzənde) – dərzi  
دوست (dust) – dost, yoldaş  
دوست داشتن (dust daştən) – sevmək  
دوش (duş) – çıyın  
د (deh) – kənd  
ه (deh) – on  
دهاتى (dehati) – kəndlili  
دهان (dəhan) – ağız  
دهقان (dehğan) – kəndlili  
دهن (dəhən) – ağız  
دهنه (dəhəne) – yüyen, cilov  
دى (dey) – hicri – şəmsi ilinin 10 – cu ayı  
دیدار (didar) – görüş  
دیدار كردن (didar kərdən) – görüşmək  
دیدن (didən) – görmək  
دیدنى (didəni) – görməli  
دير (dir) – gec  
دير كردن (dir kərdən) – gecikmək  
ديروز (diruz) – dünən  
ديشب (dişəb) dünən gecə  
ديگر (digər) – 1) başqa, digər, 2) bir daha  
ديگ (dig) - qazan

دیو (div) – şeytan, div

ذ

ذخیره (zəxire) – ehtiyat

ذرت (zorret) – qarğıdalı

ذوق (zouğ) – zövq

ذرة (zerre) - zərrə

را (ra) – sonqoşma (təsirlik hal şəkilçisinə uyğundur)

راز (raz) – sırr

راست (rast) – 1) doğru, düzgün, 2) sağ, 3) muğam

راستی (rasti) – doğruluq, düzgünlük

راندن (randən) – sürmek

راننده (ranende) – sürücü, sürüən

رایگان (rayqan) – müftə, havayı, məccani

رباب (robab) – rübab (musiqi aleti)

ربط (rabt) – əlaqə, dəxli olma

ربع (rob) – dördədə bir (1/4)

رتبه (rotbe) – dərəcə, rütbə

رخ (rox) – üz

رخ دادن (rox dadən) – üz vermək, baş vermək (hadisə)

رخساره (roxsare) – üz

رساندن (resandən) – çatdırmaq

رسما (rəsmən) – rəsmi

رسن (rəsən) – kəndir

رسیدن (residən) – çatmaq

رشته (reşte) – 1) sahə, 2) zəncir, 3) silsilə

رفق (rəftən) – getmək

رفتن (roftən) – süpürmək

رفت و روب (roft – o rub) – silib – süpürmə, sil – süpür

رفقا (rofəqa) – yoldaşlar (təki: رفیق)

رفيق (rəfiq) – yoldaş

ركعت (rək'ət) – rükət (namazın bir hissəsi)

رگ (rəg) – damar

رنج (rənc) – əziyyət, zəhmət

رنج بordan (rənc bordən) – əziyyət çəkmək

رنگ آمیز (rəngamız) – rəngləri seçib tutuşdurma (uyğunlaşdırma)

رنگین کمان (rəngin kəman) – göy qurşağı  
 رنجیدن (rəncidən) – incimək  
 رو (ru) – üz, üst  
 روود (rud) – çay (coğr.)  
 رودخانه (rudxane) – çay (coğr.)  
 روز (ruz) – gün, gündüz  
 روزانه (ruzane) – gündəlik, bir günlük  
 روزه (ruze) – oruc  
 روزه گرفتن (ruze gereftən) – oruc tutmaq  
 روزی (ruzi) – yemək  
 روستابی (rustayı) – kəndlili  
 روشن (rouşən) – 1) işiq, işiqlı 2) açıq (rəng)  
 رونویسی کردن (runevisi kərdən) – üzündən köçürtmək  
 روی هم نهادن (ruy – e həm nəhadən) – üst – üstə qoymaq  
 روی هم رفته (ruy – e həm rəfte) – üst – üstə, ümumiyyətlə  
 رها کردن (rəha kərdən) – azad etmək, xilas etmək  
 رهگذر (rəhqozər) – yolkeçən, yolötən  
 ریختن (rixtən) – tökmək, tökülmək  
 رسماں (risman) – kəndir, çatı

## ز

زادگاه (zadqah) – doğulan yer  
 زاغ (zağ) – qarğı  
 زانو (zanu) – diz  
 زبان (zəban) – dil  
 زخم (zəxm) – yara  
 زدن (zədən) – vurmaq, döymək, çalmaq  
 زر (zər) – qızıl  
 زرد (zərd) – sarı  
 زردک (zərdək) – yerkökü  
 زغال (zoğal) – kömür  
 زمستان (zemestan) – qış  
 زمستانی (zemestani) – qışa mənsub  
 زمیندار (zəmindar) – torpaq sahibi  
 زمین لرزه (zəminlərze) – zəlzələ, yer tərpənməsi  
 زن (zən) – qadın  
 زنبور (zənbur) – bal arısı

**ز**  
 زنده (zende) – canlı, yaşayan, diri  
 زنده باد (zende bad) – yaşasın!  
 زنده گانى (zendeqani) – hayatı, yaşayış  
 زندگى كردن (zendegi kerdən) – yaşmaq  
 زنگوله (zənqule) – zinqrov  
 زود (zud) – tez, cəld  
 زور (zur) – güc, zor  
 زوزه (zuze) – viyiltili, ulama  
 زيبا (ziba) – gözəl, qəşəng  
 زير (zir) – aşağı, alt  
 زيرا (zira) – çünkü  
 زبور (zivər) – bəzək

### ژ

ژاله (jale) – şeh  
 ژرف (zərf) – dərinlik  
 ژنده (jende) – köhnə, işlənmiş (paltar)  
 ژانвиye (janviye) – yanvar  
 ژوئن (juən) – iyun  
 ژویه (juye) – iyul

### س

سابقاً (sabeğən) – keçmişdə, əvvellərdə  
 سال (sal) – 1) il, 2) yaş  
 سالم شدن (salem şodən) – sağalmaq  
 سالخورده (salxorde) – yaşılı  
 سالگرد (salgərd) – ildönümü  
 سبز (səbz) – yaşıl  
 سپتامبر (septambr) – sentyabr  
 ستمگر (setəmgər) – zalim, zülmkar  
 ستمگرى (setəmgəri) – zülmkarlıq, zalımlıq  
 سخت (səxt) – 1) bərk, 2) çətin  
 سخت گىرى (səxtgiri) – ciddilik, tələbkarlıq  
 سخن (soxən) – söz  
 سر (sər) – baş  
 سرافكىندى (sərafkəndəgi) – başı aşağılıq, alçalma  
 سرباز (sərbaz) - əsgər  
 سرپرست (sərpərest) – hamı, himayəçi

سرچشمە (sərçəşmə) – mənşə, mənbə  
 سرد (sərd) – soyuq  
 سردادن (sərdadən) - başlamaq  
 سردار (sərdar) – başçı, sərkərdə  
 سردارى (sərdari) – sərkərdəlik, başçılıq  
 سرزمین (sərzəmin) – ölkə  
 سرشیر (sərşir) – qaymaq  
 سرمایه (sərmaye) – maya, pul, kapital  
 سرمایه دار (sərmayedar) – kapitalist  
 سرود (sorud) – mahni, nəğmə  
 سرود ملی (sorud – e melli) – milli himn  
 سرودن (sorudən) – 1) şeir qoşmaq, 2) oxumaq  
 سفید (sefid) – ağ  
 سلام کردن (səlam kərdən) – salamlaşmaq  
 سلطنت (səltənət) – şahlıq  
 سلمانی (səlmani) – 1) bərbərxana, 2) bərbər, dəllək  
 سنجد (senced) – iydə  
 سوار (səvar) – atlı  
 سوار شدن (səvar şodən) – minmək  
 سود (sud) – fayda, mənfəət  
 سوداور (sudavər) – faydalı  
 سوزن (suzən) – iynə  
 سوق دادن (souq dadən) – yeritmək (qoşun)  
 سهل (səhl) – asan  
 سه (se) – üç  
 سی (si) – otuz  
 سیاه (siyah) – qara  
 سیاه و سفید (siyah o sefid) – ala – bula, ala  
 سیب (sib) – alma  
 سیخ (six) – şış (kabab)  
 سیر (sir) – 1) sarımsaq, 2) tox, 3) tünd (rəng)  
 سیزده (sizdəh) – on üç  
 سینما (sinema) – kino

## ش

شاخ (şax) – 1) budaq, 2) buynuz  
 شام (şam) – axşam yeməyi

**شانه** (şane) – 1) çiyin, 2) daraq  
**شاید** (şayəd) – bəlkə, olsun ki,  
**شب** (şəb) – axşam, gecə  
**شباته روز** (şəbane – ruz) – sutka  
**شتاپ** (şətab) – tələsmə  
**شخم** (şoxm) – şum  
**شخم کردن** (şoxm kerdən) – şumlamaq  
**شدن** (şodən) – olmaq  
**شید** (şədid) - şiddetli  
**شرح دادن** (şərh dadən) – şərh etmək  
**شرمند شدن** (şərmənde şodən) – utanmaq  
**شرمندگی** (şərməndegi) – utancaqlıq  
**شروع شدن** (şoru' şodən) – başlanmaq  
**شروع کردن** (şoru' kerdən) – başlamaq  
**شستن** (şostən) – yumaq  
**شستشو کردن** (şostoşu kerdən) – yuyunmaq  
**شصت** (şəst) – altmış  
**شترنج** (şətrənc) - şahmat  
**شف** (şəef) – sevinc, şadlıq, fərəh  
**شغال** (şoğal) – çaqqal  
**شکار** (şekar) – ov  
**شکارچی** (şakarçı) – ovçu  
**شکست خوردن** (şekəst xordən) – məğlub olmaq  
**شکستن** (şekəstən) – sınmaka, sindirmaq  
**شکسته** (şekəste) – sıniq, sınmış  
**شکست ناپذیر** (şekəstnapəzir) – məğlub edilməz  
**شکفتن** (şekoftən) – açılmaq (gülün)  
**شکوفان** (şokufan) – çiçəklənən  
**شما** (şoma) – siz  
**شماره** (şomare) – nömrə  
**شمردن** (şemordən) – saymaq  
**شمیز** (şəmşir) – qılınc  
**شناختن** (şenaxtən) – tanımaq  
**شنوایی** (şenəvayı) – eşitmə  
**شوندہ** (şenəvənde) – dinləyici  
**شنبین** (şenidən) – eşitmək  
**شهر** (şouhər) – ər

**شەد** (şəhd) - bal

**شەرۋەند** (şəhrvənd) – vətəndaş

**شەرىور** (şəhrivər) – hicri – şəmsi ilinin 6 – ci ayı

**شەھىر** (şəhər) – məşhur, tanınmış

**شىر** (şir) – 1) süd, 2) şir (heyvan)

**شىرازە** (şiraze) – kitabın tikiş yeri

**شىرىنى فۇروش** (şirini foruş) – qənnad

**شىرىنى فۇروشى** (şirini foruşi) – qənnadı dükən

**شىشە** (şişe) – şüşə

## ص

**صاحبخانه** (sahebxane) – ev sahibi

**صاحب منصب** (sahebmənsəb) – vəzifə sahibi, vəzifəli şəxs

**صادر مۇدن** (sader şodən) – 1) ixrac olunmaq, 2) verilmək

**صيبح** (sobh) – səhər, sübh

**صيحمدم** (sobhdəm) – səhər tezdən

**صيحانه** (sobhane) – səhər yeməyi

**صبر كردن** (səbr kerdən) – səbr etmək, gözləmək

**صحبت كردن** (sohbət kerdən) – söhbət etmək

**صحيح** (səhih) – doğru, düzgün

**صد** (səd) – yüz

**صدا** (seda) – ses

**صدا زدن** (seda zədən) – çağırmaq, səsləmək

**صدا كردن** (səda kerdən) – çağırmaq, səsləmək

**صرف** (sərf) – 1) yemə, yemək 2) morfologiya

**صرف نظر (اى)** (sərf – e nəzər) (əz) – baxmayaraq, asılı olmayaraq

**صرف كردن** (sərf kerdən) – yemək

**صرفه جوبي** (sərfecuyi) – qənaət

**صلح** (solh) – sülh

**صندىلى** (səndəli) – stul

**صنم** (sənəm) – gözəl

**صوت** (sout) – səs

## ض

**ضخيم** (zəxim) – qalın

**ضرب المثل** (zərb – ol – məsəl) – zərbi – məsəl

**ضرورت** (zərurət) – zəruri

**ضمن** (zemn) – əsna

## ط

**طاقة فرسا** (tağətfərsa) – üzücü, dözülməz  
**طب** (tebb) – tibb  
**طبقه** (təbəğe) – mərtəbə, təbəqə  
**طبل** (təbl) – təbil, nağara  
**طبيب** (təbib) – həkim  
**طعم** (təəm) – dad  
**طلا** (təla) – qızıl  
**طول** (tul) – uzun, uzunluq  
**طويله** (təvile) – tövlə

## ظ

**ظرف** (zərf) – 1) qab, 2) zərf (qram)  
**ظرف** (zəfər) – qələbə  
**ظلمت** (zolmət) – zülmət, qaranlıq  
**ظهر** (zohr) – günorta

## ع

**عادتاً** (adətən) – bir qayda olaraq  
**عادل** (adel) – ədalətli  
**عاقل** (ağel) – ağıllı  
**علم** (alem) – alim  
**عالم** (aləm) – aləm, dünya  
**عبر** (obur) – keçmə, keçid  
**عجلة كردن** (əcələ kərdən) – tələsmək  
**عجب** (əcib) – təəccübü, qəribə  
**عدل** (ədl) – ədalət  
**ده** (edde) – qrup, dəstə  
**عذر** (ozr) – üzr  
**عرضه كردن** (ərzə kərdən) – ərz etmək  
**عنى** (ərəg) – tər  
**عرق كردن** (ərəğ kərdən) – tərləmək  
**عمل** (əsəl) – bal  
**عصر** (əsr) – 1) əsr, 2) axşamçağı  
**عصرانه** (əsrane) – axşam yeməyi

**عضو** (ozv) – üzv  
**عطراگین** (etrigin) - ətirli  
**عقب مانده** (əqəb mande) – geriqalmış  
**عقبک** (əqrəbək) – saat əqrəbi  
**عقبک شانیه شمار** (əqrəbək – e saniye şomar) – saniyəni göstərən əqrəb  
**عقبک دقیقہ شمار** (əqrəbək – e dəqiqlişomar) – dəqiqliğöstərən əqrəb  
**عقبک ساعت شمار** (əqrəbək – e saatşomar) – saatgöstərən əqrəb  
**عقل** (əql) – aqlı  
**عكس** (əks) – şəkil (foto)  
**علاقە داشتن** (əlağe daştən) – maraqlanmaq  
**علاقەند** (əlağemənd) – marağı olan, maraqlanan  
**علماء** (oləma) – alimlər (təki: علم)  
**علوم** (olum) – elmlər (təki: علم)  
**عمو** (əmu) – əmi  
**عمه** (əmme) – bibi  
**عودت** (oudət) – qayıtma  
**عودت دادن** (oudət dadən) – qaytarmaq  
**عيد** (id, eyd) – bayram  
**عيد گرفتن** (id gereftən) – bayram etmək

## خ

**غاز** (ğaz) – qaz (quş)  
**غالب** (ğaleb) – qalib  
**غالبا** (ğalebən) – əksər halda, çox vaxt  
**غبار** (ğobar)- 1) toz, 2) kədər  
**غذا** (ğəza) – yemək (xörək)  
**غورو** (ğorur) – qürur, məğrurluq  
**غريب** (ğərib) – yad, özgə  
**غلىتين** (ğəltidən) - diyirlənmək  
**غنوون** (ğonudən) – yatmaq

## ف

**فضل** (fazel) – bilikli  
**فرا رسیدن** (fəra' residən) – çatmaq  
**فرار کردن** (fərar kərdən) – qaçmaq  
**فوارى** (fərari) – qaçaq  
**فرا گرفتن** (fəra gereftən) – 1) bürümək, 2) öyrənmək

فراورده (fəravərde) – məhsul  
 فراموش کردن (fəramuş kərdən) – unutmaq, yaddan çıxarmaq  
 فراهم ساختن (fərahəm saxtən) – hazırlamaq  
 فرح (fərəh) – fərəh, sevinc  
 فردا (fərda) – sabah  
 فرزند (fərzənd) – övlad  
 فرستادن (ferestadən) – göndərmək.  
 فرشته (fereşte) – mələk  
 فروتن (forutən) – təvazökar  
 فروختن (foruxtən) – satmaq  
 فروشندə (foruşənde) – satıcı  
 فروردین (fərvərdin) – hicri – şəmsi ilinin 1 – ci ayı  
 فروگزاری (foruqozari) - əsirgəmə, müzayiqə  
 فروگذاری کردن (foruqozarı kerdən) - əsirgəmək, müzayiqə etmək  
 فرهنگ (fərhəng) – 1) mədəniyyət, 2) lügət  
 فرهنگستان (fərhəngestan) – akademiya  
 فریب خوردن (fərib xordən) – aldanmaq  
 فریب دادن (fərib dadən) – aldatmaq  
 فشار (feşar) – təzyiq  
 فشیدن (feşordən) – sıxmaq  
 فضل (fəzl) – alimlik, müdriklik  
 فعل (fe'lən) – hələlik  
 فقر (fəqr) – yoxsulluq, fağırlıq  
 فقیر (fəğır) – fağır, yoxsul, kasib  
 فورا (fourən) – cəld, dərhal  
 فوری (fouri) – təcili  
 فوریه (fevriye) – fevral (ayı)  
 فوق (fouğ) – yuxarı, yuxarıdakı  
 فهمتدن (fəhmandən) – başa salmaq  
 فهمیدن (fəhmidən) – başa düşmək, anlamayaq  
 فیلبان (filban) – fil sahibi, filəbaxan

## ق

قاج (ğaç) – dilim, tikə  
 قارچ (ğarç) – göbələk  
 قاصد (ğased) - xəbərgətirən  
 قاشق (ğasoq) – qasıq

**قالب** (ğaleb) – qəlib  
**قالى** (ğali) – xalı  
**قابىق** (ğayeq) – qayıq  
**قابلقران** (ğayeqran) – qayıqsürən  
**فرض** (ğərz) – borc  
**قربىب** (ğərib) – yaxın  
**قسم** (ğəsəm) – and  
**قسم خوردن** (ğəsəm xordən) – and içmək  
**قسمت** (ğesmet) – hissə  
**قسمت كردن** (ğesmet kərdən) – bölmək, paylamaq  
**قصه** (ğesse) – nağıl  
**قضايا** (ğəza) – hadisə  
**قضايا ((əz) از)** (əz) (ğəza) – təsadüfən  
**قضارا** (ğəzara) – qəzavü qədər  
**قطره** (ğətre) – damcı  
**قطعة** (ğət'e) – hissə, parça (musiqi parçası ...)  
**قرن** (ğəmar) – ay  
**قوانين** (ğəvanin) – qanunlar, təki: (**قانون**) (ğanun)  
**قول دادن** (ğoul dadən) – söz vermək  
**قوى** (ğəvi) – güclü, qüvvətli  
**قيافة** (ğiyafe) – görkəm

## ك

**كاخ** (kax) – saray  
**كار** (kar) – iş  
**كارخانه** (karxane) – fabrik, zavod  
**كارد** (kard) - bıçaq  
**كاركون** (karkon) – işçi, fəhlə  
**كارگر** (kargər) – işçi, fəhlə  
**كارمند** (karmənd) – işçi  
**كاشتن** (kaştən) – əkmək  
**كاڭىز** (kağəz) – kağız  
**كاۋىدىن** (kavidən) – 1) qazımaq, 2) axtarış aparmaq  
**كېبۇر** (kəbutər) – göyrəçin  
**كېبۇد** (kəbud) – göy (rəng)  
**كجا** (koca) – hara, haraya, harada  
**كىدام** (kodam) – hansı

**کردار** (kerdar) – əməl, iş, rəftar  
**کردن** (kərdən) – etmək  
**کرم** (kerm) – qurd  
**کرم خوردگی** (kerm xordegi) – qurd yemə  
**کسالت** (kesalət) – əzginlik, xəstəlik, süstlüklük  
**کشاورزی** (keşavərzi) – kənd təsərrüfatı  
**کشتگاه** (keştgəh) – əkin yeri  
**کشن** (koştən) – öldürmək, kəsmək (heyvanı)  
**کشى** (kəsti) – gəmi  
**کشور** (keşvər) – ölkə  
**کشیدن** (keşidən) – çəkmək, dartmaq  
**کف** (kəf) – 1) ovuc, 2) köpük  
**کفş** (kəfş) – ayaqqabı  
**کلاخ** (kəlağ) – qarğı  
**کلانترى** (kəlantəri) – polis idarəsi  
**کلاه** (kolah) – papaq  
**کلید** (kelid) – açar, kilid  
**کم** (kəm) – az  
**کمى** (kəmi) – azlıq  
**کوچک** (küçək) – balaca, kiçik  
**کودک** (kudək) - uşaq  
**کوزه** (kuze) – kuzə, kiçik səhəng  
**کوزه گر** (kuzegər) – kuzəçi, kuzədüzəldən  
**کور** (kur) – kor  
**کورشدن** (kur şodən) – kor olmaq  
**کودک** (kudək) – uşaq  
**کوشما** (kuşa) – çalışqan  
**کوشش** (kuşəş) – çalışma  
**کوشیدن** (kuşidən) – çalışmaq  
**کوه** (kuh) – dağ  
**کی** (key) – nə vaxt, haçan  
**کیست** (kist?) – kimdir?  
**کیف** (kif) – sumka, çanta  
**کینه** (kine) – kin, küdürüət

## گ

**گارد** (qard) – qvardiya

- گاز** (qaz) – qaz (yanacaq)  
**گاز گرفتن** (qaz gereftən) – dişləmək  
**گاو** (qav) – inək  
**گواهن** (qavahən) – xış (qəd.)  
**گاه** (qah) – gah  
**گاهواره** (qahvare) – beşik  
**گاهى** (qahi) – bəzən, hərdənbir  
**گچ** (gəç) – təbaşir  
**گذاشتəن** (qozaştən) – qoymaq  
**گذراندن** (qozərandən) – keçirmək  
**گذشتəن** (qozəştən) – keçmək  
**گذشتə** (qozəşte) – keçmiş  
**گرامер** (qramer) – qrammatika  
**گرد** (gərd) – toz  
**گرد** (gerd) – 1) yumru, dəyirmi, 2) dövrə, ətraf  
**گرد دندان** (gərd – e dəndan) – diş tozu  
**گردىش** (gərdeş) – gəzinti  
**گردن** (gərdən) – boyun  
**گردو** (gerdu) – qoz  
**گرسنه** (qorosne) – ac  
**گرفتار شدن** (gereftar şodən) – tutulmaq  
**گرفتم** (gereftəm) – 1) tutalım, fərz edək, 2) götürdüm, aldım  
**گرفтен** (gereftən) – tutmaq, götürmək, almaq  
**گرم** (gərm) – isti  
**گریبان** (gəriban) – yaxa  
**گریختəن** (qorixtən) – qaçmaq  
**گز کردن** (gəz kərdən) – ölçmək  
**گزیدən** (gəzidən) – sancmaq, dişləmək  
**گشتن** (gəştən) – gəzmək, dolanmaq  
**گفتər** (qoftar) – danışiq  
**گفتن** (qoftən) – demək  
**گفتگو** (qoftoqu) – danışiq, söhbət  
**گفتگو کردن** (qoftoqu kərdən) – söhbət etmək, danışmaq  
**گفته** (qofte) – 1) deyilmiş, 2) söz  
**گل** (qol) – gül  
**گل** (gel) – gil, palçıq  
**گلابى** (qolabi) – armud

**گم شدن** (qom şodən) – itmək  
**گم کردن** (qom kərdən) – itirmək  
**گنبد** (qonbəd) – kubəz  
**گند** (qonbəd – e gərdun) – göy kubəzi  
**گنج** (gənc) – xəzinə  
**گندم** (gəndəm) – buğda  
**گوزن** (gəvəzn) – maral  
**گوسفند** (qusfənd) – qoyun  
**گوش** (quş) – qulaq  
**گوشت** (quşt) – et  
**گوش دادن** (quş dadən) – qulaq asmaq  
**گوش کردن** (quş kərdən) – qulaq asmaq  
**گوشه** (quşə) – künc, kənar  
**گول زدن** (qul zədən) – aldatmaq  
**گول خوردن** (qul xordən) – aldanmaq  
**گوناگون** (qunaqun) – cürbəcür, müxtəlif  
**گوینde** (quyənde) – deyən, danışan, diktor  
**گە گە** (gəh gəh) **گاه گاه** (qah – qah) – hərdənbir, bəzən  
**گیتى** (giti) – dünya  
**گیسو** (gisu) – saç

## ل

**لاغر** (lağər) - arıq  
**لای** (lane) – yuva  
**لای** (lay) – ara  
**لب** (ləb) – dodaq  
**لباس** (lebas) – paltar  
**لېخند** (ləbxənd) – təbəssüm  
**لحظه** (ləhze) – an (ən kiçik vaxt ölçüsü)  
**لخت** (loxt) – lüt, çılpaq  
**لذت** (ləzzət) – ləzzət  
**لذیذ** (ləziz) – ləzzətli  
**لعل** (lə'l) – yaqt  
**لعل ساز** (lə'ləsaz) – ləl düzəldən, ləl yaradan  
**لنظ** (ləfz) – söz  
**لۇغىمە** (loğme) – loğma, tikə  
**لۇقام** (leqam) – cilov, yüyen

## لوازم (ləvazem) – ləvazimat

م

- ما (ma) – biz  
مادر (madər) – ana  
مادریزرگ (madərbozorg) – nənə  
مار (mar) – ilan  
مارس (mars) – mart  
مالیدن (malidən) – 1) sürtmək, ovxalamaq, 2) kəsmək (kərpic)  
ماندن (mandən) – qalmaq  
مانند (manənd) – kimi  
ماه (mah) – ay  
ماھي (mahi) – balıq  
متعدد شدن (motəhhed şodən) – birləşmək  
متعدد كردن (motəhhed kerdən) – birləşdirmək  
متساوى (motəsavi) – bərabər  
متساوى الحقوق (motəsavi – ol hoguğ) – bərabər hüquqlu  
متعلق (motəlleğ) – aid  
متولد شدن (motəvəlləd şodən) – doğulmaq, anadan olmaq  
مثل (mesl) – kimi  
 مجاني (məccani) – müftə, havayı  
مج (moç) - bilek  
محفل (məhfəl) – dərnək  
محکمه (məhkəmə) – 1) məhkəmə, 2) həkimin qəbul otağı  
داد (medad) – karandaş  
داد پاک کن (medadpakkon) – pozan  
مدرسة (mədrəse) – məktəb  
مديون (mədyun) – borclu  
مراجعةت (moraceət) – qayıtma  
مراجعةت كردن (moraceət kerdən) – qayıtmaq  
مراجعة (moracee) – müraciət  
مراجعةه كردن (moracee kerdən) – müraciət etmək  
مارارت (mərarət) 1) çətinlik, 2) qəm – qüssə, kədər  
مراجعةت (moraat) – riayət etmə  
مربوط (mərbüt) – əlaqəli, aid  
مرد (mərd) – kişi  
مرداد (mordad) – hicri – şəmsi ilinin 5 – ci ayı  
مردمك (mərdomək) – bəbək

- مردم** (mərdom) – camaat  
**مرگ** (mərg) – ölüm  
**مرز** (mərz) – sərhəd  
**مرض** (mərəz) – xəstəlik  
**مرغ** (morğ) – quş, toyuq  
**مرغار** (mərğzar) - çəmənlik  
**مريض** (məriz) – xəstə  
**مريضخانه** (mərizxane) – xəstəxana  
**مزبور** (məzbur) – yuxarıda adı çəkilən  
**مزه** (məze) – dad  
**مزده** (mojde) – xeyir xəbər, müjdə xəbər  
**مزه** (moje) – kirpik  
**مزغان** (mojqan) – kirpiklər, kirpik  
**مسافر** (mosafer) – yolcu, müsafir  
**مسفر شدن** (mosəxxər şodən) – məftun olmaq  
**مسکین شدن** (meskin şodən) – yaziq olmaq, aciz olmaq  
**مسلح** (mosəlləh) – silahlı  
**مسند** (məsnəd) – taxt, taxt – tac, uca  
**مسواك** (mesvak) – diş firçası  
**مشت** (moşt) – yumruq  
**شرق** (məşreq) – şərq  
**مشغول شدن** (məşğul şodən) – məşğul olmaq  
**مشكل** (moşkel) – çətin  
**مضمر** (mozerr) – ziyanhı, zərərli  
**مطرب** (motreb) – xanəndə, musiqiçi, mütrüb  
**معدن** (məaden) – mədənlər (təki: معدن)  
**معالجه** (moalece) – müalicə  
**معاينه** (moayene) – müayinə  
**معدن** (mə'dən) – mədən  
**المعروف** (məruf) – məşhur  
**معنى** (mə'ni), **معنا** (məna) məna  
**عمولاً** (məmulən) – adətən, bir qayda olaraq  
**مغزگرد** (məğz – e gerdu) – qoz ləpəsi  
**مغزفندق** (məğz – e fəndoğ) – findiq ləpəsi  
**مفتفت** (moft) – müftə, havayı  
**مفید** (mofid) – faydalı  
**مقصود** (məqsəd) – məqsəd

- مقياس** (meğyas) – ölçü  
**مگس** (məgəs) – milçək  
**ملتفت شدن** (moltəfet şodən) – başa düşmək, anlamaq  
**منوع** (məmnu') – qadağan  
**منجر گشتن** (moncər gəştən) – sona çatmaq  
**منظور** (mənzur) – məqsəd  
**منع** (mən') – qadağa  
**منقار** (menğar) – dimdik  
**موثر** (moəsser) – təsir edən  
**منقار زدن** (menğar zədən) – dimdikləmək  
**موج** (mouc) – dalğa  
**مودب** (moəddəb) – ədəbli  
**موقع** (mouğe) – vaxt, zaman  
**مور** (mur) – qarışqa  
**مه** (me) – may  
**مه** (məh) – ay (ماه)  
**مهر** (mehr) – 1) məhəbbət, 2) günəş  
**مهربانی** (mehrebani) – mehribanlıq  
**مهمان** (mehman) – qonaq  
**میان** (miyan) – ara, orta  
**میز** (miz) – masa  
**میزبان** (mizban) – qonaq qəbul edən, ev sahibi  
**میسر شدن** (moyəssər şodən) – müyəssər olmaq, nail olmaq

## ن

- نابینا** (nabina) – görmeyən, kor  
**نایدید شدن** (napədiid şodən) – gözdənitmək, yox olmaq  
**натован** (natəvan) – gücsüz, zəif  
**натованی** (natəvani) – gücsüzlük, zəiflik,  
**ناچار** (naçar) – çıxılmaz vəziyyət, ələcsiz  
**ناخن** (naxon) – dirnaq  
**ناڭاه** (naqah) – qəflətən  
**ناڭھان** (nagəhan) – birdən, qəftələn, gözlənilmədən  
**نام** (nam) – ad  
**نامه** (name) – məktub  
**نامیدن** (namidən) – adlandırmaq  
**نان** (nan) – çörək

- ناتوا (nanəva) – çörəkçi  
 نجات دادن (necat dadən) – xilas etmək  
 نجات یافتن (necat yaftən) – xilas olmaq  
 نجار (nəccar) – dülgər  
 نجاری (nəccari) – dülgərlik  
 نجوم (nocum) – astronomiya  
 نخ (nəx) – sap  
 نخست (nəxost) – əvvəl, birinci  
 نخستین (nəxostin) – birinci, birincisi  
 نخود (noxod) – noxud  
 نخودچی (noxodçı) – ləbləbi  
 نرم (nərm) - yumşaq  
 نزد (nəzd) – yanında  
 نزدیک (nəzdig) – yaxın  
 ... نسبت به... (nesbət be...) – a<sup>2</sup> qarşı  
 نشان دادن (neşan dadən) – göstərmək  
 نشاندن (neşandən) – oturtmaq, otuzdurmaq  
 نشستن (neşəstən) – 1) oturmaq, əyləşmək, 2) qonmaq  
 نقط (notğ) – nitq  
 نقاش (nəğgəş) – rəssam  
 نقره (noğre) – gümüş  
 نقض کردن (nəğz kerdən) – pozmaq (müqaviləni)  
 نگاه داشتن (neqah daştən) – saxlamaq  
 نگاه کردن (negah kerdən) – baxmaq  
 نگریستن (negəristən) – baxmaq  
 نگر (negər) – bax, gör  
 نگهبان (negəhbən) – qoruyucu, baxıcı, gözətçi  
 نگین (negin) – qaş (üzükədə)  
 نگاه داشتن (negəh daştən) – bax: نگه داشتن  
 نماز خواندن (nəmaz xandən) – namaz qılmaq  
 نو (nou) – təzə, yeni  
 نواختن (nəvaxtən) – çalmaq (musiqi)  
 نوار (nəvar) – lent  
 نوازش کردن (nəvazəş kerdən) – əzizləmək  
 نوامبر (novambr) – noyabr  
 نواموز (nouamuz) – ibtidai məktəb şagirdi  
 نود (nəvəd) – doxsan

نور (nur) – işıq  
 نورسته (nou rəste) – yeni cürcermiş  
 نوشتن (nevəstən) – yazmaq  
 نوع (nou) – növ  
 نویسنده (nevisənde) – yaziçi, yazar  
 نه (nə) – yox  
 نهاد (nohad) – doqquz  
 نهادن (nəhadən) – qoymaq  
 نهان (nəhan) – gizli, məxfi  
 نهضت (nehzət) – hərəkat  
 نیرو (niru) – güc, qüvvə  
 نیرومند (nirumənd) – güclü, qüvvətli  
 نیست (nist) – 1) deyil, 2) yoxdur  
 نیک (nik) – yaxşı  
 نیم (nim) – yarım, yarı  
 نیمکت (nimkət) – parta, skamya  
 نیمه (nime) – yarım

وابستگى (vabəstegi) – asılılıq, tabelik  
 وارد شدن (vared şodən) – daxil olmaq  
 واژه (vaje) – lügət, söz  
 واقع است (vage' əst) – yerləşir  
 واقعاً (vaqeən) – həqiqətən  
 وانگھى (vangəhi) – sonra  
 ورزش (vərzes) – idman  
 ورزش کردن (vərzes kərdən) – idman etmək  
 ورزشکار (vərzeskar) – idmançı  
 ورزیده (vərzide) – sağlam bədənli, möhkəm  
 ورق زدن (vərəğ zədən) – vərəqləmək  
 وزیدن (vəzidən) – əsmək  
 وسط (vəsət) – orta  
 وضع (vəz') – vəziyyət  
 ولی (vəli) – lakin, amma  
 وی (vey) – o  
 ویران شدن (viran şodən) – dağıılmaq

**ھەرگىز** (hərgez) – heç vaxt  
**ھەست** (həst) – var, vardır  
**ھەستە** (həste) – tum (meyvə)  
**ھەفت** (həft) – yeddi  
**ھەفتاد** (həftad) – yetmiş  
**ھەم** (həm) – da, də (bağlayıcı)  
**ھەمان طور** (həmantour) – eləcə  
**ھەمبەستىگى** (həmbəstegi) – bağlılıq, birlik  
**ھەمپايە** (həmpaye) – tay – bərabər, bərabər  
**ھەمچون** (həmcün) – kimi, oxşar  
**ھەمكار** (həmkar) – həmkar, iş yoldaşı  
**ھەمكلاس** (həmkelas) – sınıf yoldaşı  
**ھەمە** (həme) – hamı  
**ھەمگى** (həmegi) - hamılıqla  
**ھەنۇز** (hənuz) – hələ  
**ھېنىت** (hey'ət) – astronomiya (elmi)

5

**يابىندە** (yabənde) – tapan  
**ياداۋرى** (yadavəri) – yada salma  
**ياد دادەن** (yad dadən) – öyrətmək  
**ياد گرفتن** (yad gereftən) – öyrənmək  
**yar** (yar) – dost  
**يازدە** (yazdəh) – on bir  
**يافتىن** (yaftən) – tapmaq  
**بىخ** (yəx) – buz  
**يچچال** (yəxçal) – soyuducu  
**بىك** (yek) – bir  
**يکبارە** (yekbare) – birdən, gözlənilmədən  
**يىكىيىر** (yekdiger) – bir – biri  
**يىكسان** (yeksan) – bərabər, bir cür, yeksan  
**يىكسىرە** (yeksere) – birbaşa  
**يىكى** (yeki) – biri, birisi, kimsə  
**يىغانىڭى** (yeqanegi) – birlik  
**يىلدا** (yelda) – ən uzun gece (22 dekabr gecəsi)  
**يواش** (yəvaş) – yavaş, ast

## MÜNDƏRICAT

Giriş.....	4
Fars əlifbasının xüsusiyyətləri .....	6
Əlifba cədvəli .....	9
Hərflər .....	10
Əlavə işarələr .....	55
<b>1-ci dərs .....</b>	<b>57</b>
Sual əvəzlikləri .....	59
İşarə əvəzlikləri .....	59
<b>2-ci dərs .....</b>	<b>61</b>
Sual cümlələri .....	62
Şəxs əvəzlikləri .....	63
<b>3-cü dərs .....</b>	<b>66</b>
Izafət birləşməsi və yanaşma .....	67
<b>4-cü dərs .....</b>	<b>71</b>
Önqoşmalar və son qoşma .....	71
<b>5-ci dərs .....</b>	<b>77</b>
« <b>ا</b> » haqqında bəzi qeydlər. Varımdır, varındır ifadələri .....	78
<b>6-ci dərs .....</b>	<b>82</b>
Miqdar sayıları .....	83
Cəm isimlər .....	83
Yiyəlik məfhumunun ifadə üsulları .....	86
<b>7-ci dərs .....</b>	<b>89</b>
Mənsubiyət şəkilçiləri və onların yazılış qaydalı .....	90
<b>8-ci dərs .....</b>	<b>93</b>
Felin məsədər forması .....	94
Felin quruluşu .....	95
Şühudi keçmiş zaman .....	96

<b>9-cu dərs</b>	<b>100</b>
Bitməmiş keçmiş zaman forması	103
Miqdar sayıları (ardı)	104
<b>10-cu dərs</b>	<b>109</b>
Vaxtin saat və dəqiqələrdə ifadə qaydaları	110
Sıra sayıları «ya»-ye nəkər	113
<b>11-ci dərs</b>	<b>116</b>
Keçmiş zaman feli sıfəti	117
<b>12-ci dərs</b>	<b>122</b>
<b>13-cü dərs</b>	<b>130</b>
Uzaq keçmiş zaman forması	131
<b>14-cü dərs</b>	<b>136</b>
İndiki zaman	137
Ən işlek sadə və düzəltmə feillər və onları kökü	142
<b>15-ci dərs</b>	<b>149</b>
İndiki zamanın - مضارع التزامي nin işlənmə məqamları	150
<b>16-ci dərs</b>	<b>153</b>
Felin əmr şəkli	154
<b>17-ci dərs</b>	<b>159</b>
İndiki zamanın davam forması	160
<b>18-ci dərs</b>	<b>164</b>
Qəti gələcək zaman	165
Qeyri-qəti gələcək zaman	167
<b>19-cu dərs</b>	<b>170</b>
İndiki zamanın - مضارع التزامي-nin işlənmə məqamları (ardı)	172
Düzəltmə isimlər	173
<b>20-ci dərs</b>	<b>176</b>
Felin şərt şəkli	178
Şərt budaq cümləsi	179

Söz-qoşmalar (ardı) .....	180
21-ci dərs .....	182
ماضى التزامى-nin işlənmə məqamları (ardı) .....	184
Sifətin quruluşca növləri .....	184
Düzəltmə sifətlər .....	185
Mürəkkəb sifətlər .....	186
22-ci dərs .....	189
Sifətin dərəcələri .....	190
Şəxssiz cümlələr .....	192
23-cü dərs .....	195
Hicri-şəmsi ili .....	196
Felin təsir qateqoriyası .....	197
24-cü dərs .....	200
Indiki zaman feli sıfəti .....	202
25-ci dərs .....	205
Təyin budaq cümləsi .....	206
Ərəb dilinə məxsus (düzgün) cəm formalır .....	208
26-ci dərs .....	211
ا son qoşması və «ب» ön qoşmasının vəzifələri .....	213
27-ci dərs .....	216
Bitişən əvəzliliklər (...) .....	217
28-ci dərs .....	221
Zərf. Quruluşca növləri .....	222
29-cu dərs .....	227
Düzəltmə isimlər (ardı) .....	228
30-cu dərs .....	232
Sinonim və antonim sözlər .....	235
Məlum və məchul feillər .....	236

31-ci dərs .....	239
32-ci dərs .....	245
33-cü dərs.....	250
Əlavə oxu materialı .....	256
Farsca – Azərbaycanca lügət .....	275
Mündəricat .....	310

**TƏHMİNƏ RÜSTƏMOVA**

**FARS DİLİ**  
(qısa kurs)

«Elm və təhsil» nəşiyatının direktoru:  
Professor Nadir MƏMMƏDLİ

Dizayn: Zahid Məmmədov  
Texniki redator Rövşənə Nizamıqızı

**«Elm və təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ**

Yığılmağa verilmiş **14.08.2013**

Çapa imzalanmış **06.09.2013**

Şərti çap vərəqi **19,7. Sifariş № 512**

Kağız formatı **60x84 1/16.** Tiraj **500**

---

Kitab «**Elm və təhsil**» nəşriyyat-poligrafiya  
müəssisəsində hazır diapositivlərdən çap olunmuşdur.  
**E-mail: nurlan1959@gmail.com**

Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.